

MƏHƏMMƏD ƏSƏD BƏY

**ŞƏRQDƏ
NEFT VƏ QAN**

Tarixi-publisistik roman

ALMAN DİLİNDEN ÇEVİRƏNİ:
ÇƏRKƏZ QURBANLI

Bakı- 2005

NƏŞRİN REDAKTORU:

ELDAR İSMAYILOV

Alman dilindən çevirəni
və son sözün müəllifi: **ÇƏRKƏZ**
QURBANLI

Redaktorları: **Sərxan ABDULLAYEV**
Gülənbər PiRNƏZƏROVA

Orijinalda:

ESSAD BEY. ÖL UND BLUT İM ORİENT

Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan.
Tarixi-publisistik roman – Bakı, «Nurlan» nəşriyyatı, 2005, 313 səhifə.

Kitabda XIX əsrin sonlarında və XX yüzilin əvvəlində Bakı şəhəri, burdakı neft məqnatlarının həyat tərzi, Suraxanıdakı Atəşgah və onun tarixi, azərbaycanlıların adət və ənənələri, rəqsləri və şer məclisləri, Azərbaycanda yaşayan almanların bu ölkədəki tarixi, daşnak-bolşevik cütünün 1918-ci ilin 30 mart-1 aprel tarixlərində azərbaycanlıra qarşı tövərtdiyi soyqırımı, Bakı komissarlarının rejimindən İrana və Türküstana qaçmış milli burjuaziyanın məşəqqətləri, 26 Bakı komissarlarının Türküstanda gülələnməsi, Türküstan və İran həyatı 1920-ci ildə Bakıdan ayrılanan cəmi doqquz il keçmiş bu ilk romanını çap etdirən gənc yazıcıının göz şahidliyi ilə poetik bir dildə təsvir olunur.

© «Nurlan» nəşriyyatı, 200

KİTABIN TUTUMU

Ön söz (Verner Şendel).....	3
ƏBƏDİ ODUN YURDUNDA.....	7
Ön tarixim.....	7
Neft mədənləri.....	11
Zərdüştün son məbədi.....	24
Neft firildaqçıları və neft xaganları.....	31
Köhne Azərbaycan.....	43
İsveçin fəthi.....	52
Neft qvardiyası.....	55
Yer-göy od tutub yanır.....	60
Oğru İvan və quldur İbrahim.....	67
Saraydan oğurlanma.....	72
Qan seli.....	78
Xoralıların qiyamı.....	90
Uyuşmaz yəhudilər.....	94
Qaçqınlıq.....	101
TOPAL TEYMURUN İZİNDƏ.....	107
Qızılısuyun şəhəri.....	107
Qızılısu Respublikası.....	110
26-ların hekayəti.....	115
Monarxist putç.....	122
Səhmanın anayasası.....	130
Qaraqum xalqı.....	136
Loğmanın sırrı.....	142
Topal Teymurun qəbri və paytaxtı Səmərqənd.....	148
Buxara.....	164
Allahu əkbər.....	178
Şah Hüseyn, vay Hüseyin.....	189
Padşahlar, xanlar və qaçaqlar.....	193
Cəfər Xanın sapayında dustaq kimi.....	202
Meşə Qardaşları.....	211
Gəmi qəzası, qara çiçək, çarın doğum günü.....	221
Türklərin gəlişi.....	231
İngilislər.....	242
QAÇQINLIQ.....	247
Çevriliş.....	247

Qəncədə.....	256
Alaniya Azərbaycanda.....	263
Azərbaycanın içi ilə.....	271
Şeytan ibadətçilərinin yanında.....	283
Müqəddəs Georginin torpağı.....	288
Şərqə vida.....	296
Sonsöz. <i>Azərbaycanın Almaniyada ilk böyük elçisi</i>	301
Kitabın tutumu.....	312

ÖN SÖZ

Xəzər dənizi sahilindəki Respublikanın adı Azərbaycandır ki, onun paytaxtı Bakı da neft sənayesi ilə tanınır; o, Sovetlər Birliyinin tərkibindəydi və dünya nefti uğrundakı böyük mövqə savaşında önemli körpü rolunu oynayırdı. Şərqə meylli Qafqaz Abşeron yarımadasını Bakı şəhəri və neft çölləri ilə Yer kürəsinin ən iri iç gölünə sixşdirir. Əzəmətli dağ silsilələrinə, minillərdən bəri Şərqlə Qerb arasında vurnuxmuş yüzdən çox xalqın qırıntı və qalıqlarını unudulmuş muzey palatası kimi sadıqlıklə qoruyan əfsanəvi Qafqaz dağlarına söykənərək bu göl Asiya və Avropa arasında axar, sonsuz sərhəd xətti təki uzanıb-gedir.

Neft sənayesi, budur Avropanın dilində olan, o bunu eşidir, bundan eşitmək isteyir. Daha başqa heç nədən? Səyahət bürolarının böyük marşrutlarının və gəmi yollarının üstündə yerləşməyən bir ölkə bugünkü publisistika müstəvisinə yalnız xammallamı qaldırılır? Qayğı ilə qorunaraq Bakıdan azca aralı, göylərə baş çəkən ulu atəşpərəst məqbərəsi özünün yerdən qaynayan əbədi, müqəddəs odunu bugün də hifz etmirmi? Böyük İskəndərin izləri, Çingiz xan, Pompey, Matridat haqqındaki xatırələr ziyanlı düşüncəsinə qıcıqlandırmır mı?

Bakı ilə üzbəüzdə, suyun o üzündə Türkmənistan yerləşir və burdan cənuba İran səltənəti başlayır! Asiya, islam! Çaylaq suyu kimi qəzelərdə axan xəbərlərdən başqa biz bu barədə nədən məlumat alır və nəyi bilirik ki? Bu son yüz ildə Şərqi də böyük dəyişikliklər baş vermişdir. Haçan orada hansısa bir səs baş qaldırır, haçan həmin ölkələrin evladlarının dilində bir söz oyanır, nəhayət haçan yerli bir yazıçı bizim Avropanın səyyah yazarlarının fotobaxışlarının yarıb keçə bilmədiyi bu insanlardan və

ölkələrdən bizə nəsə danışır?

Budur – gənc asiyalının ilk kitabı. Əsəd Bəyin həyat xronikası. Azərbaycanlıdır, azərbaycanlı feodalın və rus ziyalı qadınının oğludur, atası tərəfdən Səmərqənd kökənlidir, ana ruhu ilə Qərb problematikasına açıqdır. Atası rus inqilabçı qadınınu dustaq-xanadan çıxarır və onu özünün yeganə arvadı edir. İri neft yataqlarının sahibi kimi bolşeviklərin əlin-dən qaçmalı olur; Türkmənistana, Buxaraya, Xivaya və Tacikistana qaçışda Əsəd Bəy onu müşayət edirdi. Hələ sümüyü bərkiməmiş bir oğlan kimi o, zamanın dəyişməsini öz gözləri ilə gördü. Topal Teymurun torpaqlarındaki feodal ağılığının qədim təmtərağı soldu. İri imperialist dövlətlər əhatəsində nadir sovet respublikaları yarandı. Tale bu didərginə vətəni Bakıya İrandan dönməyə imkan yaratdı ki, həmin Bakını da o, bolşeviklərin ikinci hakimiyyətindən öncə həmişəlik tərk etməli olur. İstanbul, Roma və Paris üzərindən Berlinə gəlib burda özünün ikinci vətənini tapır.

Əsəd Bəyin neft sənayesini təsvir etməsi Upton Sinkleyrin radikalizmi ilə yüklənməyib, bununla belə, içindəki ana qanı doğma sinfinə, neft sahibkarlarının silkinə üsyana qalxır. Gördüyü hər şeyi o, rəhmsizcəsinə, aydın və tənqidi şəkildə öz adı ilə çağırır. Buna baxmayaraq hələ erkənlikdən Sovetlər hökmranlığının iztirabını çəkmiş bu insandan Sovetlərə qarşı xüsusi rəğbət gözləmək olmaz. Uşağın dəhşətli təəssüratları yetkin kişinin xatirələrində aydınca titrəyir, amma zamanın özünün gətirdiyi bəzəkdən başqa, hansı bəzək-düzəksə hadisələri, olsa-olsa, zəiflədərdi, ancaq bağışlamazdı. Şərqə xas olan obrazlı dil əvəzinə Əsəd Bəy öz xatirələrini məzhəkə bürünçəyində səlis söyləyir.

İctimai-tənqidi maraq sahibi olan oxucu qədim İranın sosial strukturundan, şahın diplomatiyasından

və hərəmxana hökmranlığından, yerli feodal aqlalarının hakimiyyətindən və hərbi gücündən, qaçaqların rəsmi təsirlərindən və alımların, şairlərin, islam vəsitəsilə molla və möminlərin qüdrətindən heyrətlə eşidəcək. Biz əcnəbilər üçün çəkici və itələyici olan şey, şərqlinin gözü ilə baxıldıqda, heyrətlə dərk olunacaq. Məsələn, ümumi mədəni durumlar, elmlə məşğuliyyət, erotik və iqtisadi baxışlar, bütəsəl mərasimlər, bolşevik və feodal üsyənləri bu qəbildəndir. Kütləvi qırğınlar qarşısında Batıstan adamının ılıyi donur, baxmayaraq o, Avropanın qan içinde üz-düyünü öz gözləri ilə görüb.

Bu kitabda peşəkçilərin sırları, yerli həkimlərin qəribə göz əməliyyatları və müalicə bacarığı, Qaf-qazın uyuşmaz yəhudiləri, türklər və ingilislərlə ya-naşı alman hərbi dəstələrinin Kres fon Kressenştay-nın başçılığı ilə Xəzər dənizi sahilində siyasi və irqi mübarizəyə qoşulduğu barədə oxuyarsan. Tez-tez hadisələr uzaq, yad işıq altında görüntüyə gəlir və həmin epizodlar hərdən nağıl, hərdən də maraqlı roman kimi oxunur.

Əsəd Bəyin türk və rus dillərində yazılmış bədii əsərləri barədə hökm vermək istəməzdəm, fəqət mənim baxışımca gənc Şərq ziyalısının bu yazısı öz oxucularını tapacaq. Başına gələnləri qələmə almağa onu vadar etmək üçün yalnız bir təkana ehtiyac vardı. 1922-ci ildən o, sərbəst yazıçı, jurnalların və iri gündəlik qəzetlərin əməkdaşı kimi Berlində yaşayirdı. Almanca yazırıdı, biziñ kimi yazmırıdı, onun cümlələrində ayrı bir ritm səslənir, fəqət onu çıxarmağa heç bir əsas görmədik. Bəlkə bu ritm qayğılı səslənir, bəlkə də bizə yaxınlaşmış, ancaq yenə də anlaşılmaz qalmış yad bir aləm haqqında oxucu daha çox məlumat toplamaq üçün atlasa və bu kitabdan sonra başqalarına əl atacaqdır.

VERNER ŞENDEL

ƏBƏDİ ODUN YURDUNDA

ÖN TARİXİM

Qırx il öncə Bakı səhra şəhəri idi, müəyyən mənada elə bugünkü də o cür qalmaqdadır. Amma o vaxt hardasa avropasayağı bircə küçə belə yox idi. Qovurucu istidən sakinləri bircə ağac belə qorunmurdu. Şəhər başdan-başa palçıq daxmalardan və bir-iki kobud saraydan ibarət idi ki, onlar da səhra qumunun üstündə tikilmiş və yeganə bari ilə dövrələnmişdi. Sarayların qalın divarları Günəşə qarşı zəif bir sıgnacaq yaradırdı. Adətən Şərqedə hər evə xas olan su, poqqultulu fəvvərələr bu şəhərdə yox idi. Suyu gərək tuluqlarda uzaqlardan gətirəydi və o, içməyə, yuyunmağa güclə çatırdı. İstilik dözülməz olanda imkanlı insanlar evlərindən çıxıb dəniz kənarlarına gedirdilər və özlərinə təlqin edirdilər ki, bura xeyli sərindir.

Bugün sahildə teatrlı, kafeli, çimərgəli, gəzintili və klublu bağlar salınmışdır, o vaxt belə şeylər yox idi. Sahil bomboz, daşlı və sipərsiz idi, neft tullantıları və şəhərin zibili ilə boyaboy örtülmüşdü. O, üfunət və duz iyi verirdi. Bu sahildə yeganə bir bina vardı, əzəmətli bir həbsxana ki, sayı bilinməyən dustaqlar da burda Günəşin, üfunətin və həbsxana qaraulçularının ixtiyarına tapşırılmışdılar. Sahildəki bu həbsxananın qarşısında indi adlı-sanlı adamlar, neft xaqanları, bəylər və xanlar gəzişir və onun qalın barılarının kölgəsində özlərinə Günəş-

dən sıginacaq axtarırdılar. O vaxt onlar öz pulları ilə – orta hesabla hamısı dünyanın ən zəngin neft maqnatları idi – bağ saldırmağı və su quyuları qazdırmağı hələ öyrənməmişdilər. Bir gün bu həbsxananın qarşısında başında Buxara papaq, əlində Bakıda hər bir kişinin onsuz keçinə bilmədiyi kəhrəba təsbeh olan cavan bir ağa gəzişirdi. Onun toxdaq, yorğun, bununla belə, buyurma bacarığının qədim ənənələrini gənc neft şəhərinin işgüzar həyatına daşıyb-gətirmiş şərqlinin işə can atan üz ifadələri vardı. Yayın bu ilkindi üstü hər yan od tutub yanındı. Ağa, binanın yanındakı kölgəlikdən feyziyyab olmağa çalışırdı. Həbsxana hücrələrinin barmaqlıqlı pəncərələrində heç kim görünmürdü, gündüzlər pəncərə önündə dayanmaq dustaqlara yasaq edilmişdi, çünki onların görünüşü həbsxana önündə gəzişən yüksək ağaların ürəyincə olmaya bilərdi. Həmin gün lap aşağıda, zirzəmidə dinc durmayan bir baş, barmaqlıqlı pəncərəyə ürək elədi. Başın iyiyəsi gəzişən ağaya barmaqlıqdan göz qoyan cavan bir qız idi. Amma ağa bunu sezmirdi, dənizə baxırdı və bir anlığa xəyalalı dalmışdı. Onun ardınca üzlərindən amansızlıq yağan iki silahlı kişi yeriyirdi ki, onlar da ağanın yörəsini, bir anlığa belə, gözdən qoymurdular. Onlar Bakıda hər bir neft sahibkarının – əgər o öz həyatına az-çox qiymət qoyurdusa – saxladığı qoçular idi. Oğlanlardan biri qızı gördü və onun üz-gözündə narahatlıq oynadı.

Qızın nə niyyətdə olduğunu bir Allah bilirdi! Bəlkə ağaya qarşı sui-qəsd, bəlkə də yox. Can qorçusu olmaq çətin işdir. Gərək düşünəsən, götürqoy edəsən! Bu da ki təkcə ağanın işidir. Axır ki, bir qərrara gələ bildi, ağasına yaxınlaşdı, içini arıtlayıb narahatlığını izhar etdi.

Qadağaya baxmayaraq dustaq qız xeyli vaxtdır ki, ağaya baxır. Belə şey ağanın xoşuna gələrmi?

Gənc ağa qanrıldı, qızı görüb gülümsədi. Qara gözlü cavanca bir qız uşağı. Onun pisliklə nə işi olardı? Ağa barmaqlıqlı pəncərəyə yaxınlaşdı, qızı diqqətlə baxdı və azərbaycanca soruşdu:

- Səni nəyə görə tutublar?

Qız dinmədi, bu dili aşkarca başa düşmədi.

- Nə qədərdir burda oturduğun? – Ağa indi də rusca soruşdu.

- Üç ay, - qız cavab verib qəmli-qəmli gülüm-sədi.

- Bəs nə qədər oturacaqsan?

Qızdan cavab çıxmadı. Qaraul zabitlərindən biri hücrəyə yaxınlaşdı, revolverini çıxarıb bağırdı:

- Geriyə, yoxsa atəş açaram!

Baş gözdən itdi. Zabit ağanı salamlayıb dedi:

- Təəssüflənirəm ki, dustaq axmaq xahişlərlə Sizi narahat edib. İnsanlarla yetərincə sərt davranışmaq olmur.

Cavan ağa razılıqla başını tərpədib soruşdu ki, qızın hücrəsinin nömrəsi neçədir. Sonra sağollاشdı, amma daha gəzintisini davam etdirmədi, arxaya döndü, qoçuların müşayətində enli həbsxana darvazasından içəri girdi. Orda qalabaşını soruşdu. Bu tayı gələndə filan hücrədəki dustağın nədən oturduğunu ondan öyrəndi.

- Qorxulu canidir, - qalabaşı cavab verdi. – Həbsxana onun üçün çox yüngül cəzadır.

- Nə cinayət edib ki?

- Rusyanın bolşevik partiyasının üzvüdür, işinə can yandıran namuslu fəhlələr arasında çaxnaşma yaratmaq üçün Bakıya gəlib. Tətil təşkil edəsiyim, amma cinayətkar niyyətləri aşkar edildi və polisin fəaliyyəti sayəsində tutuldu.

Cavan ağa Rusyanın bolşevik partiyası barədə heç nə bilmirdi, onun neft mədənlərində hələ heç vaxt tətil olmamışdı. Heç təsəvvürünə də gəlmirdi

ki, belə şey ümumiyyətlə mümkün ola bilər.

- Bura baxın, - qalabaşıya dedi, - əgər Siz qızı buraxsanız, mən buna etiraz etməzdim.

Qalabaşı gülümsədi. Yox, bu olmazdı, istəsə də, olmazdı. Oğru, yaxud buna bənzər bir şey olsayıdı, məmənnuniyyətlə, amma siyasi dustaq buraxıla bilməzdi.

Cavan ağanın sifəti tutuldu, kəhrəba təsbehi cibinə qoyub pul kisəsini çıxartdı.

- Bura baxın, - dedi, - qızı buraxmasanız da, aparacam. Mənim qoçularımın sayı Sizin həbsxana sıçovullarından qat-qat çoxdur.

Məmur xəyala daldı, hər halda ağa haqlıydı, neft maqnatının vəhşi dəstəsinə qarşı onun adamları nə edə bilərdi?! Aldığı göstəriş dəqiq buyururdu ki, neft və torpaq sahibləri ilə yaxşı yola getsin. Bundan əlavə, ortada pul kisəsi də vardi.

Amma yenə də o, formalizm xatırınə soruşdu:

- Lənət şeytana, bu rus dövlət canisi Sizin nəyinizə lazımdır?

Sorğulanan alını düyünlədi, xeyli fikrə getdi və sonra sakit bir əminliklə dedi:

- Evlənməyə!

Qızı buraxdılar, o, şəhərə, xilaskarının böyük evinin yanındakı kiçik bir evə köçdü. Bu böyük evdə o, tək deyildi, burda hələ də qadınlar və uşaqlar, nökər və xacələr, qulluqçu və xidmətçilər vardi, şərqli evinə xas olan hər şey. İndi qadınlar və uşaqlar gedəsi oldular.

Rus qızı evə təkbaşına xanımlıq edəsi oldu. Uzun saqqallı və hiyləgər gözlü vəkillər çağırıldı, protokol və sənədlər yazılıdı. Qadınlar və uşaqlar cavan ağanın onlara bağışladığı kəndlərə köçdülər. Həbsxana hücrəsindən olan qız böyük evə gətirildi ki, burda da elə həmin gün toy başladı.

Demək artıqdır ki, həmin cavan ağa mənim

atam, qız da mənim anam idi.

NEFT MƏDƏNLƏRİ

Bakı ətrafında yüzlərlə uca neft buruqları fantastik, unudulmaz bir mənzərədir. Onların içində neft hopmuş taxta divarlarını – yalnız son zamanlar buruqlar alibastrdan tikilir – gecə-gündüz ardı-arası kəsilmədən neft çıxarılan dərin borular örtür. Buruqlar yanında qan-tər tökən fəhlələrin özləri kimi buruqlar da dinclik bilmir. Ətrafdakı torpaq da neftlidir, qapqara və oda həssas, neftli sahələrlə sınırlanan Xəzər dənizinin özü kimi. Yanar kibrit çöpünü burda dənizə atsan, dəniz alovlanmasığa başlar, on-onbeş dəqiqəliyinə, hər yabançıya nümayiş etdirilən diqqətə şəyan bir mənzərə kimi, zira Bakıdan başqa dünyanın heç yerində yanan dənizə rast gəlməzsən.

Bakı sakinləri üçün bu dəniz xüsusilə yayda bir iztirabdır, onda چimə bilməzsən, əslində چimmək olar, amma sudan zənci kimi qapqara çıxarsan, bədən başdan-başa nazik neft təbəqəsi ilə örtülmüş olar. Dənizdə چiməndən sonra gərək həmin an duru suda yaxalanasan, bunun üçün də sahildə müvafiq qurğular qoyulmuşdur.

Xəzər sahilindəki neft buruqları özü-özlüyündə bir dövlət yaradır ki, o da xüsusi qanunlara tabedir və özünün ədalət adlı xüsusi anlayışı var. Neft mədənlərinin qanunları yazılımamış qanunlardır, amma dövlətin yazılı qanunlarından onlara daha çox hörmət edilir. Buruqların ali başçısı mühəndisdir, təbeliyində olanların yaşam və ölüm ixtiyarı onun əlin-dədir. Neft mədənlərində yalnız çox az adam mühəndis ola bilər, bunun üçün gərək doğulmuş olasan. Əgər səndə avtokratik hökmranlığa daxili meyl yoxdursa, bununla yanaşı, həm də hakim deyilsənsə, biliyin, təhsilin səni buna yetişdirə bilməz. Sən təkcə nefti çıxarmağı, onu yanğından qorumağı bacar-mamalısan, həm də suçu sübuta yetirilə bilməyən

hansısa gümanlı bir yanğın törədicisinin ağızına tə-nəkə qıf soxub xam nefti, yaxud çıraq neftini iştirakçıların bəti-bənizi avaziyana qədər onun qarnına doldurmağı bacarmalısan. Amma bu da sənin primitiv vəzifələrindən biridir.

Ən çətini, məsələn, neft quyularından tez-tez dartılıb-çıxarılan cəsədi tanımamaq, yaxud onu buruq sahibinin arzusunca tanımaq idi. Neft qaynaqlarındaki cəsədlərlə xüsusi davranış tələb olunurdu. Gündə bir neçə dəfə fəhlələrdən kimsə adı vedrənin içiñə oturub quyuya enməli olurdu ki, bunun da doxsan faizi ölüm demək idi. Çox vaxt vedrəni qazda boğulub neftə quylanmış fəhləsiz çıxarırdılar. Cəsəd yalnız bir neçə həftə sonra tapılırdı, eksərən də heç yerli-dibli tapılmırıldı. Ölkə banditləri istənilən adamı xəlvətcə quyuya ata bilərdilər və mühəndislə araları saz idisə, şübhədən həmişəlik can qurtarırdılar. Amma bunun üçün, deyildiyi kimi, gərək mühəndislə aran saz olaydı, bunu da ki, ümumiyyətlə, quyunun iyiyəsi, neft sahibkarı edə bilərdi.

Həmişə qaynaqların sahibi həmin qaynaqlardan xeyli aralıda yerləşən şəhərdə yaşayırıdı. O, ayda iki-üç kərə sahələrə baş çəkirdi, hər dəfə də çoxlu qorçular əhatəsində, çünki bəzi mədənlərə gedən yollar çox qorxulu idi. Yola müharibəyə hazırlaşan kimi hazırlaşırdılar, zira o, daim macara axtaran, yaraqsız səyyahın pusqusunda duran dəstələrlə zəngin qum çölündən keçirdi. Mədənlərə gəzinti sahibkar üçün hər vaxt təhlükəli bir iş idi. Yalnız çox az bir qismi orda özünü qorxusuz hiss edirdi, bunlar da buruqlar arasında boy-a-başa çatmışlar olurdu ki, onlar üçün bayırda sərr adlı anlayış yox idi və onlar özlərinə fəxrlə neft sənayesinin baniləri hesab edə bilərdilər, çünki buruqları qumlu torpaqda ucaltmış ilkinlər idilər. Azərbaycanın bir sıra neft yataqlarının kəşfin-də xidməti olmuş atam da onların sırasında idi. O

vaxt xam sahələri gəzib-dolaşanda və əvvəllər yalnız çox az neft sahibkarına xas olan, indi isə ümumiyyətlə rast gəlinməyən incə bir duyumla öz kəşfi ni gözləyən çölləri tapmağın yolunu biləndə onun hələ onyeddi yaşı tamam deyildi. Zamanında vur-tut yüz mark dəyərinə aldığı qumlu bir sahə sonralar bir neçə milyon mark dəyərində oldu. Dəyərin belə yüksəlişini o gözləməmişdi, çünki yeni kəşf olunmuş torpağın böyük bir hissəsini qəpik-quruşa satmışdı. Amma o yenə də Azərbaycan neftinin ən yaxşı bilicilərindən sayılırdı. Törpülməmiş fəhlələrin və bəlkə də onlardan da bedtər mühəndislərin arasında o, işdən başı çıxan azlardan biri idi. Buruqlara gediş onun üçün heç də təhlükəli deyildi, beləki məni, oğlunu da özü ilə götürməkdən çəkinmirdi.

Üzərimdə neft mərasimi aparılında mənim altı yaşım vardı ki, bunu başqaları iyirmi yaşda olanda onların üzərində güclə aparırdılar. Bir növ hakim sinfə daxil olmaq hesab edilən neft mərasimini hər yeni sahibkarın və onun böyümüş uşaqlarının üzərində aparırdılar. Bu da ondan ibarət idi ki, toplaşmış fəhlələrin və işçilərin gözü qarşısında sıçradıcı qurğu ilə təchiz olunmuş quyudan çıxan nefti yeni maqnatın üstünə yağıdırırdılar, buna «qızıl yağış» deyilirdi. Neft çıxarılan zaman bəzən buruqlardan narın neft damcıları sıçrayırdı. Bu damçı kiminsə paltarına düşərdisə, sevincinin həddi-hüdudu olmazdı, çünki «qızıl yağış» xoşbəxtlik rəmzi sayılardı və onun yaratdığı ləkələri heç vaxt təmizləməzdilər.

Neft qurğuları dünyanın ən gözəl sənaye qurğusunu təşkil edir. Dünyanın bütün fabrik və yataqlarına xas olan tüstüdən korlanmış havadan xali. Bir-birinə söykənərək yüzlərlə hündür buruqlar fantastik nağıl meşəsini xatırladır. Azərbaycanda belə hesab edirlər ki, neft mədənləri və neftli hava ağ ciyər xəstəliklərinin müalicəsinə çox xeyirlidir. Hətta ya-

nımcıl neft sahibkarlarından biri öz buruqlarının arasında ciyər xəstələri üçün sanatoriya da tikmək istəmişdi. Neftli havanın həqiqətən belə sağlam olduğunu bilmirəm, amma deyim ki, ağ neftdən, benzindən və maşın yağından fərqli olaraq xam neftin iyi adəmi doğrudan da qəribə şəkildə gümrahlaşdırır. Yataqlarda işləyən fəhlələr də bunu bilirdilər və nefti xüsusi tərzdə yararlı etmişdilər. Neftin axıdıldığı kanallarda canına neft hopmuş külli miqdard lehməni yiğib onunla əllərini və bədənlərini möhkəm-möhkəm yuyurdular. Bu lehmə həm də fəhlələrin üzünü görmədiyi sabunu əvəz edirdi.

Fəhlələr azərbaycanlılar, dağıştanlılar, farslar və ruslar idilər, bu sonuncular da ağır işin öhdəsindən gələ bilmirdilər və fəhlələr arasında ən narahat ünsürü təşkil edirdilər. Fəhlələrin ən yaxşılıarı neft işinin tələb etdiyi seçimsiz fatalizmə malik olan şərqlilər idi. Ruslarla şərqlilər arasındaki fərq özünü çox qabarıq şəkildə göstərirdi. Rus, neft buruqlarına və onun sahibinə dərindən nifrət edən və imkan düşdükçə mübarizə aparan ömürlük fəhlə idi. Kənddə böyükmiş şərqli isə, əksinə, neft mədənlərində özünü ali mövqeli bir insan sayırdı. Mədənlərdə iş onun üçün Avropa sivilizasiyonu ilə temas demək idi ki, bundan da o xeyli bəhrələnirdi. O həm də uzun müddət bura bağlanıb qalmırdı; Avropa mədəniyyətinin dadını yetərincə gördükdən sonra geri, öz kəndinə qayıdırdı ki, burada da ona dünya görmüş təcrübəli adam kimi hörmət edirdilər. Məssələn, dağıştanlılar Bakıya başlıca olaraq Azərbaycan dilini öyrənməyə gelirdilər. Dil baxımından Dağıştanda tam anarxiya hökm sürür, az qala hər kənd ayrıca bir dildə danışır, heç də dialektdə yox, özlərindən başqa heç kəsin başa düşmədiyi bir dildə. Ona görə də asan öyrənilən çox sadə Azərbaycan dili millətlərası ünsiyyət dili şərəfinə layiq görülmüşdü. Yur-

dunda savadlı insan kimi hörmət qazanmaq istəyirdisə, dağıstanlı bir neçə illiyinə Bakıya gəlir, neft mədənlərində işləyir, sonra da geri, öz dağlarına döñürdü.

Farslar və azərbaycanlılar əməlli toy etmək üçün, daha doğrusu, toplanmış pula yurdunda gözəl bir qız almaq üçün işləyirdilər. Onlar aylıqlarını heç vaxt əllərinə almırıldılar, idarədə saxlayırdılar və sonradan həmin pulu götürəndə soruşturdukları ki, pulu saxladığına görə kimə bir şey ödəməlidirlər. Yalnız ruslara, yarımvropalı kimi şərq qaydalarına öyrəşə bilməyən, yerli fəhlələrə nifrət bəsləyən, gördükleri yarım işin müqabilində ikiqat donluq tələb edən və tətillə hədələyən ruslara əsl peşəkar fəhlə kimi baxırdılar.

Hər halda Bakının neft mədənlərindəki həyat şəraiti dünyada heç nə ilə müqayisəyə gəlməzdi. Bugün həmin durum çoxdan arxada qalmışdır, amma fəhlələrin oçağkı vəziyyətini düşünəndə yenə də adamın əti ürpəşir. Minlərlə, onminlərlə fəhlə işıqlandırılmayan nəm, qaranlıq, dözülməz, kirli baraklarda yaşayırdılar, palazsız dar taxtlarda üç-üç yatırlıdılar. Baraklarda həmin taxtlardan başqa, ayrı mebel yox idi və yerə qənaət etmək üçün taxtlar elə düzülmüşdü ki, aradan keçməyə bəzən yol da olmurdu. Su yaman qıt idi, yalnız içməyə tapılırdı və, təbii ki, sabun da onun təki, ona görə də, yuxarıda deyildiyi kimi, hər şeyi neftli palçıqla yumalı olurdun. Ona da çalışılırdı ki, rus fəhlələrə pulu nağd verməsinlər, maddiyyətlə çatdırınsınlar, yəni onları su ilə, çörəklə təmin edirdilər və bunu da tam maaş kimi hesablaşdırlılar. Bunu da o niyyətlə edirdilər ki, nağd pul rus fəhlələrinin iş qabiliyyətini azaldır. Neft mədənlərində yandırıcı Günəş altındakı işin kömür şaxtalılarındakı işdən heç də yüngül olmamasına baxmayaraq fasıləsiz iş günü onaltı saat çəkirdi. Amma bu,

sahibkarların bir qisminə az görünürdü.

Əslində bu, katorqa rejimi idi, çünkü əksər sahibkarlar fəhlələrin xristian hissəsində hansı duyğular oyatdıqlarından tam xəbərdar idilər, ona görə də iş yerlərini təpədən-dırnağa silahlanmış özəl müsəlman mühafizə dəstələri ilə qorudurdular. Qəribə də olsa, şərqli fəhlələr iş şəraiti ilə həddən artıq razı idilər. Sabunun nə olduğunu onlar öz evlərində də bilmirdilər, taxt doğma daxmanın gilli döşəməsin-dən on dəfə yaxşıydı, Günəşə isə onsuz da öyrəşmişdilər. Yerli fəhlə özünü mədənlərdə daha yaxşı hiss edirdi, nəinki gəlmə rus ki, bu işlərin hamısı onun üçün xalis katorqa idi. Çünkü neft mədənlərini tərk etməyə, qürurlu saraylar şəhərinə baş çəkməyə onun bayram günlərində də ixtiyarı yox idi. Fəhlənin şəhər sınırlarını keçməsindən neft sahibkarları o qədər də narahat deyildilər. Bunun üçün təlim görmüş qaraul vardı ki, fəhlələr şəhərə, gözəcə belə, baxa bilməsinlər. Onlar yalnız işdən qovulanda şəhər kənarındaki xaraba qəsəbələrdən birində dalanacaq tapmaq üçün – burda da onların aclıqdan ölmək yollarının üstündə heç bir maneə qalmazdı - ləngimədən arvad-uşaqlarını götürüb mədəni tərk etməliydilər. Deməli, həbsxana ilə neft mədəni arasındakı fərq yalnız ondaydı ki, həbsxanada yemək bəlkə daha dadlı olardı.

İndi Kurfürstendammda mənim kimi rahatca var-gəl edən neft sahibkarlarından biri əvvəllər haçansa yemək qılığından gileylənənlərə bu əcaib cümləni işlətmışdı:

- Yalnız bir vaxt qarnınız Günəşə uzanıb acımdan köpəndə başa düşəcəksiniz ki, əsl iş nə demək imiş.
– Bu cümləni o, rusca demişdi və azərbaycanca da bunları əlavə etmişdi. – Siz müsəlmanlar gərək biləsiniz ki, mən sizdən ötrü hər gün sizə görə qəlbindən qara qanlar axan əsl atayam, necəki Kərbala şə-

hidi müqəddəs Hüseynə görə Peygəmbərin qəlbindən qara qanlar axırdı.

Təəccüblü deyil ki, yeməkdən tam razı qalan müsəlmanlardan fərqli olaraq rus fəhlələr öz «əsl atalarına» tam özlərinəxas duyğularla yanaşırdılar.

Neft mədənləri ilə şəhərin arasında bir neçə xırda dağınıq qəsəbə vardı ki, orda da oğrular, xoralılar, səfillər və çətin təsvirə gələn digər insanlar yayaşırdılar. Bu qəsəbələrdə baş verənlər, deyəsən, heç kəsi maraqlandırmırıldı, heç kim ağlına gətirmirdi ki, orda, nəm, bulaşiq xarabaklıqlarda yad, şübhəli insanlar bir mətbəə quraşdırıblar. Orda hər gecə qəzet çap olunurdu ki, o da mədənlərdəki münasibətlərdən, Gürcüstandakı, Dağıstandakı, İran və Rusiadakı vəziyyətdən daha yaxşı məlumatlıydı, nəinki şəhərdəki böyük qəzətlər. Xırda bir dəlməkdə – bu mənzili başqa cür adlandırmaq da olmaz – mətbəə ilə bir yerdə qəzətin baş redaktoru yaşıyındı, o, əməkdaşları da elə burada qəbul edirdi. Baş redaktorun özü kimi əməkdaşları da səfillərdən az seçilirdilər, eksəri də Şərqiin bütün guşələrindən lazımı xəbərləri toplayıb gətirən səfillər idi. Baş redaktor onların hər biri ilə onların – əməkdaşların – ana dilində danışındı, o saat hər şey barədə dəqiq məlumatı olurdu və səfillər vasitəsilə Rusiyadan şifrəli məktub gələndə sevinci yerə-göyə sığdırırdı.

Qəzətin adı «Bakı Fəhləsi», onun baş redaktoru isə bu yaxınlarda Sibir həbsxanasından qaçmış, keçmiş dini gimnaziyanın şagirdi, Tiflisli çəkməçi oğlu gürcüydü. Onun ensiz alnı, donqar burnu və həddən artıq qətl və qan görmüş xırda, acıqlı gözləri vardı. Bu, indi özünü Stalin adlandıran məşhur terrorçu İosif Cuqaşvili idi.

Neft mədənlərində rus fəhlələri arasında tətillər çox az hallarda olurdu, amma olanda da köklü olurdu. Lakin çox vaxt fəhlələr tətilə ürək eləmirdilər,

bəlkə ona görə ki, bayırdan köməyə ümid bəsləyir-dilər.

Bu tətillərin birinə, qəribə də olsa, mən də bulaşmışdım. Həyatımda bu, yeganə hal idi ki, neft sahibkarları sinfinə, yəni özümə qarşı aşkar çıxış edirdim, əslində o vaxt heç on yaşım yox idi, bu da əməlimi silkdaşlarımın gözündə qismən yumşaldı. Günlərin birində atam evli fəhlələrin işdən çıxarılması barədə əmr verdi, çünki qadınlar və uşaqlar neft mədənləri üçün təhlükə deməkmiş. Gələcəkdə ailə qurmaq subay fəhlələrə də qadağan edilirdi, səbəbi də o idi ki, öz gəlirləri ilə fəhlələr ailə dolandırmaq imkanında deyillər. Deməli, əmr öz fəqir balalarının rifahı naminə sahibkarın bir növ qayğısı idi. On yaşımıda sosial-siyasi məsələlərə hələ az maraq göstərdiyimdən bu əmr dən təsadüfən xəbər tutdum. Hava yaxşı olanda məni ilkindi üstləri gəzməyə aparan faytonçumun isə bundan xəbəri varmış. Faytonum və bir cüt atım – evdə yer olmadığına görə – neft zavodumuzun yaxınlığındakı kiçik bir tövlədə saxlanılırdı, faytonçum da elə burda yaşıyırdı. O, Volqaboyundan gəlmış rus idi və rus olaraq da bütün rus fəhlələrinin dostu idi.

Bir gün biz dəniz kənarına gedəndə o özünün qəmli taleyindən danışmağa başladı, həm də rusca ki, bizi müşayət edən azərbaycanlı qoçu heç nə başa düşməsin. Danışdı ki, məni, deyəsən, axırıncı dəfə gəzməyə aparır, çünki o da əksər ruslar kimi işdən qovulur. Bunun niyə belə olması barədə mənim heyrətli sualıma cavab verdi:

- Atanız daha evli fəhlələri saxlamaq istəmir, biz də arvad-uşağımızı öldürə bilmədiyimizə görə gərək acıdan ölək.

Qismən doğru olan bu cümlə – çünki yüksək vəzifə sahibi kimi mənim faytonçum işdən çıxarıla bil-məzdi – məni cinləndirdi. Qavramaq istəmirdim ki,

insanlar yalnız ailə qurmaq istədiklərinə görə işdən qovulurlar.

- Dön geri, - faytonçuya əmr etdim, - bura, atamın yanına gedirik.

Atamın bürosuna çatanda otağa keçib soruşdum ki, evli kişilərin hamisının işdən çıxarıılması doğrudurmu.

- Əgər onlar adı fəhlələrdirsə, hə, - o cavab verdi.

- Niyə axı?

Atam bundan sonra fikrə getdi, sonra uzun-uzadı bir nitq söylədi və burdan da belə çıxdı ki, fəhlələr üç səbəbdən işdən qovulurlar. Birincisi ona görə ki, uşaqları neft mədənlərini yandırı bilər, ikincisi, onlar öz donluqları ilə heç kəsin qarnını doyura bilmirlər, üçüncüüsü, evli rusların işdən qovulması ümumiyyətlə məsləhətdir.

Amma mən əl çəkmədim.

- Kişi olan kəs evli olur, - dedim, - tezliklə mən də evlənəcəm, çünkü Quran buna icazə verir. Bunu fəhlələrə necə qadağan etmək olar?

- Mən qadağan etmirəm ki, - atam cavab verdi, - sadəcə evliləri mədənlərimdə saxlamaq istəmirəm. Yoxsa qoy evlənsinlər arxayıncı özləri üçün.

O bunları deyib yan otaqda gözdən itdi. Ancaq mən təslim olmaq istəmirdim, yenidən faytonuma minib əmr etdim ki, şəhərin general-qubernatorunun yanına sürsün. Onun haqqında eşitmışdım ki, dünyanın ən güclü adamıdır. General-qubernator böyük bir binada yaşayırıdı və, təbii ki, özlərinin ağıllı qərarlarının həyata keçirilməsində neft xaqanlarını dəstəkləmək kimi çox dəyərli bir vəzifəsi vardı. Mən burasını bilmirdim və burda ədalətə yetişmək ümidi ilə dəbdəbəli qəbul otağına daxil oldum. Qubernatorun xidmətçisi maraqla məni süzdü. Qubernatorun yanında hələ heç vaxt bu cür gənc neft sahibkarı olmamışdı.

- Gərək ki, qubernator məşğuldur, - məni yolumdan döndərməyə çalışdı.

Lakin mən pəncərəyə gedib küçədə dayanmış silahlı nökərimi çağırdım. O, otağa girdi, qubernatorun xidmətçisinə elə tərs-tərs baxdı ki, bu tayı həmin an gəlişimi qubernatora çatdırıldı.

Qubernator, deyəsən, doğrudan da məşğul idi. Onun otağından attaşeyə bənzər bir nəfər çıxıb Əlahätzətlərini hansı məsələ ilə əlaqədar görmək istədiyimi öyrəndi. Amma mənim izahat vermək fikrim yox idi. Nökərim attaşeni kənara çəkdi və mən əsəbi, həyəcanlı halda qubernatorun otağına soxuldum.

Bığları kayzer Frans Yozefin bığlarına bənzəyən yaşlı general yazı masasının arxasında əyləşib atamın həmkarlarından biri ilə səhbət edirdi. Hər ikisi mənim gəlişimə, deyəsən, mat qalmışdı, amma özlərini elə apardılar ki, sanki bu, dünyanın adı bir olayı imiş. Ancaq mən məqsədimi qubernatora bildirib yardım istəyəndə o məni başa düşdüyüünü deyib izah etdi ki, məsələ barədə düzgün hökm çıxarmıram. Atamın sərəncamı bundan sonra işə götürüləcək işsizlər üçün xoş bir məram imiş. İşdən qovulanların taleyi barədə isə mənim narahat olmağıma dəyməmiş, çunki bu, yerli hökumətin işi imiş. Əgər fikirləşsəmmiş ki, atamın bu qərarı ilə nə qədər fəqir iş tapacaq, onda gərək onun oğlu olduğumla öyünəymişəm.

Bunların hamısını qubernator üz-gözünə tam cid-dilik verərək və mənim gözəl mənəvi istedadıma işarə vuraraq söylədi ki, bu istedad da, çox güman ki, onun şərhlərinin doğruluğunu qavramaqda mənə imkan açacaqmış:

- Tez-tez gəlin, - ayrıklärən dedi, - və hər şeydən öncə salamımı atanıza yetirməyi unutmayın.

Biraz şaşqın halda onun binasından çıxdım və faytonçuya tapşırdım, məni gəzdirsin bəlkə o ümidi-

lə ki, yolda yadıma nəsə düşdü. Daxilən isə ehtiyat edirdim ki, qubernator haqlı ola bilərdi.

Şübhələrimi faytonçuya bildirəndə o məni anlatdı ki, qubernator yırtıcının biridir, hələ neft sahibkarından da bedtər. Bu, inandırıcı səsləndi. Birdən, lap qəfildən ömrümdə ilk dəfə yadıma bir şey düşdü, özüm də bilmirdim ki, bu məndən öncə kiminsə yadına düşə bilərmiş.

- Sadəcə olaraq işi dayandırın! - Bununla tətil təklif etdiyimi ağlıma gətirmədən dedim.

- Çətin olar, - faytonçu dilləndi, - atanız qoçuları göndərər, onlar da hamımızı güllələyər.

Mən hövsələdən çıxmışdım.

- Qoçular sizi güllələsə, özüm öz əlimlə bütün mədənlərə od vuraram, - deyib bununla özümü ömürlük katorqa üçün yetişmiş etdim, çünki bu, niy-yətində olduğum cəhdin adı cəzası idi.

Görünür, faytonçu sözümü fəhlələrə çatdırmışdı, çünki fəhlələrə qarşı «vahid cəbhə»də çıkış edəcək neft sahibkarları arasındaki münaqişələrdən elə həmin axşam buruqların ətrafında söz-söhbət gəzirdi.

Səhəri kütləvi tətil başladı ki, o da bu dəfə neft sahibkarları üçün xətərsiz ötüşmədi. Zira qaraulçular fəhlələri həmişəki kimi dövrələyənə qədər onlar yanğına həssas yerləri tutmuşdalar və şərtlərinin yeriñə yetirilməsini tələb edirdilər. Atam güzəştə getmədi və azuqənin gətirilməsinin qarşısını öz ərazi-sində almağa qərar verdi. Uzun çək-çevirdən sonra fəhlələr sahibkarlara tərəfsiz bir hakim təyin etməyi məsləhət gördülər və bircə şərt irəli sürdülər ki, sahibkarların təyin etdiyi həmin hakimin mədənlərdə maddi marağı olmasın. Digər aşkar şərt o idi ki, həmişə qərar verildiyi kimi, yanğın hədəsinə görə heç bir fəhlə cinayətə cəlb olunmasın. Sahibkarlar razılaşdılar və o vaxt çarın yanında yüksək hörməti olan alman baronu fon Taubeni hakim seçdilər; gözlə-

mək olardı ki (sahibkarların düşüncəsində), o abırılı bir qərar çıxaracaq.

Alman baron Azərbaycana gəldi. Ömründə birinci dəfə bu cür fəhlə qəsəbələrində oldu, tərcüməçilərin köməyi ilə fəhlələrlə söhbət etdi, nəhayət neft sahibkarlarının gizli iclasını çağırdı ki, burada da, hamının ümid etdiyi kimi, cinayətkar üsyənin dəf edilməsi üçün gərəkli vasitələr irəli sürməliydi. Baron iclaşa sinəsi ordenli bayram libasında gəldi və bu cümlə ilə başlayan bir nitq söylədi:

- Cənablar, məni təəccübləndirən odur ki, fəhlələr sizi indiyə qədər tikə-tikə etməyiblər; bunu siz yetərincə qazanmışınız!

Ertəsi gün onun qərarı mətbuatda dərc edildi, bu qərarda hər şeydən əvvəl fəhlələrin ailə qurmaq haqları və bundan əlavə, sahibkarlar üçün həddən artıq xoşagəlməz bir sıra digər hüquqlar öz əksini tapdı. Neft sahibkarları onları bu «ictimai təhlükəli baron»dan qorumaq xahişi ilə çara tel vurdular, amma aldıqları cavab belə oldu ki, Çar Əlahəzrətləri barona tam etimad göstərirlər.

Bu hadisədən sonra alman zadəganın hörməti bütün Azərbaycanda yerə vuruldu.

Tətildən azca sonra atam məni yanına çağırıldı.

- De görüm, - soruşdu, - fəhlələri müdafiə etmək hardan ağlına gəldi?

- Özümdən, - dedim.

- Qubernatorun yanına getmək də yəqin öz ağlına gəlib, hə?

- Əlbəttə.

- Çox gözəl, amma tətili məsləhət görmək öz ağlına gələ bilməzdi ki? Axı sən heç vaxt tətilin nə olduğunu bilməmisən.

- Bunu özüm fikirləşmişəm, - fəxrlə cavab verdim.

Atam mənə anlaşıqla baxıb əllərini göyə qaldırdı

və içini çəkdi:

- Ananın bolşevik olması gör nə demək imiş!

Bolşevikin nə demək olduğunu o mənə yalnız bir neçə ildən sonra başa saldı.

Bütün bunlara onu da əlavə edim ki, fəhlələrə münasibətdə atam neft sahibkarları arasında öz silkinin ən liberal insanı idi. Başqaları daha bedtər idilər.

ZƏRDÜŞTÜN SON MƏBƏDİ

Azərbaycanın neft bölgəsi bütün Şərqiñ ən gəlişmiş yeridir. Avropanın iri sənayesinin tərkib hissələrinin hamısını o özündə əks etdirir: dizel motorlarını, avtomobiləri, elektrik işığını, külli sayda maşınları və nəhayət fəhlə problemini. Burda, neft çənlərinin və neft buruqlarının arasındakı supermodern dünyanın tən ortasında, Bakının ən zəngin neft rayonu Suraxanıda qədim Azərbaycanın qəribə simvolu, o qədər də sentimental olmayan neft sahibkarlarının qiymadığı sırlı Zərdüst məbədi saxlanılmışdır.

Zərdüstün Suraxanıdakı məbədinə təkcə neft sahibkarlarının heyfi gəlməyib. Əsrlər öncə cahan fəthi Çingiz Xan məbədi daşıtmamağı tapşırıdı, çünki onun məşhur sələfi Harun əl-Rəşid də belə etmişdi. Biraz əvvəl isə Pompey Romalı və Antiox Zəleyli məbədə baş çəkmişdilər, hər ikisi də yeganə qeyri-azərbaycanlı kimi məbədin əbədi oduna qurban gətirmiş Böyük Makedoniyalını qibtədən yamsılayaraq. Çünkü küncünün birində neft buruqları ilə yanaşı xırda və görünməz olan bir qübbə ucaldılmış bu dördkünc kiçik məbəd haçansa bəşəriyyətin ilk böyük dininin, azərbaycanlı Zərdüstün bəyan etdiyi böyük odçuluğun (atəşpərəstliyin) mərkəzində durmuşdu.

O vaxt bozumtul qədim dövrdə Azərbaycan əbədi odçuluğun kutsal yurdu idi və Bakı yörəsində neftlə zəngin çöl milyonlarla inancının zəvvarlıq yerinə çevrildi. Möminləri şər başlanğıc Əhriməndən qoruyan, Bizansla Buxara arasında padşahın kim olacağını özləri müəyyənləşdirən və işiq allahı Hörmüzə sitayış edən qüdrətli kahinlər ölkəyə hökmranlıq edirdilər. Hörmüz allah od idi. Qazla yerdən qaynayan, üzərində məbədin qüllələri ucalmış əbədi od. Həmin od bugün də sönüməmişdir,

son damla neft yerdən tükənənə qədər qüllələr altında alovlanacaq neft qazları bugün də müqəddəs torpaqdan qaynayıb-çıxmaqdadır. Minillərdən bəri alışib-yanan bu əbədi alov bir təbiət oyunudur ki, məbədə təşrif buyurmuş əcnəbilər, təsadüfən odsevərlər deyillərsə, ondan öz siqaretlərini yandırırlar.

Odçuluq çağlarında yalnız ağalar və kahinlər oda ibadət edə bilərdilər. Adı inanclılar isə odun üstünü örtən qübbə qarşısında səcdə ilə kifayətlənirdilər. Roma üzərində bir neçə dəfə qələbə çalmış İran padşahı Azərbaycana gələr, kahinlərin ayağının tozunu öpər və kuhurinlə yuyunardı ki, bu da xalis salehlik sayılardı. Müqəddəs odu qorumaq və Romanı yenmək üçün İranın yeni padşahına şahənşah adı verildi. Ərəblər gəlib sonuncu odsevər padşah Yezdgird Sursuzu öldürənə, kahinləri dağıdانا, böyük allahı maraqlı bir təbiət hadisəsi səviyyəsinə endirənə qədər əsrlər uzunu beləcə davam etdi. Ərəblərin gəlişi ilə də müqəddəs torpağın ad-sanına və aralarında Sirus, Kambis, Dara və Artakser olan padşahlar nəslinə son qoydu ki, onların da ilk üçünün adı məktəb dərsliklərində, sonucusu isə Herodotun adı ilə Bibliyada çəkilir.

Odsevərlər məhv edildi, onlar islamə keçib Azərbaycan adının anlamını unutdular: «Əbədi odun müqəddəs məskəni». Zərdüşt tərəfdarlarının son qalıqları Hindistana və İran Yəzдинə qaçdırılar ki, onlar bugün də burda yaşayır. Odçuların son məbədi islamın haram buyruğuna düşmüş içkini gecənin kirmışlıyində dadmaq üçün şairlərin toplaşlığı meyxanaya çevrildi. Sonralar harama daha fikir verilməyəndə məbəd də bütün şairlər tərəfindən unuduldu. Hələ də burda öz günlərini keçirən son iki kahin yüz il öncə sərxoşluqlarına və bütçülük'lərinə görə müdrik bir xan tərəfindən ölkədən qovuldu.

Hind odçuları isə öz məbədlərini unutmadılar.

Hər ikiildənbir onların nadir nümayəndələri Azərbaycana gələr, əbədi odun qarşısında ibadət etmək üçün bütün hökumət qapılarını döyərdilər. Bugən vur-tut 110 min təəssübkeşi olan həmin hind və fars odsevərlərinin xüsusi ritualları var ki, onlar da sənaye rayonunun tən ortasında icra edildikdə müsəlman fəhlələrin hədsiz narazılığına səbəb olur, çünki, odçuların, bugünkü adları ilə deyilsə, həmin parsların, yaxud bəxşışçilərin adətlərindən başqa burda suçu heç nə yoxdur. Parslar özlərini murdarlamaq kimi əbədi bir qorxu içində yaşayırlar. Yeyərkən gərək qida onların dodaqlarına toxunmasın, yoxsa mundarlanarlar. Bu səbəbdən də nə bıçaqdan, nə də çəngəldən istifadə olunur. Qiymalanmış yemək geniş açılmış ağıza əllə atılır. İçərkən də mayenin dodaqlara toxunmamasının qarşısını almaq üçün müxtəlif incəliklərdən istifadə olunur. Hər səhər onlar əllərini və ayaqlarını kuhurinlə yuyurlar, minillər ərzində formalaşmış duaları dodaqaltı piçildayırlar və çalmalarından asılan müqəddəs qaytanı sığallayırlar. Öləndə də cəsədi nə yandırırlar, nə torpağa tapşırırlar, nə də suya endirirlər, çünki od, torpaq və su əbədi mundarlanar. Ona görə də parsın cəsədini susqu qülləsinə – onun ən adlı-sanlısı Hindistandağı – aparırlar və orda quzğunlara tapşırırlar. Dini buyruqla yanaşı bu, parsların fikrincə həm də gigieenanın tələbidir.

Bu nadir odçular, bəşəriyyətin ən qədim dininin baniləri və kuhurin həvəskarları heç də hansıa yad köçərilər, yaxud codlaşmış dağlı tayfalar deyillər. Hind parsları – parsların ən böyük hissəsi Hindistanda yaşayır – çağdaş bankirlər, iri sənayeçilər və birjaçılardır ki, bugünkü Hindistan özünün iqtisadi inkişafı üçün onlara minnətdardır. Hindistanın ən iri sənaye sahələri hər cür qazanc imkanını – təkcə Azərbaycan neftindən başqa – dəyərləndirə bilən

parslara məxsusdur. Ona görə Azərbaycan neftindən başqa ki, bu neft müqəddəsdir və kuhurinlə bərabər dinin mənəvi dəyərlərini təşkil edir. Haqlı olaraq parsları Hindistanın yəhudiləri adlandırırlar. İran parsları isə, bunun əksinə, ticarət fəaliyyətlərini hə-lə tam tutumda gəlişdirməmişlər. Onlar şahın üzü-yola təbəələri kimi tanınırlar və onun hərəmxanasında bağban işləmək şərəfinə yetişmişlər.

Onlar Azərbaycanda, özlerinin müqəddəs tor-paqlarında yaşamırlar, amma orda fəqirlər sıginaca-ğı qurmuşlar və, hər yerdə olduğu təki, xeyriyyəçi kimi tanınırlar. Ona görə də hərdən elə olurdu ki, neft buruqları arasında bir neçə günlüyü ibadət et-məyə hind parslara da icazə verilirdi. Amma bu, ne-cə deyərlər, çox az-az olur, son vaxtlar isə buna ümumiyyətlə rast gəlinmir. Əbədi odun son məbədi bəşəriyyət tərəfindən elə yerli-dibli unudulub ki, Azərbaycanda çalışan alimlər ekspedisiyası günlərin birində tam ciddiyətlə onu yenidən kəşf etdiyini söyləyib bu barədə Avropaya sensasion bir məlumat göndərdi. Həmin məlumatda göstərilirdi ki, alimlərin ciddi axtarışlarına baxmayaraq arxeoloji baxımdan qorunmayan bu tapıntı yalnız təsadüf sayəsində mümkün olmuşdur.

Məbəd neft mədənlərinin tən ortasında yerləşir və şəhər sakinlərinin sevimli ekskursiya yeridir. Alimlər məhz bir balaca şaşqın və həddən artıq kəşfbaz idilər.

Deməli, bəşəriyyət az qala məbədi unutmuşdur, fəqət haçansa hansısa illahlığın ehtiram olunduğu yer kimi dünyada heç nə ömürlük deyil. İnsan həmi-şə dənə-dənə ona qayıdır, köhnə xarabaların üzərin-də həmişə yeni-yeni sitaş məkanları baş qaldırır. Kiçik Asyanın unudulmuş ərazilərinə bələd olan kəs bilir ki, xırda köylərdəki məscidlər çox vaxt əv-vəllər xristian kilsələrinin olduğu yerdə tikilib. Qa-

zintilərə nəzər yetirilsə, görərsən ki, həmin kilsələr də öz növbəsində yunan-roma məbədlərinin xarabaliqları üzərində ucaldılmışdır və onlar da yenidən hansısa Babilistan illahlığının məbədinin özülü üstündə qurulmuşdur. Amma bir-birini əvəz edən dinlərin sırası bununla bitmir, zira bilinir ki, babilistanhılar da öz məbədlərini sırılı Şumer səcdəgahlarının yerində tikmişlər. Elə yerlər var ki, orda sırasınca onlarla illahlara səcdə edilmişdir. İndi də məscidlər yox olurlar. Onların yerində bütün illahların ən çağdaşına xidmət edən fabrik və zavodlar tikilir.

Zərdüşt məbədinin həndəvərində də sənaye məbədləri yaranır. Fəqət bu, legitim xələf deyildi. Məbəd ayrı, daha yaxşı illah dəyəri kəsb etdi. Məbədə bitişərək Azərbaycanda bir neçə il öncə yeni bir din, Şərqdə tez-tez meydana gələn, sürətlə yayılan və eyni sürətlə də yenidən dinlər müstəvisindən səthi silinən bir təriqət gəlişdi. Yalnız səthi, çünki xalqın iç qatlarında bir vaxt onun yaşadığı ölkəyə hakim olmuş bütün illahlar yaşamaqda davam edir, Astardan, Hörmüzddən tutmuş Məhəmmədə, Məsihə qədər. Zira iman yalnız üzdən olur, zaman-zaman o, yenidən baş qaldırır, bu yaxınlarda Azərbaycandakı Zərdüşt məbədi kimi.

Həmin qəribə təriqətdən danışmağa dəyər.

Günlərin birində neft buruqlarının polisi hökumətə xəbər verdi ki, Zərdüşt məbədinin yaxınlığında gecələr əcaib şeylər baş verir. Nəsə səs-küy gəlir. Lopalar yanır. Səslər ucalır, anlaşılmaz mızıltılar eşidilir. Deməli, orda gizli mətbəənin, yaxud ən azı bandit yuvasının olduğunu güman etməyə yetərincə əsas var. Neft mədənlərində bandit yuvası və gizli mətbəə xoşagəlməz hal olduğundan polis prefekti güman edilən banditlərdən əslində çox az fərqlənən bir takım polislə məbədi dövrələyib axtarış aparmağı qərara aldı. Gecə gizli mətbəənin əlamətləri özü-

nü göstərəndə polis məbədə soxuldu və bununla el-mə dəyərli bir xidmət göstərmış oldu, çünki dini tarixin müntəxabatlarında indiyə qədər qeydə alınmamış yeni bir dini ortaya qoydu.

Məbədin həyətindəki odun qarşısında dayanmış lüt qadına baxa-baxa əbədi alovun önündə yerdən oturmuş xeyli kişi gördülər. Kişilərdən biri qadının yanında dayanıb ehtiramla onun döşlərindən öpürdü, digərləri isə bu arada dua edib növbələrinin çatmasını gözləyirdi. Məbədin divarlarına, lopalarla işıqlandırılaraq, dünyanın bütün dinlərinin bütləri və müqəddəslərin şəkilləri qoyulmuşdu. Bazinili müqəddəs Nikolay Anadolu şeytançılarının müqəddəs simvolu Faunun¹ palçıq fiquru ilə yanaşı qoyulmuşdu və Fallusun² gil fiquru illah kimi sitayış edilən İran şahının ucuz yağlı boyalı basılmış şəklinin yanında asılmışdı.

Qəribə təriqətçilər həbs edildilər və məlum oldu ki, Bakı kəndlərinin sadə, savadsız sakinləridirlər. Açıqlamadıqları səbəblərdən onlar bir din yaratmağı qərara alıblarmış və qədim məbədi yeni imanın iqamətgahı kimi seçiblər. İştirakçıların hər biri özü ilə bir simvol gətirməliyim, istər Fallus olsun, istərsə də İran şahının şəkli. Sonra o, müqəddəs odun qarşısında oturub münasib bildiyi duanı oxuya bilerdi. Yeganə mərasim çılpaq qadın döşünün öpülməsiydi və bu, Yer adlı anaya sevgini simvolizə etməliydi. Bundan başqa imandaşların gətirdiyi allahların hamısına gərək ehtiram göstərəydi.

Bütün cəhdlərə baxmayaraq polis onlardan fərli bir şey öyrənə bilmədi. Bu uğursuz sonuc rəsmi mə-

¹ **Faun** – qədim romalıların təkə ayaqları və buynuzları ilə təsvir olunmuş tarla və meşə allahı (bu və bundan sonrakı ayaq qeydləri tərcüməçininindir).

² **Fallus** – yunanca: törədici qüdrətin simvolu kimi kişinin cinsi orqanı.

lumatlarda savadsız köylülərin intellektinin aşağı olması ilə əsaslandırıldı. Deməli, köylülər gizli mətbəə işlətmədiklərinə və, üstəlik, şahın şəklini sərgiləməklə özlərinin abırlı düşüncələrini nümayiş etdirdiklərinə görə onları azadlığa buraxdırılar. Neft bölgəsində «ictimai dincliyi pozmağa və yanğın təhlükəsinə» görə səcdənin məbədin içində aparılması onlara qadağan etdirilər. Beləliklə, Zərdüştün son məbədi bu sadə həvəskarların da əlindən alındı.

NEFT FIRILDAQÇILARI VƏ NEFT XAQANLARI

Rus tacirləri arasında belə bir kəlam var: «Bakıda bir il neft sahibkarlarının içində yaşayan ömründə dürüst adam ola bilməz!» Azərbaycana yola çıxarkən vəsiyyətlərini edən şərafətli Peterburq tacirləri belə deyirdilər. Nisbətən az şərafətlilər isə, əksinə: «Əsl firıldaqçılar yalnız Bakıda yetişir» deyirdilər və neft şəhərinin öz sıralarında başqalarına dözməyən yetirmələrinə paxıllıqla baxırdılar. Bu cümlələrdə mübaliğə azdır, çünki Bakıda nəsə bir iş görmək yabançı üçün doğrudan da mümkününsüz idi. Neft icması hər bir yabançını məmənuniyyətlə alda-dan qapalı cəmiyyətdir.

Şərqiñ və Qərbin aldatma üsulları vahid xalis kommersiōn taktikada birləşdirilmişdi. Heç nədən qorxub çəkinmirdilər; heç kimdən və heç nədən çəkinməyə lüzum yox idi; axı sən haqla nahaqqın cəx-dandır elastik məfhuma çevrildiyi Şərqdəsən. Feyr¹ anlayışı ümumiyyətlə yox idi, bu mərəzi indi də öz-lərinə rəva bilən yekələrdə bəlkə də qalmışdı. İki-yüz onsekiz neft sahibkarı arasında ən çox onunu tapardın ki, onları aldatmaqdən çəkinirdilər, çünki yalani ölümlə cəzalandırmaq üçün onlar kifayət qədər güclü idilər və kimi isə aldatmağa da özlərinin ehtiyacı yox idi.

Bu onluğa səkkiz müsəlman, bir erməni və Nobel familyalı məşhur bir isveçli daxil idi. Nobel Bakıda yeganə insan kimi Şərqiñ mübarizə üsullarına nifrət edirdi və haqlı olaraq deyirdi ki, avropalılar daha uğurludurlar. Avropa baxışlarına görə neft xaganlarının əksəriyyəti həbsxanalıq idi. Fəqət bu, qı-

¹ **Feyr** – ingiliscə: başqalarına nisbətdə öz münasibətlərində doğrulucul, namuslu, dürüst, abırılı.

saca bir çabanın tez bir zənginliyə çatdırıldığı dünyasının hər yerində hökm sürən hal idi. Meksikanın, Venesuelanın neft mədənlərində də, Alyaska və Kondikanın qızıl yataqlarında da, Cənubi Afrikanın zümrüd axtarıcılarında da həmin münasibətlər, həmin qəddarlıq, yalan və hiylə hökm sürür ki, onların vasitəsilə bir ovuc aferist yeni çırpışdırıldığı sərvəti qoruya bilir.

Birinci nəsl hər yanda eyni olur, bəlkə o, Bakıda başqa yerlərə nisbətən hətta xeyli yaxşı idi, çünkü sahibkarların bir qismi köhnə feodal bəylərdən çıxmışdı və müəyyən mədəniyyəti onlar özləri ilə neft sənayesinə gətirmişdilər. Atamın əksər həmkarının keçmiş qaranlıq idi, bir neçəsi əvvəllər səfil, başqaları isə oğru olmuşdu. Elələri də vardı ki, söhbət düşəndə həyasızcasına irişə-irişə Sibir katorqalarından danışındı.

Müsəlmanlar, ermənilər, ruslar, polyaklar, gürçülər, isveçlilər burda bir silk yaratmışdılardı ki, o da heç bir mənsəb fərqi bilmirdi, yalnız özünəbənzərlərdən kənardə keçmişdən həvəssiz söz salırdı və oğrularla yanaşı əsl bəylərbəyiləri, şahzadələri özünün üzvləri sırasına qəbul edirdi. Əksəriyyət üçün səciyyəvi şey həyata barbar münasibət, öz pullarını işə yaratmaq bacarıqsızlığı və, tezliklə aşkar olduğu kimi, qızılın təsiri altında böyüyen ikinci nəslin tamamilə soysuzlaşması idi. Savadsız, zəngin atalar, əslinə qalsa, bu xoşxasiyyət barbarlar, övladlar böyütmüşdülər ki, onlar da hələ beşikdə ikən həyatdan bezmişdilər, intihar düşüncələrinə qapılmışdılardı və yasağı yüngül olan işlər görməyə çalışırdılar. Amma neft bəyzadəsinə Bakıda nə qadağan edilə bilərdi? Bu, talenin qisası idi. Özləri artıq müəyyən mədəniyyətə – şərq, yaxud qərb – malik olan belə neft sahibkarlarının yalnız övladları bu iti çöküşdən xətərsiz qurtula bildilər.

Ayrı-ayrı neft ailələri arasında daimi bir mübarizə hökm süründü ki, o da tez-tez digərlərini dərtib gətirirdi. Onda küçələrdə qan su yerinə axırdı, insanlar izsiz-tozsuz yoxa çıxırıldılar və bu işlər üçün hər vaxt hazır dayanan bandalar ikiqat məvacib alırdılar. Aferistlər yığnağının iqamətgahı kimi Bakı öz gözəllikləri ilə yanaşı həm də şərq paytaxtının bütün özəlliklərini qoruyub saxlamışdı. Bir neçə neft sahibkarı təkcə sənayeçi deyildi, onlar həm də ölkənin içərilərində öz təbəələrinin yaşam və ölümü üzərində mütləq hökmə malik mülkədarlar idilər və öz kəndlərində daimi mühafizə dəstələri yetişdirirdilər. Bunlar müsəlmanlar, qismən də ermənilər idilər ki, onlar da birlikdə neft sahibkarlarının əksəriyyətini təşkil edirdilər və bir-biri ilə barışmaz mübarizə aparırdılar.

Çıxarıldan sonra xam neft dəniz sahilindəki neftayırma zavodlarının yaxınlığında qurulmuş iri rezervuarlarda saxlanılır. Neft buruqları həmin rezervuarlardan təxminən iyirmi kilometr aralıda olur. Boruları neftayırma zavodları ilə birləşdirmək üçün səhradan neft kəməri çəkilirdi ki, o da müxtəlif sahibkarların neftini ümumi rezervuarlara axırdı. Hər şirkətin çənlərlə boru əlaqəsi vardı ki, bu çənlərdə də axib-gələn xam neft xüsusi xazla ölçülürdü. Neft kəmərləri ilə rezervuarlar xam nefti qoruyub-saxlayan, onu zavodlara ötürən və bunlardan yaxşı gəlir götürən bir firmaya məxsus idi. Ölkədə ikiyüz-dən çox neft sahibkarı olduğuna görə səhra boyunca bir-birinə çalın-çarpaz olmuş müvafiq sayıda borular çəkilmişdi; deməli, hər şirkətin özünün neft kəməri vardı ki, firmanın sərəncamına verilən neftin miqdarı qəbul edilərkən dəqiq müəyyənləşsin və başqa şirkətin hesabına yazılmamasın. Neft kəməri firması yalnız rezervuara çatan neftə cavabdeh idi, daha rezervuarlara tuşlanmış neftə yox. Hərdən borular

partlayırdı, yaxud yetərincə qalın olmurdu, ona görə də işlənən və daxil olan neftin miqdarı üst-üstə düşmürdü. Deməli, çölü keçəndən sonra neft rezervuara çatanda ölçülməli olurdu. Bu firmanın yaxşı, yaxud pisliyi sonrakı məsələdir. Amma yüzlərlə boru çöldə bir-birini kəsib-keçirdi və qarışlıq bir mənzərə yaradırdı.

Bu kəmərlərdən biri hörmətli ağalardan sayılan, mədəniyyətə xüsusi üstünlük verən, hər il xarici səfərlərdə olan və Avropa sivilizasiyonunun nümayəndəsi hesab edilən iri sənayeçi Rzaya məxsus idi. Onun qonşuluğundakı kəmər böyük bir şirkətinki idi və gecə-gündüz işləyirdi, çünki şirkətin bir ədəd milyonluq fontanı vardı və neftinin əl-ayağını yığıb-yığışdırıa bilmirdi. Amma bir gün həmin şirkət gördü ki, çıxarıldan rezervuara xeyli az neft gəlir. Neft yolda borudan açıq-aşkar yox olurdu. Cölə çaparlar göndərdilər ki, boruları yoxlasınlar, amma şübhəli bir şey tapılmadı. Borular yerli-yerindəydi, lakin neft yenə də yox olurdu. Bütün yolu gecəli-gündüzlü göz altına aldılar, heç nəyin xeyri olmadı. Bu, başdan-başa elə anlaşılmaz idi ki, az qala düşündülər, şirkət öz kreditorlarını sakitləşdirmək üçün bilərəkdən həmin fontan hay-küyünü qaldırıb. Daha fontanın etibarlılığına inanmıldılar. Bu hal aylarla davam etdi. Tezliklə məlum oldu ki, digər şirkətlərdən də həmin əcaib şəkildə neft oğurlanır. Məsələ ciddiləşdi, nefti oğurlananlar öz işçilərini bir yerə yığıb gecələr əl-ayaq çəkiləndə borularının yanında bütün boruları çevirdirdilər ki, bəlkə itkinin səbəbini tapa bildilər. Və burda görünməmiş bir şey ortaya çıxdı. Gördülər ki, Rzanın kəməri yerin altın-dan bütün qonşu kəmərlərə qoşulub. Başqalarının nefti sadəcə olaraq onun kəmərinə axırmış və rezervuara axırıncının məhsulu kimi töklüb qeydə alınmış. Öz gəlirini ölçüsüz həddə artırmaq üçün mə-

dəniyyət dağarcığı Rza, deməli, sadəcə bir üsul təpibmiş. Neft sahibkarları onun timsalında başqalarına da dərs verdilər: Rza həbsxanaya salındı və bu ruqları dayandırıldı. Bütün neft silki coşmuşdu, ölümlə və eldənçixarı etməklə hədələyirdi. Amma iş o yerə çatmadı. Rza həbsxanada özünü güllələdi və özlərini didib-dartan oğulları onu bütün neft sahibkarlarının gözü önünde torpağa tapşırdılar. Ona qarşı cinayət işinə xitam verildi.

Rza adlı birisi oğurlayır. Amma buna görə o, doğrudanmı ölməlidir? İntihar və təntənəli dəfn hələ ölüm demək deyil axı. On il sonra mən Paris kafelərinin birində birja kursları ilə tanış olan möhtərəm, yaşılı bir ağaya rast gəldim. Bu, Rza idi, yaxıq intiharçı. Tanındığını görəndə xəfifcə gülümşəyib dedi:

- Adam elə asanlıqla ölmür.

Sonra həbsxanada bir cəsədlə öz paltarını necə dəyişdiyini, onun başına bir gülə vurduğunu, o qədər də yüksək olmayan məbləğə həbsxana rəhbərliyini özünün azad olunmasına necə razı saldığını dənişdi. İşləri uşaqlarına tapşırıb kipkirmiş Parisə gəlməyə üstünlük vermişdi ki, burda da təqaüdçü kimi yaşayırdı və dövlət idarələrində özünü yüksək çaplı siyasi qaçqın kimi qələmə vermişdi.

- Xırdaca bir neft sızqasına görə özünü öldürüb gözəl həyatdan əl götürməyə dəyməz, - axırda o bunları deyib mənə xoş münasibətini bildirdi və mehribanlıqla əlimi sıxdı. O, bugün də Parisdə yaşayır. İşləri barədə isə dəqiq məlumatım yoxdur. Bəlkə də peşəsini dəyişmə naminə Bank dö Fransın pul çapxanası ilə özünün şəxsi mənzili arasında havadan gizli çap xətti çəkib. Hər halda kefi kökdür, həyatı gözəldir.

Rzanın gizli neft kəməri tezliklə öz təqlidçilərini tapdı. Bir çox xırda neft sahibkarları bundan sonra

qonşularının borularına gizli xətlər qoşdular, amma hamını ağızbırə qatmaq mümkün olmadığına görə irilər buna göz yummağa alışdırılar.

Neft sənayesinin digər nümayəndəsi Musa Yaqub daha ağıllı idi və yan peşə kimi İrana silah qacaqmalçılığı ilə məşğul olurdu. Əslində buna heç ehtiyacı da yox idi. İsləri yaxşı gedirdi. Amma qacaqmalçılıq peşəsini elə-belə sevirdi.

- Babam qacaqmalçı olub, atam qacaqmalçı idi, mən niyə olmayım?! - Dostlarının arasında təkrarlamışı xoşlayırdı.

Silah qacaqmalçılığı da ona ləzzət verirdi, çünkü qorxulu idi. Qorxusuz dünya ona darixdıcı görüñürdü. İndi Berlində məskunlaşışib rus kürüsü ilə qacaqmalçılıq edən həmin Yaqub Şərq üçün səciyyəvi olan qəribə bir şəxsiyyət idi. Açıq sifəti, acıqlı gözləri, əyri qiçları və doydum deməyən iri əlləri olan enlikürək bir insanı təsəvvürünüzdə canlandırın. Bu adam bir qayda olaraq insanlığın etibarsızlığından, sürdüyü qəmli həyatdan və pis adamların onun yüksək duyğularına kəc baxması kimi kobud xasiyyətindən danışır.

Gənc yaşlarında Ağayı-Yaqub İranda quldurbaşı olub, bir dəfə külli miqdarda pul qarət edib, öz əlaltılarını polissə çuğullayıb və burnu Bakıda yaxşı işlərin iyini aldıından bura köcüb. Bakıda var-dövlətə yetişib xəsisləşdi, amma indiyə qədər elə xalis quldur olaraq qalmaqdadır, hər halda bircə fərqlə ki, indi məmnuniyyətlə frak geyir və hər il yüz minlərlə pulunu xeyriyyəciliyə xərcleyirdi.

Əslində heç vaxt pul xərcləməzdi. Qonaqlıqlarda xırda zarafatları xoşlayardı. Məsələn, hansısa masa qonşusunun pul kisəsini duyulmadan onun cibindən çıxarardı və adətən qaytarmağı unudardı. Yaxud qonaqların başı üstündən ev sahibindən ucadan soruştardı ki, onun dünən axşam filan filan yerdə rus qı-

zini zorlaması doğrudurmu. Adətən bu, doğru olurdu, amma onun nə geniş ictimaiyyətə dəxli vardı, nə də bu masaya yaraşan söhbət idi. İşində də xırda, zərərsiz zarafatları xoşlayırdı. Məsələn, bir neft quyusu vardı, ən cəfakes mühəndis də həmin quyudan bir damla neft çıxara bilməzdi. Yaqub quyunu satmaq qərarına gəldi, amma kimsə ona bir qara qəpik də verməzdi, ona görə də Yaqub quyunu içəridən sementlə suvatdırdı və ona sement altlıq döşətdirdi. Həmin sementlənmiş quyuya sonra neft doldurdular. Yaqub onu almağı parisli Rotşildə təklif etdi. Rotşildin nümayəndəsi gəlib quyuya baxdı və öz gözləri ilə gördüklerini söyləyib bildirdi ki, quyudan saatda xeyli neft çıxarılır. Rotşild tələb olunan qiyməti ödədi və anlaya bilmədi ki, niyə quyu səhərisi günü bircə damcı da neft vermir. Quyunun sementləndiyi aşkar olanda Rotşildin nümayəndəsi pulun qaytarılmasını tələb etdi, amma Yaqub ona başa salanda ki belə gülünc bir fikrə görə adam canını qurban verir, o, sonrakı tələbdən həmin an əl çəkdi.

Rotşild əcnəbi olduğuna görə bu alver üçün heç kəs Yaqubu qınamadı. Amma yerlilərlə o, ehtiyatlı tərpənirdi. Burda eyni şeyə eyni şeylə cavab verədilər. Hər halda o burada da görünməmiş bir iş tutdu.

Yaqubun onu ölümlə hədələyən bir qanlısı vardi. O, həmin düşmənin ayağına getdi, ona hədiyyələr aparıb barış təklif etdi. Hadisə Azərbaycanın içərilərində baş verdi ki, burada da qan düşməninin ayağa gəlməsi nadir kişilik sayılırdı. Düşmənin bu gəlişi, gətirdiyi sovqatlar və etdiyi barış təklifindən ev sahibi elə mütəəssir oldu ki, köhnə dərdini unutdu. Yaqub yola çıxmaga hazırlaşında yenicə barışmış düşmən onu növbəti şəhərə qədər ötürmək istədi ki, yolda qaçaqlar soymasınlar. Hər ikisi kənddən çıxanda Yaqub xəncəri sıvirib pəsinmədən onu yeni

dostunun qarnına soxdu.

- Ürək qızdırmadım, - sonralar o belə izah edirdi,
- kim bilir, bəlkə o məni xəncərləyəcəkdi.

Bunlar Yaqubun yaşam yolunun tör-töküntüləridir, onun mahiyyətinin tamamlanması üçün bunu da əlavə etmək lazımdır ki, o, Parisə, yaxud Peterburqa gedəndə hamı ona yetkin centlemen timsalı kimi baxırdı. Görünür, bilmirdilər ki, Bakıda neft fırıldaqlarının bir çox bic üsulları məhz onun adı ilə hallandırılır.

İnqilab zamanı Yaqubu həbsxanaya atdılar, burda o, hücrəsini on-onbeş qatı cani ilə bölüşəsi oldu. Cinayətçilər yeni surdaşlarının neft maqnatı Yaqub olduğunu biləndə ondan min tümən pul tələb etdilər, bunun əvəzində ona toxunmayacaqlarına söz verdilər.

- Sizə borcum var? – Yaqub soruşdu.

- Yox, amma bizə pul verməsən, səni nəcisə bulasdıracyjıq!

- Oldu, - Yaqub dedi, - bulaşdırıra bilərsiniz, amma pulun üzünü görməyəcəksiniz.

Elə də oldu. Yaqub bir ay dustaqxanada qaldı, hər gün də başdan-ayağa nəcisə bulaşdırıldı və son ana qədər iki ayağını dirəyib həmin cüzi məbləği vermədi. Axırda onu əzişdirib hücrədən çölə atdılar, çünki canilər onunla bir yerdə qalmağa tab gətirə bilmədilər. Lakin o bugün də öyünür ki, havayı bir qəpik də vermədi.

- Onlara borclu deyildim ki, - təkidlə dediklərinə əlavə edirdi.

Hər halda o, Bakının neft sahibkarları arasında ən murdarı idi. Bugün də o mənim kimi Berlində, Kurfürstendammda yaşayır. Yaxınlarda yanına gəlmışdı, həmişəki təki insanların etibarsızlığından və istənilən yaxşı biznesin yasaq olduğu barbar Avro-padan gileyəndi.

- Qəribədir, işləri düz gətirən nə qədər firildaq adam var, gərək mənimki belə pis gedəydi?!

Yaqub özü xasiyyətdə olanların ən görkəmlisi idi, fəqət ondan yalnız bir tük məsafəsi qədər dalda qalan və, düzünə qalsa, dəbdəbəni yaxına buraxmayan bir çox başqaları da vardı. Onlar dürüstlərlə birlikdə bir icma yaratmışdilar ki, həmin icma da eyş-işrətdə, qəddarlıq və bədxərclikdə səhvə yol vermirdi. Bircə neft maqnati da bədxərcliklə iflasa uğramadı. Neft sahibkarı olub çox pul xərcləmək mümkün deyildi. Axar qızıl bütün xərclərdən artıqdır. Ən iri məbləğləri neft maqnatlarının fantaziyasını gülünc şəkildə əks etdirən sarayların tikintisinə qoyurdular. Məsələn, feodal neft sahibkarı İsa Bəy özünə qumarxana formasında üçqatlı bir ev tikdirmişdi. Evin ön divarında iri qızılı hərflərlə yazılmışdı:

«Burda mən yaşayıram, Gəncəli İsa Bəy».

Evə çağdaş iç arxitekturun bütün dəfə-darağı düzülmüşdü, amma sahibinin təkidli arzusuna görə ayaqyolusu yox idi, çünki İsa Bəy belə iyrənc bir otağa mənzilin içində dözülməsinə çox pis baxırdı. Ayaqyolu həyətin uzaq bir küncündə yerləşirdi və böyük ağa bununla fəxr edirdi. Həmin qumarxanada bugün Üçüncü İnternasionalın Şərq üzrə təbliğat şöbəsi yerləşir.

İsa Bəyin zəfər çələngi onun qonşularından birinin rahatlığını pozdu. Bu da özünə əjdaha formasında bir bina tikdirdi, öntarix azman heyvanın kitabda kı şəklinin nümunəsində. Giriş açılmış nəhəng ağıza bənzəyirdi ki, burdan da qonaqlar içəri keçirdilər. Əjdahanın burunlarından hər yanı gün kimi işıqlanıran iki fanar çıxırdı.

Əslində neft şəhərinin küçələrində tikinti sənətinin nadirliyindən gileyənməyə dəyməzdi. Bütün üslublar təmsil olunmuşdu. Mavritaniya sarayları

qotik binalarla yan-yana dayanırdı, rokokop pavilyonunun yanında isə Bizans qübbəsi ucalırdı. Saraylar neft bəylərinin azarı idı və hərə tam seçilərək qəlbinin hansısa qəribə arzusunu həyata keçirməyə çalışırdı.

Bunun ən sadəsini İran şahından da çox qızılı olan İran təriqətçisi Ağa Musa Nağı etdi. İndiyə qədər tikilənlərin hamısını kölgədə qoymaq üçün o, xalis qızıldan bir bina yapdırmağı qərara aldı. Yalnız çox çətinliklə arxitektor onu bu işin gerçəkləşməsinin mümkünzsüzlüyüünə inandırıa bildi. Nəhayət Nağı israr etdi ki, ən azı evin çöl divarları qalın qızıl təbəqə ilə örtülsün. Ev hazır olanda isə xoşuna gəlmədi, otaqlar həddən artıq iri, evin havası da onun illərlə hava üzü görməyən mənzilindən tamamilə fərqlənirdi və qızıl, ev yaranlara gəl-gəl deyirdi ki, onlar da, əslinə qalsa, istəsələr, evi yarmaq əvəzinə onun çölündən yarınardılar. Çox götürqoy etmədən o, evi xeyriyyəçi qurumlardan birinə bağışladı ki, həmin qurum da onunla neyləmək lazıim olduğunu kəsdirə bilmədi. Amma təəssüf ki, bu qiymətli tikinti abidəsi sonralar erməni-müsəlman davasında ermənilər tərəfindən darmadağın edildi.

Hər halda şəhərin ən gözəçarpan gözəlliyi mil-yonlara başa gəlmış və, çox güman ki, Şərqiñ ən şirin xülyalarını özündə birləşdirmiş neftçilər klubu idı. Neft sahibkarları binanın üslüb və tikintisində razılığa gələ bilmədiklərindən qiymətini nəzərə almayıb böyük bir ərazidə nəhəng bir şey tikməyə bacarığı çatan güclü bir avropalı mütəxəssis gətirildi.

Mütəxəssis əvvəlcə çölün düzündə bir park saldırdı. Təkcə bu, görünməmiş miqdarda pul yedi. Səhranı tropik bağa çevirmək asan deyil. Sonra tikintiyə başladılar ki, onun da necə olacağı barədə arxitektor ağızından bircə kəlmə də qaçırmırıldı və bu

arada qızğın mübahisə obyektinə çevrilmiş həmin bina yalnız bir neçə ildən sonra başa gəldi. Ağ mərmərdən tikilmiş klub Berlin Rayxstaqından ikiqat böyükdür. Amma onun klassik, sadə biçimi əksər neft bəylərinin ürəyincə olmadı. Onları sakitləşdirmək üçün də parkda yastı bir kolonnada tıkıldı və dəhlizlərə içəridən upuzun güzgü divarlar qoyuldu. Kluba yalnız neft sahibkarları gələ bilərdilər. Orada onlar öz aralarında aparxayın öz işlərinə, yaxud da xülyalarına qapılıa bilərdilər.

Dəstədən olmayan kəs neft sahibkarının acığını, yaxud sevgisini çox asanlıqla oyada bilərdi və bu, həmin adam üçün eyni dərəcədə təhlükəli idi. Azıb Azərbaycana gəlmış gözəl qadınları qaçırdılar, ya da onlar neft bəylərinin dağ kəndlərində, yaxud qəsrlərində izsiz-tozsuz yox olurdular. Hərdən Xəzərin dalğaları neft bəyləri ilə çəp gəlmış kişi cəsədlərini sahilə atırdı. Amansız neft qvardiyaçıları öz ağalarının rəqiblərini şəhərin darısqal küçə tinlərində xəncərdən keçirirdilər. Düşmənlər təsadüfən küçədə rastlaşsaydılar, günün günorta çağrı atəş açılırdı. Eyş-işrət içində keçirilmiş gecələrdən sonra səhərin alatoranında iri bəylər Günəşin çırtmasını tapança səsləri ilə salamlamaq üçün çölün düzünə, yaxud dənizə çıxırdılar. Bir sözlə, neft sənayesi çıçəklənib öz bəhrəsini verirdi.

Bunların hamısı işin kölgəli tərəfidir. Büyük sarayların iç üzündə, İran xalıları ilə bəzədilmiş qulluqçulu geniş otaqlarda neft öz fəaliyyətini dayandırırdı. Toxunulmaz dinclik içində burda başqa bir aləm çıçəklənirdi. Üz-gözündən ağı daman neft qvardiyası tərəfindən qorunaraq həmin saraylarda qadınlar və uşaqlar ömr sürürdülər.

Axşamlar yastı damlarda əyləşib əl tutuquşuları ilə məzələnirdilər. Kor müğənnilərin bayatı – İranın sevgi nəğmələri – oxumalarına qulaq asırdılar. Xır-

da, bəzəkli xalçaların üstündə nərmənazik çərkəz gözəlləri özlərinin dağ rəqslərini edir və kişiləri işvə ilə oyləndirirdilər.

Gündüzlər sərin odalardan çölə çıxılmırıldı, nərd oynayır, tənbəl-tənbəl halva, rahat-loğum, noğul yeyirdilər və bunlardan öz tutuquşularına da yedizdirildilər. Burda qandan, neft çirkabından, şübhəli biznesdən və qəribə macaralardan əsər-əlamət yox idi. Yorulanda isə xacələr gəlib səni yatağa qaldırır, həzin-həzin qədim nağıllar və müdrik kəlamlar söyləyirdilər. Uşaqlar gəzməyə gedəndə xacələr onları küçəyə çıxarırlar, nənninin içindəki yumşaq balınların üstünə ustufla uzadırlar. Çadralı qadınları da küçəyə xacələr çıxarırdı.

Oğlanlar küçədə özlərini kişi və igid sayırdılar, bacılarını və kuzinlərini qoruyurdular və bu zaman özləri bir neçə neft qoçusu tərəfindən qorunurdular. Küçədə onlar qızıl xəncər taxırdılar və təqribən on yaşından sonra oyuncığa bənzər brauninq gəzdirirdilər. Mühafizə üçün yanlarında keşikçi dəstəsi olurdu, buna baxmayaraq uşaqlar hələ erkən yaşlarından gerçəkçi odlu silaha alışmalyıdılar.

Evdə tapança lazımlı olmadı. Evdə hər şeyin dərdinə qalan, qaravaşlarla bir otaqda yatan və birəldən də qənnadı ötürən xacələr vardi. Şirniyyat çox vaxt dayəni də əvəz edən və heç zaman görüşə qaçmadığına görə umudlu sayılan xacənin yeganə sevinc payıdır.

Neft bəyi evdə az olurdu, çox vaxt gecədə bir-iki saatliğine. O, büroda yaşayır, klubda nahar edir, boş vaxtını xüsusi məqsədlər üçün şəhərdən xeyli aralıda tikdirdiyi kiçik bağ evlərində keçirirdi. Evdə onu az-az görürdülər. Cavan qaravaşlar və müdrik nağıllar, Şərq dincliyi, sonsuz ləzzət. Neft şəhərinin çox azlara nəsib olan digər idil üzü bu idi.

KÖHNƏ AZƏRBAYCAN

Azərbaycanda heç də hər şeyə neft hakim deyil. Yalnız Bakı və ətrafi, Gürcüstana və Rusiyaya gedən dəmir yolları axar qızılın etkisi altındadır. Şəhər, neft mədənləri və dəmir yolu qurtaran yerdə sözün gerçək anlamında hələ də terro inkognita saylan xam torpaqlar başlayır. Orda müxtəlif tayfalar, köçərilər, qədim assurilərin və xaç yürüşçülərinin qalıqları yaşayırlar. Qayalıqlı dağlarda və vadilərdə neftin tovlantısına tabe olmayan və öz ərazilərinin və camaatının mütləq hakimi qalan bəylər məskunlaşırlar. Əcnəbilər çox nadir hallarda neft respublikasının içərilərinə gedirlər, orda yaxşı biznes, gəlir görmürlər, yalnız təhlükə, artıq başağrısı və özlərinin minillik yaşayış vərdişini Avropanın ötəri cəbibəsinə az həvəs göstərən sakinlərlə qarşılaşırlar. Tez-tez, lap tez-tez Azərbaycana yadlar baş çəkirlər, hər növdən olan şairlər, jurnalistlər, alimlər dəmir yolu ilə paytaxta gəlirlər, neft buruqlarına tamaşa edirlər, əbədi odu və qədim xarabalıqları heyranlıqla seyr edirlər, xəbər tuturlar ki, içərilərdə «heç nə olmayıb» və ordan Rusiyaya, Gürcüstana, yaxud İran'a yol alırlar, özü də belə həqiqi bir əminliklə ki, Azərbaycanla tanış oldular.

Qayalıqlı dağlarda məskunlaşmış xırda tayfalar isə bəylərin sarayları, köçərilər və uculub dağılmış müqəddəs məkanlar kimi öyrənilməmiş qalır. Tariixin minilliklərində Azərbaycan Avropaya, yaxud Asiyaya yol arayan yad qəsbkarlarının tapdağı altında olmuşdur. Həmin yad xalqların qalıqları dağlara sıxışdırılmışdır və bugün onlar hazırkı sakinlərin dəryasında kiçik etnoqrafik adaları təşkil edirlər. Alimlər dünyasına bu xalqçıqlardan heç nə məlum deyil; doğrudur, «Azərbaycanın Tədqiqi üzrə Beynəlxalq

Cəmiyyət» ölkəni öyrənməyə çalışır, lakin indiyə qədər bir-iki xarabaliqdan başqa yalnız Zərdüştün məbədi (illerdən bəri o, Bakı sakinlərinin istirahət gəzintisinə xidmət edir) və varlıqları azərbaycanlılar üçün sərr olmayan yasailər xalqı «kəşf edilmişdir». Yasailərin kəşfi alımlər dünyasında və mətbuatda böyük təntənə ilə qeyd edildi, zira bugün yeni xalqlar nadir kəşf edilir, həm də onların çox az qismi bizə qədər gəlib çatmışdır. Afrikanın, Asyanın və Amerikanın xəritələrində sirli ağ ləkələrin sayı getdikcə azalır. Yer kürəsinin coğrafiyaçılar və səyyahlar tərəfindən hələ öyrənilməmiş qaranlıq bölgələri getdikcə daralır. Elmi cəmiyyətlərin iclas salonlarında üstündə «araşdırılmamış bölgə» yazılmış kiçik ağ ləkələrlə böyük xəritələr asılır. Coğrafiyaçılar və alımlər bu xəritələri gözdən keçirirlər, daha iş tapa bilməyəcəkləri gələcəyə qayğılı-qayğılı baxırlar.

Ağla gəlməyən çağlardan öz hökumətlərinə arxayınca vergi ödəyən, xaricdən qonaqlar qəbul edən və yalnız indicə kəşf edildiklərindən, indiyə qədər avropalıların diqqətindən kənarda qaldıqlarından və indi birdən-birə nadan elm aləmini heyrətə saldıqlarından bixəbər xalqlar orada kəşf olunurlarsa, deməli, burda təəccübülu heç nə yoxdur. «Azərbaycanın Tədqiqi üzrə Cəmiyyət» «yasai xalqı»nı kəşf edib, sonrakı araşdırımlar öz gedışındədir, hər halda bu yaxınlarda Avropa qəzetlərində belə yazılmışdı. Amma araşdırımlar bitənə qədər (və kim bilir, bu, haçan olacaq) mən oxucularına həmin xalq barədə öz təcrübəmdən bildiklərimi danışmaq istəyirəm. Zira bu xalq qeyri-adidir, bəlkə də «Azərbaycanın Tədqiqi üzrə Cəmiyyət»in güman etdiyindən də qeyri-adi.

Yasailər Azərbaycanın şimalında yaşayırlar, Zaqatala bölgəsində, lakin onların məskunlaşdığı yerin adı yoxdur. Bu yerlərə indiyə qədər ad qoyulmamış-

dır. Qonşular bu xalqı sadəcə olaraq «xanımlar camaati», «keçmiş olmayan xalq» adlandırır. Zira yasailərə öz keçmişlərindən heç nə bəlli deyil; onların idarəciliyi, rəhbərliyi və, təbii ki, yazıları olmadığı kimi, ümumiyyətlə heç nələri yoxdur. Yalnız keçmişdən qalan bəzi şeylər yasailərin həyatını tənzimləyir. Buna əsasən də yasai xalqından olan kişilərin əli işə toxunmamalıdır. «Ata-babalarımız işləməyib, bizim də işləməyə ixtiyarımız yoxdur», yasailər bu-nu tez-tez təkrarlayırlar. Və onlar doğrudan da işləmirler, bütün günlərini iri findiq ağaclarının altında yayxanmaqla keçirirlər, göylərə tamaşa edib işi on-lara yasaq etmiş sələflərinin müdrikliyi barədə xə-yallara dalırlar. Yasai yalnız hərdən, əbədi uzan-maqdan yorğun düşəndə balıq tutmağa gedir, onu da qazanc xatirinə yox, yalnız məzə üçün. Çünkü qa-zanc xatirinə işləmək kişi üçün dəhşətli bir rüsvay-çılıqdır, biabırçılıqdır, qanunazidd bir hərəkətdir ki, bunu da heç cür bağışlamaq olmaz.

İş, ümumiyyətlə istənilən iş, müstəsnasız olaraq qadının öhdəsinə düşür. Və qadın öz ərinə işi qada-ğan edən, əgər kişi işləyərsə, onu rədd edib tənələ-yən ilk insandır, çünkü yasai müdrikliyinə görə «ə-gər kişi işləyirsə, bu, qadın üçün təhqirdir».

Qonşu xalqlar tez-tez yasai kişiləri işə tərpətmək istəyirlər, lakin onların cəhdləri qadınların müqavi-mətinə rast gəlib çilik-çilik olur. Güngörməz dərə-lərdə, meşədəki kiçik, kasıb yasai daxmalarında və çay qırağında yasai qadınlarını iş üstündə görərsən. Onlar Şərinqin digər qadınları kimi üzlərini örtmürlər, üstlərində xəncər və balta gəzdirirlər və qonşu xalq-ların kişilərindən daha döyüşkən olurlar. Vay onun özünə və ərinə basqı yapanın halına! Bu halda qadınlar özlərinin tənbəl yaramazlarını igidliklə müda-fiə edirlər. Adama elə gəlir ki, qadınlıq yasai qadın-larından çox-çox uzaqdır; və onlar xalis qadın işini

görəndə, dünyaya uşaq gətirəndə öz insandaşlarının gözündən meşəyə çəkilirlər, hətta halal ərləri də onları ötürə bilməz, çünki onlar «mundar»dırlar (natəmiz)¹.

Yalnız ildə bircə dəfə yasai kişisi əlini işə vurur, bu da yeni il bayramından bir gün qabaq olur. Həmin gün o, arvadının silahını götürüb ova gedir və geriyə dönəndə ovunu qadının ayaqları altına atır, onun il boyu gördüyü işə minnətdarlıq kimi.

Sonra o, yenidən findiq ağacının budaqları altında yayxanır, il başa çatana qədər. Yaraq gəzdirən qadın gələcək ərini özü seçir və ona elçi düşür. Özünün hüquq və vəzifələrindən bir qınnaq belə ərinə güzəştə getməkdən boyun qaçırır. Ərinin kəndi tərk edib yad ölkələrə getməsinə icazə vermir, ona görə də Azərbaycanın şəhərlərində çox az hallarda bu cür «yaramaz»a rast gəlinir. Zaqtala yaxınlığındakı güngörməz dərələrdə onlar yurdlarına qapılıb tənha və qapalı ömr sürürələr.

Amma elə də olur ki, qadın özünün xoşbəxt ailəsindən bezir, bu da boşanmaya gətirib çıxarır. Yasailər məkanında boşanmaqdan asan heç nə yoxdur. Bunun üçün iki şahid çağırırlar və qadın onların yanında deyir: «Bir talaq, iki talaq, üç talaq», yəni «Aralan məndən birinci kərə, ikinci kərə, üçüncü kərə»² və bununla kəbin qanuni pozulmuş olur.

Zira ata-babaların qanunu deyir: «Bezdiyin kişi ilə yaşamaq günahdır».

Şərinqin çox yerində qadın bugün də kölədir, çadradə gəzir, yad kişi ona yaxınlaşanda pəsinib gizlə-

¹ «Mundar» sözünü müəllif orijinalda işlədir və qadaqda (mötərizədə) almanca unrein (natəmiz) sözünü verir.

² «Bir talaq, iki talaq, üç talaq» sözlərini müəllif orijinalda saxlayır və «yəni» sözündən sonra bunun almanca izahını verir.

nir. Bütün Şərqdə kişilər xəncər gəzdirir və öz xanımlarını qoruyurlar. Kim bilir, necə olub ki, məhz Azərbaycanda – yasailərin əldəyməz dərələrində – kişilərin hüquq və vəzifələrini əllərindən almış və kişiləşmiş qadın yetişmişdir. Bunu heç kim heç vaxt öyrənə bilməyəcək, çünkü yasailərin keçmişsi, yazısı və idarəciliyi yoxdur, olub-olanları yalnız onlar üçün çalışan qadınlar və findiq ağaclarıdır ki, həmin ağacların da altında onlar öz günlərini keçirirlər.

Bunun əksinə olaraq digər özümlü bir xalq – Azərbaycanda, başlıca olaraq da Dağıstanda məskunlaşan və ikiyüz kvadrat kilometr ərazi, təxminən 65 min əhaliyə malik kiçik dağ dövləti Osetiyani yaradan osetinlər – yetərincə keçmişə, idarəciliyə və yazıya malikdirlər. Lakin onların heç də hamısı cilxa osetinlər deyillər. Əksəriyyəti başqa dağlı xalqlarla – bütperəst inquşlarla və müsəlman çeçenlərlə qaynayıb-qarışmışlar. Yalnız ayri-ayrı yerlərdə, xüsusilə də gözdən iraq bölgələrdə xalis irq taparsan və məhz orada qəribə şeylərə rast gələrsən. Hakim sinfin zadəganlığını təşkil edən osetinlər bütün qonşularının əksinə olaraq şimallılar kimi əslində sarışın və göygözdürler. Deməli, güman etmək olar ki, indiki osetinlər ölkənin köklü sakinləri deyillər, hardansa köçüb-gəlmədirlər. Əgər osetindən onun kökünü və soyunun keçmişini soruşsan, arxayıncə cavab verəcək ki, o, qüdrətli cəngavərlərdən, alemanlardan¹ törəmişdir.

Bu cavabı ilk dəfə eşidəndə gözüm kəlləmə çıxdı; zira «aleman» Şərqi bütün dillərində «alman»

¹ «Aleman» qədim german tayfalarından birinin adıdır. Alman xalqı alemanların, saksların, bavarların, türinqlərin, şvabların, frankların və digər tayfaların toplumandan yaranmışdır. Alman dilində millətə verilən ad «doyç»dur ki, bu da «xəlqi», «xalqaxas» anlamındadır. «Doyç»lar bir çox dillərdə, eləcə də türk dillərində «aleman» tayfasının adı ilə adlandırılır.

deməkdir. Mən sualımı təkrarladım:

- «Aleman» nə deməkdir axı?

Osetin mənim savadsızlığıma qımışdı:

- Cənabları alemanların kim olduğunu bilmirlər?

Deyəsən, cənabları çox bixəbərdirlər, alemanlar Aypara məmləkətinin – Suriya və Fələstinin böyük cəngavərləri olublar, cəsur döyüşçülər və güclü igidlər imiş, amma həm də çoxlu düşmənləri olub, biri-biri və yabançılarla söz-sözə gəliblər. Bir hissəsi öz vətənidən sixışdırılıb-çıxarılib və onlar yeni yurd axtarıblar, dağlara gəlib çılgın xalqları istismar ediblər və onların dilini götürüb'lər. Həmin cəngavərlərin törəmələri bizik, «göygöz osetinlər».

Düşünsən də ki, Almaniya haqqında nəsə öyrənməyə osetinlərin bəlkə də heç vaxt imkanları olmayıb, sayca çoxluq təşkil edən bu söhbətləri dağların hər künc-bucağında eşidirsən. Hətta osetinlərin düşmənləri də təsdiq edirlər ki, bu yad gəlmələr Suriyadan, Aypara məmləkətindəndir. Ata-babalarının doğrudan da həmin ölkələrdən gəlməsi barədə təktük osetin ailələrində sübutlar var. Amma araşdırıcı bu sübutları özünün kolleksiyasına qatmağa cəhd edəndən bəri osetinlər xeyli ehtiyatkar olmuşlar və öz sübutlarını yalnız uzun çək-çevirdən sonra göstərirlər, özü də təkcə o adamlara ki, dağlarda hansısa yaxşı bir ad qoymuş olsun. Onların göstərdiyi şeylər bəzi alimlərin düşüncəsini tərpədir; çünkü bunlar gerçəkdən də alman səlibçilərinin silahlarıdır, qədim qılınclar, paslanmış qalxanlar və dəbilqələr. Həmçinin yazı parçaları da mövcuddur ki, bunlar da qotik işarələri ehtiva etmirlər. Həmin yazı parçaları Suriya qrafikasında tərtib olunub və bundan əlavə səlib yürüşləri dövrünün Suriya knyazlarının adını daşıyırlar. Göygöz osetinlərin sübut kimi irəli sürdükləri əslində bu saydıqlarımdır. Ən başlıca sübutları dönməz əminlikdir ki, onlar alman səlibçilərin-

dən törəyiblər, elə bir əminlik ki, necə deyərlər, bu-nu onların qonşuları da bölüşür.

Elm üçün osetinlər müəyyən mənada hələ də bir tapmacadır. Yalnız bunu bilirlər ki, onların dili – bəlkə də qəbul etdikləri dil – hind-avropa dilinin bir qoludur, elə mifologiyaları da. Onların qayalar üstündə ucaldılmış qəsrləri Reyn sahilindəki alman qəsrlərini, eləcə də Şimali Afrika vandallar tərəfindən zəbt olunana qədər orda mövcud olan qalaları xatırladır. Bəlkə də osetinlər almanlardan törəyib-lər, bəlkə də yox. Dini baxımdan onlar təsnifə gəlmirlər. Nə müsəlmandırlar, nə də əsl xristian, daha çox bütçüdürlər. Osetinlərin bəziləri indi şəhərlərdə yaşayırlar ki, burda da onlar çox tez avropalaşır və dağların adət-ənənəsini yerə qoyurlar.

Elmin osetinlər haqqında söyləyə biləcəyi bu qədərdir. Ola bilsin, haçansa ciddi bir alim tapılsın və sübut etsin ki, osetinlər səlib yürüşlərinin törə-mələri deyillər. Amma qəribə də olsa, əsrlərdən bəri dağlarda gəzişən bu qədim əfsanə hər halda yaşayır. Qapalı səlibçilər, Aypara Məmləkətindən olan əzəmətli cəngavərlər, almanlar barəsində qaranlıq sərr. Yasailər, osetinlər və onların Azərbaycanın şimalındakı qonşuları mənim vətənimin ölümlü insanın dəqiq araşdırılmalarını gözləyən yeganə nadir xalqları deyil.

Qədim xalqlar köçünün bu qırıntılarının hamısını təsvir etmək istəsəydim, əməlli-başlı bir kitab doldurardım. Cənubda, İranla sərhəddə, çoxları bura qonaq gəlməyi özünə rəva bilmədiyi bir bölgədə də ecazkar adətlər, yalnız yenilik acı olan bir səyyahı yolüstü heyrətə salan nadir irqlər gizləniib qalır. Mə-sələn, burda aysorlar yaşayırlar ki, onların da sayı Azərbaycanda vur-tut min nəfərə çatır və onlar qədim assurilərin son törəmələri sayılırlar. Sami dildə danışırlar, nestorianlardır (xristian təriqəti), Assuri-

ya relyefində rast gəlinən xalis sami tipinə aiddirlər və dünyanın ən dinc insanları hesab olunurlar. Cənubdakı xalis azərbaycanlılar da etnoqrafik baxımdan maraq kəsb edirlər, çünki Böyük İskəndər Zərdüşt torpağını zəbt etdiyi zamanlara gedib çıxan bəzi adətlər onlarda qorunub-saxlanılır. Məsələn, Cənubi Azərbaycanda məşhur buynuz-kekil saxlayırlar, yəni saç kəllənin tən ortasında alından peysərə qədər düzünə, enli zolaq şəklində qırxılır və qalan saç sağdan, soldan sallanır. Onu elə darayırlar ki, qırxılmış kəlləyə qoyulan balaca qara fəsin altından tük qabağı çıxır və burulmuş qoşa buynuz kimi görünür. Məlumdur ki, İskəndər İran yürüşündən sonra Makedoniyanın güclü etirazına baxmayaraq bu saç bəzəyini qəbul etdi. Onun birçəkləri əsl buynuza bəzəyirdi (azərbaycanlılar birçək qoymurlar), odur ki, İskəndərə bugünkü bütün Şərqdə «İskəndər Zülqərneyn»¹ deyirlər ki, bunun da anlamı «Qoşabuynuz İskəndər» deməkdir.

Yayda tez-tez qonaq getdiyim bu yerin ən qəribə adətlərindən biri toy adətidir.

Toy mərasimində bəylə gəlin asılmış bəzəkli gərdiəyin dalına salınır ki, onları görən olmasın. Yalnız toy süfrəsi açılında gəlin ortaya çıxır və bu zaman o, «qızıllanmış» olmalıdır. Yəni sıfəti və əlləri qızılı rəngə boyanmış olur ki, bu da Günəş işığında qəribə şəkildə parıldamağa başlayır və «Günəş kimi şəfəq saçan gözəllik» barədə yerli inama cavab vermiş olur. Gəlin gərdəyə girməzdən qabaq qohumların və qonaqların gözü önündə dabarı ilə yerdəki güzgüni sindirmalıdır, əlamət kimi ki, onun keçmiş həyatı qurduğu ailədə eks olunmasın. Güzgüni nə qədər qüvvətlə sindirarsa, ailəsi bir o qədər xoşbəxt olar. Bəzi xanlıqlarda həmçinin adətdir ki, qonaqlar gəlinin bakırəliyinin sübutunu gözləyir və

¹ Müəllif orijinalda bu adı «İskender Sülkörnei» kimi işlədir.

yalnız bundan sonra onun namusluluğundan az-çox hali olub qurtardıqda şad-xürrəm toy evini tərk edirlər.

Cənubun hər xanlığı özlüyündə bir kitab fəslidir. Həmin xanlıqlar və onların xanları bəşəriyyət və qonşu hökumətlər tərəfindən elə unudulublar ki, in迪yə qədər öz müstəqilliklərini qismən qoruyub-saxlaya biliblər. İranla nisbətən boş bağlanmış bu kiçik dövlətlərdə əsl ortaəsrlər münasibətləri hökm sürür və özlərinin gülunc müstəqilliyi, insanlığın digər hissəsindən qapalılığı ilə onlar macaraçılar üçün xalis doradoya¹ çevrilə bilərdilər, əgər həmin macaraçılar onların mövcudluğunu güman etsəydirler. Çox təəssüf ki, macaraçılar bu ölkəyə az-az gəlirlər, amma hərdən yad adamın gəlişi ilə nə baş verirsə, onu mən aşağıdakı parçada göstərmək istəyirəm.

¹ **Dorado** – ispanca «el dorado», anlamı «qızıllaşmış ölkə» deməkdir, məcazi olaraq «zəngin və sulu älkə, cənnət» mənasında işlənir.

İSVEÇİN FƏTHİ

Cənubi Azərbaycanda, yarımüstəqil Maku və Xoy xanlıqlarının yerləşdiyi ərazidə əlli il öncə ağıllı və qüdrətli Fətəli Xan hökmdarlıq edirdi. O, əsl hökmdar idi, içində bitlə birənin ağalıq uğrunda döyüdüyü sarayı ilə, toyuq hininə bənzəyən hərəmhanası ilə və şübhəli peşələrini özlərinin mədh qabiliyyəti ilə əvəzləyən əsl saray şairləri və saray rəssamları ilə.

Xanın sarayı Tehran saraylarının karikaturu, onun əyanları səltənət sarayındaki əshabələrlə müqayisədə kölgədə qalan solğun fiqurlar idilər, amma bununla belə, İrandakı hər xan kimi öz ərazisində o, hüdudsuz iqtidara malik idi ki, buna görə hətta böyük şahənşahın özünün də ona paxıllığı tuta bilərdi.

Günlərin bir günü başköyə – ona başkənd deyə bilməzsən -, xanın iqamətgahına əcaib bir əcnəbi gəldi, altunsəç, uzunboy, ağıyanaq və əlində xanın tacına bənzəyən dəri çamadan. Əcnəbi bir ev kira-yələdi və ertəsi gün – təkcə əcaib görkəminə görə yox – xanın yanına çağırıldı. Xan yanımcılıqla qəribin mavi gözlərinə və qızılı saçlarına baxıb dedi ki, talenin bu cür çırpıldığı insan onun himayəsinə mütləq bel bağlaya bilər. Beləki sarışın saça Şərqdə Allahın insana gəc baxışının nişanəsi kimi yanaşırlar. Qərib ürəkdən təşəkkür edib bildirdi ki, İsveçdəndir və bu müqəddəs məmləkətlə yaxından tanış olmaq üçün Azərbaycana gəlmışdır. İsveçli qalıb köydə yaşadı və fars, türk, ərəb və rus dillərinin dəhşətli qarışığında bir axşam xanla söhbət etdi, bütün əyaləti gəzib dolaşdı, xalqa qorxu və dəhşət təlqin edən bir neçə plan çizdi.

Üç ay sonra fransızca yazılmış iri bir müqavilə ilə xanın hüzuruna gəldi, imzalamaq üçün müqaviləni onun qarşısına qoydu. Danışırlar ki, isveçli həqiqi-

qətən də neftin izlərini tapıbmış və indi ölkənin sahibinə, xana razılaşma müqaviləsi təklif edibmiş.

Şəxsi həyatda xan sadədil bir insan, Şərqin xəttatlıq sənətinin ən gözəl bəzəklərinə sənətkarlıq kamiliyi ilə bələd olan bir xəttat idi (xəttatlıq Şərqdə qrafikanın önəmli bir qoludur). O, müqaviləni oxumadı, oxusayı da, başa düşməyəcəkdi, rəğbət bəslədiyi isveçlinin xahişini yerinə yetirmək üçün təqlidsiz kufi xətti ilə öz adını yazının altına düzənməyə başladı. Görünür, isveçliyə elə bu lazımlı imiş. O, bir həftə də köydə qaldı və əlahəzrətin namus keşikçisi piyli bir xacə ilə gizli söhbətlər apardı. Həftənin sonunda kirəpulunu ödəyib bir neçə nəfis İran xalçası aldı və tövləsindəki seçmə atlardan üçünü ona xatirə hədiyyəsi edən xanla vidalaşdı. Əcnəbi naməlum istiqamətə yola düşdü. Həmin gün xanın sevimli qızı da yoxa çıxdı. Əvvəlcə heç kim güman etmədi ki, bu iki hadisə hardasa bir-biri ilə bağlıdır. Qızı qonşu köylərdə, köçəri tayfa başçılarının dəyələrində və yerli donjuanların hərəmxanalarında axtardılar; fəqir göygöz qərib heç kimin ağlına gəlmədi. Yalnız altı həftə sonra xan həqiqəti biləsi oldu. Sarvanlardan biri ona Rusiyadan, isveçli dostundan bir məktub gətirdi. İsveçli ona göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirir və təəssüflənirdi ki, sözübütöv bir adam kimi xanın qızını qaçırımlı olub. Üzürxahlıq edirdi ki, qərib kimi bir tərəfdən atanın xeyir-duasına ümid bəsləyə bilməzdi, digər tərəfdən isə vəziyyəti onun sevgisinin imkanca tez qanuniləşdirilməsini tələb edirmiş. Üstəlik ümid edir ki, xan indi öz razılığını verəcək, xüssusilə onun – neft müqaviləsinin bir rus qurumuna satışından sonra – nəzərdə tutulan cehizdə qəti gözü olmadığına görə.

Xan məktubu aldı, onu bir dəfə oxudu, sonra bir də oxudu, gözlərinə inanmadı, amma inanmalı oldu,

bədbəxtlik elçisini həbs etdirdi, sonra buraxdırıldı və nəhayət dərin bir susquya qapıldı. Susdu və indiyə qədər bəşəriyyətin görüb-eşitmədiyi bir intiqam planı çizdi. Üç gündən sonra saray rəssamını yanına çağırıldı və planını ona bildirdi.

Rəssam baş əydi, hökmdarın ağlina heyran oldu və qisas planının icrasına hazırlaşmağa başladı. Qan-a susamış xanın tapşırığı tezliklə yerinə yetirildi. Sarayın baş salonunda, taxt-tacla üzbeüz böyük sənətkarın son yaradıcılığı divara bərkidildi. Şəkildə üz-gözlərindən amansızlıq yağan minlərlə ağ geyimli piyada qoşunu qılıncdan keçirən bir neçə süvari əks olunmuşdu. Arxa planda oda qalanmış kəndlər, ağlar qadınlar və uşaqlar görünürdü. Qaliblərin önündə xan özünün kürən kəhərini çapırdı. Atının dırnaqları altında başları üzülənlərin cəsədləri sərilmişdi. Öldürülmüş adamin başı ön planda tam aydınlığı ilə təsvir olunmuşdu; o, qan gölünə düşmüştü, üzü tamaşaçıya doğru idi və gözəl qızılı saçları, qan damcılayan iri, göy gözləri vardi.

Şəklin altında bu yazı oxunurdu:

«İmanın qüdrətli, yenilməz qoruyucusu Fətəli
Xanın qoşunları tərəfindən İsveçin zəbti. Əlahəzrət,
İsveçin hiyləgər padşahının başını üzür».

NEFT QVARDİYASI

Bizim neft qvardiyamızı atam mənə birinci dəfə göstərəndə hələ on yaşım tamam olmamışdı. Qvardiya dağ kəndlərində boy-a-başa çatmış, eyni tayfadan olan və qaşqabaqlı, qəddar görkəmə malik, təpədən-dırnağa yaraqlı, boylu-buxunlu on-onbeş adamdan ibarət idi. Bu insanlar neft sənayesinin ən ərköyün uşaqları idilər, onlara hər şey verilmişdi: məzuniyyət, pul, bəxşis; hətta qadınlar da, çünki neft buruqlarındakı və idarələrdəki nisbi dinclik onların sayəsində mümkünəşmişdi. Yalnız çox az-az sahibkar şəxsi qaraul dəstəsini özünə rəva bilirdi.

Çoxları üzdəniraq qoçuların himayəsinə sıginmışdı ki, həmin qoçular da öz xidmətlərini neft sahibkarlarına zorla sıriyir və özləri öz maaşlarını təyin edirdilər. Bu qoçuları dəqiq təsvir etməyi onların özləri qazanıb. Qoçu bu və ya digər şəraitdə öz torpağını itirmiş bəydir, amma onun yenə də bir neçə təbəəsi var ki, onları da qanuna və qaydaya görə o yedirməlidir. Təbəələr öz bəylərindən əl götürmürlər və ondan yaxşı mülkəddardan tələb olunan şeyləri istəyirlər, daha doğrusu, iş və maaş ki, həmin maaşdan da qoçunun özünə vergi ödəyə bilsinlər. Bu son təbəələr əksərən bəyin keçmiş əshabələridir və onsuz acıdan ölərlər, çünki bütün Şərqdə heç kim yad bəyin əshabələrinə çörək vermir. Deməli, kasıblaşmış bəy və onun sarayı bir bütövlük yaradır ki, onu da heç vaxt bir-birindən ayırməq olmaz və o, digər şərq ölkələrində bir qayda olaraq qaçaq dəstələrinin özəyini təşkil edir. Talançılıqdan daha yaxşı işlərin mümkün olduğu Azərbaycanda əksər bəylər bu qazanc mənbəyindən imtina edir və özlərinin bir neçə mütiləri ilə neft şəhərinə, başarılaşmış həmkarlarının, neft bəylərinin yanına yollanır və onları sümürməyə başlayırlar. Şəhərə çatan kimi

qoçu neft sahibkarının altını-üstünü öyrənir ki, həmin sahibkarın da keşikçisi qoçunun qohumu olur və, deməli, sahibkar rəqabət savaşı başlaya bilmir. Qoçu sonra neft nəhənginin idarəsinə yollanır, burda qulağa xoş gələn bir adamın adını verir və adətən çək-çevirsiz içəri, kabinetə buraxılır.

Qoçu ilə neft sahibkarı arasında gedən söhbət illerdən bəri danişiq tərzi baxımından qorunub-saxlanılan şablona çevrilmişdir. Adı salam-kəlamdan, havadan və neft sənayesinin ağır veziyətindən bir-iki kəlmə kəsdikdən sonra qoçu üz-gözünə qəm qatıb deyirdi:

- Əziz dost, doğrudan da sənə yazığım gəlir, çünki qara buludlar sənin o nurlu başına topalanır. - İndi də neft yiyəsi buludlar mənbəyini soruşmalı olurdu ki, ona da belə cavab verilirdi. - Düşmənlərin səni öldürmək istəyir, doğrudur, mənim xəbərim var, amma o düşmənlərə qarşı çıxmaq çətindir.

Neft sahibkarı təcrübəsiz əcnəbi olanda dincliyini itirirdi ki, bunu da başa düşmək asan idi. Bişib-bərkimiş yerli sahibkarın isə vecinə olmurdu, ancaq o da narahatçılıq göstərirdi, çünki bu, qanacaqlı davranışın tərkib hissəsiydi. Arada isə bəy fəryad qoparıb sözünü sürdürdü:

- Səni bu geniş dünyada mənim qədər heç kim sevə bilməz; mən səni hələ uşaqlıqdan tanıyıram, babanla dostluq edirdim, indi vurub səni öldürsələr?! - Bəy xeyli hicqırır, özünü sakitləşdirmək üçün bir stəkan su içir və sözünə davam edirdi. - Amma səni xilas etməyə çalışacam, sənin qvardiyən bunun öhdəsindən tək gələ bilməz. Canımı bu yolda qoysam da, səni xilas etməliyəm, çünki canım-ciyərim-sən. Dostluq xatırınə adam nələrə getmir ki! Sən yalnız mənim onsuz da məni məhv edəcək xərclərinin bir hissəsini çək.

Təzəcə dostlaşmış neft sahibkarının indən belə

öz mühafizəcisinə ödəyəcəyi aylıq məbləği razılaşdırmaqdan başqa, ayrı əlacı qalmır. Əgər etiraz edərsə, qoçu özü onu öldürür, sonra şəhəri dolaşib fəryad edir:

- Mən ona dedim axı, budur, bu da meyiti.

Qoçunun bir qayda olaraq səkkiz-on müştərisi olur ki, onlar da ona ayda beşyuzdən-minə qədər rubl ödəyirlər, o da hər ayın başında pulunu toplayıır, həmin pulla öz təbəələrini saxlayır və qalığı ilə yüksək siyasetdə dolaşır. Fəqət qoçu heç də parazit deyil, pula işləyir və neft sahibkarına qanun baxımdan şübhəli təbiətdən olan əvəzsiz xidmətlər göstərir. Məsələn, o, nəzərə çarpmadan gözəl bir qızı qaçırır, yaxud ağızbütöv olmaqla dostunun qatı düşmənini aradan götürür. Öz ağasının gündüzlü-gəcəli keşiyində durur, onun pul karvanlarını qoruyur, ağanın rəqibləri ilə savaşır və bunların hamisini imkanca çox sadə yerinə yetirir. Rəsmi olaraq qoçu «maliyyəçi»dir, geninə-boluna yaşayır, ən yaxşı dairələrdə gəzib-dolaşır və özünün mühafizəçi və xilaskar rolunun nədən ibarət olduğunu tamamilə dərk edir.

İki düşmən ağanın qoçuları arasında tez-tez toqquşmalar baş verir. Ağa küçədə öz düşməninə rast gələndə bunu yanındakı qoçusuna deyir. O da həmin an tapançasını çıxarıır və düşmənin qoçusuna bir neçə atəş açır (düşmənin özünə yox), həmin atəşə də atəşlə cavab verilir. Düşmənə yalnız o vaxt atəş açır ki, bu, əvvəlcədən razılaşdırılmış olsun. Bəzən iki adlı-sanlı qoçu bir ağanın rəğbəti uğrunda toqquşanda şəhər məhəlləsində mütəmadi atışmalar baş verir və məsələyə aydınlıq gətirilir ki, filan ağanı mühafizə etmək şərəfinə kim yetməlidir. Bir neçə əcnəbi neft sahibkarı, məsələn, Rotşild əvvəlcə qoçuları yaxın qoymaq istəmirdi, amma sonradan bunaq acı peşmanlığını çəkdi; zira elə bir gecə olma-

dı ki, Rotşildin evi yarılmamasın, yaxud ona hansısa bir ziyan dəyməsin. Nəhayət Rotşild qoçu tutmaq istədikdə artıq gec oldu. Cənablar Rotşildi qarət etməyə öyrənmişdilər və bu «xəsis» əcnəbini qorumaq istəmirdilər. Rotşildi, heç olmasa, ən iri qarətlərdən qorumaq üçün güc-bəla bir qoçu tapıldı ki, o da bu işə ikiqat bahasına razılıq verdi.

Qoçuların ən yaxşı cəhəti onların öz ağalarına mütləq sədaqəti idi. Ağalarının sırrını heç vaxt açmırıldılar, lap bu, qoçunun həyatı bahasına başa gəlsə də. Ağanın daha pulu olmayanda qoçu özünə yenisi ni axtarırdı, amma keçmiş ağasına sədaqətdən ona köhnə xidmətləri göstərməkdə davam edirdi o ümidlə ki, bunun mükafatını haçansa bir dəfə alacaq.

Yalnız çox nadir hallarda, tətil və üsyan zamanı qoçular birləşirdilər və onda bütün Azərbaycan üçün bəlaya çevrilirdilər. Onların vəhşi ordusuna qarşı heç kim döyüşmək istəmirdi. Əgər onlar bir-biriləri ilə daimi düşməncilikdə yaşamasaydılar, yəqin ki, bir gün bu neft məmləkətinin həqiqi sahibləri olardılar. Tez-tez hansısa bir qoçu uzunmüddətli ezamiyyət istəyirdi belə bir əsasla ki, o hardasa şəxsi düşmənini – çox halda başqa bir qoçunu – öldürmək istəyir. Yalnız öz xidmətlərində ardıcıl olaraq yerinə yetirməli olduqları çoxsahəli vəzifələri onları ümumi anarxiyadan kənarda saxlayırdı.

Ağanın da qoçu qarşısında müəyyən öhdəlikləri vardı. Qoçu həbsxanaya düşəndə onu qurtarmalı və qaçışına imkan yaratmalıdır. Qoçu lazımlı adam idi. Məssələn, ağaya borcu olanların hamisinin siyahısı onda olardı, ciddi şəkildə çalışırdı ki, onlar iflasa uğramasınlardır və borclunun işləri dolaşığa düşəndə bu barədə ağasına vaxtında xəbər verirdi.

Həyatın bütün ağır anlarında qoçuya və onun təbəələrinə sözsüz bel bağlamaq və onlara ən əcaib

tapşırıqları vermek olardı bir əminliklə ki, həmin tapşırıqlar ən qısa müddətdə yerinə yetiriləcək. Məsələn, mənim qoçum satışda olmayan və yalnız adını ona dediyim nadir bir kitabı inqilab zamanı əldə edə bildi. Bunu necə tapdığını soruşanda məlum oldu ki, şəxsi kitabxanaların birindən sadəcə olaraq çırpışdırıb. Kitabı oxudum və tapşırıq verəndə ki onu sahibinə qaytarsın, çox təəccübləndi. Kitabxananın sahibi atamın yaxın dostlarından biri idi.

Avropada belə neft qvardiyası mümkün olmazdı. Amma əgər bu gözəl igidlər hər an neft sahibkarlarının qulluğunda durmasayırlar, neft sənayesinin axırının necə olacağını təsəvvür edirəm.

YER-GÖY OD TUTUB YANIR

Neft sahibkarları beləcə yaşayırıldılar, mən də beləcə yaşayırdım, hələ də beləcə yaşayardıq, qoçuların, aferistlerin, sadə tayfaların və fəhlə qəsəbələrinin əhatəsində. Lakin başqa cür alındı. Çürümə Qərbdən gəldi, hirs-hikkə Şərqdə başladı. Qaçaqlar, canilər, oğrular öz tələblərini irəli sürdülər; indiyə qədər az-az adamların hünəri sayılan qətl və qarətlər indi kütləviləşdi. Xalqlar bir-birinə nifrət etməyə başladılar, vəhşi millətçilik hər yanda çırtdı və xalqları achiğa, davaya və məhvə sürüklədi. İnamsızlıq, qorxu və ümidsizlik neft məmləkətinə də yol tapdı. Bütün Şərqə yayılan çaxnaşma başladı ki, bunu da Kerenski özü yaratmış və ona «böyük qansız inqilab» adını vermişdi.

Əvvəlcə müharibə qapını kəsdi. Onu o qədər də hiss etmədilər. Azərbaycan yüz ildən bəri Rusiyaya calanmışdı, lakin ağır müqavilənin xüsusi bəndinə görə burdan gəncləri əsgər aparmırdılar. Buna baxmayaraq kifayət qədər könüllülər tapılırdı ki, onlar da milli korpusda birləşirdilər və düşmən qanına su-sayaraq cəbhədə döyüşürdülər. Sonralar bu «milli korpus» məşhur Kornilov üsyانında əsas rolu oynadı.

Çarın səlahiyyətli nümayəndəsi Gürcüstanda otururdu ki, o da Rusyanın adından Qafqaza baxırdı, eyni zamanda Azərbaycana da nəzarət edirdi. Rus hərbi dəstələri Azərbaycandan keçib İrana və türk cəbhəsinə gedirdilər. Bir neçə əsirə Bakıya gəlmək və neft buruqlarında yerləşdirilmək xoşbəxtliyi nəsib olmuşdu. Neftin qiyməti gündən-günə qalxırdı. Bizzət müharibə bundan savayı ayrı şeylərdə hiss olunmurdu.

Müharibənin ilk aylarında evimizdə maraqlı bir hadisə baş verdi və bizi açıq-aşkar almansevər etdi.

Dava başlayan kimi sərəncam verildi ki, dövlətin bütün alman təbəələri – kişilər, qadınlar və uşaqlar – ruslara təhvıl verilsinlər. Bədbəextlər mal-qara kimi gəmilərə dolduruldular, Azərbaycandan Sibirə sürüldülər. Bunların bizə az dəxli vardı, çünki tanışlarımız arasında, demək olar, alman yox idi. Amma bir gün bize Azərbaycanda doğulmuş, buna görə də sürgünə məruz qalmamış bir alman gəldi və aşağıdakı əhvalatı danışdı:

Qohumlarına baş çəkmək üçün 1914-cü ilin yanında bir nəfər cavan alman tələbə-qız Qafqaza gəlir. Müharibənin başlanması onu Tiflisdə haqlayır ki, burda da polis bir həftədən sonra alman qadını kimi onun növbəti dəstə ilə Sibirə sürüləcəyini bildirir. Qızın qohumları yerliləşmişdilər və Tiflisdə qala bilərdilər. Ondoqquz yaşı təzəcə tamam olmuş alman qızı zabit ailəsindən idi və bilmirdi ki, Sibirin qarlı çöllərinə sürgün onun üçün ölüm deməkdir. Sürgünə bir gün qalmış o, qohumlarını tərk edib qafqazlı kişi geyimində bu ümidi ləqaçıq ki, polisin gözündən yayına biləcək. Amma bərk yanılırmış. Polis axtarıb onu tapır, alman cəsusu sayır ki, beləsi də sonradan Sibirə ciddi rejimli xüsusi düşərgəyə göndərilmək üçün hələlik tutulmalı imiş. Yerliləşmiş bir almana yalnız böyük zəhmət bahasına müyəssər olur ki, qızə zəmin dursun, növbəti sürgünə qədər onu azadlığa buraxmağa polisi inandırsın. Adamın canına-ciyərinə od salan bu allah bəndəsi hamı tərəfindən, ehtiyat üzündən həm də almanlar tərəfindən atılıraq, polisdə təhlükəli cəsus kimi qeydə alınaraq Bakıda pulsuz-parasız oturub Sibir sürgünlüyünü gözləyir.

Qızın ümidsiz vəziyyətini alman danışib atamdan xahiş etdi ki, əlindən gələnə əsirgəməsin. Bir şey də aydın idi ki, belə məsələlərdə rus dövlət idarələrinə təsir etmək mümkünüsüzdür. Atam xeyli gö-

türqoy edib dedi:

- Qızı evimə gətirin. Ürəyi istədiyi qədər burda qalacaq və heç kəs onun xətrinə dəyməyə cürət eləməz.

Alman çıxıb gedəndə atam qeyri-müəyyən vaxta bizdə qalacaq qonaq üçün bütün nizam-düzəni ilə iki otaq bəzətdirdi.

Elə həmin gün qız gəldi və özünü Köniqsberqli froylayn Qrete K. kimi təqdim etdi. Cox gözəl idi, amma hürkək, həyəcanlı və yorğun görünürdü. Atamın bildiyi dilləri başa düşmədiyinə görə mən tərcüməçi rolunu oynadım. Alman qız danışdı ki, musiqi üzrə tələbədir, siyasətdən başı çıxmır və ölübüqtarsa yaxşıdır. Atam onu sakitləşdirib dedi ki, o bizdə özünü evindəki kimi hiss edəcək. Amma qız ona hansı iş tapşırıldığını və vəzifəsinin nədən ibarət olacağını soruşanda hər ikimizi dəhşətli dərəcədə heyrət bürüdü.

Kübar bir ailədən işlək qadın bizim üçün şaşqınlıq yaradan bir hadisə idi.

- İsləməyinizə lüzum yoxdur, - atam dedi.

Köniqsberqli də öz növbəsində bizim mövqeyimizi düz-əməlli başa düşə bilmədi.

- Əgər Sizdə yaşayırımsa, gərək bir işin qulpundan yapışam axı, - dedi.

Axırda belə razılığa gəldik ki, o bizə musiqi müəlliməsi kimi köçür. Amma bu musiqini kimə öyrədəcəyi heç vaxt aydınlaşmadı. Aylar ötdü. Qız bir şeyi öyrəndi: vəzifəsi onun xatirinə alınmış royalda hərdən nəsə calmaqdan ibarətdir. Qalan vaxtıni royalda məşq edə bilərdi və bunun üçün qanuni aylıq da alındı.

Evimizdə alman cəsusunun yaşaması xəbəri bütün şəhərə yayıldı. Sərəncama əsasən Qretenin Sibirə sürgün ediləcəyi gün yetişəndə polis bizə gəlib qızın buraxılmasını atamdan tələb etdi. Atam gələn-

ləri qovdu və bütün «neft qvardiyası»nı evə yerləşdirdi. Qrete çölə çıxan kimi onu həbs etmək üçün polis də evi mühəsirəyə aldı. Amma Qrete hər halda polisi hürkütmək üçün yetərinçə qaş-qabaqlı görünən iki qoçunun müşayətində mənimlə arxayıncə küçəyə gəzməyə çıxırdı. Evimizi mühəsirədə saxlamadan başqa, polis ayrı şeyə ürək eləmədi, çünki neft maqnatının evinə soxulmaq iri küçə döyüşlərinə, bəlkə də kiçik vətəndaş müharibəsinə səbəb olardı. Çətinliyə düşən polis rus hərbi komendantına müraciət etdi, bu da sinəsi ordenlə dolu bayram mundirini geyib bizim evin adına qoyulmuş «cəsus yuvası»na yollandı. Atam onu lazımı hörmətlə qarşıladı, ona qəhvə və şirniyyat təklif edib havadan söhbət saldı. Amma qubernator «cəsus»un verilməsin-dən danışmağa başlayanda atam bildirdi ki, bu, qonaqpərvərlik qanunlarının kobud pozulmasıdır və ona da uyğun cavab verməkdən hələlik özünü saxlayır.

Qubernator indi də özünün hərbi gücü ilə hədələməyə başladı, səsini qaldırdı, almansevərin neft mədənlərini müsadirə edəcəyindən və buna bənzər şeylərdən danışdı. Bu vaxt atam yerindən qalxdı, qoçulardan birini çağırırdı və onun yanında qubernatora dedi:

- Dediyiniz o cavan xanım evimin qadınlar bölümündə yaşayır, deməli, hərəmxanamin üzvüdür. Hərəmxanaya soxulmaq, yaxud onun sakinlərindən birini sürüyüb aparmaq cəhdி bu ölkədə ölümlə cəzalandırılır. Əlahəzrətləri mənim hərəmxana hüququmu tapdadiqlarına görə məsələni dostumun, qoçunun öhdəsinə buraxmaq məcburiyyətindəyəm.

Sonra atam yan otağa keçdi, cinayət məcəlləsini gətirib hərəmxanadan qadın qaçırməq istəyən basqınçını ev sahibinin öz evinin içində öldürmək haqqı barədə paraqrafi qubernatora göstərdi.

- Qoçu şahiddir ki, - atam dedi, - Siz mənim hərəmxanamın sakinlərindən birini qaçırmış niyyətin-dəsiniz və bununla da ölümünüüz qazanmısınız.

Qanunları vecinə almayan və yalnız silahlı banditi qarşısında görən qubernator keşikçilərini çağırmaq istədi və yenidən xəbərdar edildi ki, niyyətli basqı halında qanun həm də dəstəbaşının axtalanmasını nəzərdə tutur.

- Axı Siz mənə əl qaldırmağa cürət etməzsiniz, - axır ki, qubernator hirsindən bağırıldı.

- Boş şeydir, - atam cavab verdi, - əsas məsələ odur ki, səhər bütün ölkə rus generalının yerli hərəmxanaya hücum çəkməsindən və bu zaman neft qvardiyası tərəfindən rüsvay edilməsindən xəbər tutacaq. Siz də istəfa verməli olacaqsınız. Bir də ki alman qızına şəhərdə qalmağa icazə verməyincə Siz mənim evimi tərk etməyəcəksiniz. Qanuna zidd ola-raq hərəmxanama soxulmaq istədiyinizi etiraf edən bir sənədə arxayınlıq naminə qol çəkin.

Qoçular tərəfindən mühasirəyə alınmış qubernatorun qol çəkməkdən və Qreteyə rəsmi icazə verməkdən başqa ayrı əlacı qalmadı. General polisi inandırdı ki, «alman cəsusu»nun qorxusuzluğuna özü şəxsən əmin olub. Amma hər halda istəfa verməli oldu, çünki tezliklə rus mətbuatında məlumat getdi ki, hərbi qubernator azərbaycanlı banditlərdən rüşvət alıb və tez-tez yerli hərəmxanalarda olur.

Orasını da qeyd etmək lazımdır ki, evimizdə illərdən bəri hərəmxana adlı şey yox idi. Amma bu, qubernatoru qəti maraqlandırmamışdı.

Deməli, Qrete müharibə illərində bizdə qaldı ki, buna görə də atama zaman-zaman «şübhəli alman-sevər» dedilər. Yerli sakinlərin ondan doqquzu şübhəli almansevər olduğuna görə o bunu vecinə almadı. Sonralar almanlar Azərbaycana gələndə Qrete sərbəstcə Almaniyaya qayıda bildi və mən də ara-

dan bir neçə il keçəndən sonra onu burda arayıb ərli bir xanım olduğunu gördüm.

Müharibəni mənə hiss etdirən yeganə hadisə almanın qızının gəlişi oldu. Bütün Şərqi məhvə sürükləyən qarışıqlıq əslində yalnız rus inqilabının olumu ilə başladı. İngilabin hardan gəlməsini, onu hansı səbəblərin törətdiyini Azərbaycanda heç kim bilmirdi. Sadəcə olaraq günlərin birində belə bir xəbər gəldi ki, çar istəfa verib və taxta onun qardaşı çıxacaq. Xəbərə xeyli biganə yanaşdırılar. Sırlı səbəblər üzündən monarxların zaman-zaman taxtdan imtina etmələrini Şərqdə hər kəs bilir. Türk sultanı belə etmişdi, şah da, bəs onda niyə bir dəfə də çar istəfa verməsin? Onun yerinə yenisi gəlir, deməli, təbəələrin narahatçılığına lüzum yoxdur. Hər halda onlar üçün heç nə dəyişməyəcəkdi.

Yalnız xəbər tutanda ki Rusiyada daha çar yoxdur və gələcəkdə də heç vaxt olmayıacaqdır, böyük narahatçılıq başladı. Çarın yerinə kim keçməliydi? Heç nə? Deməli, Rusiya içində bilməcələr gizlədən boş bir ada idi və, Allah bilir, bu ada nələr törədə bilərdi?!

Qorxmağa başladılar. İndi «yyiyesiz» qalmış nə-həng bir ölkənin söhbəti bazarlarda dolaşırırdı. Neft sahibkarları öz qvardiyalarını ikiqat artırdılar. Amma tezliklə gördülər ki, qoca Rusyanı ciddi qəbul etməyə gerçəkdən də daha lüzum yoxdur. Rus general-qubernatoru hörmət-izzətlə Bakıdan uzaqlaşdırıldı, çarın Gürcüstandakı valisi əkildi və rus əsgərləri öz zabitlərini öldürməyə başladılar. Gürcüstanda rus adlı hər şeyi lənətləyən yeni yerli hökumət quruldu. Azərbaycan da ona qoşuldu. Bu hökumətdən heç nə çıxmadı. O, bir-birinin ətini didən və yalnız bircə məsələdə, rus adlı hər şeyə nifrətdə birləşən gürcüllərdən, ermənilərdən və azərbaycanlılardan ibarət idi. Onların ən böyük dərdi ixtişaş törədən, fərarilik

edən və getdikcə azğınləşən rus hərbi dəstələrindən ölkəni təmizləmək idi. Azərbaycanın içərilərində tayfalar bu dəstələrə əsl Vorfolomey gecəsi düzəldirdilər. Bunt qaldırmış onminlərlə əsgərə gecələr hücum çəkir, onları tərkisilə edir və qəddarcasına öldürürdülər.

Bununla belə, ölkəyə yeni-yeni rus bandaları axışlığından Gürcüstandakı hökumət ölkəni öz himayəsinə götürməli olan türk-alman qoşunları ilə danışqlara başladı. Lakin hökumətdə birləşdi, ona görə də danışqlar bir neçə həftə çəkdi və Gürcüstandakı mərkəzi hökumətin dağılmasına gətirib-çıxartdı. Bundan sonra Azərbaycanın və Gürcüstanın yerli hökumətləri almanlarla və türklərlə müstəqil müqavilələr bağladılar. Nəhayət həmin müqavilələr başa gələndə artıq hər iki ölkədə tam anarxiya hökm süründü ki, bundan da ən çox Bakı ziyan gördü. Türklər tərəfindən dəstəklənən Azərbaycan hökuməti sakitliyi, daha doğrusu, neft bəylərinin iqtidarını bərpa edənə qədər aylar ötdü. Anarxiyanın, çöküşün və azığın döyüşlərin bu dövrünü indi təsvir etmək istəyirəm.

Bakı sənaye şəhəri idi, ölkənin yeganə sənaye şəhəri. Onun yüz min fəhləsi hər çalardan olan səzialistlər tərəfindən durmadan üsyana qaldırılırdı. Fəhlə qəsəbələri ilk toqquşmaların şahidi oldu. Zəngin neft şəhərində talan iyini almış rus və erməni banditləri indi ölkənin hər bucağından Bakıya axıdı. Əvvəlcə onlar küçədən keçən günahsız insanları sadəcə soymaqla kifayətləndilər, sonradan isə neft bəylərinə basqı etməyi də özlərinə rəva bildilər və tezliklə siyasətdə önəmli rol oynamaya başladılar. Onları mən də öz üzərimdə hiss etdim, hər halda nisbətən yumşaq şəkildə. Sonralar daha da böhranlı oldu. Şərqiin dincliyi arxada qalmışdı.

OĞRU İVAN VƏ QULDUR İBRAHİM

Bir gün atam bir məktub aldı. Qısa və birmənalı idi. Yalnız ikicə sətirdən ibarət.

«Sabah gələcəm və Siz mənə yüz min mark vərərsiniz, yoxsa oğlunuzu öldürərik».

Aydındır ki, məktubu əcnəbi yazmışdı, belə şeyi atama yazmaq heç bir azərbaycanının ağlına gəlməzdi. Məktubun məzmunundan xəbər tutanda atama dedim:

- O adam sabah gəlsə, tapançanı götür, sər yerə, yoxsa özüm edərəm.

Əvvəlcə atam tərəddüd etdi, kişini nökərə öldürdürürmək istədi. Mən izah etdim ki, nökərin öldürməsi qətldir, mənim öldürməm isə özünümüdafiə. Biz xeyli müzakirə etdik, axırda atam razılaşdı və bütün ilkindini mənə ölümcül atəşin incəliklərindən dərs verdi, çünki bu mənim ilk qətlim olmalıdır. Biz həmçinin qayığımızı axşama sıfariş verdik və, təbii ki, sahil gözətçisinə qeyri-rəsmi çatdırıldıq ki, bir rus cəsədini (əmin idik ki, bu yalnız rus ola bilər) gecə dənizə atacağıq. Sahil gözətçisi başağrısı törətməyəcəyinə söz verdi. Əcnəbi ilkindi üstü saat dördə gəlib çıxdı. Solğunsifət bir gənc idi, təqribən iyirmiiki yaşında, xaki kostüm-şalvarda. Biz onu qəbul edib soruşduq ki, pulu aparmağamı gəlib və o təsdiqləyəndə biz – atam, mən, iki nökər – tapançaları çıxarıb əmr etdik:

- Əllər yuxarı!

Solğun gənc daha da solğunlaşdı, itaətlə əllərini yuxarı qaldırdı və dişləri dişlərinə dəyməyə başladı. Artıq mən atəş açmaq istəyirdim, amma atam oğlanı axtarmağı əmr etdi. Onu soyundurdular, cib bıçağından və bir-iki qəpik-quruşdan başqa heç nə tapmadılar. Ancaq birdəri-birsümük bədənində döymələr

vardı və bu məndə xüsusilə nifrət doğurdu.

- Səni indicə gəbərdəcəm, - oğlana dedim, - çünki sən soyğunçusan və məni öldürmək istəyirdin.

Qərara aldım ki, beş dəqiqə gözləyim, duasını edə bilsin, sonra odlayım. Atam da, deyəsən, fikrimi bəyənmişdi. Amma vaxt tamama yetişəndə qapı döyüldü və Tolstoyu oxumuş, çadrasını atmış yaşılı xanım, bibim içəri girdi, mənə və tapançama, sonra da künçdəki çılpaq kişiyə baxdı, atama yaxınlaşış həyəcanla dilləndi:

- Nəqədərki mən bu evdəyəm, burda adam öldürülə bilməz. Kişi nə iş görüb ki?

- Məni öldürmək istəyirdi, - hirslə bağırdım, çünki görürdüm ki, bibim məni sevincimdən məhrum etmək istəyir.

Elə də etdi. Birəldən üyüdüb-tökdü ki, cavan bir adamı heç nədən öldürmək olmaz, bu, cinayətdir, hələ ondan da o yana. Mən cavab verdim ki, mən də cavanam, məni də öldürməyə heç kəsin ixtiyarı yoxdur və mən də əvvəl-axır adam öldürməyi öyrənməliyəm. Əvvəlcə bizi axıra qədər danışdırıb sonra öz hökmünü verən atam müdrik Süleymanın rolunu oynadı və sonda dedi:

- Qonşu İbrahimini çağırın!

Uzunburun, xumargöz, pudralı qonşumuz İbrahim quldurbaşı idi. Hər kəs bilirdi ki, o, neft maqnatı Musa Nağının əmri ilə sonuncunun rəqiblərini yortmuş, qaçıb aradan çıxməq istəyən bankir Sveyi çöldə yaxalamış, oğurladığı pulları ondan alıb özünü də öldürmişdə və digər qəhrəmanlıqlar etmişdi. O, əl-əl gəzilən adam idi, çoxlu pul qazanırdı və İstanbulla Buxara arasında hər dələduzu tanıydı. İbrahim o saatca gəldi, hadisəni danışdırtdı və onu bu cavan oğlanla yalqız buraxmayı xahiş etdi. Biz otaqdan çıxar-çıxmaz gurultulu söyüşlər eşitdik, qonşumuz səhbətə həmin söyüşlərlə başladı, sonra şillə-

şapalaq və döyülənin anlaşılmaz mızıltısı eşidildi. Axırda İbrahim qapını açıb atamın yanına gəldi və dedi:

- Səfehin biridir, buraxın getsin.

Atam otağa qayıtdı, qəhvə gətirdirdi, şillələnmiş gədəyə də bir fincan qəhvə verib onunla söhbətə başladı. Atam onunla iki saat danışdı, hər cür xeyirxahlıqdan dəm vurdu, axırda ona pul və Rusiyadakı dostlarından birinə vəkələtnamə verib bu saatca ölkədən çıxmağı əmr etdi. Oğlan məsum bir görkəm alıb pulu cibinə basdı və getdi. Adamlarımız bizə xəbər verdilər ki, o doğrudan da ölkəni tərk edib, amma sərhəddən bizə bir məktub da göndərmişdi:

«Siz mələyim vəhşilərsiz! Oğru İvan».

Quldrbaşı bundan xəbər tutanda yalnız güldü:

- O, ömründə bir də Azərbaycana gəlməz.

İbrahim tam haqlı idi, çünkü biz neft sahibkarları əziz qonşularımız Avropanın istənilən polis idarəsindən daha yaxşı, daha çevik və daha gizlin işləyirdik. Qonşu İbrahim, bu xumar bandit, mənim dostum idi; doğrudur, o bizim keşikçi dəstəsindən deyildi, amma ümimi quldurluq işə yarayanda bizə tez-tez dəyərli məsləhətlər verirdi. Özü Musa Nağıının can qorçularının rəhbəri idi, amma əlavə qulluğu da vardı ki, bu da ona vaxtinin xeyli hissəsini kefdə keçirməyə və Avropa mədəniyyətinin üstünlükleri barədə mənimlə çənə döyməyə imkan verirdi. Peşəsinə baxmayaraq İbrahim məsləkli avropa-sevər idi, yalnız avropasayağı geyinirdi, hər gün üzünü qırkırdı, avropalı faytonçusu, avropasayağı bəzədilmiş mənzili və avropalı məşuqəsi vardı ki, bununla da o xüsusi öyübündü. Mən onu yoluxanda həmişə ölkədəki «geridə qalmış xurafat»dan və onu dərindən məyus edən «yetərsiz tərəqqi»dən danışardı. Xurafat və gerilik adları altında çox əcaib şeylər

başa düşürdü: Məsələn, hansısa sevincli bir olayla bağlı küçədən keçənlərə atəş açmaq qadağan olunanda – halbuki bu, əvvəller tamam adı hal idi – nəzirliyə açıqlı bir məktub yazdı və həmin məktubda bildirdi ki, bu, vətəndaşların şəxsi işlərinə qarışmaqdır və belə şeyə Avropada heç vaxt dözməzdilər. Dəqiqliyə də o, xurafat kimi yanaşırdı, hər şeyi həll edən maşın əsrində bunu artıq sayırdı. Amma bu müterəqqi düşüncələr ona öz peşəsinə həddən artıq vacib və qiymətli bir şey kimi baxmağa heç də mane olmurdu. Bu mədəniyyət carçası və quldurbاشı, özünün fikrincə, neft sənayesini dağıntı və anarxiyadan qoruyan sütun idi ki, bu da qismən doğru idi.

- Mənim kimi adam Avropada vətənin fəxri olardı, - bunu tez-tez deməyi xoşlayırdı.

Amma peşə baxımından o, parlaq bir nüsxə idi. Neft bəyi Nağı rahat yata bilərdi. Onun buruqları hər cür yanğından qorunurdu və istənilən düşməni ən tez ölümə əmin ola bilərdi. Nağıya İbrahim həmişə dayı deyirdi – ağa deməmək üçün -, onunla çox yaxşı münasibətdəydi və dillər əzbəri olmuş, lakin onun özünün yəqin heç vaxt hiss etmədiyi xəsisliyinə dodaq qaçırdı.

İbrahim məşuqəsi sarışın polyak qadınla böyük ehtiramlı davranışındı, imkan düşən kimi onu cəmiyyət içində çıxarırdı, ancaq zaman-zaman ona tərbiyə verməyi vacib sayırdı ki, ona aşağı sortlu asiyalı kimi baxmaq qadının ağlına gəlməsin. Mən dəfələrlə onun tərbiyə dərslərinin şahidi olmuşam. Bunlar adətən onunla başlayırdı ki, o öz polyak qadınına özünün üstünlüklərini başa salmağa çalışırdı. Bu, bir qayda olaraq ona müyəssər olmadığına görə İbrahim söhbətin sonunda melanxolikliyə tutulurdu, təəssüf-lə qadına baxıb qulluqçu qızı zinqirovla səsləyirdi. Avropa libaslı qulluqçu qız gələndə İbrahim qəmli-

qəmli barmağını qadına tuşlayıb qürurla deyirdi:

- Qız, bu qaranlıq nöqtəni mənzilimdən uzaqlaşdır! – Yaxud həddən artıq hövsələdən çıxanda: - Ay qız, bu zibil qalağını götür at bayır!

Qulluqçu kız da bunun qarşılığında reverans edib cavab verirdi:

- Bu dəqiqə, İbrahim ağa!

Sonra İbrahim üz-gözündən təkəbbür yağan, tərbiyə məsələlərindən başı çıxan bir avropalı kimi kürsüsünə çökərdi. Bu davranış çələnginə alışmış polyak qadın bir qayda olaraq həmin zülmədən yuxuya gedərdi.

İnqilab İbrahimi didərgin saldı. O indi İstanbulda yaşayır ki, burda da peşəsi xeyrə-şərə çox az yarayır. Polyak qadın ondan üzülüşüb və varlı bir tacirlə yaşayır. Amma İbrahimi unutmayıb. Ayda bir dəfə onu öz salonunda qəbul edir, İbrahimin dolanışığına bəs edən bir çek yazıb ona verir. Ehtiyatda olan quldur bununla öyünür və bunu qadının onun evində aldığı nümunəvi tərbiyənin nəticəsi sayır.

O, yeganə quldurdur ki, quldurların hamisinin qaçıb məskunlaşdığını İstanbulda özünün şərəfli peşəsini dayandırmağı başa düşüb. Vəziyyətlərinin dəyişdiyini anlamayan digərləri isə indi həbsxanalarda otururlar. Mədəniyyətə, teatra, baletə, hətta ədəbiyata qiymət qoyan İbrahim isə sivilləşmiş avropalı olaraq qalır. Eşitdiyimə görə indi Qalata körpüsünün yanında gecə kabaresi açıb, «Avropaya Pəncərə» adı altında!

SARAYDAN OĞURLANMA

Quldurluq peşəsinin ən yaxşı eksperti sevimli İbrahim qonşum o vaxt çoxlarına üz vermiş taledən məni qoruya bilmədi. Ölkədə hətta ən yaxşı can qorçularına sahib Musa Nağı da olmaqla Bakının digər neft bəylərinin çoxu kimi bir gün məni də oğurladılar. Bu, küçələrin birində görüşün ləzzətini dad-maq üçün mən isti yay günündə evdən çıxanda oldu. Vəzifələri məni hər yerdə güdməli olan hər iki qorçum heç cür mənim lirik-erotik gəzintilərimin şahidi olmasın deyə, onlara əmr etdim ki, qədim Xan Sarayının yaxınlığındakı kafelərdən birində oturub başlarını şahmat oyununun mürəkkəb gedışları ilə qat-sınlar. Özüm isə mələk kimi bir xanımın məni göz-ləyəcəyi həmin küçəyə yollandım. Kafedən çıxarçıxmaz, gözümə bir neçə adam sataşdı, deyəsən, onlar məni dünyanın o başına qədər ötürmək niyyətində idilər. Ayaq saxladım, gədələr yaxınlaşıb ciddi və qaşqabaqlı soruştular ki, mən onların dediyi adammı. Nə olacağını maraqla gözləyərək suallarını təsdiqlədim.

- Onda Sizi həbs etməliyik, - onlardan biri, salla-yanaq, qırxiqbaş, qaraşın erməni dilləndi.

Görüşü gözümün altına alıb var gücümələ etiraz etdim, bununla heç bir uğur qazanmasam da. Sayları getdikcə artan qaş-qabaqlı gədələr kürəyimdən yapışıb məni qapısına dövlət gerbi çəkilmiş qara avtomobilin içində basıldılar.

Minlərlə başqa küçə romanlarından nə üslübca, nə də quruluşca fərqlənən bulvar romanım beləcə başladı. Yeganə fərq odur ki, mənim küçə romanım doğrudan da baş verib və nadir hallarda həyat bulvar romanının səviyyəsindən yuxarıda durduğu kimi, bir daha qəmli faktları sübut edir.

Avtomobilin qapısındaki dövlət emblemi məni

sakitləşdirdi, mən artıq özümü polis idarəesində təsəvvür etdim ki, burda da polisbaşı kiçik anlaşılmazlığa görə, bu yalnız belə olmaliydi, məndən üzr istəyirdi. Polisə gedən yol bitib-tükənmək bilmirdi. Biz pərdəli pəncərədən mənim görə bilmədiyim şəhərdə elə hey fırlanırdıq. Axır ki hardasa dayandıq və indiyə qədər birçə kəlmə də kəsməyən oturacaq qonşum cibindən bir yaylıq çıxarıb gözlərimi bərk-bərk bağladı. Biz arabadan endik və məni bir evə apardılar. Havadan hiss etdim ki, şəhər kənarında-yıq; bu da mənim, qızla görüş bir yana, polisbaşı ilə həsrətli görüşümü tamam alt-üst etdi.

Qara yaylığı gözümdən götürəndə özümü divarlarından İran xalıları asılmış pəncərəsiz kiçik bir otaqda gördüm. Yaylığı gözümdən açan kimi balaca qapıdan əkildi və bir daha mənimlə maraqlanmadı. Tək qala-qala baş verənlərin mahiyyətini hələ də dərk edə bilmirdim. Qapıya yaxınlaşış onu döyəcləməyə, məni kimin tutmasından xəbərim olmadığına görə azərbaycanca, ermənicə, farsca, gürcüçə və rusca ucadan söyməyə başladım. Asiya söyüslərin-dən ehtiyatım tükənəndə Avropa ibarələrinə keçdim, amma vəziyyətin dəyişməsinə bunun da xeyri olmadı. Söyüşün arasını kəsib yumruğumla qapını guppuldatmağa başlayanda o, sakitcə aralandı və otağa qara maskada, əli tapançalı, ortaboy bir kişi girdi, tapançanın lüləsi mənə tuşlanmışdı. Kişi qapını arxasınca örtdü, dinib-danişmadan kürəyini divara söykədi, tapançanı əlindən qoymadan elə bu vəziyyətdə qaldı.

Narazılığımı gözgörəti bildirməyi dayandırdım, yerdən düzülmüş döşəkçələrə eyləşdim və mücərrəd şeylər barədə düşündüm ki, bu da pis məqamlarda həmişə məni sakitləşdirərdi. Kişi tapançasını tutmuşdu, mən xəyalə dalmışdım, küçədəki qızım və nökərlərim də məni gözləyirdilər. Nəhayət qapı

ikinci kərə açıldı və çənətdə gombul bir kişi görün-dü, eynən maskalı, amma tapançasız. Gömbul mənə yaxınlaşdı, ədəb-ərkanla salam verdi və yanında əyləşdi.

- Nə cürət edib yanında oturmusunuz? - Açıqlı-acıqlı soruşdum.

Kişi yerindən qalxdı, aydın erməni ləhcəsində, ancaq savadlı adamin kəlmələri ilə dedi:

- Mən ayaq üstdə də dura bilərəm, bunun mənim üçün o qədər də önəmi yoxdur. Otağımız necə, xo-şunuza gəlirmi?

- Polisi mən ayrı cür təsəvvür edirdim, - cavab verdim.

Bu vaxt gombul gülməyə başladı, mən də ona qoşuldum, çünkü mənə çoxdan aydın olmuşdu ki, bu rahat məkanın polislə az bağlılığı var.

- Sizi oğurlamışıq, - axır ki dilləndi, - və mənə elə gəlir ki, özümüzə havayı əziyyət verməmişik.

Hər şey indi mənə bəlli oldu. Bu, erməni banda-sı idi, məni də o ümidlə qaçırmışdır ki, belə bir bəndeyi-həqirin azad edilməsinə yağılıca pul alsın-lar.

Danışıqlara başladıq. Mən evə bir məktub yazıb buraxılmağım üçün xeyli pul istəməliydim. Belə şe-yi yazmaqdan əvvəlcə boyun qaçırdım, inandırmaq istədim ki, özüm özümə heç cür qiymət qoya bilmə-rəm, onun mənim başıma qoyduğu qiymət yalnız əsassız rifaha söykənir və mənə dediyi məbləğ fan-tastik bir rəqəmdir. Mənim dəyərim heç vaxt, heç zaman 500 min qızıl rubl olmaz. Kişi isə 500 min rubldan bir qəpik də düşmək istəmirdi. Dediynə görə mənim dəyərim bundan da çox imiş, yalnız özümün mübaliğəli sadəliyim ucbatından bunu etiraf etmək istəmirəmmiş.

Şər qarışana qədər biz beləcə çənə döydük, bir-birimizə sonsuz ədəb göstərərək, amma hansısa bir

nəticəyə gəlmədən. Söhbətin gedişində acdığımdan kişi ən ərköyün mətbəx tələblərinə cavab verən və gümüş nimçələrə düzülmüş yemək gətirtdi. Nəhayət yeməkdən sonra mən evə məktub yazmağa razı olduğumu bildirdim.

Atamın ermənilərlə sövdələşməyə məcbur qalmış danışıcıları beş gün çəkdi. Əvvəlcə bu adamlar, deyildiyi kimi, 500 min rubl tələb etdilər və atam onları bayırə atdı. Bandabaşı mənim yanına gəlib dedi ki, atam məni qurtarmaq istəmir. Mən yeni bir məktub yazmalıyam, çünkü onlar məni öldürmək məcburiyyətində qalıblar. Amma əvvəlcə o, atama göndərmək üçün yalnız qulağımın birini kəsmək və bununla da heç də zarafat etmədiyini sübut etmək istəyirdi. Bilirdim ki, istənilən məbləğə etdiyim xahişə görə məni azad edəcəklər, amma nəticəsi o olacaq ki, ertəsi gün yenidən 500 min rublu almaq üçün atamı, yaxud kuzinlərdən birini oğurlayacaqlar. Orasını da bilirdim ki, banda mənə xətər yetirməkdən çəkinəcək, hər halda onlar ermənilər idi, onlar da əvvəl-axır öz adamlarını itirməli olardılar.

Bu beş günü mən əlində tapança divara söykənib dayanan qaş-qabaqlı erməni ilə balaca bir otaqda keçirdim. Mənimlə çox yaxşı davranışlardılar, görünür, banditlər başımdan bir tükün də əskik olmasına istəmirdilər və mənim burdakı qalışımı imkanca gözəl təşkil etmək üçün əllərindən gələni edirdilər. Hər səhər biri gəlib soruşdurdu ki, bu günə hansı menyunu sıfariş vermək istərdim və oxumaq, yaxud digər qulluq sarıdan mənim hansısa xüsusi diləyim varmı. Bircəciyindən, yəni tapançalı kişinin rədd olub-getməsindən başqa, bütün arzularım yerinə yetirilirdi. Dedikləri kimi, bayırdan məni azad etmək cəhdidən məni güllələmək üçün tapançalı kişi qalmalıymış. Əsirliyimin üçüncü günü gombul kişi gəlib hətta onu da soruşdu ki, qadın üçün darıxmırıam ki, çün-

ki bəlkə mənim burdakı qalışım xeyli uzandı. Kişi istəmir ki, mən könüllü guşənişinliyin altını çekim. Təşəkkür edib bildirdim ki, tapançalı kişinin qeydi-nə qalsınlar, çünkü o xacəyə oxşamır. Gombul bir xeyli də gəvəzələdi və gileyləndi ki, başına az pul ödəmək istəyirlər, baxmayaraq ki məni ən yaxşı otaqda yerləşdirib yaxşı da bəsləyirlər. Yalnız həddən artıq izzətli adamlar bu otaqda saxlanılır, orta imkanlılar üçün onların ayrı mənzilləri varmış. Quldur adacığindakı sinfi ayrıntı qəlbimi kövrəltdi və mən kişini arxayın saldım ki, xərcləri əvvəl-axır ona çatdırılacaq. Axır ki banditlər atamlı razılığa gəldilər. Mənə 100 min rubl qiymət qoyuldu, üstəgəl banditlərin xidmətimə tələb etdikləri 5 min. Deməli, hər günə min rubl, amma, deyəsən, xeyli çox idi axı.

Yenidən məni evdən gözləri bağlı çıxartdılar, maşına mindirib şəhərin kənarında əlimi sıxıldıdan və əsirlikdə oxuduğum kitabları xatırə kimi mənə bağışladıqdan sonra buraxdılar. Biz bir-birimizdən az qala yaxşı dostlar kimi ayrıldıq və mən eve gələndən sonra zəng edib soruştular ki, yolda bir şey baş verməyib ki. Bu quldurların kimliyini yalnız sonralar öyrəndim. Onlar ermənilər, Ermənistandakı siyasi mübarizələri üçün pula ehtiyacları olan radical siyasi partiyanın üzvləri idilər. Bir ildən sonra eşidəndə ki onları Gəncə meydanında asıblar, sevincim yerə-göyə siğmadı.

Seçki kampaniyasına və təbliğata bu yolla pul toplamaq Şərinqin bütün siyasi partiyalarına xas idi, bu cür əldə edilmiş pul çox vaxt partiya üzvlərinin cibində itib-batsa da. Belə maliyyə biciliklərinin ustası bir vaxtlar gürcü Soso Cuqaşvili olmuşdu ki, o da məhz özünün bədnəm inqilabi təxəllüsü «Nişeradze»ni sadə Stalin adı ilə dəyişmək üzrə idi. Şərqi-də tək-tük varlı adam tapılar ki, o hərdən öz pul ki-

səsinin ağızını məcburən açıb bu və ya digər inqilabi dəstənin məqsədlərinə verməmiş olsun. Bunun ən parlaq nümunəsi leninçi marksistlərin və erməni daşnakların təşkil etdiyi qəsbkarlıq, yaxud bu incə peşəyə qoyulan ad kimi qəsb idi. Əfsuslar olsun ki, mən Stalinin əlinə düşməyimlə öyünə bilmirəm. Mən oğurlananda – 1917-ci ildə – kommunist partiyasının daha qəsbə ehtiyacı qalmamışdı. Elə Stalin özü də daha vacib işlərlə məşgül olurdu. Partiyanın baş katibi Leninin və o vaxtlar daha məşhur olan Cənubi Rusiyadan jurnalist Lev Bronşteynin – Trotskinin yaxın dostu idi.

O vaxt Azərbaycanda, bu məfhumu Azərbaycanla bağlamaq mümkünəsə, hələ dərin sükut hökm sürürdü. Rus hərbi dəstələri hardasa Bakı yaxınlığında rahatca düşərgələnirdilər və erməni «Daşnaksumyun» partiyası hay-küy qaldırmadan bir qoşun hazırlayırdı ki, o da Ermənistana ölkənin müdafiəsinə getməliydi. Həmin qoşunun başçıları Andronik və Styopa Lalay idilər. Amma onların ikisi də Ermənistana getmədi, çünki martın üç qanlı günü yaxınlaşmaqdı ki, həmin günlərdə də küçə döyüşlərində Azərbaycanın taleyi həll olundu və Bakının meydanlarına, damlarına və küçələrinə 30 min cəsəd sərildi.

Andronik və Styopa Lalay həmin günlər qəddarlıq mücəssiməsinə çevrildilər.

QAN SELİ

General Hacı Zeynalabdin Tağızadə Azərbaycanda ən hörmətli kişi idi. İstənilən məclisdə görünəndə, yaxud bir yerə qonaq gedəndə ordakıların hamısı yerindən qalxırdı və general əlini kiməsə öpüşə uzadırdısa, həmin adam özünü şərafətlənmiş sayırdı. Generalın ağızından çıxan hər söz ölkədə qanun idi və bütün kəndçilər, fəhlələr, qaçaqlar, hətta ən iyənc neft sahibkarları da ona ali bir varlıq kimi hörmət bəsləyirdilər. Generalın bu cür şan-şöhrətə necə çatması sirdir. Doğrudur, o öz xalqına bir həbsxana, bir məktəb, bir teatr və bir məscid tikdirib, amma bunu digər neft sahibkarları da edirdi axı. Varlılardan biri olsa da, o, ölkədə heç də ən varlı adam deyildi və bir dəfə də döyüş meydanında olmadan general çinini daşıyırdı. Ona bu şəkildə kütləvi hörmət bəslənməsinin səbəbi, görünür, o idi ki, işlərini əksərən təmiz aparırdı, savadsız olsa da, Şərqiñ ən müdrik insanı sayılırdı. General Tağıının kübar keçmişindən söhbət gedə bilməzdi. Gəncliyində eşşək yedəkçisi olmuşdu ki, sonradan da bu, asta-asta sarvan peşəsinə keçməliydi; çeşidli neft alveri ilə axırda öz sərvətinin özülünü qoymaq ona müyəssər oldu ki, həmin sərvət də müəyyən həcmə qədər artdı. Bir gün oturub pullarını saydı və gördü ki, az qala qırx milyona çatıb. Belə olanda o, xalqın və cəmiyyətin rifahına xidmət edən işlərdən başqa qalanların hamısını ləğv etdi. Bir ədəd teatr, bir ədəd toxuculuq kombinatı, bir məktəb və sosialdə-yərli digər şeylər tikdirdi ki, bunlar da ona müqəddəslik şöhrəti qazandırıldı. Yazıb-oxumağı bacarmırdı, amma müəyyən qəbul saatları vardı ki, həmin saatlarda o, arzu edən hər kəsə çox ağıllı həyatı məsləhətlər verirdi. Yaşlı çağında bir də evlənmək qərarına gəldi ki, bu da onun şan-şöhrətini xeyli ar-

tırmalıydı. Zira bu yaşda bir daha evlənən kişiyə Şərqdə Allahın sevimliyi kimi baxırlar. Onun zövcəsi hələ onsekkizini haqlamamış gömköyçək bir çərkəz qızı idi. General Tağının qızdan ikiqat yaşılı olan oğulları vardı ki, bunun özü də elə ona şərəf gətirən bir amil idi. Toy oldu, gəlin Avropa sağında generalın sarayına gətirildi və təzə bəylə gəlin xoş günləri şərq aqilliyinin bütün qaydaları ilə yaşamağa başladı.

Amma tezliklə fəlakət qapını döydü.

Generalın böyük oğlunun knyaz Behbudov adlı bir süd qardaşı vardı, süd qardaşlığı çox yaxın qohumluq dərəcəsi sayılığindan həmin Behbudov bu evə sərbəst gəlib-gedirdi. Knyaz Behbudov gözəl və gənc idi və qardaşların sevimlisinə çevrilmişdi. Onun gənc xanıma vurulması, yaxud qadının knyazdan xoşu gəlməsi, yəqin ki, heç vaxt araşdırıla bilməyəcək. Bəlkə də bu hadisənin heç önəmli bir səbəbi də olmamışdır, yoxsa gənc xanım generalın sevimli zövcəsi kimi qala bilməzdi. Fakt faktlığında qalır ki, günlərin birində bu müdrik azərbaycanlı knyaz Behbudovu öz otağına çağırtdırdı. Onların arasında gedən söhbəti mən burda sözbəsöz vermək istəyirəm.

- Necəsən? – General soruşdu.
- Yaxşı, - knyaz cavab verdi.
- Gözümün içində bax.
- Buyurun.

Bu vaxt general ayağa qalxıb bildirdi:

- Həmişə sənin xeyirxahın olmuşam, indi mənə yamanlıq edib gəc baxırsan. - Sonra o, üç kərə əlini əlinə vurdu və silahlı nökərlər otağa daxil oldular. Aqil general Hacı Zeynalabdin Tağızadə nökərlərə işarə verib buyurdu. - Onun sünnətini dibindən kəsin!

Sonra baş verənləri təsvir etmək çətindir. Knyaz

böyürürdü. Aqil general söyürdü. Silahlı nökər-naib çörək verən ağanın sözlərinə əməl edirdi. Generalın oğlu süd qardaşının köməyinə gəldi, ancaq döyülb qovuldu. Sanki möcüzə nəticəsində knyaza müyəssər oldu ki, pirtib əldən çıxsın və pillələrlə aşağı cumsun; burda ona yenidən hücum çəkdilər, ancaq o, küçədə dayanmış qoçularının diqqətini özünə çəkə bildi. Davada iştirak etmək fürsətini qaçırmış istəməyənlərin qarşısını camaat kəsdiyinə görə knyazı kişilik şərəfi döyüşündən sürüyüb çıxarmaq mümkün oldu. Bununla öz mənasını itirmiş dava isə xalis məşq kimi hələ bir-iki saat da çəkdi.

Generalın knyazın kişiliyinə qarşı təcavüzünün baş tutub-tutmaması dəqiq müəyyənləşdirilə bilmədi. Elə həmin gün Behbudovu qohumları Parisə yola saldılar ki, buradan da o, bir daha Azərbaycana dönmədi. Özünün yaralanması və həmin yaranın müalicəsi barədə də hansısa bir ifadə verməkdən həmişə çəkindi.

İş məhkəməyə düşdü, özü də Rusiya məhkəməsinə, çünki knyaz Rusyanın təbəəsi, general da bütün rus ordenlərinin daşıyıcısı, Həqiqi Rus Gizli Müşaviri idi. Əvvəlcə generalı həbsxanaya salmaq istədilər, amma sonra fikirləşdilər ki, bu, baş tutmaz, çünki həbsxananı o özü tikdirmişdir və həbsxana bir növ onun şəxsi mülkiyyətidir. Rusyanın ən yaxşı vəkilləri indi, rus mətbuatının generalı adlandırdığı kimi, «azərbaycanlı axtaçı»nı müdafiə edirdilər. Buna baxmayaraq kişinin işi xeyli dolaşığa düşmüştü, zira həmin olay Peterburq hakimləri üçün təkcə qəddar bədən xəsarəti yox, həm də Behbudovlar knyaz sülaləsinin, Qafqazın ən kübar, ən ruspərest knyazlarının eşidilməmiş rüsvayçılığı demək idi.

Bu böhran zamanı general öz katibinə çarın ünvanına bir məktub diktə etdi. Məktubda söhbətin

nədən getdiyi bəlli deyil. Hər halda general öz müdrikliyini burada bir daha sübuta yetirdi, çünki çar məktubu alan kimi «Əlahəzrət General Tağının» əleyhinə məhkəməni dayandırmağı və məsələyə Behbudovlar ailəsinin şərəfinə toxunmamaq kimi yanaşmayı şəxsən əmr etdi. O vaxt çarın sözünün hələ qiyməti vardı. Behbudovların şərəfi xilas edildi. Həmin hadisədən sonra Azərbaycanda generalın hörməti daha da artdı.

Bu hörmətli, yanımçılı və aqil generalın Məmməd adlı bir oğlu vardı, o mənim yaxın dostlarımdan biri idi və Şərqiñ indiyə qədər görmədiyi dəhşətli qan selinin birbaşa səbəbkəri oldu. Məmməd qəribə oğlan idi, neft sahibkarlarının evladları arasında tez-tez rast gəlinən bir hal. O, pəndəm, xumar idi və, təbii ki, həyatdan doymuşdu. Məmmədin məktəb yaşı çatanda general qərara aldı ki, oğlu nəsə öyrənsin. Bu vaxta qədər uşağın yeganə məşğuliyyəti divar kağızlarını albalı mürəbbəsi və alma cemi ilə yağıla-maq olmuşdu. Dostumla rəftara nə ingilis, nə fransız, nə də alman müəllimi üçcə gündən artıq tab gətirə bilmirdi. Onun təhsili ilkin mərhələdə ilişib qalmışdı. Axır ki, generalın ağlına gerçəkdən də çox dahiyənə bir fikir gəldi.

- Gərək məktəbə gedəsən, - Məmmədə dedi.

Bu da ona çoxlu bəhanələr getirməli oldu. Onun fikrincə Azərbaycanda hər məktəbin kölgəli tərəfi vardi. Yabançı qurumlara isə çılgın nifrat bəsləyirdi. General öz cürcərtisinə diqqətlə qulaq asdı, sonra götürqoy etdi və axırda çağdaş arxitektura malik, müasir Avropa pedaqogikasının bütün tələblərinə uyğun bir məktəb tikdirdi. Bugün həmin məktəbin odalarında Azərbaycanın ilk universiteti yerləşir.

Məmməd məktəbə getdi, pis də oxumadı, təvə-zökarlaşdı və melanxoliyaya qapıldı. 1918-ci ildə, rus inqilabından azca sonra məktəbi buraxıb məşhur

«Vəhşi Diviziya»nın zabiti oldu, bu diviziyanın həsrətini mən də çekirdim (o vaxt mən Məmməddən beş yaş kiçik idim). «Vəhşi Diviziya» Azərbaycanın ən adlı-sanlı ailələrinin nümayəndələrindən təşkil olunmuşdu və onunla ad çıxarmışdı ki, üzvləri (həm zabitlər, həm də əsgərlər) döyüşdə təkcə süngü, xəncər və digər yaraqlarla vuruşmurdular, həm də dişləri ilə düşmənin boğazını xüsusi bir cəldliklə üz-məyi bacarırdılar.

Məmməd bu diviziyyaya daxil oldu. Əyninə gözəl bir mundır geyinib bir neçə həftə küçələrdə dolaşdı və hələlik bu mərtəbəyə çatmamış dostlarının hamisində həsəd duyğularını coşdurdu. Axırda kiçik bir yuvaya, öz bəlüyünə çəkildi. Aradan bir neçə həftə keçdi, sonra xəbər gəldi ki, o, qızıl suyuna çəkilmiş, daş-qasıla bəzədilmiş tapançası ilə özünü vurmuşdur. Dəfn, təbii ki, Bakıda olmalıydı və təpədən-dırnağa silahlanmış «Vəhşi Diviziya» öz zabitinə son ehtiram göstərmək üçün makinalı tüfənglərin və səhra toplarının müşayətində şəhərə yollandı.

Şəhər kənarında, öndə dediyim kimi, rus ordusunun qalıqları yerləşirdi. Daşnaklar şəhərdə erməni hərbi dəstələri yaradırdılar. Fəhlə qəsəbələrindən olan kommunistlər, ermənilər və gürcülər, müharibə və inqilab nəticəsində güclü demoralizə olmuş rus əsgərlərinin təsiri altında sonucsuz qalmayan ciddi təbliğat aparırdılar. Cır-cındır içində, lakin yetərinçə silahlanmış rus döyüşçüləri tezliklə küçələrdə peydə oldular. Onlar acıgözlükə neft sahibkarlarının mülklərinə baxır, meyxanalarda içib keflənir, kapitalistləri ucadan söyür və kommunist rəhbərlərdən biri – erməni Şaumyan, yaxud gürcü Caparidze – yanlarından ötəndə «Yaşa!» deyib böyükürdülər. Neft sahibkarlarının bir ovuc keşikçiləri tərfindən qorunan şəhərdə isə hələlik nisbi sakitlik hökm süründü. Öz qoşunlarını yaradan erməni millətçiləri – knyaz

Andronik və Styopa Lalay – vəhşiləşmiş rus dəstələrini birtəhər Rusiyaya qaytarmağa ciddi-cəhdələ çalışan hökumətin daxili işlərinə qarışmırıldılar. Elə bu vaxt «Vəhşi Diviziya», ölkənin yeganə xalis müsəlman ordusu, şəhərə Məmmədin dəfninə gəldi. O, şəhər sınırlarının içində yerləşdirildi və, beləliklə, ermənilər və ruslarla yanaşı neft məmləkətinin üçüncü hədəsinə çevrildi.

Bir-birinə nifrət edən bu üç qoşunu qanlı toqquşmalardan çəkindirmək heç də asan deyildi, lakin hər üç tərəf dəfndən öncə istənilən iri toqquşmadan özünü saxladı. Dəfndən sonra rus əsgər şurasının nümayəndələri və kommunistlər müsəlmanların qoşun rəhbərlərini yanlarına çağırıb tələb etdilər ki, şəhəri tərk etməzdən qabaq «Vəhşi Diviziya» özünün silah-sursatını kommunistlərə təhvil versin, yoxsa rusların himayə etdiyi kommunistlər onu silahları təhvil verməyə məcbur edəcək. Təbii ki, silahların təhvili diviziyanın özünüüməhvi demək idi. Onun rəhbərləri kommunist olmayan erməni təşkilatlarının başçılarına müraciət etdilər, çünki onları da eyni tale gözləyə bilerdi. Knyaz Andronik öz dəstələri və «Vəhşi Diviziya» ilə birlikdə kommunistləri qovub çıxarmağa razılıq verdi ki, sonralar, qələbədən sonra erməni-müsəlman sərhəd mübahisələrini barışla nizamlasın. Əvvəlcədən də tam bilmək olurdu ki, erməni-müsəlman ordusu neft sahibkarlarının dəstəyi ilə kommunistlərə asanlıqla qalib gələcək. Bundan sonra diviziya kommunist rəhbərlərə bildirdi ki, neft mədənlərini yanından qorumaq üçün Bakıda küçə döyüşlərinə hazırlıdır. Plan hazırlanıb rollar bölündükdən sonra, döyüşün başlanmasına iki saat qalmış ermənilər azərbaycanlılarla birgə vuruşmaq vədlərini pozdular. Erməni başçılardan biri – Styopa Lalay – oniki il öncə müsəlmanlara qarşı qan qisasına and içmişdi. Eləcə də erməni

əsgərlərin çoxu türklərin dostu kimi tanınan azərbaycanlılar üçün vuruşmaq istəmədi. Bu məsələdə kommunist rəhbərlərin əksəriyyətinin erməni, yəni soydaş, qismən hətta daşnakların qan qohumları olduqları da önəmli rol oynadı.

Şəhərin erməni sakinləri tərəfindən müdafiə olunaraq Andronik və Styopa Lalay indi 1905-ci ilin erməni qırğınından qisasını almağa qərar verdilər. Şəhərin bütün döyüş qabiliyyətli ermənilərinə çağırışda onlar müsəlmanların məhvini və erməni-rus kommunistlərə yardım göstərməyi tələb etdilər. Bakinin istənilən dinc sakini silahlı olduğuna görə çoxdan həsrəti çəkilən bu çağırış ruh yüksəkliyi ilə qarşılandı. Təbii ki, müsəlmanlar da son anda müsəlman sakinləri döyüşə səslədilər. Söhbət indi komunist hücumundan daha çox, kommunistlərin erməniləri dəstəklədiyi erməni-müsəlman davasından getdiyinə görə tərəfsiz sakinlər – ruslar, gürcülər, yəhudilər və əcnəbilər – qarşidan gələn hadisələrdən tələm-tələsik xəbərdar edildilər və onlardan tələb olundu ki, evlərindən bayır çıxmasınlar, qarşıdurən tərəflərdən heç birinə dəstək verməsinlər.

Sonra küçə döyüşləri başladı.

İlk atəşlər açılında mən evimizin balkonunda əyləşmişdim. Küçədə hələ bir neçə adam vardı, hətta çadralı qadınlar da. Atam məni içəri çağıranda onlardan birinin yerə sərildiyini gördüm. Evdə tək qalmışdım. Biz ikimiz, qadınlar və bizimlə bir yerdə yaşayan uşaqlar. Özlərini kişi cərgəsində görən xidmətçilər küçədə bizim əvəzimizdən döyüşürdülər. Hətta xacəmiz, dünyanın ən barişsal bu insanı da əyri bir qılinc götürüb üz-gözündən döyüş həsrəti və sevinc yağa-yağa camaatin içində gözdən itdi. Yalnız döyüşün başlamasından bir neçə saat sonra dostlarımız bizə gəlib evimizin yastı damında bir makinəli tükəng qoydular ki, onu da bir neçə döyüşçü iş-

lədirdi. Evimiz dava meydanının tən ortasında idi. Dostlarımız qədim Xan Sarayının darvazalarına bitişik yerdə qərar tutmuşdular. Sarayın dövrəsində ilk sırada ermənilər vuruşurdu. Damımızın üstündəki makinalı tüfənglə onlar bir günlüyünə geri oturuldu-
lar. Styopa Lalay yalnız sərt döyüşdən sonra evimizi ələ keçirəndə və makinalı tüfəngi qalaya doğru tuşlayanda müdafiə öz əhəmiyyətini itirdi.

Neft sahibkarlarının evləri bu cür hallar üçün əməllicə hazırlanır. Demək olar, hər evdə yeraltı mənzil olur ki, o da küçə döyüşləri zamanı qadın və uşaqların gizlənmə yerinə çevrilir. Evimizdəki bu sıginacaq yaxşı təchiz olunmuş bir neçə otaqdan ibarətdir ki, onlar da polad tavan və polad qapı ilə xarici aləmdən təcrid olunmuşlar. Yalnız damında bir-iki barmaqlığı olan və güclə nəzərə çarpan tunel həyətə çıxır və sıginacağa hava gəlməsinə zəmin yaradırdı. Otaqlarda telefon, elektrik işığı və su kəməri vardı. Acınacaqlı küçə döyüşlərinə baxmayaraq elektrik işığı və telefon heç vaxt kəsilmirdi. Bu, hər iki düşmən tərəf üçün, xüsusilə də müsəlmanlıqlıdan, yaxud erməniliyindən asılı olmayıaraq mədənlərdə vəziyyətə nəzarət etməli olan neft sahibkarları üçün vacib idi.

Dava başlayan kimi biz bu otaqlara çəkildik. Təxminən əlli adam idik, əksərən də indiyə qədər çoxunu evimizdə görmədiyim qadınlar və uşaqlar. Onlar dörd bir tərəfdən bizə axışib özlərini qan və süd qohumları, yaxud xidmətçi kimi qələmə verdi-lər və, təbii ki, içəri alındılar. Bizim kimi bu cür yaxşı hazırlıq görməmiş qonşu sahibkarlar da gizlənmək və mədənləri ilə telefon əlaqəsi saxlamaq üçün qaçıb bizə gəldilər. Atam döyüşmürdü, lazım gələrsə, sülh danışqlarını aparmaq üçün digər neft sahibkarları kimi ona da qiymirdılar. Davada başlıca olaraq mədənlərdə dincliyi qorumaq lazımlı idi. Poq-

quldayan arzulara baxmayaraq döyüşən tərəflərdən heç biri düşmən neft sahibkarının mədənini odlamağa ürkə eləmirdi, çünki alov mütləq öz adamlarının da neft buruqlarını məhv edərdi. Erməni neft sahibkarları – Styopa Lalay da məşhur neft maqnatı idi – öz soydaşlarının tərəfində olsalar da, küçə döyüşləri zamanı bizimlə, özlərinin qan düşmənləri ilə razılığğa gəlmək məcburiyətində idilər. Neft buruqları məhz yeganə müqəddəslik idi ki, bu günlerin özündə də onlara toxunula bilməzdi. Neft buruqları bütün tərəflərdən yüksəkdə dururdu. Onlar öz qara qızıllarını püskürməkdə idilər və nəycin bahasına olsa da, qorunmalıydılar.

Telefonumuz ara vermədən işləyirdi. Tezliklə erməni sahibkarlar bizə zəng etdilər və hövlnak bildirilər ki, müsəlmanlar onların buruqlarını yandıra-caqları ilə hədələyirlər. Biz də müsəlman qiyamının başçılarına çatdırıldıq ki, etibar etdikləri adamları buruqlara göndərsinlər. Sonra bizə öz mədənlərimizdən zəng olundu və bildirildi ki, ermənilər də öz növbələrində müsəlman mühəndisləri öldürüb quyuya atırlar. Biz bunu yenidən ermənilərə çatdırıldıq, onlar da müvafiq tədbir gördülər. Mədənlərin rəhbərliyi qan-tər içində çalışırdı. Fəhlələr də erməni və müsəlmanlardan ibarət idi. Buruqlarda ölüm hökm süründü, bizim mühəndislərdən ondördü qətlə yetirildi. Fəhlələr bir-birilərinin hulqumlarını gəmirirdilər. Bununla belə, telefonların başında əsim-əsim əsən neft sahibkarlarının sayəsində həmin qanlı günlər mədənlər üçün nisbətən dinc otüşdü. Ermənilərin və müsəlmanların hamısı 1905-ci il qırğınıını unutmamışdı ki, həmin qırğında da, demək olar, bütün buruqları alov məhv etmişdi.

Bunları oxuyan kommunist bəlkə də deyəcək ki, burda kapitalın həmrəyliyi ayrı-ayrı kapitalistlərin milli nifrətinə qalib gəlir. O, haqlı deyil; zira özləri-

nin bu davadan salamat qurtarıb-qurtarmayacağını bilmədən onlar neft mədənlərini qoruyurdular. Həmin gün öldürülən neft sahibkari təkcə bir nəfərlə bitmədi. Küçələrdə tügyan edən milli nifrət heç kimdən yan ötmədi. Bu dəfə qalib gələn ermənilər 1905-ci ilin intiqamını birəbeş aldılar.

Qadınlar, uşaqlar və qocalar öz mənzillərində qətlə yetirildilər. Sakinlərin sığınacaq tapdıqları məscidlərdə qan su yerinə axdı. Kommunist və neft maqnatı Styopa Lalay bütün şəhərdə müsəlman uşaqları axtarıb-tapır, onların qızından yapışib hava-da yellədir və başlarını yola döşənmiş çaylaq daşının üstündə əzirdi. Bu yolla o, yüzdən çox uşaq ölüdürdü və hər qətldən sonra bağırırdı:

- Ata-anamın qisası!

Ata-anasını oniki il qabaq müsəlmanlar xəncərlə öldürmüdüdülər. Dava vur-tut altı saat çəkdi, müsəlmanlar yenildilər.

Aralarında altı din xadimi olan oniki nəfərdən ibarət nümayəndə sülh bağlamaq üçün əllərində ağ bayraq düşmən düşərgəsinə yollandı. Ağ bayrağa baxmayaraq ermənilər onları güllələdi. Bakının küçələrində düz üç gün qan axdı. Küçə və evlər cəsədlərlə dolu idi. Məscidlərin önündə qarnı yarılmış hamilə qadınlar uzanıb qalmışdilar. Ermənilər bizim həyətə soxuldular, ikisinin birlikdə güclə on yaşı olan iki uşağı onların havaya atıb xəncərləri ilə tutmalarını mən hava yarığından öz gözlərimlə gördüm. Davada hər şeylərini itirmiş müsəlmanların çoxu əyinlərinə kəfən geyib düşmən qılıncının ağızına yaraqsız-filansız atılırdılar. Küçə döyüşlərində heç kəsə rəhm edilmədi. Hətta Şərqiñ hər yerində toxunulmaz sayılan həkimlər də qətlə yetirildilər.

Hər erməni bu davada iştirak etməliydi. Əsir azərbaycanlılar ata-anaları əvvəller müsəlmanlar tərəfindən öldürülülmüş erməni uşaqlarının yanına gəti-

rilirdi. Uşaqların əlinə xəncər verilirdi. Öz ölülərinin intiqamını almaq üçün onlar əsirin boğazını asta-asta kəsməli olurdular. İçində daha heç bir müdafiəçi qalmamış müsəlman evlərinin üstünə pulemyotlar ara vermədən atəş açırdı.

Otuz min müsəlman qətlə yetirildi. Styopa Lalay qələbəni bayram edirdi.

Davanın tən ortasında neft sahibkarları – müsəlmanlar, ermənilər, ruslar və yəhudilər – telefonu qu-laqlarına basıb düşmən hədəfinə tab gətirən zirzəmi və otaqlarda əsə-əsə otururdular və qara qızılın keşiyini çəkirdilər. Onların solğun sıfətləri hərarətdən alışib-yanırıldı, neftin hərarətindən.

Zirzəmidə üç gün qaldıq. Şəhərdə baş verənlərin hamısını telefon bızə çatdırırıdı. İtkilərimiz barədə onları görməmişdən qabaq xəbər tuturduq. Birinci gün gecə Styopa Lalay evimizi zəbt etdi və zirzəmiyə soxulmağa çalışdı, lakin heç nə alınmadı. Həyətimzdə, bizim gözlərimiz önündə qadın və uşaqları qılıncdan keçirməyə qane olmaq məcburiyyətdən qaldı. İlk iki gün mən buna dözdüm, oxumağa, yaxud yatmağa çalışdım. Üçüncü gün alınmadı. Bu mənim öz gözlərimlə gördüyüm ilk böyük qan seli idi. Hər şeyə alışaraq qan və ölümün pəncəsində bu qan selini əvvəlki ilə müqayisə edən kişilərə mən mat-mat tamaşa edirdim. Zirzəmidə şüvən qoparan uşaq və qadınların arasında mən buna dözmədim və atamdan küçəyə çıxmağıma icazə verməsini xahiş etdim. Axıdılan qanlar barədə telefondan gələn söyləmləri daha dirləmək istəmirdim, qanı və qətli öz gözlərimlə görmək istəyirdim.

Atamın gücü gülməyinə çatdı.

- İntiqam savaşının vaxtı gələcək, - dedi, - hələlliksə sakitcə zirzəmidə qal.

Yalnız üçüncü günün gecəsi hər ikimiz evdən çıxdıq ki, bir neçə küçəni qaranlıqda keçib özümüzü

idarə binasına çatdırıq və baş verənləri burdan daha yaxşı müşahidə edək.

Ağlartı və şüvənin müşayətində biz gizləndiyimiz yeri tərk edib qanlı küçəyə çıxdıq. İlk gördüyüm şey qulaq və burunları kəsilmiş, cinsi orqanları kəsilib ağızlarına soxulmuş cəsədlər oldu. Uzanıb-qalmışdilar yerde, heç kəs də onları sürüyüb aparmağın qeydinə qalmırıldı. Yalnız ertəsi gün xərəklər işə düşdü, minlərlə cəsədi şəhərdən qıraqa daşındı. Bütün günü küçələrdə cəsəd arabaları gedib-gəlirdi. Arabaçılar ölülərin ciblərini axtarırdılar. Bu onların muzdları idi. Onlarla meyiti arabaya atırdılar və sonra ağır-ağır, heç cəsədlərin üstünü də örtmədən şəhərin içi ilə neft mədənlərinə sürürdülər ki, burada onları qumda basdırırdılar.

Biz bir neçə gün də idarədə gizlənəsi olduq. Sağ qalan qulluqçu və keşikçilərimiz tədricən biryerə yığışdı. Ölkənin yeni durumuna əlacsız boyun əyən dostlarımız da üzə çıxdılar.

Bakıda, bütün neft mədənlərində və zavodlarda, Gürcüstan sərhədinə qədər bütün ölkədə yeni hökmardalar – kommunist Lalay və Şəumyan – tüg-yan edirdilər.

Millətçi və erməni knyaz Andronik qaçıb aradan çıxməq məcburiyyətində qaldı.

XORALILARIN QİYAMI

Həmin dövrün küçə döyüşlərindən dərhal sonra baş verən iki hadisə yaddaşimdə daha aydın həkk olunmuşdur: xoralıların və Quba əyalətində uyuşmaz yəhudilərin qiyamları. Dünyanın ən qorxulu xəstəliyi xoraya Azərbaycanda çox az-az təsadüf olunur, fəqət cüzamlılar çox vaxt Türküstandan və İrandan sivişib bura keçirlər. Onları tanımaq çox çətindir, çünkü xoralarını adətən gizlədirlər və Bakının kasib məhəllələrində sağlam adamların arasında mənzil tuturlar. Xorası hələ tərəqqi etməmiş və bədən hissələri korlanmamış cüzamlı bu qorxunc yolu-xucu xəstəliyi duyulmadan yayaraq illər uzunu sağlamlar arasında yaşaya bilər. O, ağrı hiss etmir, hər cür işə qabil olur və bədəninin tədrici çürüməsinə məhkum olur. Bu, onillər boyu davam edə bilər. Aradan aylar ötdükçə zaman-zaman o, ağrı duymadan çürümüş ətini kəsib atır. Xəstəliyin tanınmasını çətinləşdirən odur ki, Şərqdə dəri xəstəliklərinə tez-tez rast gəlinir və xoralılar təbabətdən başı çıxmayan polisə izah edirlər ki, adı sıflısə tutulublar və buna qarşı nə mübarizə aparmaq, nə də belə xəstələri təcrid etmək mümkündür.

Amma hansısa bir xoralı tapılırsa, yaxud xəstəlik gizlədilməsi daha mümkün olmayan həddə qədər tərəqqi edirsə, onda həmin xoralı xoralılar koloniyasına göndərilir və burada ömrünün axırına qədər dövlət hesabına saxlanılır. Xoralılar koloniyası şəhərdən xeyli aralı, düzənlikdə yerləşirdi. Ona əllillər keşik çəkirdilər ki, onlar da hər gün azuqəni giriş qapısının ağızına qoyurdular, xəstələr də həmin yeməyi götürürdülər. Keşikçilərin özləri isə koloniyanın ətrafında yaşayırdı və xəstələrlə hər cür temasdan qaçırdı. Xoralılardan biri ölündə meyiti digər xəstələr elə koloniyanın içində basdırırlılar. Taxta

barmaqlıqlarla hasara alınmış sərhədi aşan hər kəsi əlillərin yerindəcə güllələməyə ixtiyarı vardı. Kolumiya daxilində evlənməyə, uşaq törətməyə, koma tikməyə, bir-biri ilə alış-veriş etməyə, hətta bayram keçirməyə icazə verilirdi.

İllər uzunu cüzam xəstəliyinə tutulmuş insanlar çürüməkdə olan bədənlərinə alışırlar, onun çürüməsi barədə düşünmürlər. Adətən onlar, necə deyərlər, onillərlə çəkən cüzamdan yox, qocalıqdan ölürlər. Yalnız koloniyaya təzə gətirilənlər bir müddət, tələləri ilə barışana qədər, dəlilik edirlər. Küçə döyüşlərindən, inqilabdan sonra koloniyaya nəzarətin və keşiyin təşkili dağıldı. Əlillər yoxa çıxdılar. Ölkədə qiyam və acliq baş qaldırdı. Xoralıları ərzaqla təmin etmək daha heç kəsin yadına düşmədi. Ümumiyyətlə onların varlığını unutdular, bəlkə də öldüklərini güman etdilər. Birdən xoralıların qiyamı başladı. Sifət və əzaları gömgöy göyərib irinləmiş ac, çürüməkdə olan bu insanlar özlərinə bir şeyx seçdilər, koloniyadan çıxıb qonşu kəndləri talan etdilər, sonra neft paytaxtına yaxınlaşdılar. Kəndlərin sakinləri xoralıların qarşısındaki hücumu barədə eşidəndə çaxnaşmaya düşüb öz daxmalarını tərk etdilər. Onlar bilirdilər ki, cüzamlılarla əlbəyaxa olarsansa, xora xəstəliyinə tutularsan. Kəndlərdən şəhərə axışan qaçqınlar qorxudan min cür dəhşət söyləyirdilər, məsələn, deyirdilər ki, cüzamlılar makinalı tüfəng ələ keçirmişlər və hər biri min nəfərdən ibarət on alay yaratmışlar. Xoralıların sayı hər gün nəzarətsiz şəkildə artırdı, onlar haqqında ümumiyyətlə heç bir rəsmi sənəd yox idi. Söyləyirdilər ki, cüzamlılar yeni ictimai quruluş təbliğ edirlər, neft buruqlarını yandırmaq, bütün sakinləri yoluxdurmaq isteyirlər. İngilabi hökumətin iclasında qiyamçı xoralıları «dünya inqilabının ziyankarları» və «köhnə rejimin qalıqları» elan etmək və qiyamı amansızcasına yatır-

maq qərarına gəldilər. Uğrunda qızığın mübahisə getmiş (xəstələrə heç də hamı inqilabın ziyan karları kimi baxmaq istəmirdi) bu müdrik qərarın yerinə yetirilməsi müəyyən çətinliklərlə üzləşdi. Qırmızı proletariatın rəhbərlərindən heç kim xoralılar əleyhinə yaradılan hərbi dəstəyə başçılığı öz üzərinə götürmək istəmirdi. İngilabi hərbi dəstənin özü də bu qorxunc düşmənlə döyüşməkdən boyun qaçırdı. Artıq şəhərə panika düşməsdü, keçmiş sutenyor Kaşı inqilaba sevgisindən bu hərbi dəstəyə başçılıq etməyə razılıq verəndə düşmən şəhərdən vur-tut bir-iki kilometr aralı idi.

Kaşı yüngül işə girişməmişdi; zira hərbi dəstə o vaxt döyüşə girməyə hazır idi ki, başçı doğrudan da onlara başçılıq etsin, yəni özü hamidan öndə addımlasın və lazımlı gələrsə, xəstələrlə birinci əlaqəyə girsin.

Sutenyor razılaşdı, ona xalq rifahı naziri adı verildi və o, yüz əsgər, on pulemyotla özünün gələcək igidliyinin meydanına üz tutdu.

Çox primitiv silahlanmış cüzamlılar hökumət qosununu görən kimi ağ və qırmızı bayraq qaldırdılar, biri təslim, digəri də özlərinin inqilabi təmayül rəmzi təki. Lakin onların nümayəndələri işarə verəndə ki onları dinləsinlər, xalq rifahı naziri pulemyotları hazır vəziyyətə gətirmək əmrini verdi. Hökumət dəstələri ilə cüzamlıların arasındakı məsafə daralmışdı, daha qiyamçılardan heç kəs qaçıb-qurtula bilməzdı. Hamısı gülələndi, çünkü onlar, sonralar nazirin dediyi kimi, «neft balinaları»na satılmışdılar. Cəsədlər isə, yəqin ki, cüzama qarşı immunlu olan çapqalların və itlərin öhdəsinə buraxıldı.

Talan edilmiş kəndlərin sakinləri doğma yurdlarına dönməkdən boyun qaçırdılar. Xoralılar qiyamının yatırılmasıından sonra ad çıxarmış nazirin əmri ilə cüzamlıların ayaq basdığı evlərə benzin töküb od-

vurdular.

Xoralılar qiyamı beləcə sona yetdi. Bu bəlkə də dünyada baş verən üsyən və qiyamların ən qəribəsi idi. Xoralılar koloniyası hələlik sakinsiz qaldı, bu, dövlətin büdcəsinə xeyli qənaət etdi. Xoralılar koloniyası yenidən işə salınana qədər aradan iki il keçdi.

UYUŞMAZ YƏHUDİLƏR

Quba bölgəsində azğın yəhudilərin üsyanı daha qorxulu idi.

Öncə bu qəribə tayfa barədə bir neçə kəlmə.

Azərbaycanın ayrı-ayrı ərazilərində, çöllərdə və Cənubi Qafqazın daş massivlərinin zirvələrində tez-tez nə məmləkətə xas olan minarəsiz, nə də xristian kilsəsinin xaçı olan xırda, ucuq-sökük yaşayış məskənlərinə rast gəlirsən. Bunlar aullardır, «kipta»ların, yaxud Azərbaycanın yəhudü tayfalarına verilən adla deyilsə, «Bəni İsrail»in müvəqqəti, ya da daimi yaşayış məskənləridir. Həmin kəndlərin sakinləri özlərinin köçərilmiş soydaşları kimi ölkəyə xas olan libası geyirlər, çox vaxt silah gəzdirirlər və ən əlverişli halda əkinçiliklə məşğul olurlar. Əkinçilik mümkün olmayan yerdə həmin yəhudilər, ölkənin digər tayfaları kimi, çobançılıq, köçərilik, döyüşçülük, hərdən də qaçaqcılıq edirlər və bu vaxt müsəlmanlarla birlikdə İran sərhədlərində tacirlərin karvanlarını soyurlar.

Qonşuları yəhudiləri başqa yerlərdə olduğu təki gəlmə sakinlər gözündə deyil, ölkənin qədim məskunları gözündə görülər. İndiki Turan camaatı Türküstan və Monqolustan çöllərindən Zərdüşt torpağına gəlməzdən öncə onlar Azərbaycanda yaşayırdılar. Qədim əfsanələrə görə Azərbaycanda ilk yəhudü Şəmbət adlı birisi olmuşdur ki, o da Məsihdən bir neçə əsr əvvəl Babilistandan Ərməniyəyə qaçıbmış. Onun törəmələri Prsak padşahlarının sərkərdələri və torpaq sahibləri olmuşlar və onlardan biri, Şəmbət Baqarat hətta irsi «taqadır»ə, yəni tacı yeni padşahın başına qoyan əyana çevrilmişdi. Həmin Baqaratdan sonralar rus çar nəslili ilə qohumlaşmış Baqration knyazlarının məşhur, qüdrətli soyu törəyir.

Başqa bir əfsanə isə deyir ki, bu «kipta» neçə-

neçə minillər öncə qızıl barılar arxasında yaşayırıdı, yeddi padşahla müharibə aparırıdı və nəhayət məğlub olub Azərbaycana köç etdi. Ortaəsrlər dövründə yəhudilərin başçıları İran şahının müstəqil vassaları, elə bugünkü özündə də mövcud olan bir neçə yüzilə hətta qüdrətli bir şahlıq səltənəti quran zəngin knyaz nəslləri idilər ki, həmin səltənətdə də yalnız döyüşkən silk – zadəganlar və padşah yəhudilər olurdu. Yəhudilik o vaxt imtiyazlı sinfin dini idi. Çarlar «kipta»nın bir qisminin yaşadığı Cənubi Qafqazı zəbt edəndə həmin yəhudilər ölkənin digər vətəndaşları ilə eynihüquqluluq, çar səltənətinin başqa yəhudilərinə qoyulmuş məhdudiyyətlərdən azadlıq tələb etdilər, özü də belə bir əsaslandırma ilə ki, bunlar Məsihdən öncə Fələstindən köç etmişlər və, deməli, Məsihin çarmıxa çəkilməsinə məsuliyyətli deyillər. Baxmayaraq ki bu, elmin gəldiyi qənaətlərə görə qəti doğru deyil, çar bəlkə də üsyanlardan qaçmaq üçün bu döyüşkən xalqın tələbini yerinə yetirdi.

Həmin yəhudilər öz tayfalarının şanlı keçmişinə indi az əhəmiyyət verirlər. Onların əksəriyyəti savadsızdır, özlərinin spesifik adət və ənənələri, qanunları ilə dönyanın digər yəhudilərinin hamısından seçilən qaba döyüşçü və sığırçıdırlar.

«Kipta»nın son ana qədər əməl etdiyi qanunlar onikinci yüzildə azərbaycanlı hökmədar Rüstəm Xan tərəfindən verilmişdir. Bu qanunlara görə yəhudilər özlərinin iç işlərində tamam müstəqil idilər. Müsəlmanlarla münaqişədə dini hökm olan «şəriət» yox, «adət», azərbaycanlıların vərdiş qanunu həllədici idi. Yalnız bir neçə məsələ, tutaq ki, yəhudiyə edilmiş qətlin günahı xüsusi tənzimlənirdi. Qatil, o lap müsəlman olsa belə, qətlə yetirilənin dərisini bədənindən çıxarmalı, onu gümüşlə doldurub öldürülənin ailəsinə qanpulu kimi verməliydi. Bu hökm hər

halda nadir yerinə yetirilirdi, çünki yəhudilər də azərbaycanlılar kimi adətən qan qisasının üstündə dururdular.

1920-ci ilə qədər müsəlman və yəhudilərdə (dinləri baxımından yasaq edilmiş xristianlarda yox) rəsmən yol verilən qan qisası kiptada müəyyən mərasim şəraitində, kənd ağısaqqalı və ravvinin nəzarəti altında keçirdi ki, həmin adamlar da onun düzgün gedisiñə məsuliyyət daşıyırdılar.

Qətlən sonra qatilin bütün qan qohumlarına xəbər çatdırılırdı ki, üçüncü gün bitəndə qətlə yetirilənin ailəsinin intiqamı başlayacaq. Hansısa bir qəsrə çekilib orda düşmən ailənin hücumuna qarşı birgə qorunmaq üçün qohumlar bu üç gündən istifadə edirdilər. Əgər qətlə yetirilənin qohumları üç həftə ərzində intiqam ala bilmirdilərsə, qanuna əsasən kənd ağısaqqalı və ravvin işə qarışmalı olurdular ki, onlar da qanpulunu təyin edib ailələri barişdirirdilər. Qətlə yetirdiyi adamı müəyyən mənada əvəz kimi qatil özü iki illiyinə onun ailə üzvlüyünə daxil olurdu ki, burda da o, indən belə evin sevimli oğlu sayılırdı.

Xarici, xüsusilə də rus yəhudilərinə qarşı kipta düşmən mövqeyində durur. Burda dil fərqi müəyyən əhəmiyyət kəsb edir. Azərbaycan yəhudiləri fars, Azərbaycan və ibrani dillerinin qarışığından yaranmış tatca danışırlar. İlk növbədə isə bu düşmənciliyi doğuran naiv, mömin köçərinin əcnəbiyə və şəhərliyə qarşı təbii nifrətidir ki, bu nifrət də sonuncunun özünü imandaşı yolunda fəda etməyə çalışması amili ilə daha da güclənir. Məsələn, əcnəbi yəhudü heç vaxt yerli havraya buraxılmır, iç və dış yəhudilər arasında nigah çox nadir hallarda baş verir. Kipta bəyaz yəhudiyə nifrət bəsləyir. Onu korlanmış, dəyərsiz və sosial baxımdan aşağıda sayır ki, bu da özünün izahını rus yəhudü qanunlarında ta-

pır. Azad köçəri hüquqsuz çar yəhudisini özünün imandaşı kimi tanımaq istəmir.

Qonşuları müsəlman və xristianlarla isə, əksinə, yaxşı münasibətdə – arası kəsilməyən xırda qarşılıqlı qarətlər şəraitində bu nə qədər mümkündürsə – olurlar. Cox tez-tez qan qardaşlığı ilə üzləşirsən. Bu da ondan ibarət olur ki, yəhudi və müsəlman öz yaraqlarını dəyişdirirlər, sonra bir-birinin sol qolunu çərtirlər və qarşılıqlı şəkildə təzə yaranın qanını sorurlar. Bu mərasimdən sonra onlara «qardaşlar» deyirlər, onlar qardaş sayılırlar və onlara beləcə də ya-naşib bu cür davranışları. Lap bu yaxınlara qədər adət idi ki, yeni qardaşı doğma ananın yanına gəti-rirdilər, o da ona döş verirdi, ailəyə götürmənin əlaməti kimi. İndi bu adətə çox az əməl olunur. Amma bir dəfə iş elə gətirdi ki, üçmin nəfərlik müsəlman tayfası – andi tayfası yəhudilərlə bu yolla qardaşlıq bağladı.

Kipta arasında çoxarvadlılıq xeyli yayılıb, buna onlarda hətta daha çox rast gəlirsən, nəinki müsəlmanlarda. Amma bu, əksərən eyni ərə sahib iki-üç arvad olur. Ailənin büdcəsi həmişə ayrı olur və qadınlar bir-birindən xeyli aralı müxtəlif evlərdə yaşayırlar. Müsəlmanlarda olduğu kimi, subay kişilərə qarşı yəhudilərdə də ikrah var, onlara icmanın tam dəyərli üzvləri kimi baxırlar, onlara silah gəzdirməyə də icazə verilmir.

Kipta çox mömindir, öz dininin bütün təlimatlarını saxlayır, amma bundan başqa həm də qonşu müsəlmanların, xristianların və büt pərəstlərin xurafatının hamısını qəbul etmişdir. Qəribə də olsa, müsəlmanlar onları ilkin müsəlman sayılırlar ki, hansı «yanlışlıq» üzündənsə yəhudi olmuşlar, onların «kipta» adı, yəni yanılanlar da elə burdandır. Bəylər və xanlar elə bugünkü özündə də yanılanları doğru yola gətirməyə çalışırlar, bunun üçün onlara şeyx və

kənd ağısaqqalı kimi şərəfli sanlar verilir. Tez-tez də bunun əksi baş verir, daha doğrusu, xristian və müsəlman qəbilələr yəhudiliyi qəbul edirlər.

Həmin yəhudilərin Quba bölgəsini başdan-başa oda qalayan üsyani elə bir hadisə idi ki, o, adı vaxtlarda adı formada keçərdi. Babaoğlu adlı bir yəhudü tutması tutarkən evinin damından küçəyə gümüş pullar atmağa başladı. Evin qabağına pulu acgözlük-lə qarmalayan xeyli müsəlman və yəhudü yığışdı. Təbii ki, tezliklə dava düşdü ki, onun gedişində də Babaoğlunun evi qarət edildi. İnqilabdan sonra bütün bölgədə bircə nəfər də hökumət məmuru, bir nəfər əsgər də qalmadığına görə həmin hadisənin nəticəsi o oldu ki, ertəsi gün yəhudilər bir müsəlman evini taladılar. Bir həftə ərzində bütün bölgə oda tutuldu. Müsəlmanlar yəhudü tayfalarına basqın edib onların kök qoyunlarını və qızlarını oğurladılar. Yəhudilər müsəlmanlara hücum çəkdilər və hər iki si birlikdə hamidian çox ziyana düşən ermənilərə basqı yapdı.

Qubada aylarla anarxiya hökm sürdü. Hami hamiya qarşı vuruşurdu. Bu əlverişli məqamı heç kim qaçırmış istəmirdi.

Kommunist hökuməti hərbi dəstələrini Qubaya göndərmək üçün bir neçə cəhd etdi. Belədə toqquşan tərəflər birləşib könülsüz döyüşən hərbi dəstələri evlərinə qovdular. Quba sakinləri öz aləmlərinə qapılmaq və heç kəsin onların kefini pozmasına dözmək istəmədi. Qubadakı bu durum – orda yaşayan tək-tük avropalı çoxdan qaçıb getmişdi – hələ çox çəkərdi, əgər bir gün Moskvadan, şəxsən Leninin özündən belə bir telegram gəlməsəydi:

«Aldığım məlumatata görə Qubada yəhudü işkən-cələri tügyan edir. İnqilabi proletariat bu ortaəsrlər durumuna son qoymalıdır».

Bunun ardınca Bakı şəhərində müvafiq bir rəh-

bər axtarışına başladılar. Heç kəs Qubaya getməyə ürək eləmək istəmirdi, çünki hər bir vəziyyətdə, hətta üsyani yatıracağı təqdirdə də, belə bir adama antisemit damgası vurardılar. Bundan başqa, Quba camaatının hamiya bəlli olan igidliyi qarşısında uğur gümanı çox az idi. Amma gərək nəsə edəydi, çünki sakitliyə səsləyen müraciətlə kommunist intibah-namələrini Qubada yaymaq kimi köhnə ideya həqiqətən yalnız platonik dəyər kəsb edərdi. Qubaya görə kommunistləri hər gün kütləvi yığıncaqlarda söyürdülər. Səhərlər evlərin barıllarına kömürlə bu və buna bənzər sözlər yazılırdı:

«Qubada nələr baş verir?»

Ayrı vaxtlar kommunistlərlə heç bir bağlılığı olmayan atam da bir gün yəhudi kəndlərindəki durum barədə öz düşüncələrini götürüb iqtidar nümayəndələrinin yanına yollandı, hər halda belə bir gümanla ki, Qubanın general-qubernator vəzifəsini ona tapşırardılar.

- Kittaya canınız belə yanırsa, - kommunistlər dedilər, - onda götürün bizim əsgərləri, talanları yatırın.

Nəhayət Qubanın taleyini bir yəhudisi, bir erməni və bir müsəlmana, kommunist üçlüyünə tapşırmağı qərara aldılar. Hərbi dəstələr sıfətində onlara, necə deyərlər, tərəfsiz hesab edilə bilən rus matroslarını verdilər.

Fəqət hər üç ali komandan sovet rejimini orda tətbiq etməyə nail olana qədər həftələr ötdü. Bunda yalnız rəsmən nail oldular; zira çaxnaşma həddən artıq qəddarlıqla yatırılsa da, kommunistlər Quba şəhərindən kənara çıxmağa və kəndlərdə dağınıq yaşayan tayfalar arasında barış yaratmağa ürək eləmədilər. Əslində bölgə kommunist ağalığında bir növ müstəqil qaldı və özünün dövlət müdrikliyinin öhdəsinə buraxıldı. Bunun nəticəsi də, təbii ki, tam

hərcmərcilik oldu.

Buna baxmayaraq Bakıdakı hökumət tezliklə
Moskvaya tel vurdu:

«İnqilabi proletariat poqromları dəmir əllə yatırı-
dı. Qırmızı Quba dünya inqilabının rəhbərlərini sa-
lamlayır».

QAÇQINLIQ

Bir neçə ay biz kommunist və ermənilərin hakimiyyəti altında yaşadıq, dost və tərəfdaşlarımız artıq çoxdan sərhədin o üzünə, Türkiyeyə, İrana, Türküstana keçmişdilər. Şəhərdə qalan bizlər də əlimizdən gələni edirdik, tərəfdarlarımızın şəhərdə qalanları ilə gizli görüşlər keçirirdik, qonşu ölkələrlə əlaqələr qururduq və təbliğata qurşanırdıq. Həmin dövrdə kommunistlər öz hakimiyyətlərinə əmin deyildilər, Çeka yetərincə işləmirdi, Moskvadan nadir hallarda göstərişlər gəlirdi.

Kommunistləri taxtdan salmaq imkanı hələ qalırdı. Bütün ölkədə üsyanlar tügyan edirdi, hər kənddə mübarizə gedirdi və yalnız ayrı əlacı qalmamış erməni əhalisi yeni iqtidar sahiblərinə loyallıq göstərirdi. Şəhərdə isə təkcə ermənilər və kommunistlər hökm sürmürdülər, həm də acliq hökm sürdü, Almaniyadakı müharibə vəziyyətinin də təssəvvür yarada bilmədiyi əsl şərqsayağı acliq. Söhbət burada təxminən qida maddələrinin çatışmazlığından deyil, sadəcə olaraq yeyilə bilən nəyinsə yoxluğundan gedirdi. Bazarlar elə bil silinib süpürülmüşdü. Neçə həftə idi ki, cüzi də olsa, yemək adlı şeyə oxşayan nəsə almaq mümkünüsüz idi. Çünkü məhz şəhərdən kənarda, neft buruqlarından o üzə hər cür qida məhsulunun gətirilməsinə mane olan üsyancıların, şəhərdə deyildiyi kimi, «banditlərin» ərazisi başlayırdı. Kəndçilər özləri də şəhərə nəsə gətirməkdən imtina edirdilər. Xəzər dənizinin digər sahillərində nələr baş verdiyini bilən yox idi. Hər bir imanlı, yaxud türküstanlı tacir Bakı hökumətinə ərzaq satmaq niyyətində deyildi. Hər gün küçələrdə səndələyən insan, acliqdan şişmiş üzlər göründür; insanlar yıxılıb küçələrdə ölürdülər, heç kim də buna məhəl qoymurdu. Başqalarının evlərinin qapısı ağızında sə-

hər tezdən arıqlayıb çöpə dönmüş cəsədlər görə bilərdin. Acıdan ölməmək üçün yalnız hökumət və onun qoşunları kifayət qədər ərzağa malik idi. Arxa cəbhədəki əlaqələrimizə baxmayaraq biz də çox az miqdarda ərzaq tapırğıq. Yeməklərimiz qəribələşmişdi, o, başlıca olaraq şirintəhər dəvə etindən, araxis çörəyindən, kişmişdən və istədiyin qədər küründən ibarət idi. Kürü şəhərdə təpişən yeganə qida idi, dünyanın ən gözəl, ən bahalı kürüsünü küçələrdə adamlara paylayırdılar. Həftələrlə mən araxis və küründən başqa heç nə yemirdim. O vaxtdan düz on il ötüb, amma indinin özündə də Berlin görüklərində (vitrin) kürünü görəndə ürəyim bulanır; o vaxt şəx-sən kürü sözündən zəhləm gedirdi.

Bolşevik neft şəhərindəki yaşam acliqdan bedtər idi. Militarizm hökmranlıq edirdi. Evimizin qarşısındakı böyük meydanda hər gün parad keçirilirdi. Əsgərlər cır-cındır içində küçələrlə ayaqyalın addımlayırlar, yenicə kürədən çıxmış inqilabi mahnilar oxuyur və küçədən keçənləri söyürdülər. Hər gün inqilabi yiğincaqlar olurdu ki, burda da erməni komissarlar ac-yalavac xalqı istismarçıllara, xan və bəylərə, neft balinalarına qarşı son mübarizəyə səsləyirdilər. İşim-peşəm olmadığına görə bu yiğincaqlarda müntəzəm iştirak edir, Beynəlmiləli oxuyur, Lenindən iqtibaslar gətirib neft balinalarının dədəsinə od qoyurdum. Bu yiğincaqlara erməni kommunistlər rəhbərlik edirdilər, həm də elə natıq kimi çıxış edirdilər. Hərdən inqilabda əməyi olan gənc kommunistlərə də söz verirdilər. Sonuncuların sırasında insanın saçını ürpədən giclikləri danışmağa xüsusi qabiliyyət sahibi ondoqquz yaşılı bir erməni gədəsi daha çox nəzərə çarpırdı, o vaxt hələ arıq, sadə və səfəh idi, yalnız sonralar, İttifaqın daxili işlər naziri və Rusyanın ikinci qüdrətli kişisi olanda o – Stalinin şəxsi katibi yoldaş Mikoyan – ağıllandı və piyləndi.

Bir yığın şübhəli insan o vaxt kommunist oldu. Məsələn, eşşəyi əzilən heyvanların nümayəndəsi kimi hökumət tərkibinə seçmək təklifini tam ciddiliklə irəli sürən keçmiş dəlixana sakini hərbi nazir oldu. Xalqın rifahına qayğı tanınmış sutenyorlardan birinə tapşırıldı və savadsız bir matros təhsilə rəhbərlik etdi. Ailəmizin narazılığına baxmayaraq mənim qohumlarımdan biri də kommunist rəhbər oldu. O, tez-tez bizə gələrdi və bir dəfə atam soruşdu ki, niyə məhz bu bacarıqsız insanlar hökumət tərkibindədir-lər.

- Çünkü heç kim bizimlə işləmək istəmir, - qohumumuz cavab verdi. - Əgər istəyirsinizsə, elə günü sabah Sizi maliyyə naziri edək.

Amma atam istəmədi. Belə təkliflər istədiyin qədər idi. Komissarlar şəhəri dolaşır, «neft balinalarını» axtarıb tapır və «Şərqi İlk Sovet Respublikası»nda ən yaxşı vəzifələri onlara təklif edirdilər. Təbii ki, heç biri razlıq vermədi ki, buna da təzədən «kapitalın sabotajı» adını qoydular. Köhnə rejimin rəhbərlərini, Rusiyada etdikləri kimi, tutmağa o vaxt hələ ürək eləmirdilər. Bu halda fəhlələr tətille həddələyirdilər, ona görə də hələlik söyüslər, hədələr və birbaşa şəhərin ucqarındakı cəbhədən gələn qələbə xəbərləri ilə kifayətlənirdilər. Ən qəribəsi o idi ki, kimə qarşı vuruşduğunu əvvəllər qəti bilən yox idi. Heç hökumət də bilmirdi və naməlum düşmənə sadəcə «banda» adı qoymuşdu. Yalnız sonradan xəbər tutdular ki, bu mifik bandalar alman generalı Kres fon Kressenştaynın rəhbərliyi altında imiş. İngilab tədricən genişlənməyə başladı ki, bu da özünü artan narahatlılıqda və böyük inamsızlıqda göstərdi.

İngilabin bu dövründəki əhval-ruhiyyəni mən bir misalla açıqlamaq istəyirəm.

Şəhərin ən böyük zərgər dükanı evimizin qənşə-

rində yerləşirdi. Zərgər öz ailəsi ilə ikinci qatda ya-şayırdı. Təbii ki, hər axşam dükənин dəmir qapılarını cəftələyib bağlayırdılar. Bir gecə – bürkünün əlin-dən mən təsadüfən evimizin damında yatırdım – küçədə ucadan səslənən söyüslər və aydın metal cingiltisi eşitdim. Boylanıb baxanda on-onbeş silahlı adamın dəmir parçaları və çəkicilə zərgər dükənini yarmaq üçün özlərinə necə zülm etdiklərini gördüm. Zərgərin pəncərələri bərk-bərk bağlanmışdı, amma mən onun evin damına çıxdığını və qorxa-qorxa küçəyə boylandığını öz gözlərimlə gördüm. Atamı yuxudan durğuzdum, o, nökərlərdən birinə göstəriş verdi ki, polisi xəbərdar etsin. Nökər küçənin tinində hadisəni müşayət edən inqilabçı qanun keşikçisinə rast gəldi. Qara qüvvələrin şübhəli məşğuliyyəti ilə bağlı mülahizələrini ona söyləyəndə polis nəfəri dilləndi:

- Adamlar zərgər dükənini yarmaq istəyirlər. Bunuñ bizə qəti dəxli yoxdur. Yəqin silahlıdırlar və zərgər də hadisəyə fikir verənə oxşamır. Hər halda həyat daş-qışdan dəyərlidir.

Adamlar heç kəsin müqavimətinə rast gəlmədən səhərə qədər polad qapıların üstündə əlləşdilər. Amma görəndə ki qapılar onların səylərinə duruş gətirir, hirsle havaya bir neçə güllə atıb söyə-söyə öz əməl meydanlarını tərk etdilər. Zərgərin var-dövləti bu dəfə xilas oldu.

Narahatlıqlar günü-gündən artırdı, hətta günün günorta çağrı küçədə görünmək həyat üçün təhlükəli olmuşdu. Hökumətdən qorxurduq və o da öz növbəsində bizdən qorxurdu. Hər kəs rəqibin gücünü şirişirdi. Bu vaxt hökumət Leninlə uzun teleqraflaşmalardan sonra Rusiyanın nümunəsini təkrarlamağa və əvvəlcə «on keçmiş qansomanı» həbs edib güllələməyə qərar verdi. Həmin on nəfərin siyahısı gecə iclaslarının birində müəyyənləşdirildi. Və bu onlu-

gün arasında atam davardı. Qohumumuz kommunist həmin gecə iclasda iştirak etmişdi. İclasdan dərhal sonra, yəni həbslər hələ başlamamış o birbaşa bizə gəlib hökumətin qərarını atama çatdırdı. Gecə mən yuxudan oyanıb atamlı birlikdə qaçmağa hazırlaşanda saat üçə az qalırdı. Biz tək qaçmağı, nökər-naibi, qadın və uşaqları özümüzlə götürməməyi qərara al-dıq. Birincisi, onları təhlükə gözləmirdi, ikincisi də, otuz nəfərlik əshabə ilə sezilməz qaçış qəti mümkün deyildi. Özümüzlə nəsə götürməyə vaxtimız qalmadı. Evi ayın-oyunsuz, adı gündəlik geyimdə, xətərsiz gəziçilər kimi tərk etdik.

Yolumuzu limandan saldıq, ümid edirdik ki, burda həmyerlilərimizdən birinin yelkənli qayığını tapa bilərik. Kiçik yelkənli qayıqlardan birini kirayə etdik və özümüzü elə apardıq ki, guya yayda Bakıda adı hal almış qaydada bürkünün əlindən suda sərinlik arayıraq. Açıq dənizə çıxanda atam müsəlman qayıqçından soruşdu ki, bizi tanıyırmı. Məlum oldu ki, qayıqçı hələ müstəqilləşib fəaliyyət göstərənə qədər bizim buxar gəmilərindən birində matros olub. Onda atam vəziyyətimizi başa salıb dedi:

- İndi geri, Bakıya qayıtsan, hökumət səni mükafatlaşdıracaq, amma bizi yad limanlardan birinə çatdırısan, mükafatını Allah verəcək, çünkü sən onda yaxşı əməl sahibi olmuş olacaqsan.

Lazım gələrsə, kişini yoluna davam etməyə məcburlamaq üçün, təbii ki, hər ehtimala qarşı tapançamız davardı, amma iş o yerə çatmadı. Matros təzim edib dedi:

- Ağa, mən sənin çörəyini yemişəm, hansı limanda düşmək istəyirsən?

Bunu hələ biz özümüz də bilmirdik.

Bələdçimiz əmin deyildi ki, səhvə yol vermədən bizi lazımlı olan limana aparır. Biz də bilmirdik ki, Xəzər dənizinin çeşidli limanlarında indi hansı hö-

kumətlər qərar tutmuşlar. Mən İrana getmək isteyirdəm, burda, yəqin ki, kommunist olmazdı; atam isə, əksinə, ingilis istilası altında olan məmləkətə getmək istəmirdi. Axır qərara aldiq ki, yelkənləyib dənizi keçək Türküstan sahillərinə, ümid edirdik ki, rastımıza çıxan gəmilərdən o ölkənin durumu barədə yaxın məlumat alarıq.

Amma oraya yelkən açmazdan qabaq yemək və su ehtiyatı görmək üçün Bakıya yaxın kəndlərdən birinə yetişdik. Bu, neft bəylərinin yay iqamətgahı Mərdəkan kəndi idi. Sonra bu xırda qayıq özünü dənizin qoynuna atdı. Xoşbəxtlikdən yay idi, deməli, firtınadan ehtiyatlanmağa o qədər də lüzum yox idi. Səfərimizin dördüncü günü Türküstan sahili göründü. Bizim üçün öyrənmək o qədər də çətin olmadı ki, kommunistlərsiz Qızılsu şəhərinin, dünya fatehi Teymurun böyük səhra dövlətinin astanasındayıq. Heç bir maneə görmədən sahilə çatdıq.

TOPAL TEYMURUN İZİNDƏ

QIZIL SUYUN ŞƏHƏRİ

Bizi vətəndən yalnız oniki saatlıq normal gəmi yolu ayıır, Azərbaycanla Türküstan arasında yerləşən iri göl isə iki aləmi böllür. Güney Qafqaz çöllərinin yaşıl aləmini və «Qaraqum və Qızılqum» səhralarının qədim, tutqun aləmini.

Qızıl suyun şəhəri, Qızılsu¹, suları neft və çirkələ örtülümuş natəmiz Xəzərin sahilində yerləşir. Şəhərin ətrafinca üç tərəfdən onu istidən buxarlanan dəniz sahilinə sıxışdırılmış hündür qaya massivləri ucalır. Gündüz küçələrdə ayaqyalın gəzmək mümkün deyil, ayaqlarını yandırarsan. Natəmiz, zibilli sularda çimməyə yalnız dəvəçilər ürək eləyirlər. Axşam gün batanda şəhəri ağuşuna alan daş massivləri od tutub yanır, onların gündüz canlarına hopdurduğu qaynarlıq indi şəhərə çökür, gecə küt bir bürkü qaynayır. Yalnız hər şeyə biganə dəvəçilərin gözünə yuxu gedir. Qızıl suyun şəhəri dəhşətlidir.

Düz şəhərin o üzündə, yuxa sal qayaların arxasında «Qızılqum», qırmızı qumun səhrası başlayır. Bu səhrada məskunlaşmış köçərilər məhdud sadəlövh çilgınlardır, öz qumlarından və uzaq Qızılsu şəhərindən başqa onlar heç yeri tanımirler. Və bu çirkili şəhərə səhra çocuqları özlərinin mədhiyyələrini və himnlərini həsr edirlər:

«Sən ey səhra mirvarisi», «Sən ey şəhərlər xatını».

Şəhərlər arasında on min sakinə malik bu mələz o vaxt başında sosialdemokratlardan ibarət hökumət

¹ Müəllif «Krasnovodsk» şəhərini orijinalda «Kızılsu» kimi verdiyindən biz də onu «Qızılsu» kimi saxlamağı məqsədönlü saydıq.

duran azad, müstəqil bir respublika idi. Həmin sosialdemokratların, özü də sol sosialdemokratların Türküstan çöllərinə necə gəlib-çıxmalarını heç kim araşdırı bilmir, onlar burda peyda olmuşdular, Gündəş kimi, qum kimi, qayalar kimi. Respublikaçı əhəli bu barədə soruşmurdu.

Sahilə gəldik, hökumət zabitlərindən biri bizə yaxınlaşış şəhərə yük olan əcnəbiləri yoxlamaq səbəbindən soruşdu ki, respublikanın hökumət adamlarından bizi şəxsən kim tanıyır. Sual xeyli aydın səsləndi. Amma bu geniş dünyanın altında, bu qayalı məntəqədə bizim tanışlar dairəmizə kim daxil ola bilərdi? Doğrudur, atam neçə il öncə bugünkü mənə sirr qalan səbəblər üzündən Qızılsuda çoxlu evlər almışdı. Kimsə bu evlərə baxırdı və hər onildən bir yazırkı ki, malikanələr, təəssüf ki, hələlik gəlir gətirmir. Atam həmin mülklərlə heç vaxt maraqlanmamışdı, indi birdən-birə bu onun yadına düşdü. Evlər idarəciliyindən olan həmin o kimsə atamı əvvəl-axır tanımlayıdı axı! Atam işlər müdirinin adını zabitə dedi və sosialist üsul-idarəsinin keşikçisi birdən-birə nökər mütiliyi görkəmini alanda kişi xeyli təəccübəldəndi. Məlum oldu ki, bizim sadiq işlər müdirimiz əlavə peşə kimi respublikanın xarici işlər naziri və yerli siyassətin «persona grata»sidir.

Zabitin köməyi ilə onu çağırıldıq və diplomatik ləyaqətlə qulluq səyinin onun simasında bir-birini əvəz edən ifadəsinə məftun olduq.

- Əlbəttə ağam, - o piçıldadı, evlər nizamdır. Mənzillərdən birini də Sizin sərəncamınıza verəcəm, narahat olmayın. - Bu arada ətrafımıza yığılmış camaata gözəcə baxıb ucadan da bunları dedi. - Vətəndaş, Azad Qızılsu Respublikası Sizi salamlayır və Sizlərə öz qonaqpərvərliyini və himayəsini təklif edir.

İndi həmin səhnə yadına düşdükçə heyfsləni-

rəm ki, respublikanın kinoaparati yox idi. Nazir öz mülki ləyaqətində, cır-cındır içindəki vətəndaşlar onun yörəsində və bandit sıfətli zabit əbədiləşə bilərdilər. Heyif ki, o vaxt bu barədə düşünmürdüm. Mən qəflətən indiyə qədər mənə tanış olmayan bir ağrı duyдум, daha doğrusu, birə dişdəmi. Birə nazi-rin qolundan çıxdı.

Ax Türküstan, ata-babalarımın qədim məskəni.

Xarici işlər nazirinin sərəncamımıza verdiyi mənzildə yerləşdik. Amma orada uzun zaman dözə bilmədik. Mən həşərat və pintlə qadınların içində bulunduğu bu həyata alışa bilmədim. Tezliklə nisbətən yaxşı bir mənzil tapdıq; onun adının çəkilməsinə ehtiyac duyulur.

Həyatımda çeşidli yataqlar və sığınacaqlar gərmüşəm. Keşiş tanıyırdım ki, mənzil ehtiyacından Odessada fahişəxanada bir otaq tutmuşdu və otağın boş guşəsi evin təyinatına xidmət edəndə çəkinə-çəkinə qulağını ora şəkləyirdi. Bilyard masalarının üstündə, Qarabağ eşşeyinin qarnının altında, dəvənin hörgücündə, açıq səma altında səhra qumunun üstündə və havrada yatmışam. Lakin Qızılısu şəhərində düşdürüümüz daldanacaq uşaqlığımın ən gözəl xatirələridir.

Biz kinoteatri, bəlkə də Xəzər dənizi ilə Teymurun məzarı arasında yeganə kinoteatri kirayə etdik. Onsuz da tək-tük göstərilən seanslar dayandırılmalı oldu və şəhərdə bəlkə də yeganə avropasayağı tualeti olan iri, sərin binaya köçdük. Ancaq tezliklə ortaya çətinliklər çıxdı. Respublikanın camaatı kino istədi. Hökumət yanımıza gəlib narazılıqlara işarə vuraraq xalqın adından xahiş etdi ki, millətin bu həvəs sizqasının axmasına hərdən icazə verək. Biz xalqın iradəsinə boyun əydik.

QIZILSU RESPUBLİKASI

Qızıl suyun respublikasındaki həyat darıxdırıcı və yeknəsək idi. Dünya ilə əlaqəmiz üzülmüşdü, yalnız hərdən-hərdən şəhərdə şübhəli görünən hansıa türkmən peyda olurdu, yüksək siyaset və onun son məhsulu barədə hər cür uydurmalar söyləyirdi; məsələn, deyirdi ki, türklər almanların köməyi ilə atış uzaqlığı İstanbuldan Bakıya çatan bir top düzəldiblər. Topu yarıya qədər torpağa basdırımlı olublar ki, hər dəfə atəş açanda Aralıq dənizinə sıçraması. Sultan atəşə əmr vermək istəyib, amma Şeyxülislam onu dilə tutub ki, Azərbaycan müsəlmanlarının həyatına hələlik rəhm etsin. Daha sonra danışırdılar ki, Rusiyada tökülən qanlardan vələmir yerdən qan rəngində boy verir, amma çörəyi dadlı olur; onu da deyirdilər ki, Sovet hökuməti Rusiyada hərəmxananı və islamın içki yasağını tətbiq etməyi qərara alıb.

Qızılsu Respublikasının xəbərlər xidməti belə idi. Hökumət dövləti ələ keçirmiş əcnəbilərdən – rus, fars, erməni və gürcülərdən ibarət idi. Yerlilər vətənin siyasetinə qəti qarışmırıldılar, əslinə qalsa, onu istənilən adama, məsələn, aq ırqın nümayəndəsi kimi Qızılsuda özünə yurd tapmış yeganə avropa-liya da tapşırmağa hazır idilər.

Həmin bu yeganə avropalı, qəribə də olsa, alman idi, özü də Osten-Zaksen baronu kimi fəxarətli bir adın sahibi, yəni yüzfaiz, qatışıqsız baltikalı alman. Bu kişinin nə üçün Qızılsuda könüllü sürgündə yaşaması mənə qaranlıq qaldı. Bircə onu bilirəm ki, mədəniyyət dünyasının bu yeganə adamı ölkəyə heç bir alış-verişlə bağlılığı olmadan ömrünün düz otuz ilini özünün alman xanımı ilə bu yuvada guşənişin kimi keçirmişdi. «Rənglilərdən» heç biri ilə görüşməzdi, heç nəyə maraq göstərməzdi və divardakı yazı masasının üstündə qot hərfləri ilə «Bu evi Al-

lah qoruyur» kəlməsi yazılmış mənzilindən yalnız tək-tük hallarda çölə çıxardı.

Ona baş çəkəndə mənə Almaniyadan danışardı, amma heç vaxt Qızılsu şəhərindən, yaxud Türküstəndən söz salmazdı, sanki içində otuz ildən bəri yaşıdığı bu ölkə onun üçün heç mövcud da deyildi. Mən ondan çəkinirdim və daha çox hökumətin siyaseti barədə söhbətə üstünlük verirdim. Bizim gəlişimizdən azca əvvəl respublika hardasa çölün o üzündə yerləşən və hansı məsləkə qulluq etməsi burdakı hökumətin özünə də bəlli olmayan başqa bir respublikaya müharibə elan etmişdi. Cəbhədə respublikanın beşyüzdən altıyüzə qədər muzdlu əsgəri rəqibin eyni saylı muzdlusu ilə vuruşurdu, hər iki tərəf bütün bəşəriyyətin azadlığı uğrunda döyüşürdü və sülhü dilə gətirmək belə istəmirdi.

İkitərəfli səssiz razılaşma üzündən çox qan tökülmədi. Ancaq günlərin birində Qızılsulu bir zabit düşmən hücumundan həlak olanda həyəcan ele artdı, elə doğrulaşdı ki, az qala gerçəkli müharibəyə gətirib çıxaracaqdı. Cəbhədə öz vəzifə borcunu yerinə yetirərkən vicdanlı respublika zabitini tam ciddiliyə salıb qətl yolu ilə yaşamdan ölümə göndərən düşməni söymək üçün yetərincə söz də tapılmadı.

Təəssüf ki, idil vəzəyyət tezliklə dəyişdi.

Hökumətin başlıca dərdi maliyyə məsələsi idi. Onun pulu, yəni gerçəkli pulu yox idi. Doğrudur, şəhərin ucqarında alibastr zavodları vardı, ancaq onlar, birincisi, atama məxsus idi, ikincisi də, alıcı çatışmazlığından – Azərbaycanın yolları bağlanmışdı – gəlir gətirə bilmirdilər. Hökumətin gəliri köçərilərdən yiğilan və bir ovuc silah və çörəyin müqabilində İran tacirlərinə verilən dəri idi. Daxili mübadilə üçün ölkədə mövcud olan çapxanada kağız pul buraxılırdı. Boyaya qənaət edildiyi üçün həmin kağız pulun yalnız ön üzündə respublikanın gerbi, pulun

dəyəri, eləcə də «Dövlət zəmanət verir» və «Qəlp pullar həbslə ...» sözləri yazılmışdı. Arxa üz ağı idi və mən ora satirik şərlərimi yazırdım.

Amma bununla belə, həmin pulu qəlpləşdirməyə meyl edən nadinc adamlar tapıldı. Qəlp pullar İranda çap olunurdu və onları əsslərindən ayırmak mümkün deyildi. Bu çətin vəziyyətə son qoymaq üçün maliyyə naziri bir açıqlama verdi ki, onun da yardımçı ilə əsl və qəlp pulları çətinlik çəkmədən ayırd etmək mümkün idi.

Açıqlamada deyilirdi:

«Şübhəli əsginasları su ilə islatmalı. Boya getməzsə, pul saxtadır».

Gerçəkli pula maye dəyən kimi rəngini itirirdi. Qəribə səslənir, amma həqiqətdir: qəlp pullar dövlətin zəmanət verdiyi gerçəkli əsginaslardan yaxşı hazırlanmışdı.

Əslinə qalsa, su dəyərkən rəngi solan pul özlüyündə heç də tam gülünc deyildi. Həmin vaxtlar Rusyanın cənubunda Almaniya boyda bir əraziyə sahib quldurbaşı rus Maxno üstündə məzəli yazılı olan pul buraxmışdı:

«Yaxşı qəlplərə icazə verilir və qəlp pulları hökumət qəbul edir».

Ataça Maxno anarchist idi və hər hansı «sərbəst fəaliyyəti», lap pul kəsmək olsa belə, yasaqlamağı qiymirdi. Pul qitlığı dövründə iri tacirlər Sibirdə öz pullarını buraxdırılar. Həmin əsginasların ön üzündə tacirin sifəti çəkilirdi, imzasının altında da bu sözlər yazılırdı:

«Bütün sərvətimlə zəmanət verirəm».

Arxa üzdə isə belə bir yazı olurdu:

«Qəlp pul buraxanları öz üsulumla cəzalandırıram».

«Öz üsulu»nun şəkli də verilmişdi, adətən bu, iri tacirin bir cüt iri yumruğu və ailə üzvlərinin qaş-qas-

baqlı sifətləri idi. Bu pullar böyük məzə yaradırdı. O vaxt Moskva muzeylərinin birində həbsxanadan qaçanların islah düşərgələrində hazırladıqları kağız pullara rast gələrdin. Həmin banknotlarda belə bir mətn olurdu:

«Mən, oğru İvan bu üçlüyü özümə vodka və kol-basa almaq üçün buraxmışam».

Sibirin savadsız kəndliləri həmin pulları da hə-vəslə götürürdülər. Göründüyü kimi, Qızılsuyun maliyyə nazirinin fəaliyyəti heç də maliyyə-siyasi müdrikliyin zirvəsi deyildi. Şəxsən mənim özümü respublikanın maliyyə başarıları az narahat edirdi. Mən bu təkrarsız səhra şəhərinə baxmaqla məşğul idim.

Qızılsuyun sakinləri – zənginləşmiş köçərilər, imkanlı tacirlər, dilənçi dərvişlər və ümumiyyətlə peşələri bəlli olmayan insanlar – az qala kütbeinli-yə yaxınlaşan bir ömür sürürdülər. Mən heç yerdə – nə Avropada, nə də Şərqdə – bir liman olaraq Türküstanla Xəzər arasında yegənə bağ kimi hələlik Allahın unutduğu məkanlar sırasına daxil olmayan, lakin bütün dünyadan təcrid olunmuş bu şəhərdəki-nə bənzər şeyə rast gəlməmişəm. Amma indi neçə həftələrdir heç bir gəmi gəlmirdi. Təsadüfən limana daxil olan yeganə gəmini də hökumət hər ehtimala qarşı həbs edirdi. Yalnız bir-iki türkmən qayığı hərdən İrana üzürdü. Ölkənin içərilərindəki şəhərlər düşmən hökumətin ixtiyarında idi. Yalnız bir neçə vadi və köçəri tayfasının məskəni yeni respublikanın ərazisi sayılırdı. İnqilabin dağıtmadığı bircə ləzzətə mən Qızılsuda rast gəldim: hər həftə cümə günü hökumət binasının qarşısında təşkil olunan qoç döyüşünə. Avropada buğa döyüşü, Şimali Afrikada xoruz döyüşü, Hindistanda mahacara saraylarında fil döyüşü məşhurdur. Türküstanda fil yoxdur, xoruz bahadır və bugalar çəlimsiz olurlar; ona görə də di-

gər şənliklərin çatışmazlığından minillərdən bəri qoç döyüşü adı hal alıb. Türküstan qoçları kök, gic-bəsər, öncə də qorxaq olurlar; onların ən böyük ya-raşığı burma, uzun buynuzlardır. Qoç kəllə ilə dö-yüşür və onu hər saatlığa yarmaq asan deyil.

Döyüş belə keçir:

Meydanın ortasına bir cüt qoç gətirilir. Qoçların sahibləri camaat qarşısında öz döyüşçülərinin üstünlüklerini tərənnüm edən nitq söyləyirlər. Mərclər qoşulur, ali ruhanilər və hökumət adamları iştirak edirlər, gərginlik artır. Yalnız qoçlar dairənin ortasında rahatca dayanıb mehriban, səfəh gözləri ilə bir-birilərinə baxırlar. İndi də heyvanları döyüşə ruhlandırırlar, onları bir-birinin üstünə itələyirlər, qışqırıb söyürlər. Qoçlar çevrənin içində vurnuxub israrla öz rəqiblərindən qaçırlar. Camaat cuşa gəlir. Nəhayət heyvanlar bir-birinin üstünə cumurlar, lakin kəllə-kəlləyə gəlhagəldə dayanıb-dururlar, başlarını silkələyib sahiblərinin yanına qayıdırular. Davanı açmaqdən boyun qaçırlar. Çox vaxt közərmış şış gətirilir, həmin şışləri onların quyruq astarına basırlar. Qorxu və ağrıdan cinlənmiş heyvanlar yalnız bundan sonra döyüşməyə başlayırlar. Tezliklə kəllələri qan sizir, fəqət onlar ara vermədən bir-birilərinin üstünə cumurlar, buynuzlarını silkələyib mələyirlər. Yalnız nadir hallarda döyüş rəqibin ölümü ilə qurtarır. İş çətinə düşəndə adətən heyvanlardan biri özünü camaatın arasına vurur və qaçaraq şərəf meydanını tərk edir. Qalibi gül çələnginə tuturlar.

Nadir kino seanslarından əlavə bu, Qızılsu xalqının yeganə şənliyidir.

İllərdən sonra mən Berlindəki idman sarayında boks yarışlarını gördüm. İstər-istəməz Xəzər sahilindəki mərc döyüşləri yadımı düşdü.

26-LARIN HEKAYƏTİ

Qızılsu Respublikası bugün yoxdur. Bir çox digər yeni dövlət qurumları kimi o da inqilabda əriyib itdi. Bugün onun ərazisi dirçəlişinə görə Qızılsudan heç də seçilməyən Tacikistan Sovet Respublikasının tərkibinə daxildir. Olaylarla zəngin həmin dövrün əksər respublikaları indi unudulub, heç kim daha onların keçmiş tərəqqi və şan-şöhrətini yada salmır. Qızılsu Respublikası isə, əksinə, unudulmadı.

İldə bir dəfə SSRİ-nin bütün guşələrində Qızılsu Respublikası öz unutqanlığından oyadılır və yenidən bir il unudulmaq üçün təntənəli şəkildə lənətlənir. SSRİ-də hər fəhlə, hər həmkarlar işçisi, hər bir partiya üzvü Qızılsu Respublikasını (rusca: Krasnovodsk) yaxşı tanıyor, «Qızılsu sosialistlərinin cinayəti»nə bələddir, Marks uğrunda döyüşən və öz sonlarını Qızıl Cölün qumlarında tapan 26-ların qanlı hekayətini bilir. Həmin 26-ların bugün qisası alınıb, onlara abidələr ucaldılıb, onların əvəzinə minlərlə adam Qızılsuda və Bakıda qətlə yetirilib, onlardan hər biri özünə bioqrafçı və «qırmızı qəhrəman və şəhidlər»in məqbərəsində şərəfli yer qazanıb.

Knyaz Alaniann duyumlu burnu həmin isti qış gündündə 26-ların iyini alanda mən Qızılsuda idim. Birinci adam idim ki, onların gəlişini mənə xəbər vermişdilər və 26 tūfəng atəsi bütün inqilabların ən böyüyünün tarixinin bir parçasının altına qanlı xətt çəkdiyi səhradakı həmin soyuq gecəni yaxşı xatırlayıram.

Həmin hadisəni həyatda qalmış bəlkə də yeganə tərəfsiz adam kimi burda söyləmək istəyirəm:

Oxucunun bildiyi kimi, 1918-ci ilin martında erməni və Qafqaz kommunistləri qəddar qan selindən sonra Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Həmin 26-lar Stalinin 1907-1908-ci illərdə bütün Qaf-

qazı terrorizə edən məşhur dəstəsinin üzvləri, Cənubi Qafqazın aktivistləri idilər. Əslində onlar 27 idilər, 27-incisi, erməni Mikoyan təsadüf nəticəsində salamat qaldı və sonralar Ermənistanın diktatoru və Qafqaz Çekasının rəhbəri oldu.

Alman-türk qoşunları Azərbaycana girdən vurut 100 min fəhlənin gücünə söykənən kommunist hökumət Bakıda gizləndi. Cənubi Qafqazın aktivistləri, Stalinlə Leninin ən yaxın dostları və məsləkdaşları özlərinin pis fəhlə rəhbərləri olduqlarını bürüzə verdilər. Leninin «Bakı proletariatına» çağırışının, Moskva hökumətinin «Şərqi ilk Soveti»nə göndərdiyi salamların xeyri olmadı, fəhlələr «Şərqi xilaskarları»ndan – rəsmi sənədlərdə 26-lara verilən ad belə idi – üz döndərdilər. Bakı alman-türk qoşunları tərəfindən əhatə ediləndə mühasirədəki şəhərin ortasında həmkarların kommunistlərə qarşı üsyani başladı. Mühasirədən qorxuya düşən 26 rəhbər öz təəssübkeşlərini darda qoyub onları Rusiyaya aparmalı olan bir gəmiyə qaçdırılar. İndi rəsmən belə deyilir ki, dünya proletariatının naminə onlar özlərinə təhlükəsizliyə qovuşdurmaq istəyiblər, gündəlik danışqda bunu o vaxt fərarilik adlandırdılar.

İçində kommunist hökumətin olduğu gəmi yola çıxdı, 26-lar İnternasionalı oxuyub matroslara əmr etdilər ki, Volqanın mənsəbinə kurs götürsünlər. Sovet hökumətinin özəyini təşkil edən qırmızı matroslar isə hökumətin əmrinə tabe olmaqdan qəflətən boyun qaçırdılar. Onlar şimala, böyük Sovet məmləkətinə qayıtmaq istəmirdilər, qan sızan, acıdan ölü, qətlər törədən Volqa Sovetlərinə öz yardımlığını təklif etmək istəmirdilər. Kirayə gəmisinin qaranlıq kabinələrində dona-dona, titrəyə-titrəyə büzüşərək öz talelərinə doğru irəliləyən 26-lar üçün bu qərar ölüm hökmü idi. Çünkü Azərbaycan sahil-lərindən, Volqanın mənsəbindən başqa yalnız iki sa-

hil qalırdı: İngilislərin zəbt etdiyi İran sahilləri və Qızılsuyun qumlu limanı.

O vaxt, 1918-ci ildə ingilislər hər yerdə, xüsusilə də öz müstəmləkələrində kommunistlərin açıq düşmənləri idilər, özəlliklə də əgər o kommunistlər şərq tayfalarından hansınasa mənsub idisə. Rəhmə, yaxud əsirliyə ümid ediləsi deyildi. Rusiyaya yerli-köklü getmək istəməsələr də, ən azı Qızılsu limanını seçmək məsələsində matrosları dilə tutmaq üçün marksızmin bütün dialektikası tətbiq edildi, kommunist hökumətin məzəli məlumatsızlığı ucbatından onlar gözləyirdilər ki, bu liman 26-ların gəlişinə xüsusi diqqət yetirməyəcək. Matroslar ipə-sapa yatdları; axı onlar mübariz marksızmin düşmənləri deyildilər, sadəcə olaraq Volqaya üzmək istəmirdilər. Qızılsuya getməyə hazır idilər, qaçan marksistləri hətta öz himayələrinə də götürdülər. 26-lar xəstə çarpayılarına uzadıldılar, sarğıya vuruldular və gəminin siyahısına yaralı matroslar kimi daxil edildilər. Gəmi qırmızı suyun niskilli paytaxtna kurs götürdü.

Qızılsu Respublikasında amirlilik hökmünə sahib bircə kişi vardı, o da polis komissarı knyaz Alania idi, özünün incə duyumlu burnunu könüllü olaraq illərdən bəri kriminalistikyanın ixtiyarına tapşırılmış gürcü. Bu polis komissarı kommunistlərə üç səbəbdən nifrət edirdi: birincisi – sol sosialdemokrat kimi, ikincisi – knyaz kimi, üçüncüüsü – «azadlıq mübarizəsinə xəyanət»i öz kommunist həmvətənlərinə bağışlaya bilməyən gürcü kimi. Qəribədir ki, Azərbaycanı Qızılsudan iyirmidörd saatlıq yolun ayırmاسına baxmayaraq Alanianın, ad çıxarmış Alanianın qırmızı suyun məmləkətində polis komissarı olduğundan kommunistlərin xəbəri yox imiş.

Neft daşıyan gəmi sahil adasının arxasında görünəndə biz – knyaz Alania və mən – dəniz kənarında

dayanmışdıq.

- Azərbaycan gəmisi, - Alania dilləndi.

Limana yollandıq, burda o, respublikanın gömrük və sahil qaraul xidmətinin ilkin mexanizmlərini işə saldı. Əvvəlcə fikirləşdim ki, gəmidə kommunist şəhərindən qaçqın olar – həmkarların dövlət çəvriilişindən hələlik heç kimin xəbəri yox idi – və təklif etdim ki, rast gələcəyimə ümid bəslədiyim yerlilərimdən alman-kommunist savaş meydani barədə son xəbəri almaq üçün əvvəlcə gəmiyə qalxaq. Alania məni müşayət etdi. Nə qədər heyrətlənsək də, gəmidə bircə nəfər qaçqın da tapmadıq. Bizi qarşılayan matroslar izah etdilər ki, onlar özləri də yaralı yoldaşları ilə birlikdə kommunistlərin üzündən Bakıdan qaçıblar və hələlik, yaralılar sağalana qədər, limanda qalmaq istəyirlər. Sonra onlar gözlərinə qədər sarılmış döyüş dostlarını bizə göstərdilər. Azərbaycandakı döyüşlərin gedişindən dəqiq heç nə bilmədiklərini dedilər. Əlavə sual vermədən biz gəmini tərk etdik.

Sahildə mən sağıllaşmaq istəyəndə knyaz təbəssümlə mənə baxıb dedi:

- Bilirsiz gəmidəkilər kimdir? Azərbaycanın kommunist hökuməti!

Gəminin gəlişindən iki saat sonra respublikanın bütün hərbi qüdrəti sahildə göründü. Gəmi axtarıldı, «yaralı yoldaşlar»ın sarğıları qoparıldı, 26-lar qandalda özlərinin son sığınacaq yuvalarını tərk etməli oldular. Mən onların aparılmasını gördüm, onları Qızılısuda dövlət həbsxanası adlanan iyi yuvaya qədər ötürdüm. Qapı arxalarınca bağlananda hasarın yanında dayanıb qulaq verdim; birdən küt səslər eşitdim. Zərbələr amansızcasına bir-birini əvəz edirdi, tüfəngin ağır qundağının qorxunc həmlələri ara vermək bilmirdi; sonra əzişdirilənlərin əvvəlcə asta, axırda da güclənən ağlartı, qışkırtı və nəriltilərini

eşitdim.

İlk istintaq başladı.

Üç saatdan sonra mən Alaniaya rast gəldim, o gülümşəyib əllərini ovuşdurdu.

- Kommunistlərin axırı necə olacaq? – soruştum.

- Hələ bəlli deyil, - cavab verdi, - bəlkə dövlət hesabına dəfn.

Axşam məlum oldu ki, yerli hökumət qacqın hökuməti ölkənin içərilərinə göndərmək və imkan düşdükdə onları ingilislərə, yaxud elə ruslara təhvıl vermək qərarına gəlib. Amma nəsə ayrı cür alındı.

Gecədən xeyli keçmiş biz özümüzün kino-mənzilimizdə yatanda qapı döyüldü. Knyaz Alania içəri daxil oldu. Üzündən ciddilik və razılıq yağırdı.

- Siz də getmək istəyirsinizmi? - Soruşdu.

- Haraya?

- Cölə; hamımız gedirik, hökumət, əlli əsgər və mən.

- Çöldə neyləyəsiyik ki?

Alanianın üzünə təmtəraq çökdü, əyilib alçaqdan dedi:

- 26-lar bugün edam ediləcək. Siz axı iştirak etmək istəyirdiniz!?

Atam yerindən sıçradı.

- Ağlıңızı itirmisiz?! - Bağırdı, göndərin rədd olsunlar Rusiyaya, bundan sonra onların bizə nə qarışacağı?

Alania çıyılörünü çəkdi, amma mərifətini itirmədi.

- Onların qanını içərəm; düşünürdüm ki, bu işi yaxşı qarşılıyacaq ilk adam Siz olarsınız. 26-lar ölmü yüz kərə qazanıblar.

Getdi. Təbii ki, mən təzədən yuxuya gedə bilmədim. Ürəyimdə atamı qınadım, çünkü 26-lar azərbaycanlıları qan gölündə çimizdirənlərin baniləri idilər. O vaxt mən öldürmək istəməməyi zəiflik sa-

nirdim. Yalnız sonralar öyrəndim ki, öldürmək-öldürməmək nə güclülükdür, nə də zəiflik. Əksər insanlar üçün o, adicə bədən hərəkəti, bir qismi üçün ağır yerinə yetirilən bir iş və yalnız müstəsna hallarda kimin üçünsə mümkün olmayan bir şeydir.

Mən o vaxt hələ çox gənc idim və hələ heç vaxt edam görməmişdim. Sonralar onlarcasını gördüm. O vaxt isə hələ həvəsli idim. Atamdan xəbərsiz pəncərədən sıvişib həbsxanaya qaçıdım. Vaxtında da yetişdim. Müttəhimlər – öz müttəhimliklərini güman edənlər – çölə çıxarılırdı. Bir-birilərinin ardınca. İki yerli yaraqlının arasında, əlləri qandalda. Çoxunun rəngi qaçmışdı,ancaq sakit görünürdülər; Şərqdə bu cür gecə daşınışının nə demək olduğunu bilmək üçün onlar lazımlı olandan da çox hökmran olmuşdu-lar. Yalnız biri – o mənim qohumlarımdan idi – getmək istəmirdi, əsgərlər onun yaxasından yapışib kəlli sallaqxanaya sürüyən kimi sürütlədilər. Hər üç adımdan bir o dayanıb-durur, yeknəsək, dalğın və küt-küt deyirdi:

- İstəmirəm, iəstəmirəm, istəmirəm.

Bu kirmış sözlər, onların əzablı, qeyri-insani, az qala heyvani sədaları bugün də qulaqlarımдан getmir.

Mən çölə getmədim. Həvəsim qalmamışdı. Sonradan öyrəndim ki, 26-lar səhra qumunda özləri öz qəbirlərini qazıblar və dalbadal güllələnib oraya atıblılar.

Səhər açılana qədər şəhərin küçələrində vurnux-dum. Gün çıxanda Alanianın evinin qabağını kəsdirdim. Otağındakı çıraq hələ də sönməmişdi, o özü masanın arxasında oturub yazırırdı. Pəncərəni döydüm.

- Kimə yazırsınız, knyaz?

- Körpəcə nişanlıma. İrandadır, gəlsin bura; bacardıqca bu yaxınlarda toy etmək istəyirəm. – Bir-

dən dərindən köks ötürüb əlavə etdi. – Dünyanın ən gözəl qızıdır, boydan balaca və zərif. Görəsən, məni hələ də sevirmi?

Toy baş tutmadı.

Knyaz Alania bugün ölülər sırasındadır. İki il sonra Dağıstända təsadüfən kommunist olan yabanı dağlı tayfaların əlinə keçir. Qarnını yarıb içinə qum və daş doldururlar, sonra da tikirlər.

26-ların ölümü ilə əlaqəsi olanların hamısı, hətta gəminin matrosları da ölülər cərgəsinə qatılıblar. Eləcə də onların qardaşları, kuzenləri və dostları. Onların hamısı inqilab azarından öldü. Sonralar şimaldan axıb gəlmış qızıl ordunun güllələrindən.

Onlar da 26-lar kimi qumda uyuyurlar.

MONARXİST PUTÇ

Təxminən yüz il önce Qızılgum çölləri Təkə xalqının xanına məxsus idi; təkələr köçərilərdir, bütün köçərilər kimi tayfa başçısının hakimiyyətini təniyırlar. Sayı bilinməyən bu xalqın xaqanı həmişə hörmətli, ancaq heç də külliqadir tayfa hökmədər olmamışdır, o yalnız nadir hallarda, təhlükə məqamında, düşmən dəstələrinin hücumu zamanı xalqın rəhbəri kimi çıxış edirdi. Yüz il önce təkələrin son xanı ruslar tərəfindən əsir alınıb Peterburqa gətirilmişdi ki, burada da monarxist prinsiplərin keşikçisi olan çar ona illik təqaüd kəsmişdi.

Amma təkə camaatı öz xanını unutdu, necəki bütün köçərilər onların fantaziyasını ehtizasa gətirməyən hər şeyi unudurlar. Öz xanlarından birinin dərginliyi, əsirliyi yüz ildən sonra heç kəsin daha bu haqda düşünmədiyi gündəlik bir hadisə oldu. Son xanın oğlu və nəvəsi Rusiyada boyabaşa çatmışdılar, öz xalqlarına yad idilər və vətənlərində hər cür ekzotikaya edilən bir hörmətə sahib idilər.

İndi onlar, hələ də təkələrin xan titutulunu daşıyan oğul və nəvə birdən-birə Qızılısuda peyda oldular. Heç kəs onlara məhəl qoymadı, xüsusiylə də atababa monarxiyanı gətirmə respublika ilə əvəzləmiş keçmiş təbəələr. Nazirlərindən bir neçəsi özünü çox mehriban və təvəzökar aparan xanla tezliklə dostluq münasibəti qursa da, hökumət, heç bir dəfə də olsun, onların varlığını vecinə almadı.

Cöllərdə öz qoyun-keçisini arın-arxayın bəsləyən təkə xalqı da özünün qanuni rəhbərlərini saya salmırıldı. Xan vadilərdən birinə gedəndə ona kök heyvanlar təklif olunurdu, istənilən digər qonağa olunduğu kimi, hətta bir-iki qorxaq onun xalatinin ətəyini öpürdü ki, bu da adı adətdən başqa bir şey sayılmırıldı. Sözükeçən tayfa başçıları ilə haqqında

danişmağa çalıştığı monarhist planlarından isə ayıq-sayıq köçərilər heç nə eşitmək istəmirdilər.

- Çətin zamanadır, - deyirdilər, - hər yanda dava gedir. Sakitcə çöllərə çəkilib-qalmaq daha yaxşıdır.

İnqilab burulğanında gerçəklilik düşüncəsini itirmiş xan isə öz taxtından imtina etmək istəmirdi. O yalnız özünün fəaliyyət meydanını başqa səmtə keçirdi.

«Siyasi iqtidarın daşıyıcısı», öz-özünə deyirdi, «hərbi gücdür».

Ehtizaslı şəşqinliqda o bundan sonra respublika hərbi qüvvələrinin yaşayışı və işi ilə maraqlanmağa başladı. Tezliklə sadə səhra çocuqlarının həsrətli arzularından xəbər tutdu. Bu yalnız qırmızı şalvar idi. Köçərilər üçün hərbi sanın vacib tərkib hissəsi sayılan açıq-qırmızı parçadan şalvar. Qırmızı şalvarın xatırınə onlar öz vətənlərini satmağa, xanı tanımağa, bəlkə hətta əsl qəhrəmanlıqlar göstərməyə də hazır idilər.

Hökumət də onların arzularından xəbərdar idi, amma onu yerinə yetirə bilmirdi, çünkü ölkədə olan qırmızı parça hərbi dəstələrin yalnız üçdəbirinə çattardı. Parçanın ədalətsiz bölgüsü vətəndaş mühari-bəsini qaçınmaz edərdi. Beləliklə, həmin mübahisəli parça Çələkən adasına gətirildi və orada hökumətin düşərgə otaqlarında vaxtı çatana qədər saxlanıldı.

Qızılısudan onbeş dəqiqə uzaqlıqda yerləşən Çələkən adası Azərbaycanın neft maqnatı Qədşiyə məxsus idi. Neft maqnatı hardasa İranda yaşayırıdı; onun qurğuları inqilabda dağılmışdı.

Özü şübhəli neft ehtiyatına malik bataqlıqlı adaya maraqlı deyildi.

Parçanı, eləcə də həsrətli tacı gizlədən adanın düşərgə ehtiyatları təkələrin xanına gəl-gəl deyirdi.

O, oğlu və bir neçə dostu ilə Çələkənə köç etdi

ki, burada da putça ilk hazırlıqlar görüldü. Tac nami-zədi gecə kirmışcə düşərgə otaqlarına yan aldı, qapıları açıb qırmızı parçanın bir hissəsini götürdü, sonra odaları ustuyla arxasında bağladı. Bu təhlükəli dövlət çevrilişini heç kəs sezmədi. Əlahəzrətin şəxsən özü tələm-tələsik şalvarları hazırladı. Günlərin birində hökumət qoşunlarının böyük bir dəstəsi Çələkəndə müvəqqəti qalandə həmin məzhəkəli dövlət çevrilişi başladı. Xan özünün ən bahalı ipək libasını geyindi, başına dümağ bir çalma doladı, şalvar doldurulmuş kisələri özləri ilə sürütləyən dostlarının müşayətində əsgərlərin qarşısında göründü. Nitq irad etdi, özünün ali ulularından, Rusiyada öyrəndiyi idarəcilik bacarığından, müqəddəs savaşdan və bugünkü dünyyanın korlanmasından danışdı. Axırda ərəb dilində Qurandan bir neçə ayə də iqtibas gətirdi ki, bununla da hürkək könüllərə xüsusi təsir göstərmiş oldu. Ritorika ehtiyatı tükənəndə əsas məsələyə keçdi. Xan kimi xalqına, camaata atalıq sevgisi göstərib onun ən xırda arzularını da nəzərə alacağına söz verdi və indi bunun sübutu kimi həsrəti çəkilən qırmızı şalvarları özünün sadıq əsgərlərinə payladı. Nitq öz təsirini göstərdi. Respublika inamı və inqilabin nailiyyətləri bircə anın içində unuduldu. Əsgərlər mavi şalvarlarını çıxarıb atdilar və monarxiyanın çoxdan həsrətini çəkdikləri simvolunu, xanın qırmızıbalıq geyimini ilahiləşdirildilər. Hadisə yerinə tələsən hökumət məmurları əsir alındılar və xan Çələkənin avtokratik monarxi elan edildi.

Nə qədər gülməli görünse də, əslində dünyyanın digər çevrilişlərindən köklü şəkildə fərqlənməyən həmin monarxist putç beləcə başa çatdı. Mən bəzi hökumət yıxmalarının şahidi olmuşam, bəzi çevrilişlər görmüşəm və heç vaxt belə bir duyğu məni tərk etməyib ki, hər inqilabın arxasında hansısa qırmızı şalvar gizlənir.

Monarxist çevriliş barədə xəbər Qızılısuda yayılanda onu əvvəlcə ciddi qəbul etmək istəmədiilər. Lakin qırmızı şalvarın paylanmasıın əsgərlərə hansı təsiri göstərdiyini eşidəndə, hökumətin qırmızı parça ehtiyatının hamısının monarxin əlində olduğunu götürqoy edəndə ciddi şəkildə narahat olmağa başladılar. Nazirlər Şurasını təcili çağırıldılar ki, burada da respublikanın sonrakı taleyi daş-tərəziyə qoyuldu. Şəhərdə dincliyyin qorunmasında maraqlı olduğumuza görə bu tarixi iclasda atamla mən də iştirak etdim. Məlum oldu ki, respublikadakı durumun hələ çox şeylərə ehtiyacı var. Cəbhədəki vəziyyət sevindirici deyildi. Respublika bəşəriyyətin azadlığı uğrunda öz mübarizəsini hələ də sürdürdü. Xanın dövlət çevrilişindən sonra orduya bel bərkitməli deyildi. Hökumətin daxılı boş, ərzaq məhsullarının ölkəyə gətirilməsi qeyri-mütəşəkkil. Xarici işlər naziri söz aldı; mənim anlamadığım saysız sosialist terminləri ilə dolu nitqində o belə hallar üçün münasib sayılan bir təklif irəli sürdü: müəyyən şərtlər altında hansısa qonşu hökuməti köməyə çağırmaq. Təklif sadəcə bir eyham idi. Söhbət yalnız həmin vaxt bütün İranı düz Xəzər sahillərinə qədər zəbt etmiş ingilis qoşunlarından gedə bilərdi. Amma biz o vaxt tam açıqlığı ilə türk-alman tərəfinin nümayəndələri idik və heç bir vəchlə «ingilislərin çağırılmasında» iştirak etmək istəmirdik.

Gedişi əvvəlcədən də məlum olan iclası tərk etdik. Əslinə qalsa, hökumətə də irad tutmaq olmazdı ki, özünün dar məqamında o bizim şəxsi tərəfkeşliyimizə məhəl qoymadan ingilis köməyinə müraciət etmək istəyirdi. Xarici işlər naziri İранa yola düşmək tapşırığı aldı. Məsuliyyətsiz şəkildə – yəqin təmsilçilik məqsədləri ilə – hökumətin bütün xəzinəsini onun ixtiyarına verdilər. O, İранa gedib ingilisləri çağırıldı, amma özü bir daha geri dönmədi.

Hökumətin xəzinəsi çox da böyük deyildi, amma nazirə bəs edərdi.

İngilis hərbi dəstələri hələ İran körfəzindən çıxmamış biz səfərə hazırlaşmağa başladıq. Amma hər halda Çələkən monarxiyasının yixılmasını gözlərimizlə görə bildik. Bir neçə onluq ingilis əsgəri Təkə xanının məmləkətinə yeridi. Neft maqnatı Qədşinin, adanın qanuni sahibinin səlahiyyətli nümayəndəsi də onların arasında idi. Xan qaçası oldu; şəxsi mülkiyyət sahibinin haqları yenidən bərpa edildi və indi o, adanın neft sərvətini inqilabsız-filansız çıxara bilərdi. Bu şəxsi mülkiyyətçi və onun qovub çıxardığı tac varisi o vaxt rəqib kimi həm də qatı düşmən idilər. Sonralar barışdırılar. On il sonra hər ikisinin Parisdə «Cafe de la Paix»da masa arxasında oturub kök bir ingilislə söhbət elədiklərini gördüm. Neft maqnatı Çələkən adasındaki bütün neft qurğularını və neft sərvətini fantastik bir qiymətə britaniyalıya satmağı təklif edirdi. Çox ucuz bir dəyərə də xan təbəələri qarışq özünün tac iddialarını ingilisin sərəncamına vermək istəyirdi. O vaxt biz hamımız eyni şeyi istəyirdik.

Səfərimiz ləngiyirdi, özümüz də bilmirdik ki, hansı yolu seçək. Qızılısuda İngiltərənin şübhəli himayəsi altında qalmağa ürək qızdırırmırdıq. Azərbaycanda qara camaatın üsyəni tügyan edirdi. Ölkənin qərbində alman-türk-Azərbaycan qoşunlarının yerləşdiyi əraziyə düşə bilməzdik. Beləliklə, Qızılısu Respublikasının cəbhəsindən keçib əvvəlcə Səmərqəndə, soy kökümüzün iqamətgahına, sonra isə dost sarıdan bol olan Buxaraya, Əmir Sarayına yetişmək üçün səhranın içərilərinə getməyə qərar verdik. Ölkdəki vəziyyətdən dəqiq məlumatımız yox idi, xəbərlər bir-birini təkzib edirdi. Bircə şey dəqiq idi ki, Türküstandakı yeganə dəmir yolunu insanların gediş-gəlişini cəhənnəm əzabına çevirmiş başıpozuq

bandalar ələ keçirmişdilər. Dəmiryolçuların keçmiş həmkarlar təşkilatının üzvü olmuş həmin bandalar ölkədə dəmir yolunu idarə etməkdən başı çıxan yeganə adamlardan təşkil olunmuşdu. Onlar yol boyu bütün ərazini terrorizə edirdilər. Hökumətlərə hücum çəkir, idarəciliğ işlərinə qarışıldılardır və xalqın həqiqi bəlasına çevrilmişdilər.

Bu fəhlə bandalar görünməmiş vəziyyətə baxmayaraq gediş-gəlişi ən azı öz məqsədləri üçün düzgün təşkil edirdilər. Bütün neft qaynaqlarının yolu kəsildiyinə görə dəmir yolu bir müddət dayanmaq təhlükəsi qarşısında qaldı. Rusiyada belə hallarda oduna əl atırdılar; adətən yolu ortasında sərnişinlər düşüb maşinistlərin nəzarəti altında yaxınlıqdakı meşədən odun doğramalı olurdular. Gediş başdan-başa bu şuar altında keçirdi: «İşləməyən getmir». Ancaq Türküstanda meşədən əsər-əlamət olmadığına görə ayrı yanacaq vasitələri tapdılar.

Lokomotivləri qurudulmuş balıqla qalamağı qərara aldılar. Avropalı mədəsinin sinirə bəlmədiyi daş kimi qurudulmuş duzlu balıq Türküstanda, nə qədər desən, vardi. Dəmiryol idarəsi onları müsadirə etdi və balıqlar bu nəqliyyatın məqsədləri üçün tam yararlı çıxdı. Bəziləri hətta yolu ortasında lokomotivin buxarısının qızardılmış yağılı balıqları bayıra atdığını və həmin balıqları ac camaatın iştahla yediyini öz gözləri ilə gördüklərini deyirlər. Şəxsən mən belə şeyin şahidi olmamışam, amma bunu mümkün sayıram.

Biz bu vəhşiləşmiş dəmiryolçulara və onların şübhəli balıqlarına ürək qızdırmaq istəmirdik, ona görə də mühafizəkar siyasetçilər kimi biraz unudulmuş, amma şəxsən bizim üçün xeyli qorxusuz görünən karvan yolunu seçməyi qərara aldıq. Səhranın çılgın tayfalarını, qum firtinalarını, dəvənin hörküçündəki ürəkbulanmanı və baş gicəllənməni dəmir

yolundan üstün tutmalı olduq o baxımdan ki, cəbhə üzərindən planlaşdırğıımız qaçış yalnız köçərilərin köməyi ilə mümkünləşə bilər.

Səhranın qoynuna atılmaq mənim üçün böyük bir sevinc idi ki, o da yol boyu biraz sendi. Mən rəngarənglik üçün darixirdim və bütün çöllərin ən dəhşətlisini görmək isteyirdim. Bizi Türküstan və İranın çölləri, vadiləri və şəhərlərindən keçirən çoxaylı səyahət əvvəlcə qərbdən şərqə doğru Aşqabad, Məvr, Səmərqənd üzərindən, sonra da cənuba Buxaraya və axırda İran sınırları üzərindən şimala, Xəzər sahilindəki Ənzəli limanına gətirdi.

Səfər zamanı yalnız çox nadir hallarda dəmir yolundan istafadə edəsi olduq. Yolun böyük bir hissəsini dəvələrin, ya da eşşəklərin belində qət etdik. Bu zaman biz kommunistlərin nüfuzunun vəziyyəti təhlükə altına aldığı iri şəhərlərdən yan ötürdük. Çöldə, başlıca olaraq nisbətən dinc yerli tayfalar sayılan, şəhərdən hürküdülmüş «qaçaq dəstələri»nin himayəsi altında biz özümüzü təhlükəsiz hiss edirdik. Köçərilər və oturaq «çılğınlar» bizi tanıydılar, ya da ən azı barəmizdə eşitmışdılər; dil və din sərəndan da onlara yaxın idik. Özümüzün və nəslimizin hələ tanınmadığı müxtəlif ərazilərə gəlişimiz barədə dostlarımızın elçiləri xəbər çatdırıldılar ki, bu da bizə ən yaxşı qəbulu təmin etmiş olurdu. Az qala dözülməz çətinliyə və narahatçılığa tab gətirməkdə hər şeydən öncə çölün bu qonaqpərvərliyi mənim əlimdən tuturdu.

Çöl darixdirci hadisə və macaralardan çox kassaddır; o daha çox yalnız qəribə, nəsə yeni və gözlənilməz bir şeyi təklif edən nisbətən geniş, sonsuz təsərrüfatı xatırladır. Mən də səhrada qərib idim, amma tezliklə onun cazibədarlığı mənim də gözüm-dən düşdü, onun həqiqi, örtüksüz mahiyyətini tanıdım. Bu, acliqdan, iş və xəstəlikdən baş alıb gələn

darıxdırıcılıq, melanxoliya və iztirabdır. Ona görə də sonrakı fəsildə mən, xronoloji olmasa da, həyatımın darıxdırıcı səfərini təsvir etmək isteyirəm, çöl həyatının daha çox incəliklərini, onun tayfalarını və adətlərini, Türküstanın qədim şəhər və saraylarını, bəylərini, övliyalarını və dilənçilərini gözlərimlə gördüğüm və tanış olduğum kimi təsvir edəcəm.

SƏHRANIN ANAYASASI

Türküstən və İranın sonsuz qum çölləri insanların ünsürlər əlinə tapşırıldığı yabanı ərazilər deyil. Mən çölü öncə düzənli bir təsərrüfata bənzətmışdım. Bu bənzəyişi doğrultmaq istərdim. Əslində çölün anayasası, nizam-düzəni yalnız yerli sakinlərə bəllidir ki, onlar da dil səbəbindən həmin anayasanın əsas müddəalarını əcnəbilərə nadir hallarda başa salırlar.

Cöldə azmaq, haçansa salınmış yolu itirmək köçəri üçün mümkünüszdür; o, sonsuz uzaqlıqlara qədər özünü bütün vadı və qəbilələrlə bağlı sayır. Məsələn, qumun rəngindən seçilməz dəyişikliklə istənilən vaxt karvanın durumunu müəyyən edə, hətta yaxın zamanlarda baş verən hadisələri dəqiqliyi ilə təsvir edə bilər. Mən təcrübəli sarvanlar görmüşəm ki, Qızılısuda bir-iki evin arasında azıb-qalıqlar, lakin çöldəki torpağa baxmaqla onu açılmış bir kitab kimi oxumağa qadir olublar. Karvan başçısı, «çalvadar»¹ əslində səhranın ağasıdır, onun bütün sırlarınə bələddir, durumunu-qırımıını bilir, qum dənizində özünü daha əmin hiss edir, nəinki avropalı öz evinin dörd divarları arasında. Karvan heç nə ilə, hətta uçaqla da əvəz edilə bilməz. Çalvadar, bu «səhra bilicisi» hər halda heç bir insanla müqayisəyə gəlmir; hətta köçərilər arasında da o, xüsusi mövqeyə malikdir və kiçik yaşlarından öz peşəsinə hazırlanır. Mənim gözlərimdə çalvadar ümumiyyətlə insan deyil, insani keyfiyyətdən çox, yüksək instinqtə malik səhra «canlısidır». Onun sənəti insani peşənin o mənada zirvəsidir ki, o bəlkə də nəsillərdən-nəsillərə adı halda canlılara xas olan keyfiyyətlərlə insanın müəyyən fəaliyyətini əvəz etmişdir. Qərib adama karvan başçısı bəzən sehrbaz kimi görünə bilər; adı

¹ Bu sözü müəllif orijinalda Azərbaycan dilində işlədir.

hallarda sehrbazlığa həvəslə inanan köçəri üçün o özünün təcrübələri, təlimi və istedadı ilə insandaşlarına xeyirli olan qazanclı mütəxəssisdir. Sarvan həmişə karvanın başında gedir. Yalnız nadir hallarda, gündəlik yolun son məkanı görüntündə olanda birinci dəvənin hörgücündə özünün şərəfli yerini tutur. Yol boyu o, bütün ixtiyarati, həmçinin əmr etmək ixtiyarını əlində cəmləşdirmiş mütləqiyətçidir; azadlıq-sevər köçərilər onun hər buyruğunu yerinə yetirməlidirlər. İranda bizim əlli dəvədən ibarət karvanımıza başçılıq edən sarvanın bu hakim mövqeyi bəzi xoşagəlməz hadisələrə gətirib çıxartdı. O vaxt biz Türküstan üzərindən Şimali İrana aşmaq istəyən bir neçə rus ailəsi ilə birlikdə yol gedirdik, onların içində car operasının səhra dekorasiyalarından başqa Şərq barədə indiyə qədər heç nə görməmiş bir neçə rus qadını da vardi. Bu əlli dəvə bir-birinə bağlanmışdı və karvanı keşik üçün tutulan türkmən atlıları dövrəyə alıb qoruyurdular. Hər beş dəvənin bir peşəkçisi vardi ki, onlar da ən xırda hadisəni belə, çal vadara xəbər verməli olurdular. Dəvələr addımlarını heç cür yavaşıda bilməzdi, o handa da dayanmaq ola. Qadınlardan kimsə dəvədən enmək istəyirdi, arzusunu əsaslandırib peşəkçiyə bildirməliydi, o da türkmən atının vasitəsilə qadının arzusunu çalvadara çatdırmaşıydı, çalvadar da belə hallarda bütün karvana «dur» əmrini verirdi. Sonra həmin peşəkçi dəvəni «xix» etdirirdi və qadın yalnız indi rahatca yerə enə bilərdi. Səhra, təbii ki, dümdüz idi və kolukosu yox idi. Qadın yenidən öz yerinə qalxana qədər əlli dəvə, keşikçilər və səyyahlar məlul-məlul və səbrlə gözləyirdilər. Bu, səhra səfərinin kiçik çətinlikləri idi. İriləri, məsələn, su çatışmazlığı yaxşı çalvadarın rəhbərliyi altında çox az-az təsadüf edilən bir hal idi. Özünün az qala heyvansal duyumu ilə sarvan suyun varlığının lap uzaqlardan sözün hərfi

anlamında iyini ala bilirdi. Mən əvvəlcə düşünür-düm ki, o, landşafta bələdliyi ilə mövcud su qaynaqlarını təyin edə bilir. Amma yanıldım. Səhranın siması hər gün dəyişir. Bugün hamar düzənlik olan yerdə sabah təpə yarana bilər. Sarvan səhranın zahiri görkəminə fikir vermir, çünki zahirilik aldadıcıdır.

Su qurtaranda onun bir neçə dəqiqəliyə ayaq saxlayıb üzünü dörd cəhətin dördünə də çevirərək havanı dərindən içəri çəkdiyini özüm müşahidə etmişəm.

- Su axtarıram, - belə hallarda o məni başa salır-dı.

Doğrudan da bundan sonra karvanın yolunu dəyişirdi, hərdən də iyini aldığı su qaynağına neçə-neçə saatdan sonra çatırdıq. Səhranın su qaynaqları elə cılız ağacların özü kimi müqəddəslikdir. Tayfaların apardığı müharibələrdə su və ağaç toxunulmaz varlıqlardır; qızları qaçırarlar, qoyun sürülərini oğurlayalar, döyüşçüləri öldürərlər, özü də çox vaxt qəddarcasına, yalnız su qaynaqlarına qiymazlar. Yüzillər öncə hansısa monqol sərkərdəsinin qoşunları geri çəkilərkən onun arxada qalan su qaynaqlarına ağı atdırmasından və bununla bütün əyaləti viranəyə çevirməsindən köçərilər bugün də ikrahla danışırlar. Belə hadisələri köçəri qəti başa düşmək istəmir; istənilən zülmədən barınır, istənilən cinayəti bəyənir, təkcə səhranın ulu qanunu sayılan su qaynaqlarının toxunulmazlığının pozulmasını yox. Əgər hansı tayfasa su qaynağını bu şəkildə yararsız etməyə əl qoymursa, səhranın bütün saknləri ayağa qalxıb həmin tayfa başqa yerə köçənə qədər onunla döyüşür. Təəccüblü deyil ki, müharibə zamanı ingilis qərar-gahının təbliğat şöbəsi almanın zəbt etdiyi ölkələrdə su qaynaqlarını zəhərləməsi barədə köçərilər arasında şayələr yaydılar.

Fəqət səhranın əsas təhlükəsi su çatışmazlığı de-

yıl. Onun təhlükələri qum bataqlıqları, aclıq, qaçaqlar və ilanlardır. Qum bataqlıqları yalnız çalvadarın yan ötə bildiyi bir dəhşətdir. Bütün karvanın quylana biləcəyi qorxulu yerləri o, uzaqdan müəyyənləşdirə bilir. Səhranın bəzi yerlərində qum dəvənin ağırlığına dözməyəcək dərəcədə narındır. Orda su-da batan kimi dərinliyə quylanırsan. Qoşunlar tez-tez bu yolla izsiz-tozsuz büsbütün yoxa çıxırlar. Belə bataqlıqlardan xilas yolu yoxdur. Təbii ki, bu cür bataqlıqların heç bir nişanəsi olmur və sarvanın vəzifəsi saatlarla bu yerlərdən yan ötüb karvanı keçirməkdən ibarətdir. Bunu necə bilməsi onun işidir, amma hər halda bilir. Tez-tez çalışırdım ki, çalvadarı söhbətə tutum; istirahət saatlarında onun yanında oturar, hər cür dünyəvi məsələdən, dindən, mühari-bədən, gözəl qızlardan, hətta ədəbiyyatdan o ümidiə söhbət salardım ki, bəlkə sarvanlığının incəlikləri barədə ondan nəsə öyrənə bildim. Boynuma alıram ki, mən bunu əsasən qorxudan edirdim. Əmin olmaq üçün ki, çalvadara bəslənən indiyəqədərki inam təsadüfə söykənmir, mən mütləq onun sarvanlığında bir sistem tapmaq istəyirdim. Amma sarvanla söhbətim baş tutmaq istəmirdi. Mən nadir insanlarda bu qədər qapalılığa və susqunluğa rast gəlmışəm. Mənə elə gəlirdi ki, o, doğrudan da böyük insani keyfiyyətlərə malikdir və özünün küt vaqifliyində tamamilə səhraya qapılaraq canlıya xas olan bir ömr sürür. Qum bataqlıqlarını necə tanıyır, yaxud suyun iyini necə alır suallarına o cavab verirdi:

- Bunu hər kəs görür ki, - yaxud: – Cox sadədir.

Sonralar öyrəndim ki, əksər çalvadarlar gerçəkdən də öz bacarıqlarına adı bir şey kimi baxırlar və bu bacarığı özlərinin primitivliklərində yalnız özləri kimi çalvadar doğulmuş canlısal insana ötürə bilərlər.

Səhrada yol gedən karvan heç də su ümidiñə qal-

mir. O özünü gözə soxmayan səhra xalqının qonaqpərvərliyindən və eyni yolu keçmiş yüzlərlə sarvanın ehtiyatkarlığından yarınır. Xirdaca əlamətlər çalvadara üsyanlardan və köçərilərin savaşından söz açır, onu yolunu dəyişdirməyə məcbur edir. O, Allah bilir necə, səhranın bütün yeniliklərindən birinci xəbər tutur, məsələn, üfüqdən hansı sürüünün keçdiyini və özünün burdan hansı nəticələri çıxaracağını bilmər. Öz karvanının, eləcə də arxasında gələn və çörək qılığından korluq çəkə biləcək karvanların yedirilməsi qeydinə qalır.

Arxadan gəlməsi güman edilən karvana qarşı qayğı səhra dəngəsinin (intizamının) ən həssas nümunəsidir. Axşamlar dincələrkən un və sudan səhra fətiri bişiriləndə sarvan bir neçə təzə fətir götürür, onları nəm dəsmala büküb dərin quma basdırır. Sonra uzaqdan gələn və çörəyi olmayan naməlum karvan üçün həmin yerdə xırda bir ağac basdırıb manşır qoyur. Nəm dəsmala bükülüb quma basdırılan bu cür çörək uzun müddət təzə qalır və səhranın gerçək xeyirxahlığıdır. Gizlədilmiş qidanı manşırlayan bu cür ağaclarla hər vaxt biz yolüstü rast gəlirdik; çalvadar hərdən onları qazdırıb təzələri ilə əvəz etdirirdi. Bu çörəklərin üstündə sarvanlar arasında razılaşdırılmış manşırlar qoyulurdu ki, onlar da bilinməli olan ümumi şeyləri sırlı yazıda arxadan gələn çalvadara çatdırırıdı. Bu, səhranın qəzetidir, bəlkə də bəşəriyyətin ən möcüzəli qəzeti. Belə ümumi bir baxış qismən doğrudur ki, karvanlar öz yollarını salmış insan və heyvan sümüklərindən tanıyırlar. Səhranın dəngəsi elə təkmildir ki, belə təsadüfi əlamətlərə heç fikir də verilmir. Bunu adətən həmin sümüklərlə azdırılan təcrübəsizlərə şamil edirlər. Zira insanın, yaxud heyvanın öldüyü yerdən təsadüfi heç nə ola bilməz. Bundan başqa, qum və burulğan sümükləri dağında, yaxud götürüb ayrı yerə apara bi-

lər.

Səhranı heç vaxt tərk etməmiş və şəhərdə körpə uşaq kimi imdadsız olan həqiqi çalvadar öz varlığında elə yardımçı vasitələrə malikdir ki, onlardan yalnız çox azlarının adı təsəvvürü olur. Onun xeyirxahlıq düzəni, qəzeti, təcrübəsi, öncə də qorxunc səhra firtinasında uzaq vadinin yolunu ona göstərən heyvanı instinqti var.

QARAQUM XALQI

Tez-tez öz-özündən soruşursan:

- Köçərilər necə yaşayırlar? Cəngavərlik dövrünün zərakenləri¹ kimimi? Kiplinqin romantik qəhrəmanları kimimi? Yaxud sürüdən qıraqda qalan, heç nəyə fikir verməyən heyvan kimimi? Bu suala mən burda cavab vermək istəyirəm.

Köçərilər çılğın, işcil və kasıbdırlar, haçansa oturaqlaşmaq, bu da baş tutmazsa, ən azı dünyanın bütün şəhər və kəndlərini viran qoymaq kimi daimi bir ümidlə yaşayırlar. Köçərinin şəhərə qarşı nifretinin kökü başlıca olaraq onun özünün bacarmadığı işlərin öhdəsindən gələn şəhərlinin onda oyatdığı paxıllığa gedib çıxır. Köçərilər təkrar-təkrar (elə bu yaxınlarda qırğızlar) hökumətlərə ərizə ilə müraciət etmişlər ki, həmin müraciətdə də onlara torpaq veriləcəyi təqdirdə əkinçiliklə məşğul olmağa hazır olduqlarını bildirmişlər. Bu tələb ödənən yerlərdə onlar tədrিচən işlək kəndlilərə çevrilmişlər. Köçərilər əslində əlküdürlər, bəzi məqamlarda, məsələn, fiziki cəhətdən və sonralar təsvir edəcəyim müəyyən gizli keyfiyyətlər baxımından şəhərlilərdən üstün olsalar da, özlərinin şərti xeyrə-şərə yaramazlıqlarından xəbərdardırlar, bəzən hətta onları passivliyə sürükləyən dərəcədə xəbərdardırlar; minillərin mütilik buxovundan qopmaq üçün köçəri sadəcə olaraq özünü qabil sayır. Bəzi adətlərə görə xəcalət çəkir, çünkü o özü də bunları barbar sayır, amma başqa çıxış yolu da bilmir.

Şərəfimizə məclis qurulduğu səhra yataqlarının birində sakınlər qoyunu bizim yanımızda kəsmək istəmirdilər.

¹ **Zərakenlər** – antik dövr yazarlarının dilində şimal-qərb ərəb tayfalarına, Bizans və xristian yazarlarının dilində isə bütün ərəblərə verilən ad.

- Bəlkə xoşunuza gəlmədi, - deyirdilər.

Yalnız mən səhra köçərilərinin adətlərinin gözəlliklərini tərənnüm edən bir şerlə onlara cavab verəndən sonra – köçərilər şer vurğunudurlar – sakitləşdilər. Zira qoyunun kəsilməsi doğrudan xüsusi bir mərkəkdir. Heyvanı arxası üstə yıxırlar və bir neçə kişi onu bərk-bərk tutub saxlayır. Qəssab onun qarnını yarır, əlini içəri salır, onu yuxarıya, erkəyin ürəyinə qədər aparıb ürəyi ovcuna alır. Bu mənzərə avropalıya qəddar görünə bilər. Köçərilər isə ona biganəliklə tamaşa edirlər.

Qoyun kəsiləndən sonra xırda-xırda doğranır, şışdə qızardılır. Qonağın şərəfinə verilən qonaqlıq dəyədə təşkil olunur ki, burda da bütün ailə üzvləri yerdən oturaraq çəvrə vururlar. Kababdolu qazan içəri gətiriləndə heç kim yerindən tərpənmir, elə qonaq da yeməyin dadına birinci baxa bilməz. Gərək o, əlini qazana salsın, bir tikə ət götürsün və onu irəli uzadıb saxlasın. Bu vaxt məclisin ağsaqqalı dizin-dizin sürünbə onun yanına gəlir, ağızını geniş açır və qonaq tikəni onun ağızına qoyur, ağsaqqal da əti yeyib yenidən sürünbə-sürünə yerinə qayıdır. Büttün ailə üzvləri bu minvalla qonağın yanına sürünbə qurtardıqdan sonra əsl məclis başlayır.

Qoyun ətindən, bir neçə meyvə, düyü və çörəkdən başqa səhra dənizi bir də vadilərdən gətirilən şirniyyatı tanıyor. Burda at südü içirlər ki, o da qıç-qırıldır və bundan sonra məstedici içkiyə çevrilir. Həmin kumis hər məqamda verilir. Əgər bir qərib süvari köçərinin çadırına yaxınlaşırsa, qonaq atdan enməmiş çadır sahibi ona bir cam kumis verir. Qonaq elə yəhərin üstündəcə camı boşaldır, amma gərək xüsusi fikir versin ki, kumisdan bir-iki damçı atının yalmanına düşsün. Həmin kumis damcılarını ev sahibi yalmandan yalayır ki, bu da vacib ehtiram əlaməti sayılır. Əməl edilməsi qonağa ağır gələn di-

gər ehtiram nişanəsi onun yeməkdən sonra geyir-məsidir. Qonaq bu əmələ məhəl qoymursa, ev sahibinin xətrinə dəymmiş olur. Bu ona sübuditdur ki, qonaq yemək süfrəsindən doymamış qalxıb.

Ömrünün çox hissəsini açıq səmanın altında, təmiz havada keçirməyə məhkum olmuş köçərinin bunların hər ikisindən – həm havadan, həm də səmadan zəhləsi gedir və vaxtını imkanca dəyədə keçirməyə üstünlük verir. Köçəri dəyəsi üşürgədicidir. İlkinliyi bilinməyən cir-cindirdən yamanıb-tikilmiş, hava keçə bilən bütün dəlmə-deşikləri tutulmuş bu dəyələr bəşəriyyətin ən dəhşətli mənzil növlərindən biridir. Köçərinin bütün ailə üzvləri – on, onbeş, bəzən də iyirmi nəfər – axşamlar kiçik yataq otağın-dan böyük olmayan bu xırda dəyəyə yiğişir. Dəyənin ortasında ocaq qalanır. Tüstü dəyənin belindəki xırda deşiklərdən özünə yol tapır. Ocaqda quyruq qızardılır, yaxud dəhşətli bir üsulla çay hazırlanır. Su ilə dolu tiyana bir parça sıxılmış çay atılır – Monqolustanda buna xırda pul kimi baxırlar - , sonra xeyli qoyun əti, yağı və duz əlavə olunur. Hamısı bir yerdə yarım saat odun üstündə qaynadılır və köçəri onu ləzzətələ içir.

Qərib üçün bu, təbii ki, tam ləzzətsizdir. Çeşidli mətbəx eksperimentlərindən sonra dəyənin havası köçəriyə yuxu gətirən xalis kimyəvi birləşmənin havasını qazanır. Dəyədəki bu dəhşətli hava köçəri üçün ev rahatlığının simvoludur.

Mən Bakıda özünə saray tikdirmiş varlı bir köçəri tanıyıram. O da, ailəsi də rahat yataq otaqlarına alışa bilmirdilər. Hər axşam özlərinin rəsmi yataq otaqlarını tərk edib xırda, çirkli künc odalarından birinə çəkilir və gecəni hamısı birlikdə burda keçirildilər. Elə hey deyirdilər ki, iri yataq otaqlarındakı hava sağlam deyil. Yatmadan qabaq soyunmaq da köçəri üçün lazımsız bir dəbdəbədir. Bugün hərdən

olur ki, Türküstan köçərisi soyunur, hətta çimir də, amma bunu onun sibirli qardaşına ümumiyyətlə şamil etmək olmaz. Sibir köçərisi əynindəki kürkə tilkilir və həmin paltar cırıq-cırıq olub bədənindən tökülməyənə qədər onu əynindən çıxarmır. Çingiz Xanın qoyduğu qanuna görə paltarı əyindən çıxarmaq ümumiyyətlə yasaq olunmuşdu. Sibir köçərisinə çimmək də yasaqdır, özü də dini səbəbdən. Suda Su Tanrı, Su Allahi¹ yaşayır ki, suyun çirkəndirilməsi də onu incidə bilər. Çingiz Xanın başqa bir qanuna görə su ilə yuyunmaq ölümlə cəzalandırılırdı.

Türküstan köçərisi az-az hallarda su ilə yuyunur. Dini səbəbdən yox, sadəcə elə-belə, çünkü su çox dəyərli şeydir. O, qumla yuyunur, əl-üzünü səhranın qumu ilə sürtür və şərq gigiyenasinin bütün qaydaları ilə paklaşmış sayılır.

Şəxsi davranışda kəndistan camaatının qənimi olan bu köçərilər bacardıqları qədər sadə, qanacaqlı və qadınlarına münasibətdə, öncə də söhbət onun birinci arvadından gedirsə, xeyli qorxaq olurlar.

Əksərən də çox çirkin olan birinci arvad bu qaşqabaqlı quldurbaşının ağasıdır. Kişi onun qabağında tir-tir əsir, hər arzusunu yerinə yetirir, onun qapazalığı olur və buna təbii baxır. Ondan soruşanda ki arvadın bu rəftarına niyə icazə verir, itaətlə deyir:

- Məni vurur, çünkü ağıllıdır, düşünür ki, onu yetərinçə sevmirəm.

Ərin sevgisinə əmin olan kiçik arvadlarla böyük arvada nisbətən çox pis davranışılır. Məsələn, süfrədə böyük arvadı ilə xörək yeyən ərinin arxasında o, əlində dəsmal dayanmalıdır. Kişi düyüqarışq qoyun ətini hər dəfə əli ilə ağızına qoyandan sonra ciyinləri üstündən əlini arxaya uzadır və kiçik arvadına sildirir. Evin şirkli işlərini də kiçik arvad görməlidir,

¹ Müəllif orijinalda «**Su-Tenqri**» sözünü işlədib onun almanca tərcüməsini verir.

əsası da o olur ki, bunun müqabilində onu sevirlər. Lakin qadın heç vaxt döyülmür, nə səhrada, nə də bütün islam Şərqində, hətta ərinə xəyanət etdikdə də.

Ərinə xəyanətə qarşı Güney Türküstanda köçərilərin adı ölüm cəzası ilə yanaşı, digər xüsusi tədbirləri də var. Kişi arvadının xəyanətini sezəndə onu tayfa ağbirçeyinin yanına gətirir, o da həmin qadınla xüsusi məşğul olur. Zinakar qadın ölmüş sayılır, kəfənə bükülüb tənha bir guşədə quma basdırılır. Üç gün o özünü ölülüyə vurur və ağbirçeyin ara vermədən ağı deməsinə qulaq asır. Bununla geri, ərinin yanına qayıtmaga ixtiyar qazanır, ona yeni ad verirlər və qadın pak sayılır. Amma xəyanətkar arvadını yerindəcə öldürmək haqqı heç də kişinin əlindən alınmır.

Uşağın doğuluşu da nisbi xəyanətkarlığa aid edilir. Köçərilərdə belə bir inam var ki, doğuş zamanı ağrılarının səbəbi kimi qadın ərinə qarğayır və bir də doğmayacağına and içir. Günah yuyulmalıdır. Qadın zahılıqdan çıxandan sonra erkək kəsilir, zahi onun qanını kasaya tutur, onu ərinin və uşaqlarının yatağına çiləyir.

Köçərinin sərvəti onun uşaqlarıdır. Sərvət qoyun və uşaqların sayı ilə dəyərləndirilir, çünki hər ikisi ni satmaq olar, özəlliklə də qızları. Fəqət qız üçün həddən artıq yüksək başlıq tələb etmək yaxşı sayılır, bu, qaniçənlik olardı. Qanunla ata qızı üçün uşağın boy-aşa çatmasına xərclənən məbləği və tayfa ağsaqqalının müəyyən etdiyi gözəllik pulunu tələb edə bilər. Yalnız bəyin hulqumu olduqda ondan gözəllik pulu istənilmir. Kişidə hulqum Allah nişanəsidir, buna görə də şərafətlənməli və qısna-nılmamalıdır.

Qara qumun çöllərindəki xalqlar belə yaşayırlar, onlar minillərdən bəri beləcə ömr sürürlər, kasibçi-

lıqdan gileylənirlər, qoyunlarını bəsləyir, qızlarına başlıq alırlar və çağırılmamış, təklif almamış bir qəribi öz qoyunlarını kəsdikləri kimi həyatdan yox etməyə, yəni onun qarnını yarıb əllərini içəri soxmağa və başqa imkanlar əldə etmələrinə sevinirlər.

Ümumilikdə isə ürəyiyumşaq insanlardır.

LOĞMANIN SİRRİ

Türküstanın göbəyindəki kiçik bir vadini yaxşı xatırlayıram. Atamın çılpaq kürəyində ayaqyalın dingildəyirdim, yuxarıya hoppanıb mahnı oxuyurdum. Amma bu vaxtkeçirmə heç də naqis tərbiyə, yaxud məndə oyanmış despotik meyl deyildi. Əksinə, vadinin sakinləri otağın qapısında dayanıb qıbtə ilə atama baxır və piçıldışırıldılar:

- Belə oğlu olmaq xoşbəxtlikdir.

Zira mənim şübhəli bədən məşqlərim vəzifə sadıqliyinin, vadi sakinlərinin sağlamlığı xatırınə fədanın ifadəsindən başqa bir şey deyildi. Mən logman, epidemiyaya, inqilabdan da bedtər olan böyük ölümə qarşı xalqın ondan yardım dilədiyi həkim idim.

Vadidə, səhrada, hətta şəhərlərdə də ölüm – heç bir alimin, heç bir dərvişin, heç bir logmanın əlac tapmadığı ispan qripi – tügyan edirdi. Sadaladığım insanların bilik və bacarıqlarına baxmayaraq xəstəlik kəsmək bilməyəndə yerli sakinlər evimizə gəldilər, qoyun, xalça və qovun gətirib atamdan xahiş etdilər ki, bu qripə qarşı bir əlac söyləsin.

Alim adamdır, dedilər, uzaq-uzaq ölkələrin xalqları arasında böyük hörməti var və qripə qarşı hansısa sırılsı bir kəlamı bilməmiş olmaz.

Atam boyun qaçırib başa saldı ki, adı bir səyyahdır və elə özü də epidemiyadan qorxur. Amma bu aqil insanlar əl çəkmək bilmirdilər.

Əgər bu möhtərəm cənab çarə bilmirsə, onda qoy səhranın, şəhərin, hətta kafirlərin dilini bilən, hafız kimi müdrikcəsinə elmin dərinliyinə baş vurmuş oğlu – deməli, mən – müsəlmanların xilaskarı olsun.

Bu deyim atamı ayıltdı, məni yanına çağırıb soruşdu ki, zəkamı nəhayət praktiki sübut etmək istə-

yırəmmi.

- İnsanlar qırılır, - dedi, - sən çox şey bilirsən, doğrudan bəlkə kömək edəsən.

Mən aqillər qarşısında baş əydim, əlimi torpağa toxundurub sabaha qədər möhlət vermələrini xahiş etdim. Elçilər də eyni ilə təzim etdilər və onların ağsaqqalı, əlində təsbeh oynadan qırmızısaqqal mollalı nitq söylədi, nitqində o, Qurandan gətirdiyi iqtibaslarla sübut etməyə çalışdı ki, dar gündə müsəlman müsəlmənə əl tutmalıdır. Sonra çıxıb getdilər. Mən yerdən oturub sualdolu baxışlarımı atama zillədim. O da belə düşünürdü ki, mən nəsə bir çarə bili-rəm.

- Amma mən gerçəkdən də heç bir çarə bilmirəm, - dedim.

Axırda bəlli oldu ki, atam loğman kimi məndən bilikli imiş.

- Qızdırırmaya qarşı ən yaxşı əlac, - dedi, - bibərdir, bir də çılpaq kürəyi ayaqla tapdalamaq, bu illac-la sən səhərdən məni də, o adamları da xəstəlikdən qoruyarsan.

Elə də oldu. Mən öz alimliyimi bəyan etdiyim həmin gün vadidə hələ indiyə kimi bu qədər bibər yeyilməmişdi, yerli sakınlərin kürəyi bu qədər tapdanmamışdı. Hörmətli adamları və mollani mən özüm müalicə edəsi oldum və bu, həyatımın bəlkə də ən xoş məşğuliyyəti idi. Qəti tərəddüd etmirdim, çəkmələrimi çıxarıb yad kürəklərin üstündə dingildəyirdim, təşəkkürləri qəbul edib hədiyyələrdən təkəbbürlə boyun qaçırdıdım. Sonra müştərilərimin bibər yeməsinə tamaşa edirdim. Pisi yalnız o oldu ki, atam sağlamlığının qeydine qalıb öz elmini mənim üstümdə də sinaqdan keçirməyə başladı. Kürəyimi ona ayaqlatdırdım, amma bibəri yaxına qoymadım. Qrip tutmadım, amma təəssüf ki, vadinin fəxri vətəndaşı adını da almadım.

Bibərimin aşkarca köməyi oldu, çünki qrip tədriçən səngidi. Bu qrip mənim yendiyim yeganə xəstəlik oldu. Ölkənin digər saysız və qorxulu xəstəliklərinə qarşı bacarıqları şübhə doğurmayan yerli loğmanlar mübarizə aparırlar. Onlar gerçəkdən də çox şey bacarırlar, xüsusilə də Türküstanda təzahür edən fərdlərin müalicəsini. Hətta natamam avropalı həkimlər ölkəyə yovuşmaq istəyirlərsə, onlardan dərs alırlar. Adı ovsunçularla heç cür qarışdırıla bilməyən bu loğmanlar Şərqiñ ən maraqlı insanları sırasına şəksiz daxildirlər. Az qala savadsızlar olaraq onlar təbabətin bütün məsələlərində əvəzsizdirlər, xüsusilə də səhra xəstəliklərinin müalicəsində, məsələn, pindinkanın, Türküstanın bəlasının müalicəsində.

Pindinka Avropa baxışında illacı olmayan dəri xəstəliyidir. Onun mənşəyi də bəlli deyil. Dəridə, ən çoxu da üzün dərisində kiçik qırmızı ləkələr əmələ gəlir, onlar düz oniki ay böyüyürlər, getdikcə artıb-çoxalırlar və bir ilin içində sifət qorxunc qırmızı bir maskaya çevrilir. Xəstəlik yoluxucudur. Avropalı həkimlər onu müalicə edə bilmirlər. Yalnız yerli həkimin, xəstəliyi sağaltmasa da, onun sonrakı inkişafını dayandırıyan yağı olur.

İlk qırmızı ləkəni loğmana müalicə etdirmək lazımdır, onda yeni ləkələr əmələ gəlmir. Bu ilk ləkə bir ilin içində keçib gedən və yalnız dərin bir çopur buraxan yaraya çevrilir. Pindinkaya çox tez-tez rast gəlinir və ona ən çoxu şəhərlərdə yaşayan avropalılar tutulur. Adamlar tanııram ki, vur-tut bircə gün Türküstanda olublar, sonra Avropaya qayıdıblar, bir həftədən sonra ilk ləkəni özlərində görübər, avropalı həkimlərin yanına gediblər, amma yenə də sifətlərini korlanmadan xilas edə bilməyiblər. Pindinka şəhərlərdə əcnəbilər məhəllələrinin bəlasıdır, çünki ona qarşı illac yoxdur və, deyildiyi kimi, ən

xoş halda üzdə dərin bir çopur yaradır. Pisi odur ki, göz pərdəsinə düşə, onda adətən gözü itirmiş olursan. Yerli sakinlər pindinkaya vacib bir yamanlıq, kiçik gözəllik yanlışlığı kimi baxırlar ki, onu da ciddi qəbul etməyə dəyməz. Bundan əlavə tipik pindinka çopuru yerli camaatın qonur sıfətində uzaqdan, avropalının ağ üz dərisində olduğu kimi, o qədər də pis görünmür. Şəxsən mən özüm pindinkadan dəlicəsinə qorxuram, amma xoşbəxtlikdən o məni tapmadı.

Loğmanlar bütün Şərqdə həddən ziyadə yayılmış göz xəstəliklərinin müalicəsində ustadırlar. Primitiv alətlərlə onlar mürəkkəb əməliyyat aparırlar ki, onların uğurlu keçməsi də şərqlinin azman müqavimət gücündən qismən asılı olur. Loğmanın hazırlıq savadı avropalı həkimin savadından köklü şəkildə fərqlənir. Bu savad ortaəsrlər savadıdır. Loğman anatomik institutun üzünü görmür, cəsəd yarımır, bunun əvəzində teologiya, ədəbiyyat tarixi, məntiq və qrammatika ilə məşğul olur. Əsl təbabəti hansısa yaşılı həkimin yanında fərdi öyrənir, əvvəlcə ona əlavə peşə kimi yanaşır və yalnız yaşa dolduqda özünü ona həsr edir. Çox vaxt hansısa mömin dərviş ordeninin üzvü, Quran bilicisi və şair olur.

Loğmanın hələ heç bir avropalı həkim tərəfindən üstələnmədiyi ən böyük bacarığı istədiyi an gözün rəngini dəyişdirməsidir. Türküstanın bu sırrını, bu gizlin biliyi o, göz bəbəyi kimi qoruyur. Sırrın üstünü açmaq, bu metamarfozu loğman üçün mümkünləşdirən illacı araşdırmaq indiyə qədər hələ heç kimə müyəssər olmayıb. Əslində bu bacarığını o yalnız nadir hallarda işə salır, yəni köməyinin həddən artıq lazımlığını özü görəndə bunu edir. Gözün rəngini dəyişdirmək üçün ona yetərli görünən səbəblər, hər yerdə olduğu kimi, Türküstanda da insanların taleyini tənzimləyən qadın dəbidir.

Türküstanın minillik dəbi qadının gözünün qara olmasını tələb edir, göy göz yolverilməzdır; o, Allah qəzəbinin nişanəsi, cəza və rüsvayçılıq sayılır. Dün-yaya göy gözlə gələn türküstanlı qızı heç bir hərəm-xanaya götürmürlər, onu heç kim ərə almır, ata-analar onunla oynamağı öz uşaqlarına yasaq edirlər, adamlar ondan qaçırlar və arxasında deyirlər ki, onun bəd nəzəri var. Köçəri ailəsində göygöz qız doğulanda tayfa yasa batır. Uşağı can-başla öldürərdilər, amma Məhəmməd peyğəmbər, necə ağır yük olsada, çağda qızı öldürməyi çoxdan qadağan etmişdir. Ata-analar bədbəxtlik çocuğunu gizlədirlər, onun yerinə xəcalət çəkirlər və Öz möcüzəsini göstərmək üçün Allaha yalvarırlar. Adətən uşağın üç yaşına qədər gözləyirlər. Gözün rəngi dəyişmir, Allahın köməyi və özünün bacarığı ilə qızın gözlərini qara ya boyayan loğmanı çağırırlar. Amma loğman işə başlamazdan qabaq gərək yad adamların hamısı ətrafdan uzaqlaşdırılsın; heç bir maraqlı şəxs onun bacarığını görməməlidir. Loğman və uşağın ailəsi üç gün oruc tutur, üç gün ibadət edilib Küllirəhmanın mərhəməti istenilir. Sonra loğman sürtgү hazırlayıır, onu uşağın gözlərinə çekir. Sürtgү, içində hər cür qarışiq atılmış tiyanlarda naməlum bitkilərdən hazırlanır.

Artıq bir neçə günün içində o öz təsirini göstərir. Gözlər qızarır, irinləməyə başlayır və tezliklə qan sızan, irin verən iri yaraya bənzəyirlər. Yarım il qız heç nə görmür, gözlər irin verən şişli köpməcə ilə örtülür. Sonra bu irinli köpməcədə çökəklik yaranır ki, o da get-gedə xırda yarığa çevrilir, əvvəlcə bəbəklər görünür, irinləmə asta-asta kəsir, köpməcə qopub-düşür, yarıq get-gedə irilənir və qız həmin yarıqdan dünyaya nəzər salır. Köpməcə qopub-düşəndən sonra möcüzəni yoxlamaq üçün uzaq-uzaq vadilərdən, şəhər və kəndlərdən ağsaqqallar və ma-

raqlananlar axışib gəlir, çünki qızın indi öyünə-öyü-nə dünyaya sakitcə baxa bildiyi gözləri irilənmiş və qaralmışdır, Türküstan dəbinin tələb etdiyi kimi zıl-qara olmuşdur. Loğman, bu mömin insan, kafirlərin bilgisiz həkimləri üzərində bir daha qələbə çalmışdır.

Loğmanın bu sırrı, deyildiyi kimi, hələ heç kəs tərəfindən öyrənilməmişdir. Bu, çox qədim sirdir, səhra xülyaları qədər qədim.

Yalnız qızın hər gözü bir rəngdə olanda, buna da çox nadir hallarda rast gəlinir, loğman öz bacarığını sınamaqdan imtina edir. Taygöz qızı Allah xəlq et-məmişdir, o, şeytana məxsusdur. Ona əl qatmaq günahdır. Onunla xoralıdan da pis davranışları, eldənçi-xarı edirlər və o kəndin qırığında sədəqə ilə dolanmalı olur, ata-anasına da yalnız gecələr baş çəkə bilər.

Gözün rəngi barədə olan bu hökm kişilərə aid olmur. Kişinin qüdrəti onun gözləri ilə ölçülüdür. O, bozumtul-göy, hətta taygöz ola bilər, heç kim buna məhəl qoymur. Əgər Allah kiminsə dünyaya kişi kimi gəlməsini rəva bilib, artıq bu özü bir sübutdur ki, O, həmin adama qəzəbli deyil, Qərbən iri şəhərlərinin kafirlərindən də çox öz səhralarında qadın dəbi ilə hesablaşan Türküstan camaatı belə deyir.

TOPAL TEYMURUN QƏBRİ VƏ PAYTAXTI SƏMƏRQƏND

Nəhəng çöl və step məmləkəti Türküstan topal dünya fatehinin, Teymurun cazibəsində yaşayır. Teymur Türküstanın mifi, əfsanəsidir, qayıdışı köçərilər, tacirlər, kəndlər və cəngavərlər tərəfindən özlənən əfsanəvi qəhrəmandır. Alçaqboy, qıçıqgöz Teymur Türküstanın simvoludur və onun qəbri müqəddəs yerlərdən o qədər də kasad olmayan bu torpağın ən böyük müqəddəsliyidir.

Teymurun artıq minkərələrlə təsvir olunub bütün müntəxəbatlara salınmış qəbrini qələmə almağa ehtiyac duymuram. Məlumdur ki, o, Teymurun əfsanəvi paytaxtı Səmərqənddə yerləşir ki, bu şəhər də yanışına görə Böyük İskəndərə minnətdardır. Şəhər bağlarla qurşaqlanıb, bütün Şərqdə dönyanın incisi kimi tanınır və aləmdə məşhurlaşmış bu qəbrdən başqa məni məftun edən məscidləri, kitabxananarı, islam mədrəsələrini və əfsanələri qoruyub-saxlayıb. Böyük fatehin xatirəsini mən indi onun ölkəsində hökm sürən çöküşün təsviri ilə korlamaq istəmirəm, bu sətirlərdə Səmərqəndin çirkindən və ələmindən də danışmaq niyyətində deyiləm. Topal Teymur, onun əməlləri və həmin əməllər ətrafında yaranan əfsanələr bu yerdə ürəkdə sevdiyim və Aşqabad şəhərindən hər yana uzanan qumlu təpələrində əbədi uyuyan saxtalaşdırılmış qədim Şərqiñ yeni fəslini təşkil etməlidir.

Teymur! Bu söz əyri qılınc tiyəsi kimidir, bu söz səhradan baş alıb gəlmış, taxt-tacları uçurmuş, şəhərləri viranə qoymuş, qan gölündə çimmiş və step kəhərinin yalmanından başqa, digər illahlıq tanımayan, Hindistan allahları təki sayı bilinməyən qıçıqgöz bir xalqın əfsanələrini özündə gizlədir. Bu xalqın xaqqanı Ləng Teymur – Çingiz Xanın törəməsi –

bəstəboy, qıçıqgöz, topal və doğuluşundan ölümsüz idi. Köçərilər axşam ocaq başına yığışanda Teymurun əfsanələrini danışırlar. Bu əfsanələr səhradan qopan hər şey kimi qəmli, sadəlövhədər və onlara qan hopdurulmuşdur; onlar köçəri xalqın güzgüsüdür ki, o da həmin güzgüdə özünə baxır. Teymur dünyaya gələndə sol ovcunda qan, sağ əlində qılınc, ağızında at quyruğunun ucu olub, buna görə də anası doğusda çox əzab çəkib. Doğulan gün bütün çaylardan su yerinə qan axıb. Kəbəyi kəsiləndə deyib:

- Mən qanı xoşlayan və dünyaya nifrət edən Topal Teymuram.

Və hər şey ona səcdə edib, indiyə qədər yalnız üç adamın – Məhəmməd peyğəmbərin, həzrəti İsanın və ilk köçəri Oğuz Xanın – qarşısında baş endirən ağaclar da ona əyiliblər. Səhra camaati Teymurun doğuluşunu belə təsvir edir.

Cöllərdə, step və şəhərlərdə qədim sarayların, məscidlərin, bütöv-bütöv şəhərlərin xarabalarına tez-tez rast gəlinir. Onlar qumun altında qalıblar; sisqa çayların üstündən qədim körpülər keçir. Bunu hamisini Teymur qurmuşdur.

Heç kim inanmaq istəmir ki, Türküstanda nəyi isə Teymur tikməmiş olsun. Hətta güclə əlli yaşı olan binaları da israrla Teymurun ayağına yazırlar. Şərqdə hər məmləkətin bir adımı var ki, seçilən və sırlı görünən hər şey onun adına bağlanır. Azərbaycanda bu, hər şeyi tikmiş Böyük İskəndərdir. Azərbaycanda üstündə «General knyaz Sisiani tərəfindən 1805-ci ildə tikilib» sözləri döyülmüş bir körpü tanıyıram. Hamı o yazını oxuyur və heç kəs də inanmır, çünki möhkəm bir əminlik var: Neft buruqlarından başqa hər şeyi İskəndər tikdirmişdir. Türküstanda isə, əksinə, Səmərqənddə uyuyan topal dünya fatehi.

Bununla belə, tikdirdiyindən daha çoxunu məhv

etsə də, Teymurləng gerçəkdən də çoxlu saraylar, məscidlər tikdirmiş, körpülər saldırmışdır. Onun ucaldırdıqlarının ən məşhurları bugünkü özündə belə, Türküstan və İranın müxtəlif yerlərində uçuqlarına rast gəlinən dördkünc lehmə qalalardır. Bu qalalar hər hansı dünya fatehinin haçansa özünə rəva bildiyi ən qorxunc abidələrdir. Onları tikmək ideyasi şəxsən Teymura məxsusdur. Deyirlər ki, onun saray şairi müdrik İdrisi bir gün ona keçmiş xalqların fatehlərinin düşmən qəsrlərinin tör-töküntülərindən istifadə edərək öz qələbələrinin abidələrini ucaldıqlarından və onların mərmər saraylarından danışıb. Bu fikir Teymurun xoşuna gəlib, fəqət o, yenilmiş yağıların saraylarının tör-töküntülərindən daha yaxşı material axtarıb. Öz şöhrətinin əbədiləşdirilməsi üçün düşmənlərinin canlı bədənlərindən istifadə etməyi qərara alıb. Hər iri yengidən sonra əsirlər dördminlik dəstələrə bölünürmüş, qandala vurularaq kvadrat şəklində torpağa uzadılmış, hər tərəfdə on nəfər olmaqla qırx-qırx üstlərinə palçıq və lehmə tökülmüş. Bu cür lehməli dördbucağın üstünə ikinci insan qatı uzadılıb palçıqlanmış; hər cərgədə qırx kişi qırx qatdan ibarət bu dördkünc qala hazır olana qədər. Sonra qalanın dörd tərəfində iri hərf-lərlə qalibin adı yazılmış və fateh yeni igidliliklər törətmək üçün yoluna davam edirmiş. Həmin qalalar bugün uçub-dağılmışdır, lakin divardakı uçuqlarda və yerdə, dörd yanda sür-sümükər gözə dəyir. Türküstan köçəriləri Teymurun öz düşmənlərindən ti-kinti materialı kimi istifadə etmək fikrinə məzəli bir tapıntı kimi yanaşırlar. Teymurun qəddarlıqları barədə hekayətlər bitib-tükənmək bilmir, dost və düşmən köçərilər onlardan iftخارla söhbət açırlar. Qəribədir, Teymur dünyanın yeganə milli qəhrəmanıdır ki, əfsanələr, insanlıq baxımından, onun haqqında bircə dənə də müsbət keyfiyyət söyləmir. İnsanı

keyfiyyətləri onda yalnız alımlar kəşf etmişlər.

Teymurun Çini fəth etdiyi sonuncu yürüşü əfsanələrlə daha çox bəzənmişdir. Bu yürüşdə o, düzün ortasında canını tapşırmış və təntənəli dəfn üçün Səmərqəndə gətirilmişdir. Çin padşahının cadugərliyi nəticəsində Teymur çöldə azmiş, onu çılpaq qız donunda doğru yoldan çıxaran Çin xəyalətləri tərəfindən məst edilərək səhra şəhəri Aşkau-Abada gəlmışdır ki, burada da indiyə qədər Çin ovsunu ilə dustaq saxlanılır.

Aşkau-Abad «Sevgi Şəhəri» deməkdir və guya Çin padşahının ovsunlu kəlamı ilə tikilərək Teymura qanlı planlarını unutdurən qənirsiz gözəllik və məftunluqla dolu bir hərəmxanadır.

Aşkau-Abad həqiqətən mövcuddur, Qızıl Suyun qonşu şəhəridir və öz adına görə əvvəller orda keçirilən «Gözəllər Bazarı»na minnətdar olmalıdır.

Teymurun Səmərqənddəki məqbərəsi nəhəng daş papirus külünə bənzər qübbə şəklində hündür bir tikilidir. Qaranlıq, sərin otağın ortasında qəbir daşı, insan boyunda, hündürlüyü ilə eni çimmə təknəsi boyda olan bir malaxit var. Səmərqəndə gələn hər kəsə bu daş tanışdır, hər bir insan onun görünüşünü və yerini bilir. Səmərqənd camaatı və bütün Türküstan üçün bu daş gerçək bir faktdır, amma Səmərqənddən o üzə bir-iki kənd aşan kimi malaxit haqqında əfsanələr başlayır.

Türküstanın bir çox məmləkətlərində danışırlar ki, malaxit torpağın üstündə oturmur, qəbrin üzərində havadan asılıdır. Mən bu əfsanəni təkzib etmək istəyib deyəndə ki gözlərimlə yerdə gördüğüm daş havadan asılı bilməz, çox aqil bir adam mənə izah etdi ki, məqbərənin divarları daşı hər tərəfdən özünnə çəkən və bu yolla onu havada neytral nöqtədə saxlayan maqnit daşdır. O vaxtdan mən əfsanələrə etiraz etməkdən özümü saxlayıram.

Teymurun məqbərəsi ilə üz-üzə qədim şəhərin müdrikləyini canına hopdurmuş və bizimlə dostlaşmış bir tacir yaşayırıdı. Bir gün mən onu yoluxdum və onun başqa bir tacirlə Türküstanın ən dəyərli idmanından, ağ xoruzların döyüşündən həzz aldığıının şahidi olmaq istədiyini gördüm. Döyüşkən ağ xoruzlar çox bahadır və yalnız mərc çox yüksək olduqda onları döyüşə buraxırlar. Bu dəfə oyuna qoşulmağa dəyərdi, çünki mərc qız kimi gözəl səkkizyaşlı bir fars oğlanına qoşulmuşdu ki, ona sahib olmaq üçün hər iki hörmətli tacir mərcələşirdilər. Xoruz döyüşü oğlanın kimə nəsib olacağını həll etməli idi. Oğlan özü demişdi ki, hansı tacirin payına düşməsi ona fərq eləmir. Qızıl Suyun qoçlarından daha döyüşkən olan ağ xoruzlar dimdikləşir, banlayır və bir-birinin gözünü çıxarmağa çalışırdılar. Bunların hamısı tacirin salonunda baş verirdi. Hər iki kələçə ipək döşəkçələrin üstündə üz-üzə oturmuşdu, ortada xoruzlar döyüşürdü, oğlan da döyüşənlərin yanında dayanmışdı, maraqla onlara baxır və hər uğurlu həmlədən sonra əllərini buduna çırıldı. Arxa planda pəncərədən dünya fatehinin məqbərəsini görmək olurdu, xoruzlarının vəziyyəti pisləşəndə tacirlər səslərini içəri salıb ora baxırdılar. Mən kənarda oturub qana qəltan olmuş xoruzların həqiqətən də qorxunc döyüşünə tamaşa edirdim. Axır ki xoruzlardan biri, ev sahibinin xoruzu hər iki gözünü itirdikdən sonra yerə sərildi. Qalib xoruz onun üstünə atıldı, dimdiyi ilə kəlləsini deşdi və qürurla banladı. Onun gövdəsi də didik-didik olmuşdu.

Göyçək sovqata sahib olan tacir oğlanı qucaqladı, uduzan həmkarına təsəlli verdi və əsl qalibi, xoruzu yada salmadan özünə hörmət göstərilməsini məsləhət gördü. Ağrılı itkisinə görə ev yiyəsinə təsəlli vermək üçün mən ayaq saxladım:

- Nə coxdur dünyada göyçək oğlanlar.

Biz bütün günü dünya fatehi, dirənib-durmuş pambıq ticarəti və uçub-tökülmüş məscidlərdən söz açdıq. Tacir getdikcə qəmlənir, kafirləri söyürdü və axırda məndən Bakıdakı qan selindən danışmağı xahiş etdi. Xahişini yerinə yetirdim, küçələrə sərilmiş cəsədlərdən, zorlanmış qadınlardan, talanmış şəhərdən danışdım. Tacir diqqətlə qulaq asdı. Birdən ayağa qalxıb arxasında getməyimi xahiş etdi. Biz evin həyətinə yollandıq, burda işlək su quyusunun yanında işlənmiş köhnə bir qılınc vardi. Tacir onu əlinə götürdü, yazıqlıqla mənə baxıb evin daş astanasında qılıncı itiləməyə başladı. Bu, hörmət əlaməti idi və qan selinin şahidi olmuş mənə yazıqlandığına dələlət edirdi. İndinin özündə də yaşıyan bu hərəkət bütün qoca Şərqiñ ən qədim adətidir.

Oğlanın mərcə qoyulması və qılıncitiləmə haqqındaki bu kiçik əhvalatı mən Türküstanın həmin maraqlı şəhərinin ruhunu oxucuya çatdırmaq üçün nəql edirəm.

Səmərqənd səhradan çox, Riveranı¹ xatırladan bağlarla əhatə olunmuşdur. Balaca, dar küçələrdə evlərin divarlarının dibindən hələ Teymur zamanında qazılmış arxlar², çaylar axır. Minlərlə bu cür xırda kanallar şəhəri doğrayıb keçir, bağlara sərinlik gətirir və Səmərqəndin hər sakininin mübtəla olduğu malyariyaya şərait yaratır.

Teymurun ərköyüň şəhəri Şərqdə epikürçülər və aqillər şəhəri kimi tanınır. Minillər ərzində Səmərqənd camaatı hər yeni fatehi qadınla, şerlə, müdrik kəlamlarla və mədhiyyələrlə tora salmağın, onu həlim bağlar şəhərinin qulu etməyin və son olaraq hə-

¹ **Rivera** – Aralıq dənizi sahilində Kan və Spesia şəhərləri arasında zolaq.

² Müəllif bu sözü orijinalda «Aryk kimi işlədir və vergüldən sonra almanca «çay» sözü ilə onun mənasını açır.

min fatehin səhra hökmranlığının qalıq-quluğu üzərində öz mədəniyyətlərinin yeni qələbəsini bayram etməyin yolunu bilir. Bircə fateh belə, bu taledən boyun qaçıra bilməmişdir, hətta Sovetlər də Səmərqənd bağlarında özlərinin ilkinliyini itirmişlər.

Harun ər-Rəşidin xəyalından çıxmayan, müxtəlif nəsillərdən olan şairlərin öz şerlərini həsr etdiyi bu şəhər indinin özündə də dəyişməz qalmışdır. O, qədim xarabaliqlar muzeyinə çevrilmedi, amma ikinci Port Səid və Bakı da olmadı, sadəcə çağdaş Avropanı ağrısız mənimseməyi, Şərqi qurban vermədən avropalaşmağı başa düşdü.

Türküstandan dəmir yolu çəkiləndə Səmərqənd tacirləri bu işin xeyrini o saat anladılar. Bununla belə, onlar lokomotivlərin fiti və vağzalla özlərinin zübarit¹ dincliklərini pozdurmaq istəmədilər, buna görə də Səmərqənd vağzalını şəhərdən ikisaatlıq məsafədə, çölün düzündə tikməyi qərara aldılar. Bu minvalla dəmir yolu qazanmış olurdun ki, onu da, əgər istəmirsənsə, heç yadına da salma. Şəhərdən vağzala çınar bağı salındı ki, onun kölgəsində də kumis içilir, təsbeh satılırdı. Bu nağılvəri şəhər üç hissəyə bölünüb. Az qala avropasayağı olan bir hissəsində idarəcilik və ticartlə məşğul olurlar. Bu, Vilhelmsstrasenin² nəfəsi duyulan sitidir³. Şəhərin ikinci hissəsində ticarəti unutmadan eyş-işrət keçirirlər. Bütün Türküstanın köçəri və tacirlərinin şəhər kübarlarına qız satmaq üçün toplaşlığı məşhur Bay Kulak küçəsi də burda yerləşir. Həmin kübarlar ipək libaslarda və çalmalarda ənbər qoxuya-qoxuya

¹ **Zübarit** - pəndəm, ləms (italyan şəhəri «Zübaris»in adından). Həmin şəhər sakinləri pəndəm, ləms, tənbəl olduqlarından bir çox Avropa dillərində həmin şəhərin adı ilə isim və sıfat işlənməkdədir.

² **Vilhelmstrase** – Berlində kayzer Vilhelmin adına küçə.

³ **Siti** – (ingiliscə Syti), şəhər.

özlerini dərtib küçələrdə veyllənir, siyaset və ədəbiyyatdan söhbət salır və müştəri gözü ilə canlı malaları seyr edirlər. Bay Kulak küçəsindəki evlər eyş-işrət yurdları deyillər (onlar bir neçə küçə o üzdə yerləşirlər), əksinə, sənə yüksək səviyyədə qulluq göstərilən, qəhvə içdiyin, qəlyan çəkdiyin və gələcək kənizlərinə heyranlıqla baxdığın nümayiş otaqlarıdır.

Qul alveri rəsmən yasaqdır, ona görə də belə göstərgəni nökər və qaravaşların iş birjası adlanırıllar ki, bu da əslində heç nəyi dəyişdirmir, zira satıcılar əksər halda canlı malın ataları, yaxud qardaşları olur. Yasaqlansa da, kəniz alveri müqəddəsləşdirilmiş bir ənənədir. Çünkü hər köçəri ata öz qızını satmağa təbbi bir haqq kimi baxır. Kənizlər də çox az hallarda azadlığın həsrətini çəkirlər, çünkü Avropanı azad xidmətçilərə baxanda tutarlı şərqli evində onlarla daha yaxşı davranışırlar. Şərq baxışına görə sahib əslində öz quluna/kənizinə görə Allah və insanlıq sırasında cavabdehdir, məsələn, qulun/kəninizin etdiyi borclar üçün o, məsuliyyətlidir, qulun/kəninizin hərəkəti üçün məhkəmə açısından o, cavabdehlik daşıyır və qul/kəniz ailə quracağı təqdirdə sahib öz varidatına münasib ona pay, yaxud cehiz verməyə borcludur. Qul/kəniz evin bir uşağı sayılır ki, onu da qoruyub himayə etməlisən. Yad qulun/kənizin xətrinə dəyilirsə, bu, sahibin təhqiri hesab olunur. Qulun/kənizin sahibi belə təhqirə ən azı öz şəxsiyyətinin təhqir olunması kimi yanaşır. Sayılmayan azad bir insan olmaqdansa, karlı bir ağanın qulu/kənizi olmaq Şərqdə sosial və maddi baxımdan daha xoşdur.

Quldarlığın tamamilə qaldırıldığı məkanlarda onun yerinə ağa ilə ömürlük nökər arasındaki münasibət keçir ki, bu da qədim münasibətlərlə tam üstüştə düşür. Hər halda ağa özünün subay kənizlərinin

hər birinə sahib olmaq hüququna malikdir. Fəqət çox vaxt ağa baş yoldaşı ilə kəbinli arvadı kimi rəftar edir. Hətta kənizdən uşaq doğulursa, kəniz sonsuz kəbinli arvadlardan üstün tutulur və uşaq varislik hüququ qazanır. Onların uşaqları qanuni sayılırlar və atanın tituluna, varidatına varisdirlər, hətta qanuni kəbindən doğulan kiçik uşaqlar onların sözündən çıxa bilməzlər. Deməli, təəccübülu deyil ki, başlıca olaraq kəniz satan insanlar kimi yanaşılan köçərilər qul/kəniz alverinin qadağasına qarşı anlaqsız və düşmən münasibət bəsləyirlər.

Buna baxmayaraq qızlar küçəsi Bay Kulak yenə də bədnamlığı ilə tanınır, çünki Səmərqəndin eyş-işrət məhəlləsi həmin küçənin qurtaracağından başlayır, burda rəqs edir, mahnı oxuyur, oyunlar oynayır və eyş-işrət evlərinin ağıllı banilərinin, qədim sultanların ölümsüz nümunəsi ilə sevirlər.

Teymurun şəhərində iki eyş-işrət məhəlləsi var. Biri avropalılar, digəri isə yerlilər üçün. Avropalılar üçün olan evlərə sərxoş əsgərlər, dəmir yolu işçiləri və səyyahlar gəlirlər. Orda çirk, araq, tütün iyindən baş düşür; qadınlar avropasayağı geyinirlər və başlıca olaraq erməni və ruslardır. Şərqlilər üçün olan eyş-işrət evləri ya qadınların qiyməti siyahida göstərilən, özlərinin görükədə (vitrində) çılpaq oturduğu fahişəxanalardır, ya da, bunu çəkinmədən söyləmək olar, mədəniyyət ocaqlarıdır ki, burda da şəhərin nisbətən kasib sakinlərinə xacələri, müğənniləri, rəqqassələri və mərmər fəvvərələri olan şəxsi hərəmxana xülyası təlqin olunur. Küçələrdə, evlərin qabağında cır-cındır içində nəzir yığan dərvişlər, sağa-sola vurnuxan şairlər, mədrəsədən sonra macara axtaran tələbələr, məzhəkəçilər, bir sözlə, «Minbir Gecə»dəki Şəhrizadın fantaziyasını əxz etmiş bütün insanlar gəzişirlər. Küçələr tramvay vaqonunun içi kimi dar-darankeşdir və burdan bircə dəvə keçəndə

şairlər və üləmalar eyş-işrət evlərinin alaqapıları ağızına çəkilib səhra gəmisinə yol verməli olurlar. Özünün bazarı, qul yarmarkası, oğlan rəqsləri və eyş-işrət yurdları ilə şəhərin bu hissəsinə başdan-başa əsl Şərinqin qoxusu hopmuşdur; məscidlər, məqbərələr və mədrəsələrlə elə zəngin ki, Səmərqəndin üçüncü hissəsini, Qahirədəki məşhur Əl-Əzharla yanışı Şərqedə islamın mənəvi həyatının mərkəzi kimi tanınan Universitet Məhəlləsini görməmiş olsaydım, mən ona dünyanın şərq ləkəsi deyərdim.

Səmərqənd universiteti yüzillər öncə tikilmiş bir sıra qədim binalardan ibarətdir. Həmin binaların bir hissəsi indi qismən dağılmışdır, ancaq onlarda dərs keçilir. İslam universitetində dərs, ümumiyyətlə təlim Avropa universitetlərindəkindən xeyli fərqlidir. Məsələn, universitetlərin professorları əməkhaqqı almırlar, kasibdirlər və biliklərindən şəxsi varlanma üçün istifadə etməyə ixtiyarları yoxdur. Onların çoxu sədəqə ilə dolanır, buna baxmayaraq bütün ölkədə görünməmiş bir hörmətə malikdirlər. Onların hökmü və sözü Şərqedə hər hansı bir valinin hökmündən və sözündən yüksəkdir, hətta hökmdarı taxtdan salmaq üçün universitet senatının qərarı yetərlidir. Universitetdə insanı varlandırma bilən elmlər tədris olunmur.

«Bilik varlanmağa yönəlməməlidir».

Bir şərq kəlamı belə deyir. Təlim özü ən azı on-oniki il sürür ki, bunu da çoxusu zamanca qısa sayır və o, ilahiyyət, qrammatika, ritorika, astronomiya, tarix, riyaziyyat, mətnşünaslıq, ədəbiyyat tarixi, poetika, hüquq, coğrafiya və metafizika ilə yanşı, təbii ki, dini məsələlərin hamısını əhatə edir. İçərilərindən bəzisi bütün ömrünü universitetdə keçirən tələbələr Şərinqin ən yazılı adamları kimi tanınırlar. Səhər tezdən şər qarışana qədər onlar hansısa əsəri ucadan zikr edə-edə mədrəsənin həyətindən tərpən-

mirlər. Bazarda, yaxud eyş-işrət evlərinin qarşısında heç kəsin onlardan əsirgəmədiyi sədəqəni toplamaq üçün gündüzlər yalnız qısa bir zamana binanı tərk edirlər. İctimai bir vəzifə tutmaq, yaxud mirzəlik etmək üçün hər birinin yetərincə savadı olan bu tələbələr elm fədailəri sayılırlar və hər bir ata öz qızını gələcəyin aliminə ərə verməkdən sevinc duyur. Yalnız axşamlar bu tələbələr özlərinin avropalı həmkarlarına bənzəməyə başlayırlar. Bütün Səmər-qənddə şən nəğmələr oxumağı, küçələrdə yenilməz bir vüqarla gəzməyi, qəhvəxanalarda ən şərəfli yerdə oturub qəhvə içməyi onlar kimi heç kim bacarmır. Bu tələbələrin gələcəyi maddi baxımdan çox acınacaqlıdır, çünkü onlar, deyildiyi kimi, öz biliklərindən maddi mənfəət götürməyi yaxına qoymurlar. Bu, əcnəbilərin, yaxud tacir və şairlərin peşəsidir. Yalnız çox nadir hallarda həmin tələbələr bu və ya digər qazi¹, hakim olur ki, onun da çıxardığı hökm heç vaxt təftiş edilə bilməz. Əksəriyyəti isə öz ömrünü zikrlə, yaxud üləma və fəxri dilənci kimi keçirir. Əksərən də hansısa adlı-sanlı dərvish ordeninin üzvləri, yaxud ali məktəblərin professorları olurlar. Nə olsalar da, onlar Şərqiñ ən hörmətli silki, bəylərdən, yaxud ən zəngin tacirlərdən də çox-çox izzətli insanları sayılırlar. Bu alımlər heç yerde jurnalistik etmirlər, çünkü həmin peşə ilə öz fikirlərini ictimaiyyətə çox asanlıqla və tezliklə aşılıaya bilərlər. Fəaliyyətlərində və yaşayış tərzlərində savadsızlardan və diləncilərdən heç nə ilə seçilməsələr də, bu diləncilərin hökmü və hörməti yerə-göyə siğmazdır. Yalnız öz adlarının yanında onlar bir hafiz² titulu daşıyırlar ki, bu da təqribən Avropanın doktoruna uyğun gəlir. Kəmiyyət baxımdan onların biliyi xeyli

¹ Bu sözü müəllif orijinalda «**Kaadi**» şəklində işlədir yanında almanca «**hakim**» sözünü verir.

² Müəllif bu sözü orijinalda «**Hafis**» formasında işlədir.

əhatəlidir, məsələn, alimliklərinin ilkin mərhələsinə Quranı əzbər bilmələri aiddir. Belə bir hafızın Müqəddəs Kitabı ara vermədən iyirmidörd saatə əzbərdən söyləyib başa çıxmasını mən öz gözlərimlə görmüşəm. Bu üləmaların təsirlərinin necə böyük olması başqa şeylərlə yanaşı ondan görünür ki, onlar İran şahının istənilən qərarını keçərsiz saya, xalqı vergi zülmündən azad edə və istənilən ticarəti aylalla tacirlərə yasaqlaya bilər. Öz qüdrətlərindən onlar həmişə siyasi məqsədlər üçün yarınırlar və ən qorxunc kəlamları olan «Bu, islamın ziddinədir» cümələsi istənilən şərq iqtidarı üçün daimi bir təhlükə yaradır.

Onların alimliyinin özümlü bir qanadı da metafizika və mistikadır, yaxud daha dürüst deyilsə, bəzi məqamlarda kabbalani xatırladan cinlər və ruhlar haqqında təlimdir. Bu elmin köməyi ilə onlar insanlar arasında bədbəxtlik və xoşbəxtliyi yaymaq, möcüzələr törətmək üçün ruhları çağırı bilirlər. Həmin bacarıqlarından istifadə etmək hər halda onlara qadağandır. Ruhlar üzərində hökm əslində Allahın mahiyyətinin daha dərindən qavranılması mərhələsinə xidmət etməlidir. Öz biliyini bu cür profan məqsədlər üçün işlətməyə cürət edən kəs özünün hörmət və ləyaqətini itirir, çıxarı edilir və ona şeytan nökəri adı verilir. Mədrəsəyə gedib bu tələbələrin sırasına göz gəzdirmək əvəzsiz bir mənzərədir. Onlar dünyada hər şeyi unudaraq bellərini büküb dinə inanılmaz fanatik bir vurğunluqla müəllimlərinin qarşısında oturlar. Bu tələbələrdən xüsusi bir sənifdə gələcəyin şairləri oxuyurlar, amma mən onların haqqında ayrı məqamda söz açmaq istərdim. Səmərqənd universiteti Teymurun məqbərəsi ilə yanaşı şəhərin ən iri görəməli yeridir, arxitektura baxımından bu mədrəsələrin əksəriyyəti şərq tikinti sənətinin parlaq nümunələri, qədim mədəniyyətin

unudulmaz abidələridir.

Hiyləli, nəcib, pak əmir şəhəri Səmərqənd yolu muzun üstündəki etaplardan biri idi. Biz orda xeyli qaldıq, çünkü bü şəhər soyumuzun ilkin vətənidir. Hələ şəhərin sınırlarında bizi əmilərim, əmioğullarım və təsnifəgəlməz qohumluq dərəcələrindən olan qohumlarım qarşılıdı. İndiyə qədər bircə kərə də üzlərini görmədiyim və varlıqları barədə dumansı təsəvvürə malik olduğum bu qohumlar bizi elə bir qonaqsevərliklə qarşılıdlar ki, o, bu gözəl adətin indiyəqədərki bütün anlayışlarını kölgədə buraxdı. Səmərqənddə özlərini qohumlarım sırasında sayan və bu qohumluğu hədiyyə, qonaqlıq və buna bənzər şeylərlə sübuta yetirmək üçün dəridən-qabıqdan çıxan yüzəlli yaxın adam vardi. Sevincləri bir də ona görə yerə-göyə sığmirdi ki, tayfanın rəsmi başçısı atam idi. O, sonuncu kərə Səmərqənddə otuz il öncə olmuşdu və indi qohumlar görüşmək, bu arada doğulan, yaxud evlənən tayfa üzvlərini ona təqdim etmək üçün hər yandan axışib gəlirdilər.

Səmərqənddə tayfamız tərəfindən qarşılanmağımız hər oğulun duruş gətirə bilməyəcəyi bir izzət idi. Əmilərimdən birinin ucu-bucağı görünməyən evində verilən böyük qonaqlıq üç gün dalbadal keçirildi və həmin qonaqlıqda yüzəlli qohumun hamısı bir-bir özlərinin sur diləklərini bildirdilər. Mən evin baş odasında, tayfa ağsaqqallarının əhatəsində atam-la yanaşı oturmuşdım. Qohumlar arvad-uşaqları ilə bir-bir gəlib qarşımızda baş əyir, yanaqlarımızdan öpürdülər və, təbii ki, öpüşlərin əvəzi qaytarılırdı. Kişi cinsindən olan qohumların hamısı öpülüb qurtarandan sonra otaqda bir dəstə çadrasız, qumral qız peyda oldu ki, onları da bizə əmi-, bibiqızları , əmioğulların qızları kimi təqdim etdilər. Onlar yalnız atamı salamladılar, mən ayağa qalxıb hər biri ilə ağız-ağıza öpüşənə qədər – bunu onlar çox mehri-

banlıqla qarşılıdılar – hürkək-hürkək otaqda donub qaldılar. Bu, necə deyərlər, rəsmi təqdimat idi, bundan sonra əsl məclis başladı. O, nitqlərdən, yeməkdən, qarşılıqlı hekayətlərdən və qohumluq bağlarının dünyada hər şeydən daha sıx olması barədə söyləmlərdən ibarət idi. Mən öz fəxri yerimi tərk edib qumral əmiqizlərin yanına getdim, onlar da biryerə yığışış maraqla məni süzdülər. Qızların, demək olar, hamısı göyçək idi və bu, qəlbimi qürur hissi ilə doldurdu. Mən onlarla güc-bəla söhbət edə bilirdim, çünkü danışdıqları Səmərqənd dialektini pis anlayırdım. Hamısı mənə qardaş deyir və mənimlə söhbətdə bir qınnaq utancaqlıq göstərmirdilər. Hamısı çadranı atmışdı və qarşısında yastıq üstündə bəzəkli başmaqlarda, salaq şalvarlarda və xırda ipək arxalıqlarda oturmuşdular. Onların hər biri məni əyləndirməyə çalışırdı, kefimi soruşub deyirdi ki, ağrımıram ki, yaxud mən çoxmu adam öldürmişəm və nəhayət onlardan, qohumlarımdan razıyammi.

Onların kamil qanacağına məftun oldum, bu öz ifadəsini onda tapırdı ki, dialektlərində çoxlu səhv-lərə yol verdiyimə görə mənimlə söhbətdə səlis dil-ləri ilə məni pərt etməmək üçün etdiyim səhvlerin hamısını təkrarlayırdılar. Əminəm ki, Avropanın heç bir yerində mənim qumral əmiqizlərim kimi bu cür gənc, qanacaqlı xanımlar tapa bilməzsən. Çoxunun hələ onsəkkiz yaşı tam deyildi və heç vaxt Səmərqənddən qırğaç çıxmamışdılar, lakin dünyada baş verən hər şey – inqilab, müharibə, hətta sərkərdələr – barədə, mənim canlı heyrətimə baxmayaraq, çox dəqiq məlumatları vardi. Hamısı almanlara dost münasibəti bəsləyirdi, ümumiyyətlə ona görə ki, şəhərdə alman əsirləri vardı və onlardan bir neçəsi islama keçmiş, qorxmadan özlərinə sünnet etdirmiş və qumral qızlarla evlənmişdilər.

Sünnet olunduqlarına görə hamının sevimlisinə

çevrilmiş bu insanları mən özüm görmüşəm. Mən əmiqizların arasında oturub görünməmiş miqdarda şirniyyat yeyəndə, müharibə və sülh barədə söhbət edəndə ağlıma gəldi soruşam ki, əmiqizlərim oxuyub-yaza bilirlərmi. Məlum oldu ki, onlar təkcə oxuyub-yazmayı bacarmırlar, hətta ədəbiyyat, musiqi və din məsələlərini gözəl bilirlər. Təkcə Şərqdə qızın nəyi bilməli olduğunu bilmirdilər, həm də qadın cazibədarlığının incəliklərinə bələd idilər, yalnız Avropa dillərinin heç birindən xəbərləri yox idi.

- Musiqi və ədəbiyyatdan başqa daha nələri öyrənmisiniz? - soruşdum.

Qonuryanaq qızlar mehribanlıqla mənə baxıb qızarmadan, sakit və vüqarla cavab verdilər:

- Bundan savayı biz başlıca olaraq sevginin nə olduğunu öyrənmişik.

Bununla onlar Şərqiin «ars amandi»¹ini, kübar evdən olan qızın kiçik yaşılarından başa salındığı və qızların bununla öyündüyü sevginin incəliklərini nəzərdə tuturdular. Əsl sevgi tərbiyəsi kəndli qızı ilə özünü qiymətləndirməyi bacaran kübar qız arasındakı başlıca fərqdir. Ona görə də Şərqdə sadə bir qızla evlənmiş bəy haqqında heyrətlə danışırlar, deyirlər ki, o, sevginin incəliklərdən başı çıxmayan savadsız bir qız alıb. Amma Səmərqənddəki əmiqizlərinin valideynləri yaxşı tərbiyəni dəyərləndirirdilər, özlərinin yetkin tərbiyələrini dərk edən qızların qara gözlərindən aydın oxunan öyünc də burdan gəlirdi.

Səmərqənd əsl şərq şəhəridir ki, burda da hər kəs ona aid olanları öyrənir və yararsız bilgidən boyun qaçırır. Tələbə ruhları çağırmağı, tacir qul alverini, döyüşçü insan öldürməyi, qonuryanaq qızlar şəri, musiqini və sevginin incəliyini.

¹ **Ars amandi** – sevgi incəliyi (qədim Roma şairi Ovitin əsərinin adından).

Şəhərin hər üç məhəlləsinin nağılvəri yaşayışından həzz alaraq biz həftələrlə Səmərqənddə qaldıq, Türküstanda durmadan artan kütləvi çaxnaşma bizi İrana yollanmağa məcbur edənə qədər. Düşmənlər hər tərəfdən şəhərə yaxınlaşırıdı. Hətta Buxara əmiri və Xiva xanı da onlarla bacarmırdı. Köçərilər quldurlara, quldurlar özlərinin keçmiş xasiyyətini tərgitmək istəməyən dövlət xadimlərinə çevrilirdilər. Səhralar şəhərləri fəthlə hədələyirdi, Türküstan tarixinin əbədi çərxi bir daha təkrarlanırdı. Səhra qızıl ulduzun istismarı altında inləyirdi. Bu elə indi də davam edir; köçərilər, indiki adları ilə deyilsə, basmaçılardır inqilab firtinasından oyanaraq şəhərə basqı yapmaqdan əl çəkməmişlər. Şəhərlərdə bolşeviklər aqalıq etdiklərindən həmin basmaçılara antikommunistlər deyirlər. Onlar isə, olsa-olsa, köçərilərdir.

Biz çaxnaşmalardan baş götürüb qaçıq, onun ləzzətini yetərincə dadmışdıq və bizə cənnət kimi görünən İranın sərhədlərinə ən qısa yolu aradıq. Amma ona qədər mən hələ Buxaranın boz barılarını, saraylarını, taxt-tac uğrunda əsim-əsim əsən əlahəzrət əmiri, məşhur «Canılər Qalası»nı və Buxara-dan qıraqdakı dillər əzbəri ac stepi də öz gözlərimlə gördüm.

BUXARA

Berlin, Adlon hotelində bal. Divara söykənib dayanmışam və zalın ortasında cazla fokstrotun yarışına baxıram. Qarşısında arxası mənə doğru, paltarı kürəyinin ortasına qədər yarıq gənc bir qadın dayanıb. Kürək çox gözəldir, klassik cizgilər, dərinin tutqun rəngi, amma nəzərə çarpacaq dərəcədə də tutqun yox... Sifətini görə bilmədiyim qadın rəfiqəsi ilə söhbət edir. Biraz yaxınlaşırıam, klassik cizgilərin sahibəsinin aşkar qaynar söhbətinə sırtlıq bir maraqla qulaq vermək istəyirəm.

Cazın səs-küyünə baxmayaraq söhbəti dinləyə bilmək üçün, axır ki, yetərincə yaxına gəlmişəm. Əvvəlcə bir kəlmə də başa düşmürəm, daha çox qu-laqlarımı inanmırıam. Ola bilməz axı! Sonra qulağım dilin, Berlindəki Adlon hotelində sənətkarlar balında eşitdiyim gözlənilməz dilin yarı unudulmuş səslənişinə alışır. Gənc qadın Buxara ləhcəsində danışır, özü də adı Buxara ləhcəsində yox, əmirin, bəylərin, əyanların və hərəmxananın seçmə saray ləhcəsində. Berlində Buxaranın saray ləhcəsi, bu məni dinc buraxmir, indi beynimi işə salıb həm də söhbəti başa düşməyə çalışıram. Və bu mənə tezliklə müyəssər olur, çünkü qadın ucadan və səlis danışır, belə əsaslandırılmış bir inamlı ki, Adlon hotelində yəqin heç kəs onu dinşəyə bilməz. Amma onun dedikləri qulağın eşitmədiyi şeylər idi, bunları hətta Viktor Marqörıt¹ də romanlarının qadın qəhrəmanlarının dili ilə söyləməmişdir. Yanlarından ötən hər kişini əməllicə-başlıca, rahatca çılpaqlayıb yatağa uzadır, ikrahla səciyyələndirir, yenidən geyindirib çölə ötürürdülər.

¹ **Viktor Marqörıt** (1866-1942), fransız yazarı, xalqların yaxınlaşması və qadın emansipasiyası mövzusunda çoxsaylı roman müəllifi.

İrişə-irişə ötüb-keçən şışman bank direktoru xacə ləyaqətinə qaldırılır, fraklı və monokllu nəcib bir gənc fars əyləncə oğlanının səviyyəsinə endirilir. Birdən qadın yana çevrilir, gözəl, qumral bir sifət, iri, qara gözlər görürəm və qaytan dodaqlardan qopan bu sucsuz cümləni eşidirəm:

- Bu yanımızdakı da əmimin məşuquna oxşayır.

Cümlə açıq-aşkar mənə yönəldiyinə görə qadına yaxınlaşırıram və ehtiyatında olan ən yaxşı Buxara ləhcəsində deyirəm:

- Düzünə qalsa, mən əminizin məşuqu deyiləm.

- Sonra baş endirib sadəcə sözümə davam edirəm. - Kübar Buxara xanımları haçandan çadrasız gəzib-dolaşırlar?

Sözlərimin təsiri gözləniləndiyi kimi oldu. Qəfil bir qışqırtı, rəfiqəsi qaçıb uzaqlaşır, amma mən digər xanımın əlindən yapışb onun sonsuz pərtliyindən həzz alıram.

- Qəti Sizi nəzərdə tutmurdum, - axır ki, piçıldayırl, sifətimdə o qədər də ciddilik görmədiyindən cəhəenglərinə təbəssüm qonur və boynunu büküb deyir. - Lütfən, nəcib qardaş, atama heç nə deməyin, lütfən. - Həvəslə razılaşırıram, özümü təqdim edib öyrənirəm ki, gənc qadının adı xanım P.dir və Buxaranın əlahəzrət emirinin irsi maliyyə nazirinin qızıdır. - Biz qohumuq, - xanım dillənir.

- Necə?

- Tanıdığım adamların çoxu mənimlə qohumdur.

Uzun geneoloji bir izahat başlandı, öyrəndim ki, P. soyunun bəyləri əsrlərdən bəri V. bəylərinin nəsslə ilə ailə qururlar, V. bəyləri də mənim səmərqəndli qumral əmiqizlərimla nigah qohumluğuna malikdirlər. Yeni təpişən əmioğlu kimi indi də qız məni atasının masasına aparır, kişi çəkinmədən böyük zəlin tən ortasında məni qucaqlayıb öpür və deyir ki, dörd arvadı, səkkiz oğlu, üç qızı və ondörd qohumu

ilə bir neçə gün qabaq Berlinə gəlmışdır. Xüsusi bir fəxrlə kiçik qızından söz salır - bu məni əmisinin məşuqu kimi səciyyələndirən qızdır -, çünkü o, kişinən fikrincə daha çox avropalaşmışdır və üç ildir çadra örtmür.

Yaxından ünsiyət bağladığım emansipasiyalasmış qız ertəsi gün mənə zəng vurub axşam onlara getməyimi xahiş edir. «Xacə deyiləm və, deməli, hərəmxanaya buraxıla bilmərəm» cavabımı belə bir deyimlə təkzib etdi ki, birincisi, mən onun əmioğlu-suyam, ikincisi də o emansipasiyalasıb.

Beləliklə mən axşam üstü buxaralı qohumlarımın məskunlaşduğu Dalem villasına yollandım, hər halda əmin də deyildim ki, məni həqiqətən içəri buraxarlar. Bu ilk qonaqlığı – sonrakılar belə həyəcanlı olmadı – mən ömrümdə unutmayacam.

Qapını üzümə buxaralı bir xidmətçi açdı, məni qəbul otağına aparıb bildirdi:

- Bəy indicə gəlir.

Amma mən əlimi yelləyib dedim:

- Mən Tamara xanımla görüşməliyəm.

Bu, yəqin çox gözlənilməz səsləndi, çünkü hərəmxana xanımına qonaq gəlmək olmaz. Qulluqçunun rəngi qaçıdı, ağlını itirmiş adamlar kimi mənə baxdı və səndələyə-səndələyə gözdən itdi. Səbrimi basıb onbeş dəqiqə gözlədim. Sonra qapı açıldı və astanada çadraya bürünmiş bir qadın göründü, aşkarca yaşılı adama oxşayırıdı, kəlmə kəsmədən bir müddət məni süzdü və sonra vəhşi bir qıyya ilə qaçıb aradan çıxdı. İkinci qapı tərpəndi və mən bir neçə şəvə gözlərin məni süzdüyünü gördüm. Axır ki, xanım gəldi, məni xeyli gözlətdiyinə görə üzr istəyib dedi ki, hərəmxana çaxnaşma içindədir. Yaşlı qadınlardan birinin hətta ürəyi gedib, ona görə də əvvəlcə onu özünə gətiriblər.

Oturub çay içdik. Qapı vaxtdan-vaxta açılır və

hansısa çadralı fiqurlar qorxa-qorxa lazım olan uzaq-liqdan mənə baxırdılar. Hiss edirdim ki, bunların hamısı xanımın «emansipasiyasının» nümayişidir, amma özümü elə aparırdım ki, guya heç nəyi sezmirəm. Biz xanımın indiyəqədərki ömrünü və mənim vur-tut üç narahat günümü keçirdiyimiz Buxaradan danışırdıq. Mən Buxarada ölkənin indiyə qədər şahidi olmadığı ən pis zamanda, Əmirin taxtdan salınmasından və respublikanın elan edilməsindən azca qabaq olmuşdum. O vaxt xanım da Buxarada idi, amma taleyinə boyun əyib çadrada, hərəmxana xacələrinin himayəsində otururdu. Söhbətimiz, güman ki, dörd arvadının təkidi ilə otağa daxil olan və mənim yoluxmamı guya adı hal kimi qarşılıyan bəyin gəlişi ilə kəsildi. Buxarada olduğumuz zaman ona baş çəkmiş atamı kişi yaxşı tanıyırdı və hətta mənim arıqlığımı xatırladığını da söylədi. Əmin olandan sonra ki qızını elə indicə zorlamaq niyyətində deyiləm, otağı tərk edib məni Allahın və qızının öhdəsinə buraxdı. Onun gedişi ilə yan otaqdakı piçiltilar da çəkildi. Biz tək qaldıq. Mən onsekkizyaşlı qızın həyəcanlı qara gözlərinə baxdım, onun hələ kəsilməmiş şəvə saçlarını sığalladım və dilindən axıb gələn Buxara şerlərini dinlədim. Əmirin məmləkəti gözlərim önündə canlandı. Oxucuya da elə bu məmləkət-dən danışmaq istəyirəm.

Türküstanın müstəqil dövlətlərinin ən böyüyü olan padşahlar səltənəti Buxaranın vüqarı, tərəqqisi və şöhrəti yanında Almanıyanın fürstentumları¹ və Hindistan mahacaraları², İranın tovuzqusu taxt-tacı, Afrikanın sarayları heç nədir. Bütün Şərqə yayılmış qədim nəğmələr Buxaranı «dünya fatehinə layiq yeganə şəhər» kimi tərənnüm edir. «Əgər hansıa pad-

¹ Fürstentum – almanca knyazlıq.

² Mahacara – Hindistanda knyaz, bəy titulu; knyazlıq, bəylərbəyilik.

şah Buxarani tərk edirsə, adamın həmin padşaha yazığı gəlir», fars şairlərindən biri belə demişdir o mənada ki, Buxaraya az önəm verib onu tərk edə bilən padşah ruhən aşkarca naqisdir və ona yazıqlanmaq lazımdır. Son dövrə, yəni 1919-cu ilə qədər Buxara taxtında Çingiz Xanın öz ölkəsini əsl patriarxal ciddilik və vüqarla idarə etməyi bacaran törəmələrin-dən biri əyləşirdi. Əmirin patriarxal idarəcilik üsulu-nun timsali bugünkü özündə də maraqlıdır.

Malını Səmərqəndə gətirmək istəyən bir İran taciri Xivada yerli hökmdar tərəfindən, demək olar, qarət edilir. Xiva padşahlar səltənətindən çox da uzaq olmayan müstəqil bir dövlətdir. Bu hadisədən sonra tacir Buxaraya yollanır, əmirin hüzuruna yetişib deyir:

- Hökmdar, Xiva xanı mənə zülm edib, sənin köməyinə sığınırıam, əlimdən ayrı heç nə gəlmir.

- Mən sənin hökmdarın deyiləm, - əmir cavab verir, - sənin hökmdarın İran şahıdır, Xiva xanı da mənim təbəəm deyil, müstəqil bəydir ki, mən də ona əmr edə bilmərəm. Allah şahidimdir ki, sənə kömək etməyi bacarmaram.

Bu vaxt tacir təzim edib dillənir:

- Ya hökmdar, qocalıb dünyamı dəyişəndə Allah dərgahına qovuşacam. Rəblər Rəbi məndən soruşa-caq: «Tacir, yer üzündə həyatın necə keçdi?» Onda deyəcəm: «Allahım, Xiva xanı güclü hökmdar idi, minlərlə əsgər saxlayırdı, yaraqlı, cəsur; onun sarayları, qızılı və qadınlarıvardı və mənə haqsızlıq etdi. Buxara əmirinə Sən onminlərlə əsgər və tü-kənməz sərvət verdin, lakin o da ədalət göstərmək istəmədi» Onda Allah qəmlənəcək.

Lətifə kimi səslənən bu əhvalat həqiqətən yaxın keçmişdə baş verib və şərq üsul-idarəsinin nümunəsi sayila bilər. Bu idarəcilik sənətinin də özünün kölgəli tərəfi var. Məsələn, ildə bir dəfə Buxarada

çox qəribə üsulla açıq edam keçirilir. Məhkumlar hansısa bayram münasibətilə edamların təşkil olunduğu əmir sarayının həyətində cəm edilirdi. Namazdan və yeyib-içmədən sonra əmir alçaq artırmada peyda olub hüzurunda cərgə ilə diz çökən məhkumlari salamlayırdı. Məhkumların sayı istənilən çoxluqda olmayanda mərasim təxirə salınırdı və, güman ki, tezliklə bir neçə adam da ölümə məhkum edilirdi. Əmir və əyanları caniləri yetərincə gözdən keçirdikdən sonra o, edamı başlamaq əmrini verirdi. Bu da aşağıdakı kimi olurdu.

Məhbuslar zəncirə vurulub üzləri əmirə doğru yerdən əyləşirdilər, cəllad arxadın uzun cərgənin sağ ucundakı adama yaxınlaşırıdı, iki barmağını yuxarıdan onun burun pərələrinə keçirir, başını arxaya dartır və baş bədəndən qopana qədər enli bir xəncərlə asta-asta onun boğazını kəsirdi. Sonra sıra hadisəni bu arada maraqla izləyən növbəti məhkuma çatırdı. Bu edam saray əyanlarının və əmirin hamı tərəfindən qəbul olunan məzələnməsi idi. Yalnız çox nadir hallarda elə olurdu ki, edamdan qabaq əmir ağ çalmasını başından çıxarırdı, nişanə kimi ki məhkumların hamısını əfv edir. Əgər bu baş verirdi-sə, yalnız bura qonaq kimi gəlmış avropalı cənablarla və bəyzadələrə əmirin dözümlülüyünü göstərmək üçün edilirdi.

Edamin bu növü haçansa bir avropalının, dərviş libası geyib tədqiqat amacı ilə Türküstani dolasaraq sonda Buxaraya gələn və burda həqiqi dərvişlə göründüyüünə tam əminlik qazanmış əmir tərəfindən qəbul edilən məşhur vyanalı professor Vamberinin də başına gəlmişdi. İnsanın malik olduğu keyfiyyətlər içində əmir yalnız yüksək xəttatlıq sənətini daha çox dəyərləndirirdi, odur ki, uzaq ölkələrdən gəlmiş alim-dərviş Vamberidən o, bir Quran ayəsinin üzünü köçürməyi xahiş edir və qonağın yazısını görən

kimi bunu öz şəxsiyyətinin təhqiri kimi qarşılıyıb alimin boynunu vurmağı əmr edir. Vamberi də əmirin hüzurunda diz çöküb bugün də Buxarada dillər əzbəri olan bir fars şerini oxuyur. Tərcümədə şerin məzmunu belədir:

«Ya məhbub, suçlarımın Xəzərdən böyük olduğunu mən də bilirəm. Amma sənin mərhəmətinin müqabilində o, tükdən də nazikdir. Ya məhbub, sənin hökmün hüdudsuzdur və yalnız sən mənim əməllərimin ən pisini adiləşdirməyə qadırsən».

Əmir mütəəssir olub bu aqil insanı əfv edir.

Amma Buxarada edamın başqa, nisbətən yumşaq növü də var ki, bu da, təbii, caniyə çox nadir hallarda tətbiq olunur. Köhnə Buxaranın tən ortasında, bazarın yanında «Canilər Qalası» deyilən, islam arxitekturunun möcüzəsi sayılan Qəlyan Minarə ucalır. Qala özünün ucalığı, divarlarını bəzəyən ərəb naxışları və oymaları ilə diqqəti cəlb edir. Həmin qalanın damında, böyük bir qübbənin altında ölümə məhkumları yiğib qandallarını açır və burda qoyub gedirdilər. Yuxarıda acıdan ölmək, yaxud özlərini o hündürlükdən bazar meydanına atmaq onların öz əlindəydi ki, bu sonuncunu da yenilik acı olan kütlə həmişə ümidi lə gözləyirdi. «Canilər Qalası» barədə xeyli əfsanə yaranmışdır ki, onlardan da biri dillər əzbəridir.

Həmin əfsanə əmirin qızının adı bir şairə vurulmasından söz açır. Əmir qızında sevgi oyatlığına görə şair ölüm cəzasına məhkum edilir və «Canilər Qalası»na gətirilir. Şairə vurulmuş xanım günlərlə qalanın yanında əyləşib həsrətlə yuxarı boylanırmış. Xanım gözəl, incə və xırda ayaqlarına görə dillərdə gəzirmiş. Gecə heç kəs onu görməyəndə qız çadrasını və başmaqlarını çıxarıb zərif ərəb naxışlarından yapışır, ayaqlarını bəzəkli ərəb hərflərinin arasına qoyur və qalaya dırmaşmağa başlayır. Onun ayaqları

elə xırda imiş ki, ən incə oymalardan pillələr kimi istifadə edə bilir və beləcə sevgilisinin yanına qalxıb onunla birlikdə ölümünü gözləyir.

Əfsanə əmirin öz qızını əfv edib-etməməsi, xanımın həqiqətən ölüb-ölməməsi, yaxud onun bəlkə də sevgilisi ilə küsüşüb-küsüşməməsi və yenidən enməsi barədə heç nə demir. Ancaq xanımın «Cani-lər Qalası»na dırmaşan incə ayaqları barədəki əfsanə buxaralı şairlərin hər məqamda iqtibas gətirdikləri sevimli mövzu olmuşdur. Mən hətta şerlər dilləmişəm ki, orda Leninin ürəyi həmin ayaqların incəliyi ilə müqayisə edilir.

Biz ordan çıxandan sonra taxtdan salınmış və Əf-qanistana qaçmış son Buxara əmiri ona rus ordusunun generalı adını vermiş çarın ömürlük dostu idi. Rus generalı sanı ilə əmir, deyəsən, daha çox fəxr edirdi, nəinki öz tacı və Çingiz Xanın törəməsi olduğu ilə.

Yalnız Buxarada, dar saray çərçivəsində hərdən Rusiya barəsindəki gerçək düşüncələrini dilə gəti-rirdi ki, onlara əsasən də bütün rusların legitim hökmədarı çar yox, o, yəni əmir idi, çünkü əmir yüzillərlə Rusiyaya hökmranlıq etmiş və Moskva knyazlarının xərac ödədiyi tatarlardan düz xətt boyunca baş alıb gəlirdi. Amma bu yalnız dar saray çərçivəsində dilə gətirildi, həm də aydın şəkildə bildirildi ki, müsəlman olmayan rus xalqını gerçəkdən idarə etməyə əmir heç bir önmə vermir. Bunu o, dostunun, çarın öhdəsinə buraxır. Dar saray çərçivəsindən kənarda əmir rusların dostu idi. Tez-tez Rusiya-yə gedər, həmişə də bu səfərlərdə özünün general mundırını geyinər və xüsusi diqqət yetirərdi ki, hərbiçilər onu əsl general kimi salamlasınlar. Onun ən böyük dincsizliyi qonşusu, özü kimi müstəqil hökmədar və rus generalı olan Xiva xanı idi. Əmirə rəsmi olaraq Rusiyada əlahəzrət, Buxarada isə zati-aliləri

deyirdilər. Günlərin birində əlahəzrət adını xana da verdilər. Bunu eşidən əmir elə cinləndi ki, Buxarada hamı Xiva təbəələrinin boynunun vurulmasını gözlədi, amma birazdan ona padşah zati-aliləri sanı verildi. Milli qürurun yüksəlişi naminə Buxaradakı rus müşaviri də çarın səlahiyyətli nümayəndəsi, Xivada isə həmin vəzifəni daşıyan hökumət agenti oldu. Bu daimi rəqabət hər iki ölkənin xeyrinə yaradı. Xan öz paytaxtında bir qəzet təsis etmək niyyətinə düşündüssə, həmin an Buxarada iki qəzet açmağın proyekti götürqoy edilirdi. Rus mühəndisləri, arxitektorları, həkimləri və hər cür tör-töküntü dörd yandan Buxaraya axışındı ki, burda da onlardan başqa digər avropalıların qalması yasaq idi. Batışal və doğusal saraylar tikilirdi, arxalar qazılırdı, vergilər düşünülüb-tapılırdı, hamısı da bunlar üçün heç bir ad-san istəməyən, yalnız maaş tələb edən sevimli rusların köməyi ilə. Qısa bir vaxt ərzində Buxaranın yaxınlığında əmirin zati-alilik ixtiyaratından kənardə qalmış və rus konsulu tərəfindən idarə olunan kiçik bir rus şəhəri yarandı. Məhz əmir rusların xalis dostuydu və xırtdəyə qədər çara borclu idi, odur ki, rus mədəniyyətinin yayılmasına öz ölkəsində heç bir maneçilik törətmirdi.

Rus inqilabı çarı devirəndə əmiri fikir götürdü. General mundirini əynindən çıxarıb dövlət şurasını çağırıldı. Əyanlar toplaşanda əmir ölkəsindəki rusları iyirmidörd saatın içində qətlə yetirməyi əmr etdi. Hökmü əsaslandırmaq üçün bildirdi ki, Rusiya həzirdə zəifləmişdir və belə əlverişli fürsət bir də ələ düşməyəcək. Fürsət doğrudan da əlverişli idi, ölkənin sınırları həndəvərində bircə rus əsgəri də görünmürdü və rus ailələrinin sayı məmləkətdə günbəgün artırdı. Dövlət şurasının bütün üzvləri əmirin buyruğuna ürəkdən sevinirdilər, çünkü avropalını altını çəkmədən qətlə yetirmək imkanı Xəzərin o üzündə-

ki ölkələrdə həmişə ruh yüksəkliyi ilə qarşılanır. Yalnız əmirin maliyyə naziri, Berlində tapdığım qohumun atası P. bəy təklifdən məyus olmuşdu, yerindən qalxıb taxta yaxınlaşmış, diz çöküb demişdi ki, əmir əmrini geri götürənə qədər yerindən tər-pənməyəcək. Əmir adyutantını yanına çağırmış, taxt-tac yanında keşik çəkməyi və bəyin dizüstə nə qədər dözməsinə göz qoymağı buyurmuş, taxtından qalxıb zalı tərk etmişdi. Aradan saatlar ötmüş və ad-yutant xəbər çatdırmışdı ki, bəy hələ də dizi üstə durur və əmrənə xəbər tutan kimi tac salonuna qaçıb diz çökmüş feodal Mirbədəlin şəxsində hətta bir artım da qazanmışdır. Əmir onların hər ikisinin diz çöküşündən qalxmasına qədər əmrinin yerinə yetirilməsini gözləmək barədə sərəncam vermişdi.

Rus ailələrində panika hökm süründü. Rus mə-həlləsi əmrin icrasına başlamaq üçün hər iki minnət-çinin yerə çökməsini gözləyən əmir əsgərləri tərə-findən mühasirəyə alınmışdı. Buna qədər bir rus da məhəlləni tərk etməməli, yaxud rus olmayanlarla əlaqəyə girməməliydi.

Bəyin, feodalın qohumları, nökərləri onların hər ikisinə dayaq, özü də sözün hərfi mənasında dayaq üçün saraya axışdırılar. Minnətçilər indi kürəklərini nökərlərinin kürəyinə söykəyə bilərdilər. Qohum-qardaş onların bədənlərini düzəldir, uşaqları isə yemək və su verirdilər. Görünməmiş bir mənzərə alındı, çünkü hətta əmirin özü zaman-zaman bura gəlib baş verənlərə tamaşa edirdi. Düz üç gün, üç gecə kisilərin hər ikisi yerlərindən qalxmadı.

Axırda əmirin səbri tükəndi. Yenidən dövlət şurasını çağırıldı, təntənə ilə taxta çıxıb əmrini geri götürdü, bundan sonra qohumları hər iki üzgün əyanı evlərinə apardı. Onların ikisi də maliyyə və feodal zadəganlığın qüdrətli nümayəndələri idi, odur ki, əmir onların təkidli xahişinə – bu, əslində həm də

əmr idi – duruş gətirə bilmədi. Avtokratın hakimiyəti, göründüyü kimi, hüdudsuz deyil. Buxaranın rusları beləcə xilas edildilər ki, irsi maliyyə naziri P. bəy də indi bununla fəxr edir. Buna baxmayaraq rus inqilabının əmir üçün çox acı nəticələri oldu. Zira inqilab başlayan kimi rus əsgərləri Türküstanda ölkənin rahatlığının keşiyini çəkməyi dayandırıdı.

Rus əyalətlərində vəziyyət yaxşı idi. Həmişə hardasa silahlı təşkilatlar tapılırdı ki, onlar da ən azı şəhərləri kütləvi talandan qoruyurdular. Əmirin paytaxtın yüngül keşiyinə güc-bəla çatan yaraqlı qüvvələrinin son onillərdə hərbin gözəlliyi barədə onun şəxsi düşüncəsinə xidmət etdiyi Buxarada isə quldurluq gerçəkdən də indiyə qədər görünməmiş bir vüsətlə çicəklənməyə başladı. Ölkənin bir hissəsinin həmişə quldur dəstələri tərəfindən zəbt edilməsinə Şərqdə çox tez-tez vərdişkardırlar, bu, rus Türküstənində da adı hal idi. Fəqət bu hələ də quldurlara sinekur¹ kimi xidmət edən nisbətən kiçik bir hissə idi. Buxarada isə rus himayəsinin yoxa çıxmasından sonra bütün ölkə bandaların əlinə tapşırılmışdı. Daha əmirin nüfuzu qalmamışdı, çünkü o, uzun zaman çarın dostu olmuşdu. Bütpərəst Çingiz Xanın törəməsi olması da müsəlman təbəələrə daha xoş gəlmirdi. Tezliklə onu da öyrəndi ki, Allah rus zülmündən xilası əslində ona niyə bəxş edib. Fəqət Şərqdə çarla böyük dostluğu aşkarca unutdurmayan dövlət zəkasının qaydaları da mövcuddur. Ölkə quldurlar tərəfindən terrorizə edilirdi, quldurlar əmirdən güclü çıxmışdır, deməli, onlarla bir vaxtlar çarla yola gedən kimi yola getməliydi, yəni seçmə nəzakətlə, hər şeyi nəzərə almaqla və öncə də onların xüsusi meyllerini başa düşməklə.

Bu qərar – quldurlarla ehtiyatlı davranışmaq qərarı

¹ **Sinekur** – katolik təriqətində tarixən idarəciliyidən daha çox gəlirlə bağlı olan kilsə idarəsi.

– dövlət şurasında qəbul edildikdən sonra əmir ölkənin adlı-sanlı quldurbaşlarının hamısına özünün doğum günü şərəfinə verilən qonaqlığa saraya gəl-mələri kimi nəzakətli bir minnətlə elçilər göndərdi. Bundan sonra da hər quldur elçini belə bir xahişlə geri göndərdi ki, o, sarayda olacağı müddətdə əmir öz qohumlarından birini ona girov versin. Əmir də məktub yazdı ki, cənab quldurlara girov göndərmədən onları dəvət etməyi heç niyyətində də tutmayıb. Bu barədə sadəcə ona görə yazmayıb ki, bunu təbii sayıb. Girovlar göndəriləndən sonra əmirin doğum gününün qonaqları bir-birinin ardınca məclisə gəldilər.

Onlar təntənə ilə qarşılandılar, çimizdirilib ipəyə tutuldular və Buxara etiketinin hər cür naz-neməti ilə təmin edildilər. Quldurlar hər şeydən yarınib-bərindilər, şərab içdilər, əmir sarayının yüksək rütbələri, xidmətləri və davranışları ilə tanış edildilər və öz tərəflərindən dəstələrinin sadiqliyindən, gücündən və etibarlılığından ağızdolusu danışdilar ki, bu da hazırkı anda əmiri heç də pərtləşdirmədi. Nəhayət doğum gününün əsl məclisi başladı. Sarayın ən zövqsüz zalında – ən zövqlü zal qonaqlara miskin görünərdi – böyük bir qonaqlıq oldu. Məclisə qonaqlara şərab, dana ətinin qovurmasını, düyü, araq və şirniyyat təklif etməkdən yorulmayan əmir başçılıq edirdi. Əmir və əshabələri qonaqların nəcib xasiyyətləri barədə ara vermədən nitq söyləyirdilər. Sən demə, bütün dünya bu quldurların cəsarətinə, çoxdan həsrəti çəkilən azadlığı onların, axır ki, ölkəyə bəxş edəcək dərin dini və vətənpərvərlik mövqelərinə və sairəyə heyranmış.

Kefləri yetərincə durulanda əsas məssələyə keçildi ki, bütün bunların da hamısı elə ondan ötrü təşkil edilmişdi. Əmir yerindən qalxdı, məclisi sakitliyə çağırıldı və əllərini üç dəfə bir-birinə vurdu. O saat

qapı açıldı və çadrasız qızlar saraya doluşub sadiq qonaqların boynuna sarıldilar. Bunlar əmirin quldurlara ərə verdiyi qızları və qardaş-bacı qızları idi.

- Siz mənim qohumum olmağa layiqsiniz və mən hamınızı nəslimin bəyləri dərəcəsinə yüksəldirəm.

Elə həmin gecə toylar edildi və bunu gözləməyən yeni qohumlar özlərinin zəbt etdikləri ərazilərin valiləri təyin edildilər. Özünün hərəmxana ehtiyatının bir gecənin içində tükədən əmiri tutarlı təbəələrinin hamısı təntənəli şəkildə təbrik etdi. Valilər indi öz tayfalarına dönməyə də bilerdilər, əksəriyyəti şəhərdə qalıb onların adına tanınmış əyaləti əmirin təklif etdiyi nümayəndə vasitəsilə idarə etdirilər. Şərq idarəçilik incəliyi Buxarada özünün son, amma çox təəssüf ki, həddən artıq qısa qələbəsini bayram etdi. Cəmi bir neçə ay keçdi. Kommunistlər Türküstanın ağası olanda əmir şövkətinin günləri sona yetmək üzrə idi. O vaxt mən Türküstanı çoxdan tərk etmişdim, lakin bir neçə yüz sovet əsgərinin yardımını ilə Buxaranın azad, müstəqil və suveren respublika-ya çevrilməsini gözəlcə təsəvvür edə bilerəm. Əmir qonşu Əfqanistana qaçıdı, yeni və köhnə bəylər, aralarında mənim maliyyə nazırım də olmaqla bütün nazirlər, əyanlar, valilər – hərə bacardığı səmtə üz tutdu. Saraylar talan edildi və əmirin xəzinəsindən qırx araba qızıl-gümüş külçəsi respublikanın, sonralar isə Rusyanın xəzinəsinə daşındı. Eyni taleni keçmiş qonşu, əmirin rəqibi və düşməni Xiva xanı da yaşadı.

Maliyyə naziri də pəndəm əcnəbiyə çevrildi. Berlində dinclik tapa bilmədi. Polis idarəsi onun dörd çadralı arvadına, əmirin möhürü vurulmuş Buxara pasportuna və digər şərqli əhatəsinə çəp-çəp baxdı.

Uzun məşvərətdən sonra bütün qohum-əqrəbası ilə o, Londona köçməyə qərar verdi, burda alman

polisinə nisbətən bilgili dəniz səyyahları tərəfindən öz qəribəliyinin daha çox başa düşüləcəyini gözləyirdi. İngiltirədə onun özünə və hərəmxanasına adı hal kimi baxdırılar və bunu heç dilə də gətirmədilər. Sonradan xəbər tutub sevindim ki, buxaralı maliyyəçinin işi Londonda da gətirib. P. bəy bugün Londonun iri kolonial banklarından birinin sahibidir.

Onun emansipasiyalışmış qızının V. bəy nəslindən biri ilə bu arada Londonda təşkil edilmiş ənənəvi nigahdan imtina etdiyini və dörd hərəmxana qadının fəryadına baxmayaraq bəyin bankının işlər müdürü olduğunu eşidəndə isə daha çox sevindim.

ALLAHU ƏKBƏR!

Qarşidan gələn bolşevik müdaxiləsindən Gümüşü Şirin Məmləkətində sığınacaq və himayə tapmaq üçün biz Türküstani tərk etdik. Xiva, Səmərqənd, qədim, şöhrətli şəhərlər bir-birinin ardınca təslim olurdular, ruslar, türküstanlılar, ermənilər, azərbaycanlılar o vaxt özü vətəndaş mühəribəsinin alovuna bürünmiş, lakin bizlərə, bundan da bedtər vətəndaş mühəribəsini arxada qoymuş bizlərə, cənnət kimi görünən İrana qaçırdılar.

Şahlar şahının, tovuzquşu padşahının şah səltənəti dünyanın ən gözəl, ən maraqlı və ən az məskunlaşmış ölkələrindən biridir. İranın zəngin bağları, tarlaları, ormanları, tropik xurma ağacları və sonsuz çölləri var, təkcə sakinləri yoxdur, şahın məmələkəti, demək olar, məskunlaşmamışdır. Almaniyanın üç dəfə böyük olan bir ərazidə heç on milyon əhali yaşamır. Günlərlə yol gedirsən, yalnız qədim şəhərlərin xarabalıqlarından, qum, toz və tənhalıqdan başqa heç nəyə rast gəlmirsən. Monqol Çingiz Xan və törəməsi Teymur yüzillər öncə öz orduları ilə şahın yaşıl məmələkətindən keçib-getmişlər. Buralar o çağdan çölliyyə çevrilib, o çağdan şairlərin səsi kəsilib, o çağdan daha İran da yoxdur. İran səltənəti indi yalnız keçmişdə, özünün xarabalıqlarında, çölliyyündə və sonsuz karvan yollarında yaşayır.

İranda heç nə yaşar deyil, nə soysuzlaşmış qacar bəyləri, nə də cüt dalınca gedib Hafızın, yaxud Səədinin qədim şerlərini beşyüz il əzbərdən söyləyən əkinçi. O bugün də cindir libasını baxışa layiq bilməyən və ilahi dəyəçinin şer sənətini vüqarla öyrənən əsl şairlər və mütəfəkkirlər ölkəsidir. İranda yaşar olan yalnız dindir, özünün bütün şaxələri, təriqət və dərviş qurumları ilə şıə dini. Peyğəmbər nəvəsinin yaşıl bayraqının «Şiə Əlisi» İranın ölümsüz nişa-

nəsidir. Çünkü hər kənddə, hər qəsəbədə, insanın var olduğu hər yerdə şıələrin vaxtilə milyonların həyatına bais olan küfrü səslənir: «Və Əliyün vəliyullah» («Və Əli Allahın gerçək dostudur»). İslamın «Allahdan başqa illah yoxdur və Məhəmməd Onun elçisidir» inanc cümləsinin sonuna calanmış bu kəlam hər şeyi açır: dəyəçinin mistikasını, övliya Hafizi, dərviş ordenini, ramazanın qorxunc sırrını, üləmaları və nəhayət İrana yaxından bələd olmayan və aşağıdakıları söyləyərkən hər şeyi dərk edən Vaymar məxfi müşavirinin¹ ibarəsini:

*Sənə, ey kutsal Hafız,
Gizli bir lisan dedilər.
Həmin hökm üləmaları
Sözün dəyərin yedilər.*

İranda hökm sürən şıəlik, yaxud Əli partiyası bugünün özündə də ölkənin həyatını və fəndlərin hissi aləmini tənzimləyir.

Ondörd əsr önce Peyğəmbərin əmisi oğlu Əli və nəvəsi Hüseyn əməvi xəlifesi tərəfindən öldürdü, amma çağdaş fars ilahiyyətçilərinin fikrincə hətta bugünün özündə də şıə qəlbi bu iki şəxsin kədərindən durmadan qan axıtmalıdır. «Kafirin qisməti şənlikdir, farsın vüqarı yas». Şıələrin postulatı belədir. Əsrlərdən bəri şıə yas içindədir, imansızlara – türklərə, ərəblərə, hindlilərə qarşı mübarizə aparır, bədəninə zəncir vurur, təriqətlər yaradır və mistik bir coşquda dərdini iman qardaşlarına oxuyur. Zira farsı cana gətirən gündəlik yasdır, varlığın sırlarını biliklə yox, hisslə açmaq, özünün duyğu ilə qazandığı inamı hər yanda təbliğ etmək kimi anadangəlmə bir tələbatdır. Ona görə ölkədə təriqətlərin, dərviş qar-

¹ «**Vaymar məxfi müşaviri**» adı altında müəllif Yohan Volf-qanq Qöteni nəzərdə tutur.

daşlığını, küçə vaizlerinin və övliyaların sayı indi də sonsuz dərəcədə çoxdur, ona görə hər bir fars ən dar həyatı münasibətlərdə də dini baxımdan fəaldır.

İranın karvan yollarında, Məşhəd, Kərbala və sair iri zəvvvar şəhərlərinin səmtində sədəqə topla-yaraq, yaxud sədəqə verərək uzaq-uzaq yerlərə yola çıxmış səyyahlara, tacir və kəndlilərə, dərviş və qa-çaqlara rast gəlirsən. Yol üstündə iri, yumru daşlar olur və möminlər həmin daşların üstündə əyləşirlər. Onların sayı yetərincə artanda var gücləri ilə həmin iri daşı tərpədib müqəddəs şəhərin səmtinə diyirlə-yırlar, beləcə üç, dörd saat əlləşib zəhmətlərini davam etdirməyi sonrakı səyyahların öhdəsinə buraxırlar. Bu əməl möminlik sayılır, çünki insan öz nəslinin nümayəndəsi olduğu kimi, daş da Yerin, həmin insanın boy-a-başa çatdığı məkanın nümayəndəsidir. Daş da müqəddəs şəhərə getmək istəyir və insanlar bu işdə ona yardımçı olurlarsa, deməli, yaxşıdır. Müqəddəs şəhərlər dünyanın hər yerində, hətta küfr ölkəsində də var: İranda İmam Rzanın qəbri yerləşən Məşhəd, Mesopotamiyada Hüseynin qətlə yetirildiyi Kərbala, həmçinin Budapeşt, hətta Qdansk da müqəddəs şəhərlər sırasında sayılır. Əgər mömin müqəddəs şəhərlərdən birinə gedirsə, bunun üçün ona ömrü boyu hörmət edilməlidir. Ən çoxu da Məkkəyə gedib hacı adını daşıyanlar, axı Məkkə uzaqdadır və imansızlara, sünənənin camaatına məxsusdur. Daha çox Kərbalaya, yaxud Məşhədə gedirlər ki, bu da həmin adama əbədilik məşədi, yaxud kərbalayı adını və bundan başqa yüksək hörmət və şöhrət qazandırır.

Əksərən də Məşhədə və Ərdəbilə gedirlər, onlar xaricdə yox, İranın özündə, ölkənin iri ticarət mərkəzlərinin yaxınlığında yerləşir.

Ərdəbildəki böyük məsciddə, şıəliyin banisi

İmam Rzanın qəbri yanında¹ daş-qasha bəzədilmiş qızıl əl ucalır. Məscidin qübbəsi də qızıllanmışdır, imama ehtiram göstərmək lazımdır, yoxsa İmam Rza olmasaydı, dünyanın axırı necə olardı. İmam Rzadan başqa Əlinin nəslindən olub şəlikdə xəlifəni əvəz edən oniki imamın sırası gəlir. Onların onikisi də vaxtile xəlifəliyə qorxu yaradan sirlə təriqətçi olub; həyatlarından az şey məlumdur. Bircə onu bilirlər ki, müqəddəs olublar. Onikinci imam gənc yaşlarında sirlə şəkildə yoxa çıxıb və qeybdə yaşayır. Bu, İmam əz-Zamandır, çağın imamıdır², amma o, imanlıları xəyanətkarlardan ayırd etmək üçün dünyanın axırında özünün gizli məkanından qayidaçaq. Ancaq elə bugünkü özündə də o öz məkanından farsların taleyi üzərində hökmranlıq edir. Ölkədə baş verən hər şey onun razılığı ilə olur, hətta şahlar şahının haçansa zəiflik anlarının birində xalqa bəxş etdiyi konstitusiya da. Bu konstitusiya verilməzdən qabaq İmam əz-Zamanın rəyini soruşmalı oldular. Bunun hansı yolla soruşıldığını bilən yoxdur, amma deyirlər ki, şah və dərvişlər suallı bir kəğızı Urmiyada dənizə atıblar və sonra yuxuda imamı görüb'lər. Odur ki, konstitusiyanın birinci paraqrafi belə səslənir:

«İmam əz-Zamanın aydın razılığı ilə biz xalqımıza bu konstitusiyani bəxş edirik».

Bu, 1908-ci ildə oldu, amma həmin şeylər eyni gözəlliklə elə bugünkü özündə də baş verə bilərdi. Yalnız din şəni fail edir və həmin şəliyin insanlığı necə yönəltməsini Misrin şəxəlifəsi Əl-Hakimin timsalı nümayiş etdirir ki, o da peyğəmbər nəvəsinin qətlinə yas saxladığı ucundan gün işığını lənət-

¹ İmam Rzanın qəbri Ərdəbildə yox, Xorasanda, Məşhəddədir.

² **Çağın imamı** – müəllifin almanca **Imam der Zeit** izahının tərcüməsidir. Bunu o, **İmam əz-Zaman** sözündən sonra işlədir.

ləyirdi. Onun əmrinə əsasən heç bir misirli gün işiğini görməməliydi. Gün çıxanda qorxa-qorxa evlərə çəkilməli, yatmalı və işləməməliydi. Həyat yalnız axşamlar canlana bilərdi; axşam düşəndə bazarlar və hökumət idarələri açılırdı, kəndlilər, tacirlər və xəlifə özü gecələr işləyirdi. Qəribəsi o deyildi ki, belə bir əmr verilmişdi, qəribəsi o idi ki, həmin əmrə əməl olunurdu. Gecəni gündüzə çevirən həmin Əl-Hakim sirli şəkildə yoxa çıxdı və o indi suriyalı druz təriqətinin və bütün dərvişlərin idealıdır.

İran dərvişləri – rəqs edən, ağlayan, mərsiyə deyən bu dərvişlər – avropa anlamındaki rahiblər deyillər. «İslamda rahiblik yoxdur», Peyğəmbər bu yurmuşdu və istənilən dərviş rahiblə müqayisə olunmasına kəskin etiraz edir. Rahiblə dərviş arasındakı əsas fərq, görünür, ondadır ki, subaylıq dərvişlərə ciddi şəkildə yasaq edilir. Dərviş evli olmalıdır ki, bütöv insan sayılsın, çünki kəbin islamın ən müqəddəs buyruqlarından biridir.

Hansısa mürşüdə səcdə və Allahın sirlərinin öyrənilməsi üçün dərvişlər rəsmi ordenlərdə təşkilatlaşmışlar. Lakin fars dərvişlərində Allah və Məhəmməd peyğəmbər «qırx kərə ölüb qırx kərə dirilmiş» sayılan Əli ilə dəfələrlə əvəz olunur.

Gəzərgi dərvişlər cır-cindir paltarda yollarda dolasır, uzun saç saxlayır və yol ayrıclarında, yaxud hansısa varlı yolçunun qarşısında ayaq saxlayıb əl açır və hansısa sirli kəlamları oxuya-oxuya sədəqə yığırlar ki, bunu da onlardan çox nadir hallarda qızırğalarınlardır. Sədəqəni həmişə dərvişin ciyindən asılan balqabaq qabığının içində atırlar. Balqabaq qabığı gəzərgi qardaşlığının, necə deyərlər, emblemi sayılır və fars şeriyətində önəmli bir rol oynayır.

Bir çox məsələlərdə bu dərvişlər Səmərqənd mədrəsələrinin şagirdlərini xatırladırlar, onlar da keçmiş tələbələrdir; amma gəzərgi dərvişlər arasın-

da tacirlərə, döyüşçülərə, bəyzadələrə, hətta yabançılar da rast gəlmək olur. Əgər cır-cındır içində hansısa uzunsaç bir dilənçi yolda səni almanca, fransızca, yaxud ingiliscə dindirirsə, buna heyrətlənməyə lüzum yoxdur. Şərqdə təhsillə var-dövlət bir-birindən ayrılmışdır. Dərviş ordeninin başçısı dövlətin ali dindarı olsa belə, yenə də dilənçilik etməlidir.

Ömrünün böyük hissəsini Avropada diplomat, yaxud tacir kimi keçirmiş bir dərvişdən onu bu qardaşların cəmiyyətinə gətirən səbəbləri soruşduqda kamil bir şəxs kimi müdrikcəsinə gülümşəyib stereotip bir cümlə ilə cavab verir:

«Allahın atışləməz yolları çoxdur!»

İran dərvişləri siyasətdə də çalışırlar ki, bu barədə də növbəti fəsillərdən birində söhbət açılacaq. Onlar bir növ nəzarət məmurlarıdır ki, hökumətin fəaliyyətinə göz qoymaq üçün ilahilikdən bu vəzifəyə təyin edilmişlər və ictimai fikirdə önəmli rol oynayırlar. Onlar dinclik bilmədən bir şəhərdən digərinə yollanır, bazarlarda dünyanın yaxınlaşan sonunu təbliğ edir və iftixarla deyirlər ki, ölkənin ən yaxşı insanlarını onların arasında axtarmaq lazımdır. Gerçəkdən də fars tarixində elə böyük şair, mütəfəkkir, yaxud siyasətçi tapmazsan ki, dərviş olmayış olsun.

Sayca nisbətən az, lakin heç də pis təşkilatlanmış silk Məhəmməd peyğəmbərin nəslindən olan seyidlərdir ki, yaşıl çalma gəzdirmək (yaşıl, Peyğəmbərin rəngidir) ixtiyarı yalnız onlara verilir. Bu seyidlər sözün ciddi anlamında din xadimləri deyillər, əksəriyyəti tacir, yaxşı güzarana malik iş adamları və torpaq sahibləridir, fəqət nəsilləri sayəsində onları hər tərəfdən müqəddəslik şöhrəti bürümüştür. Onlar İranın ruhani zadəganları sayılır, sıraları durmadan artır, zira seyid olmaq, yəni öz soyunun Peyğəmbərdən gəldiyini məhkəmə qarşısında

sübut etmək o qədər də çətin deyil.

Hər işin qulpundan yapışan dərvişlərdən fərqli olaraqa seyidlər həvəslə dövlət məmurları olurlar, cünki bu işdə onlara daha çox üstünlük verilir.

Üçüncü ruhani təbəqəni «alimlər», mirzə adlanan, məktəb və bazarlarda arzusunda olan hər kəsə yazı elmini öyrədən «yazı biliciləri» təşkil edir. Hər bir bilikdə ilahi ilkinlik olduğundan onlara da Allah xidmətçiləri kimi baxırlar.

Rəsmi ruhanilər, mollalar isə dərvişlərə baxanda daha az nüfuz a malikdirler. Bəlkə ona görə ki, onlar öz peşələrindən yersəl xeyir götürmürlər və hər bir farsın öz içində haqqə aparan yol saydığı təriqət qurumlarına qarşı durub ona əngəl törədirlər. İranın canlı mistikası olan təriqət başçıları yüzillərdən bəri arayıb ən qəribə iman postulatları tapan dərvişlər, məğrur haqq arayıcılarıdır. Onların hamısına xas olan şey fanatizmdir ki, bu fanatizmlə də onlar xristianlara daha az nifrət edirlər, nəinki sünnilərə. Məsələn, təkərinə, yaxud qoşulduğu ata sünni əli dəymış arabadan heç bir dərviş alma yeməz. Digər farslar da bunu həvəssiz edirlər. Əgər bir sünni, yaxud xristian bazardakı qarpız tiğında əlini qarpızlardan birinə vurursa, o, qanun qarşısında bütün tiğı almağa borcludur. Heç bir farsa demək olmaz ki, sün ninin əli toxunduğu qarpızın yanındakı qarpızı yesin. Taxt-tacı Əlidən qoparmış ilk sünni xəlifələrin adları dərvişlər arasında daha nifrətlə çəkilir. Elələri olur ki, həmin adları daim tapdalamaq və çirkə batırmaq üçün onları boyla ilə ayaqqabılarının altına yazdırırlar. İnanıram ki, öz nifrətini bu yolla izhar etmək üçün heç bir avropalının ağlına belə bir fikir gələ bilməz. Dərviş mübahisə aparmır, öz fikirlərini də heç vaxt izah etmir. Qoy bunu üləmalar etsinlər. Dərviş yalnız vəz edir.

Bir dəfə dərvişlərdən biri məşhur islam universi-

tetinin ilahiyyət fakültəsinin yığıncağına gəlir, professorların arasına girib deyir:

- Ən əl-həqq (Haqq mənəm).

Bütün fakültə heyrət içində bu küfrün izahını tələb edir. Dərviş izahatdan boyun qaçırır və ali dini məhkəmə qarşısında cavab verməli olur, burda da həmin kəlamı geri götürməkdən boyun qaçırır.

Din xadimlərinin bir qismi kafiri azadlığa buraxmaq istəyir, çünki «Haqq mənəm» kəlamı bütün varlıqların vəhdətinin təsdiqi kimi də qiymətləndirilə bilər. Digər qism kəlam haqqında hökm verməyə özünün səlahiyyətli olmadığını bildirir və bunu Məhəmməd peygəmbərin «Başa düşmədiyiniz şeylər barədə danışmayın» buyruğu ilə əsaslandırır. Üçüncülər isə edam tələb edirlər. Valinin əmri ilə dərviş edam edilir və bu zaman söylədiyi kəlamı açıqlamağa onu heç nə ilə təhrik etmək olmur. Bu, islam təxində əslində yeganə haldır ki, dərviş öz inancına görə məhkum edilib.

Dərvişlərin mistik təlimi Mehdi kultu, mürşidlər ibadəti, həmişə islami olmasa da, təqib edilmir. Təriqətlərə münasibətdə şərq hakimləri həmişə dözümlü olublar, zira sultanlardan biri haçansa demişdi:

- Hər dəlilik haqqqa doğru bir addımdır.

Ən əsas təriqətlər ismailçilər və onların qolları, şeytançılar, babçılar və bəhaiçilərdir ki, bunlardan da son ikisi axır vaxtlara qədər İranda yasaq idi. Bu təriqətlərin hamısına Mehdiyə (Messiyaya) inam xasdır, mübahisəli tərəfi yalnız odur ki, gələcək xilaskarın şəxsiyyəti imamlar sülaləsinin beşincisimi, yeddincisimi, yoxsa onikincisimi olacaq və daha sonra ümumiyyətlə o, Əlinin müqəddəs ocağınamı məxsus olmalıdır. Əli ocağına, yəni hökmdarların qanuni sırasına inanc islam təriqətlərinin başlıca əlamətidir. Bunun əksinə olaraq sünni islamında di-

ni başçılığa layiqlik irsən Peygəmbər ocağına yox, şəriətə əsasən ən qüdrətli islam hökmdarına keçməlidir. Xəlifə üləmalar tərəfindən seçilməlidir və istənilən vaxt həmin üləmalar tərəfindən də görəvindən alına bilər. Ona görə qədim xəlifələr də hələ sağlıqlarında öz soylarından özlərinə xələf seçdirməyi unutmurdular. Müqəddəs sayılan şia imamının əksinə olaraq sünni xəlifəsinin hakimiyyəti məhduddur. Xəlifənin çıxardığı qərarı hər dinşunas ləğv edə bilər bu əsasla ki, o, islamın mahiyətinə toxunur. Elə on-onbeş il öncə bu yolla Türkiyədə dövlət təminat qurumları boykot edildi, çünki bir neçə alim onu rüsvayçı oyun saymışdı. Xəlifənin taxtdan salınması da müvafiq fətva vermiş ruhanilərin, necə deyərlər, nəzarəti altda baş verdi.

Şiəliyin rəsmi dövlət dini olduğu İranda ruhani lər dini başçı olmayan şahın müqabilində türk-ərəb sünni xəlifəsinin eyni üstünlüklerinə malikdir. Şah əslində dünyəvi hökmdardır və xəlifədən fərqli olaraq onun ruhanilərlə birlikdə Quranı təfsir etmək hüququ yoxdur, əksinə, mollaların təfsirlərini kor-koranə qəbul etməlidir. İranda ən ali dini instansiya İmam əz-Zaman, Peygəmbər nəslindən onikinci imamdır ki, özünün laməkanlığından şəriəti bəyan edir. Ona görə də lap son dövrə qədər şahın hakimiyyəti sünni xəlifənin hakimiyyətindən xeyli məhdud idi.

İrandan başqa yalnız Hindistan və Azərbaycanda yayılmış bu şəliyi mən – Avropada yalnız mütəxəssislərə bəlli olduğuna görə – burda bir neçə kəlmə ilə təsvir etmək istəyirəm:

Ölümündən sonra Məhəmməd peyğəmbərin kişi törəməsi qalmamışdı. Qızı Fatimə Peygəmbərin sevimli əmioğlusu Əli ilə ailə qurmuşdu və Əli legitim varis kimi xəlifə taxtına iddia qaldırmışdı. Amma ərəb adətinə görə xəlifə seçildi və bu seçim Əli-

nin xeyrinə sonuclanmadı. Əli yalnız dördüncü xəlifə oldu, ancaq tezliklə taxtdan salınıb xəncərləndi. Xəlifə sanı bundan sonra əməvilər sülaləsinə keçdi.

Əli və Fatimədən doğulan Hüseyn əməvi xəlifəsi Yəzdə qarşı qalxdı və uzun mübarizədən sonra Mesopotamiyadakı Kərbala çölündə öldürdü. Eyni taleyi onun qardaşı Həsən də yaşıdı¹. Əli və Hüseyn, eləcə də onların bir çox əliçilər xələfi – şəliyin daşıyıcıları oldular. Məhəmməd, Əli və Hüseyn bəzi məqamlarda xristianlığa uyğun gələn müqəddəs üçlükdür. Əliyə Allahın surəti kimi səcdə edilir və Hüseyn bütün İranın milli müqəddəsliyidir. Onun Kərbala çölündə ölümü sonsuz ağrı və mərsiyyələrin mövzusudur və ölüm günü məhərrəm ayının onunda dünyada tayı-bərabəri olmayan suç günüdür.

Həmin gün Peyğəmbər nəvəsinin çəkmiş olduğu iztirabların xatırəsi olaraq bədən zülmünə həsr edilmişdir. Uzun-uzadı yürüşlər təşkil edilir ki, bu yürüşlərdə də möminlər özlərini döyür, üzlərini cirir və sonra qılinc götürüb bədənlərini, xüsusilə də başlarının dərisini qana bulayırlar.

Həmin gün şəbih də çıxarılır ki, burada da Kərbala zülmü təsvir edilir. Dünyanın fanatik oyunu saylan həmin şəbih bugün on il öncə şah sarayında padşahın, hökumətin, ruhanilərin və diplomatik korpusun iştirakı ilə göstərildiyi kimi parlaq deyil.

Bununla belə, Kərbala gündündə fantastik vəhşətin mənzərəsini indinin özündə də yaşamaq olar; həmin gün küçədə görünmək müsəlman olmayanların həyatı üçün çox təhlükəlidir və bütün əcnəbilərin diqqətini bu təhlükəyə yönəldən hökumət həmin günlərdə küçələrdə axan qan üçün hər cür məsuliyy-

¹ İmam Həsən imam Hüseynin taleyini yaşamamışdır. O, taxt-tac iddiasından könüllü əl çəkmiş və Mədinədə vəfat etmişdir. Şəh alimlərinin fikrincə xəlifə Yəzdin təkidi ilə arvadı tərəfin dən zəhərlənmişdir.

yətdən boyun qaçırır.

Bu günlərdən birini – şəbihi və bədən zülmünü – mən göz şahidi kimi aşağıda təsvir etmək istəyirəm.

ŞAH HÜSEYN, VAY HÜSEYN!

Müqəddəs Hüseynin qətl günündəki ən böyük şəbih hərtərəfli hazırlanır. Səhnələr quraşdırılır, roller bölünür, oyunçular məşq edir. Açıq səma altında böyük bir meydanda qurulan tamaşa bir neçə saat çəkir və seyriləri o şəkildə ovsunlayır ki, qəddar xəlifə Yəzdi oynayan artistin həyatı tamaşa boyu təhlükədə olur. Əvvəller xəlifəni həmişə ölümə məhkumlardan biri oynayardı; tamaşanın bitişindən sonra o özünü coşmuş kütlənin əlindən qurtarırdısa, hər cür cəzadan azad edilirdi.

Şəbihlər əvvəlcə qaraqabaq Yəzdin öz döyüşünlərinə gənc Hüseynin başını gətirməyi əmr etdiyini və hamı kimi xəlifənin cinayətkar nökərlərinin də bu əməldən diksindiyini, nəhayət öz dəstələri ilə gənc Hüseynə hücum çəkən və onu rəhmsiz Kərballa çölünə qovan bir nəfərin tapıldığını göstərir. Çöldə düşmənləri tərəfindən izlənilərək Hüseyn ailəsi ilə acliqdan və susuzluqdan korluq çəkir. Arvadlarını yanından uzaqlaşdırmaq istəyir, amma onlar Peyğəmbər nəvəsi ilə birlikdə ölmək isteyirlər. Nəhayət mələklər gəlib möminlərin susuzluğununu yatırlar. Əzabkeşlərin mömin durumu və düşmənlərin qana susaması sonsuz variasiyalarda göstərilir.

Axırda gecə yarısı xəlifənin döyüşüləri Hüseyinə hücum çəkib adamlarını öldürəndə və onun başını kəsəndə tamaşaçılar səhnədəki olaylarda iştirak etməyə başlayır. Xəlifənin döyüşülərini daşa basıb söyürlər. Son səhnə qoşunbaşının qızıl məcməidə Hüseynin başını xəlifəyə təqdim etdiyini göstərir. Xəlifə əshabələrinin əhatəsində öz taxtında oturmuşdur, bu əshabələrin arasında da bir frank səfiri var. Səfir həddən artıq məzhəkəli təsvir olunur. Əyində qızılıtməli iri frak var, əlində xaç tutur və üz-gözündən təsvirəgelməz bir giclik yağır. Hüsey-

nin kəsilmiş başı xəlifəyə təqdim ediləndə o, əmr verir ki, qatilin başına səpmək istədiyi hədiyyələri gətirsinlər. Birdən Hüseynin başı gözlərini açır, xəlifəyə baxıb deyir:

«Allahdan başqa illah yoxdur, Məhəmməd Onun peyğəmbəri və Əli Allahın gerçək dostudur».

Xəlifə dəhsətə gəlir, fəryad edə-edə öz əshabələri ilə yox olur. Səhnədə yalnız frank səfiri qalır, o da xaçını qıraqa tullayır, yerə çöküb islami qəbul edir. Tamaşanın özü bununla bitir, amma həyəcanlanmış xalqı sakitləşdirmek üçün dərvişlər səhnəyə çıxır və Hüseyn barədə mömin əfsanələr danışırlar.

Bu əfsanələrdə söylənilir ki, Allah Hüseynin başını həlqəyə salıb və şəhadət barmağına keçirib. Baş gülümşəyəndə insanların halı yaxşılaşır. Allah Hüseynin qanını da unutmayıb, bu qanı Öz yanına qaldırıb, buna qədər mövcud olmayan səhər və axşam qızartısını yaradıb. Nəhayət Hüseynin yasını saxlayan insanların xətrini uca tutaraq onlara səhər və axşam qızartısının rəngini verib. Qızarttaqsaçlı qadın və kişilərə o vaxtdan bəri rast gəlinir. Bu əlamət nəsib olmayan müdriklər saqqallarını həna ilə, Şərqiň saç boyası ilə rəngləyirlər.

Şəbihlərlə bərabər eyni zamanda küçələrdə əzabkeş yürüşləri təşkil olunur. Ağ geyimli kişilər küçələrlə addımlayıb, bədənlərindən qan axır, yara dalınca yara vurulur. Küçələrdə köhnə «Şah Hüseyn, Vay Hüseyn» qışkırtısı səslənir, bu, möminlərin peyğəmbər nəvəsinə görə fəryadıdır. Əcnəbilər bu tədbirə «Şaxsey, Vaxsey» deyirlər. Adamların bəziləri əllərini, qulaqlarını, bədəndə digər hissəni nazik polad iynə, yaxud xəncərlə deşib ağır yükər asırlar. Qan içində olan bu əzabkeşlər bütün günü durduqları yerdən tərpənmir, xəncərin deşməli olmadığı bədən üzvlərinə ağır zəncirlər vururlar. Ətlərində polad iynələrlə bərkidilmiş ağır yükər

bədənləri boyu sallanır.

Haqlarında ağızdulosu danışılan hind fakirlərinin möcüzələri möminlərin Hüseynin matəm günündəki əzabları ilə müqayisədə heç nədir. Qəribədir ki, al-dıqları yaralardan çoxları salamat qalır. Təəccüblü də olsa, yaralar çox tez sağalır, hər halda loğmanların mərasim axşamı bütün evlərə payladığı sürtkünün köməyi ilə. Buna baxmayaraq əzabkeşlərin müəyyən qismi ölürlər ki, onlar da ümumi baxışa görə Qiyamət Günü mərhəmətə əmin ola bilərlər. Onları Qiyamət Körpüsündən mələklər keçirəcəklər.

Populyar şıəlikdə həmin körpü böyük rol oynayır. Bu o deməkdir ki, Qiyamət Günü insan həmin körpübən cənnətə keçməli olacaq. Körpü cəhənnəmin üstündən salınıb və qıl kimi incə, xəncər kimi itidir. Suçlular həmin an cəhənnəmin dibinə yuvarlanacaq, salehlər isə bir göz qırıpında uçurumu aşacaqlar. Böyük bahar şənliyində, bayramda¹ mömin şəxs Allaha qoyun qurban kəsir. Üləmalar söyləyirlər ki, bu qoyun Qiyamət Günü böyük körpünün yanında həmin mömini gözləyəcək. İman sahibi onun belində (zira qoyun suçsuzdur və uçuruma düşə bilməz) mütləq cənnətə düşəcək.

Hüseynin matəm günü şıəliyin ən böyük bayramıdır, o, qəddardır, qanlıdır və buraxdığı təsirdə qr-xuncdur. İrandan qıraqdakı sünni ölkələrdə bu, uzun zaman qadağan edilmişdi, Rusiyada da icazə verilmirdi. Amma İstanbuldakı İran səfirinə öz camaati ilə dini yürüşü keçirməyə icazə verilirdi. Lakin bədənə əzab vermək sünni baxışına görə bugün də yolverilməz bir günahdır.

Həmin adət bugün ölmək üzrədir, ancaq buna baxmayaraq indi də yetərincə avropasayağı təhsil almış şəhəkimləri, tacirləri tapılır ki, qəflətən öz-

¹ Müəllif orijinalda bu sözü azərbaycanca «**Beiram**»(almanca oxunuşu «**bayram**») formasında işlədir.

lərinin Avropa libasını əyinlərindən çıxarır, ağ pal-tarda küçəyə düşür, qan axıda-axıda cuşa gəlib sirli sözləri qışqırır: «Şah Hüseyn – Vay Hüseyn!».

PADŞAHLAR, XANLAR VƏ QAÇAQLAR

Bu kitabda qaçaqlar və bəy-xanlar haqqında çox danışılıb, zira qaçaqlar və bəy-xanlar karvan soyğunçularından tutmuş legitim mülkədara qədər bütün incəlikləri ilə Şərqi o şəkildə idarə edirlər ki, bu, Avropa düşüncəsinə yaddan da biraz o yanadır. Avropada çox vaxt yanlış anlaşılan, lakin Şərqdə işlək olan bu məfhumları təsnif etmək istəyirəm.

Şərq bəyi-xanı avropalı sandaşından başlıca olaraq bununla seçilir ki, onun adı Qothay müntəxəbatına düşməyib və bugün nadir hallarda özünün gerbi var. Digər fərqlərin hamısı xirdadır və əsasən yerli münasibətlərlə şərtlənir. Azərbaycanda, Türküstanda, Özbəkistanda, Əfqanistanda torpaqlı və təbəəli, torpaqlı və təbəəsiz, təbəəli və torpaqsız, ən nəhayət isə torpaqsız və təbəəsiz bəy-xanlar var ki, onlar da ya xaricdə zəngin amerikalı xanımın ovuna çıxmışlar, ya da öz yurdlarında gəncliklərini zindanlarda çüründürlər. Bunlardan başqa bir də qaçaqlar ki, onlar da, necə deyərlər, *in spe²* bəy-xanlardır (hərdən əsl xanlar da qaçaqlara qoşulurlar), padşaha əmioğlu deyə müraciət edirlər, onun qızlarını alırlar və şəraitdən asılı olaraq ya boyunları vurulur, ya da general sanına yüksəlirlər. Qaçaqlıq sanı ya irtsən qəbul edilir, ya da şəxsi xidmət nəticəsində qazanılır. Qaçaqlar dinc həyata keçərlərsə, gərək onların qapısı üstündə yazılışın: “Filan, filan qaçaq. Qəbul saatları 4–6 və namazdan sonra (zira qaçaqlar çox mömin olurlar). Gərək poçtla göndərilənlər də belə ünvanlaşın: “Ağeyi filan qaçağı, İran, Tehran, Böyük Məscidin yanındakı bağ evi».

Amma nə yazıqlar ki, qaçaqlar dinc həyat sürmürlər, bir qayda olaraq qısa zaman üçün paytaxta

² **in spe** (lat.) – gələcək, gələcəkdəki; əslində nəyinsə ümidində olan.

gəlib razılaşdırılmış xəracı almağa və lazım olanda padşahı taxtdan endirməyə vərdişlidirlər. İngilis və ruslarda elçilikləri dolandırın, karvanlar çapan, hökumət qoşunlarına hücum çəkən, daxili və xarici or- den ittifaqlarında fis-fis fisildayanlar iri çaplı quldur və ağalar, yüksək kübarlardır. Paytaxtlarda onların kiçik təqlidçiləri, torpaqsız, fəqət təbəəsinin qarnını doyurmalı olan ağalar yaşayırlar. Bu ağalar başlıca olaraq xırda səmürüçülər və hansısa yüksək saray məmurunun adımı kimi çalışırlar, yaxud zəngin tacirlərin xidmətində durub pullarını qazanır, onu öz təbəələri ilə bölürlər.

Bütün bu bəy-xanlar hardan gəliblər? Bəli, onlar sadəcə olaraq ilkinlikdən burda olublar və rəsmi ölkə hökmdarlarının sülalərindən də qədimdirlər. İranda xanların sarayları var ki, onların ulu babaları Böyük İskəndərlə dostluq sazişləri bağlamışlar və şahlar şahindən çox qoşuna və qızılı sahibdirlər. Bu qoşun və pullardan istifadə etməyin yolunu bilirlər və şahın simasında kiçik, uzaq bir yerli hökmdarı görürlər ki, forma və xarici dövlətlər xatirinə şaha toxunmadıqlarına görə onlara minnətdar olmalıdır. Əslində bu, iriçaplı ağalara aiddir. Dövlət qoşunları və feodallar arasında gedən döyüşlərdə birincilər həmişə əzilmişlər. Əslinə qalsa, İranda son vaxtlara qədər ayrı-ayrı iri ağalıqların tayfalarından xeyli gücsüz olan öz tayfasının üzvlərindən başqa şahın ümumiyyətlə etibarlı qoşunu olmayıb. Onun hakimiyyəti adətən o vaxta qədər mövcud olur ki, o, əsas prinsiplərini indicə açacağım müdrik siyasetlə, hiylə və imkan düşdükə də qətlə öz vassalarını sakitləşdirə bilir. Amma vay o gündən ki, şah hansı yollasa onların haqlarına toxunmağa cəsarət etsin. İlk İran parlamentinə ilk seçkilər keçiriləndə yerlərin bölünməsi zamanı bir neçə xanın iddiası yetərin-cə nəzərə alınmamışdı.

Xanlar deyirdilər ki, öz camaatını təmsil etməyə ən azı tayfaların içindən seçilə biləcək bir neçə aq-saqqalla birlikdə təkcə onların haqqı çatır. Amma onların təbəələrinə şahın təbəələri kimi yanaşılmasına və bu yolla birbaşa parlamentə seçilmələrinə heç bir xan dözə bilmədi. Aydin olanda ki İranın ayrı-ayrı tayfaları arasında parlament heç bir fərq qoymaq istəmir, qaşqayların xanı üsyana qalxıb paytaxta yeridi, parlamenti qovub saha öz sülh şərtlərini diktə etdi və tam əminliklə özünü vətənin xilaskarı saydı.

Eyni rolu qaçaqlar da oynayır, yalnız bir fərqlə ki, onlar bundan əlavə özlərinə üstəlik “ictimai fikrin daşıyıcıları kimi yanaşırlar, əslində isə nağıl kitablarındakı quldurlardan çətin seçilirlər. Onlar bütöv-bütöv əyalətlərə bac qoyurlar, talan oluna bilən hər şeyi talan edirlər və onların əməllərinə qarşı nəsə etmək istəyən mərkəzi hökumətin hürkək cəhd-lərini lağa qoyurlar. Bir qayda olaraq qaçaq öz ömrünü, əgər buna qədər boyu vurulmursa, nümunəvi şəkildə sorub-sömürdüyü hansısa əyalətin valisi kimi başa vurur. Əgər o, zahiri şeylərə az-çox məhəl qoyursa, varlığını Əlahəzrət sarayında yüksək məmur kimi bitirir.

Cəhd göstərib mənsəb qazanmaq istəyirlərsə, xanlar da həvəslə qaçaqbaşı peşəsindən yapışdıqlarına görə, irsi feodalla qaçaq arasında sədd qoymaq hər halda hərdən çox çətin olur.

Güman etmək olardı ki, şahların, xan və qaçaqların bu dolaşıqlığında sadə təbəələr ən çox əzab çəkməlidirlər. Amma bu belə deyil. Tacirlər şaha, xanlara və qaçaqlara üçqat vergi ödəməyə, bundan əlavə, daim mümkün qarət təhlükəsini gözləməyə alışmışlar. Bunlara baxmayaraq yenə də boy verib ucalırlar. Hətta qüdrətli feodalın, yaxud qaçağın məmləkətində yaşamaq xoşbəxtliyinə nəsib olmuş kəndli

də az və ya çox dərəcədə təhlükəsiz ömür sürə bilər. Zira Şərqdə hər bir iqtidar sahibinin müqəddəs borcudur ki, təbəələri sonrakı dolanışqlarını təmin edən müəyyən həddə qədər onları başqalarının sorub-sömürməsinə imkan verməsinlər. Əzab çəkməli olanlar əsasən yalnız döyüslərin adətən muzdlular dan, yaxud köçərilərdən ibarət iştirakçılarıdır ki, onlara da qarətsiz həyat onsuz da mənasız görünür. Bir şey də deyilməlidir ki, döyüslərdə iri şəhərlərə xəttər yetirilmir və onların qapıları istənilən qalibin üzünə səmimiyyətlə açılır. Şəhərlərdə aqalıq edən tacirlər siyasətə baş qoşmurlar.

Xanlardan, qaçaqlardan və xırda firıldaqçılardan başqa aşib-daşan zənginliyə malik olub Şərqiñ ən əcaib təzahürü sayılan saray zadəganlığı da möv-cuddur. Şərq knyazının, yaxud quldurunun varlığını, eləcə də onların törətdiyi bütün dolaşıqlığı asanca təsvir etmək mümkündür, amma saray zadəganlığını avropaliya başa salmaq çox ağır işdir. Yüksək məmurlar və nazirlər əsl əyanlarla birlikdə İranda iri malikanələrə malik xüsusi zadəgan sinfini təşkil edirlər ki, onların üzvləri də səltənətin xidmətində, yaxud şahın şəxsi qulluğunda dururlar. Bunlara diplomatlar, xacəbaşılıar, valilər və ariləşmiş qaçaqlar aiddirlər. Bu adamlara şah tərəfindən yalnız şərqli fantaziyasının məhsulu olan təmtəraqlı sanlar verilir. Məsələn, “Ədalətin Sütunu, yaxud “Vətənin Qılincı, ya da “Qeybin Qoruyucusu və buna bənzər sanlar daşıyan zadəganlar var.

Belə sanların sayı sonsuzdur, çünki onların hər biri yalnız fərdi verilir və heç vaxt iki varlıq eyni zamanda bir sanı daşıya bilməz. Bu sanlar adı və soyadını tamamilə əvəz edirlər, hər kəs özünü öz sanı ilə adlandırır və bu sanın sahibinin adı hətta pasporta da yazılmır. Əcnəbilər sanları şəxsi adlar kimi başa düşür və heyrətlənlərlər ki, “Müdriklik İncisi kimi bir

ad necə yarana bilib. San sahibinin adını soruşsan, əvvəlki adını demək heç vaxt ağlına gəlməyəcək, sadəcə olaraq deyəcək: “Adım İmanın Qalxanıdır, yaxud buna bənzər bir şey.

Əgər həmin sanlar həmişəlik öz sahiblərində qalmış olsayırlar, yenə dərd yarı idi. Amma onlar az qala hər il bir əyandan digərinə keçir. Məsələn, “Ədalətin Sütunu sanının daşıyıcısı olursə, “Vətənin Qılıncı “Ədalətin Sütunu sanına yüksəldilir. “Müdriklik İncisi dönüb olur “Vətənin Qılıncı və sairə. Amma arada ölüm olmayanda da tez-tez san ötürmələri edilir, sən də heç vaxt dəqiq bilə bilmirsən ki, “İmanın Qalxanına ünvanlanmış təqdimat məktubu həqiqətən nəzərdə tutulan şəxsəmi, yoxsa hansısa keçmiş “Qeybin Qoruyucusunamı çatır.

Sanların heç vaxt müəyyən bir vəzifəyə bağlı olmaması, şərqli üçün nə qədər təbiidirsə, qərbli üçün bir o qədər anlaşılmazdır ki, möhtərəm şəxslərdən biri hər iki-üç ildən bir soyadını dəyişə bilər. Yerlilərə müraciəti asanlaşdırmaq məqsədilə Avropa nümayəndəlikləri Şərqiñ san dəbdəbəsini ehtiva edən xüsusi danışçı kitabları buraxıblar. Həmin kitablar loqarifma cədvəllərinə oxşayır, amma həmişə zəmanədən geri qalırlar və Avropa hökumətlərindən heç biri bilə bilmir ki, «Müdriklik İncisi» bir necə il öncə Parisdə səfir işləmiş, indi isə Londona göndərilmiş həmin cənabdırımlı.

Bəs bəy-xanların, qaçaqların və mənsəb sahiblərinin aşib-daşlığı şərq ölkəsi avtokratik hökmədar tərəfindən necə idarə edilir? Qaçaqlar da orta dərəcəli məmurlar kimi firıldaqcı və quldurdurlar, bəy-xanlar isə qaçaqlardan az fərqlənirlər. Yüksək dərəcəli məmurlar da, yumşaq deyilsə, «yüksək siyasetçilər»dir; şərq idarəciliyi sənəti padşahın sərənəcəmına öncədən müəyyən hökmranlıq üsulları verməmiş olsayıdı, o öz vassallarının burulğanında boğular-

dı. Amma bu o demək deyil ki, vassallar padşahla daimi çəkişmədə yaşayırlar. Əslində onlar vahid sosial üzvi vəhdət təşkil edirlər ki, bu da hər kəsə öz payını çatdırır və həmin vəhdədlilikdə iqtidar iştirakçılarının hamısı ahəngdar səsleşmədə yaşamağın yolunu bilir. Padşahın hakimiyyəti bəzi məsələlərdə doğrudan da hüdud tanımır ta o vaxta qədər ki, o, bəy-xanların, qaçaq və quydurların ulu haqlarına və ulu gələnəklərinə hörmət etmiş və «müdrik siyaset» yeritmiş olsun. Öz mövqeyinə görə ən yüksək çaplı hökmədar olan şahlar şahı padşahın müdrik siyasetinin necə gerçəkləşməsini indi aydınlaşdıracam.

Həm də despot adlandırılın mütləqiyətçi qaraqabaq canfəşançı deyilsə, adətən səmimi hökmədar sayılır ki, o da həmişə öz təbəələrindən, əyan və məmurlarından bəxşışlər alır, hərəmxana sahibi olmasına qane olur və qalan işlərin heç biri onu məraqlandırmır. Hərəmxananın sakinləri padşahın övrətləri və qızlarıdır ki, bu sonuncular da çox halda yenə onun arvadı olur. Bu toyuq hinində oğlanların sayı bilinmir, yüz, ikiyüz oğul nadir hadisə deyil. Böyük oğullara əyalətlər bağışlanır ki, burda da onlar iqtidar sahibləri olurlar. Əyalətlərdən xəraclar vaxtı-vaxtında gəlirsə, bunlar yaxşı evladlardır, gəlmirsə pis və bu pislərin də qisməti ölüm olur. Bundan başqa, əyalətlərdə valilər və baş valilər otururlar ki, onlar da eyni zamanda iqtidar sahibləridir. Nəhayət əyalət heç də padşaha deyil, ayrı-ayrı bəy-xanlara və qaçaqlara məxsus olur ki, bu əyalətləri həm də onlar idarə edir, özü də başqalarından daha uğurlu.

Bu vəziyyətdə hərəmxana ən ali siyasi önəmli bir qurumdur; zira gələcək valilər məhz burda dünaya gəlirlər. Hərəmxana sakinlərinin sayesində padşah ölkənin bütün tayfaları, qaçaqbaşları və xan-bəy nəslləri ilə qohumlaşır. Beləliklə orda doğulan

şahzadələr hansısa tayfaların üzvləri olurlar ki, onlar da sonralar həmin tayfalara vali göndərilirlər. Bu tayfalar başqa vaxtlar veclerinə almadıqları həmin valilərlə qan qohumluğuna həmişə böyük əhəmiyyət verirlər. Deməli, yarısı əyalətə, yarısı da dövlətə məxsus şahzadə bu ikisinin arasında bitişdirici üzv, hərəmxana isə dövlətin vahidliyinin önəmli özül dasına çevirilir. Hərəmxananın düzgün bələşdirilməsi və planlı şəkildə yeni qadınlarla zənginləşdirilməsi müdrik siyasetin qorunub-saxlanan sırrıdır və mürəkkəb bir idarəcilik tələb edir ki, bu da görəvli xacələr tərəfindən diqqətlə düşünülüb həyata keçirilir.

Dövlətin birliyinin mərkəzində şahzadələri əkən padşahlar, qohumları hardasa iqtidar sahibi olan qadınlar, sonra şahzadələrdən ibarət birləşdirici üzvlər və nəhayət hər şeyi piyli əllərində saxlayan xacə dayanır. Dövlətin daxili birliyi haqda bu qədər.

Əgər ölkə müharibə aparıb sonradan İngiltərəyə, yaxud Rusiyaya xərac verməli olursa, onu sınır əyalətləri ödəyirlər. Mütləqiyətçinin özü bunu eləmir ona görə ki, dövlət xəzinəsi yoxdur, yalnız hökmdarın şəxsi xəzinəsi olur. Düşmənlər ölkəni zəbt edəndə də padşah öz şəxsi xəzinəsindən qopmur. Çünkü sarayın qorunmasına bəs edən şəxsi qvardiyani və əsgərlərinin bazarda göy-göyərti satdığı, zabitlərinin isə qaranlıq küçə tinlərində canlarından artıq istədiyi puldəyişmə köşkləri saxladığı nizami ordunu çıxməqla padşah şəxsi xəzinəsi və böyük hərəmxanasından başqa heç bir varidata malik deyil. Bunun nəticəsində də hökmədar öz sınır əyalətlərinin dərdini çəkməyə ehtiyac duymur.

Padşah adətən oğlanları – onun heç vaxt qardaşları olmur – və qaçaqlar tərəfindən qətlə yetirilir. Bu vaxt taxta oğlanlarından biri çıxır və ləngimədən qardaşlarının hamısını qırdırıb yeni şahzadələr əkməyə başlayır. Qardaşların qəbrləri hökmədarın

gələcək movzeleyi ətrafında salınır.

Şərq yüzillərdən bəri belə idarə olunurdu və həm bundan razı idi, hətta camaat da; hər kəsin başı üstündə xacələrin himayə etdiyi padşahdan başqa bir feodal da dururdu.

Hələ keçmiş yaxınlarda mən İranı gəzib-dolasarkən ordakı münasibətlər beləydi, indicə təsvir etdiyim kimi. O çağdan hər şey dəyişib. Sonuncu sonsuz Qacar Əhməd Şah taxtdan salındı və indi Parisdə yaşayır. Onun yerinə əsgər, sərkərdə, sonra isə sebahəselar (hərbi nazir) Rza Xan taxta çıxdı. O, təşəxxüslü idi və keçmiş hökmdarları yamsılamaq istəmirdi. Uzun illər boyu etdiyi hərbi yürüşlərdə Rza Xan İranın yerli hökmdarları sayılan xanların hamisini məhv edib onların yarağını əllərindən almışdı, feodal tayfalarından heç birinin üzvünün bundan sonra silah gəzdirmək hüququ yox idi.

Döyüşlərdən canlarını qurtarmış bir neçə xan Tehrana gəlib daimi nəzarət altında şah parlamentində oturmalo oldu. Qaçaq dəstələri də məhv edildi və əsrlərdən bəri şah indi birinci kərə öz ölkəsinin ağasıdır. İndi İranda islahatlar baş alıb gedir ki, onlar da Çingiz Xanın zəfər yürüşlərindən bu yana ölkəni yaşadığı xəyallardan qoparmalı olacaq. Daha titullar, feodallar, nağıl söyləmçiləri qalmamışdır. Onların bazar kafelərindəki yerini xalqa qəzet oxuyanlar tutmuşdur və «Müdriklik İncisi»ni indi sadəcə olaraq adı və atasının adı ilə çağırırlar.

Amma bunların hamısı o demək deyil ki, İran nagiyyələr ölkəsi olmaqdən əl çəkib. Farslar deyirlər: «Rza Xanın iki gözü var, biri gələcəyə baxır, o biri isə keçmişə». Həqiqətdə də belədir. Müqəddəs odun, ası Hafızın və müdrik keçəcılərin qədim İranı indi özünün ölülər içindən dirilişini bayram edə bilər, çünkü yeni şah küfrlü «Pəhləvi» ləqəbini əbəs yerə götürməyib və oğluna da atəşpərəstlərin böyük pad-

şahının adı ilə «Şapur» adını əbəs yerə verməyib. Deməli, islahatlar heç də hər yerdə keçmişin məhvini deyil.

Mömin dərvişlər ölkəni indi də gəzib-dolaşır, dünyanın sonunu vəz edirlər və peyğəmbər nəvəsi Hüseynin təziyəsini saxlayırlar. Qanlı məhərrəm gündündə dindarlar indi də coşqu içində «Şah Hüseyn – Vay Hüseyn» qışqırırlar.

Qaçaqlar, quldurlar, onların dəstələri və xanbəylər İranda – hər halda bir neçə ildir – keçmişdə qalmışlar. Ümid edirəm ki, həmişəlik. Onlar yalnız Əfqanistanda qalıblar. Bəylər və qaçaqlar orda dədə-baba adətləri ilə fəaliyyət göstəirlər, onlarla əl-ələ və onlara qarşı da xacələr, qullar, quldurlar, zədəganlar, parazitlər və sarvanlar. Onların hamısı əsl şərq məmləkətinin qədimdən qalma rahat münasibətlərini qoruyub-saxlamaq istəyir. Görəsən nə qədər? Bu, uzun müddətə mümkün olmayacaq; feodal Şərq ölüm ayağındadır.

Bu feodal Şərqlə onun ən yüksək çıxəklənən çağlarında vətəndaş müharibəsi zamanı İranda tanış olmaq imkanı qazanmışdım və növbəti fəsildə əlinə düşdüyümüz iri bir feodalın həyat və fəaliyyətindən söz açmaq istərdim.

CƏFƏR XANIN SARAYINDA DUSTAQ KİMİ

Bu, İranda, Mazandaran və Gilan əyalətlərinin sərhədində baş verdi: karvanımız cəmi bir neçə gün idi ki, bizə dost olan valilərdən birinin torpaqlarından çıxıb siyasi yönümü bilmədiyimiz bir ərazi ilə gedirdi.

Əyninə allı-naxışlı paltar geymiş, qırxiq başına qara qoyun dərisindən züllə papaq qoymuş bir fars atlısı bizə yaxınlaşdı. Durmağımızı əmr edib atı yanımıza sürdü və dedi:

- Mən bu yerlərin ağası Cəfər xanın elçisiyəm. Xanın Sizə salamları var. - Bir xeyli susub mülayim-

cəsinə davam etdi. - Cəfər Xan gəlmişinizi götür-qoy edib Sizi öldürdürürməyi ən doğru yol saydı; bu qərarı Sizə çatdırmaq üçün məni göndərdi.

Bu əcaib xəbəri heyrətlə dinlədik.

- Xan bizi niyə öldürmək isteyir?

- Bilmirəm, bunu ən doğru yol sayır.

- Haçan öldürəcək?

- Döyüşçüləri ilə bugün bura gəlir; ona qədər gərək burda gözləyəsiniz.

Dəvələrdən enib elçi ilə dünyanın gəliş-gedişindən danışmağa başladıq. Elçi də saqlamaz bir optimist çıxdı.

- Çölün düzündə ölmək yaxşı deyil, - dedi, - xan qılınclı, tūfengli gəlir, atəş açacaq, Siz özünüüzü qoruyacaqsınız, qan tökülcək. Və xan şahdan da güclüdür; nə istəyir, onu da edir.

Tezliklə anladıq ki, həyatın gözəlliyini bizə qandırmaq üçün elçi dəridən-qabıqdan çıxır. Nəhayət «Onsuz da öləcəksinizsə, pul nəyinizə lazımdır» müdrik kəlamını söyləyəndə torpağa oturub xana məhdholu bir məktub yazdıq və çıxardığı acıqlı qərarın səbəbini soruştuq.

Elçi məktubu götürdü, onu xana çatdıracağına söz verib təpələr arxasında gözdən itdi. Tezliklə qəribə görkəmli bir kişinin müşayətində geri qayıtdı ki, bu da qarşımızda dərindən baş əyib özünü xanın maliyyə müşaviri kimi təqdim etdi. İndi biz yaşamımızdan arxayı ola bilərdik, maliyyə müşaviri Şərqdə indiyə qədər heç vaxt kimi isə fiziki ölümə sürükləməmişdir.

İndi başlanan sonsuz danışqlarda xanın xasiyyəti və onun dinc məmləketindəki olaylar barədə xəbər tutulmalı olan hər şeydən xəbər tutduq. Xan, maliyyə müşaviri söyləminə belə başladı, bizim rəftarımızdan möhkəm inciyib. Biz bu Zati-Alilərin torpağına ona cüzi bir bəxşış etmədən ayaq basmışıq. Onun dərdi heç də bəxşış dərdi deyilmiş. Əgər xəbər tutsalar ki, hörmətli-izzətli adamlar xana bəxşış verməkdən boyun qaçırlar, el-obada buna nə deyərlər? Elə məhz buna görə də o bizi öldürmək istəyib, amma maliyyə müşavirinin xahişini və onsuz da müsəlman qanının kifayət qədər axıdıldığını nəzərə alıb xan bir şərtlə və sairə...

İndi bildik ki, söhbət xanın hər ticarət karvanından aldığı gömrük dən gedir. Ancaq biz tacir olmadığımıza görə bu adi-leşmiş ödəniş barədə düşünməmişdik və indi qanlı döyüşdən

də cansıxıcı görünən uzun-uzadı məşvərətdə bəxşisin məbləğini müəyyənləşdirməli olduq. Bəxşış adı əskinas şəklində vəriləndən sonra maliyyə müşaviri cibinə əl atıb uzunsov bir namə çıxarptı və həmin an onu bizə oxudu. Şerlə yazılmış məktubda xan bildirirdi ki, nəcabətli səyyahların gelişinə həddən ziyadə sevinərək bizə qonaqpərvərlik göstərir, xüsusilə də ona görə ki, yolun qalan hissəsi «Meşə Qardaşları»nın üsyəni ilə onsuz da bağlanmışdır və o yol verə bilməz ki, bu nəcabətli əcnəbilər onun sarayından qıraqda yerləşsinlər.

Xanın səmimi təklifini minnətdarlıqla qəbul etməkdən və pulu götürəndən sonra mütiləşmiş görkəm alan maliyyə müşavirinin müşayətılə xanın sarayına yollanmaqdan başqa ayrı çarəmiz qalmamışdı.

Bu xanın sarayında biz – dustaq, yaxud özgür kimi, burasını bugün də bilmirəm – yola çıxma icazəsini növbəti bəxşislə alana qədər təqribən on gün qaldıq.

O bizi sarayının həyətində qarşıladı, əvəz olaraq hər birmizə qızıl sancaklı bir araqcın bağışladı, biz biraz dincəldikdən sonra o, təsərrüfat qayğılarından gileyənməyə və uzaq məmləkətlərdəki yeniliklərdən soruşmağa başladı.

Tezliklə əməllicə dostlaşdıq, Cəfər Xanın saray həyatının və idarəcilik bacarığının bütün incəlikləri ilə tanış olduq. Cəfər Xan hər şeydən öncə dincliyi sevirdi; mənə ilk danişdığı şey həm də onun həyat fəlsəfəsiydi. O mənə illər uzunu müharibələr aparmış, bir çox məmləkətləri fəth etmiş, qılıncı ilə şahın taxt-tacına sahib çıxmış, düşmənləri tərəfindən axtalanmış və nəhayət hardasa çölün düzündə öz ölümünü tapmış Birinci Qacar Şahın ömründə danişdi. Bu məşhur ömür Cəfər Xan üçün daimi xəbərdarlıq olub. Ucuz ağrılar üçün hansısa bir şair nəslinə movzu vermək xatırınə döyüş yürüşlərində nə üçün acliq keçirməli olduğunu o qəti dərk edə bilmirdi. Buna görə də bütün həyatı saray divarlarının arasında keçib. Xanın savaş macaraları qorçusuz karvanları (bizimki yaraqlı idi) soymaqla məhdudlaşıldı və qonşu əyalətin bütün quldurbəşiləri ondan mütəmadi məvacib alırdılar ki, bu məbləğin də müqabiliндə ona dəyib-dolaşmamağa söz verirdilər.

Səhər saat ona yaxın xanın idarəcilik işləri başlayırdı ki, burda iştirak etməyə mənə də icəzə verilmişdi. Bu işlər başlıca olaraq ondan ibarət idi ki,

Cənabi Aliləri təbəə və əyanlarından rüşvətləri qəbul edir və bunun müqabilində az və ya çox müddətə onlara müəyyən səlahiyyət və imtiyazlar paylayırdı. Rüşvət adətən gümüş sikkələrdən, qızıl məməlatindən, eləcə də toyuq-cücə, yumurta və undan ibarət olurdu. Xan heç nəyə yox demirdi. Rüşvət mərasimindən sonra xan canının qeydinə qalırıdı. Həyətə bir neçə kök göyərçin buraxılırdı (Monte Karlodakı kimi) və xan onları bir-bir öldürürdü. Hər atəşdən sonra əyanlardan biri yaxınlaşış könüllü təbrik armağanı kimi xannı ovcuna bir neçə gümüş sikkə basırdı. Xan təşəkkür edib bunu da götürürdü. Bu məzə əslində İranın bütün saraylarında qurulurdu, əvvəllər hətta şahın sarayında da ki, burda da aparıcı rolu yenə təbrik armağanları oynayırdı. İndi həmin çağlar həmişəlik arxada qalmışdır.

Can qayğısı məşqlərindən sonra xan dincəlirdi, hərəmhausenə gedir, orda yeyib-içir, axşamlar da bizim otaqlara gəlib mənimlə ədəbi mərasimlərə girişirdi. Zira Cəfər Xan şair idi, şer qoşmağın yüksək sənətkərlığını insanı heyvandan ayıran yeganə keyfiyyət kimi qəbul edən şair. Adətən yanımızda əyləşər, Hafizin, yaxud Səədinin şərlərini əzbərdən söyləyərdi ki, bundan da mən kirmiçə həzz alardım. Sonra o özünün daha çox bağlamalardan ibarət şərlərini oxuyardı. Mən bu bağlamaşları açmalı olurdum, təbii ki, şərlə və o, saatlarla bundan feyziyab olurdu.

Mən onun, necə deyərlər, saray şairinə çevrilmişdim və keçmiş şairlərdən, unudulmuş şərlərdən saatlarla danışirdim. Xanın mənə dediyi bağlamalar məzəliydi. Məsələn, xoruz səsi eşitməmiş qafiyələrlə soruşurdu: «Müsəlman cinayət işlədib eşşəyə çevrilirsə, qazi nə etməlidir?». Mən də əlüstü cavab verirdim: «Cəzani elan etməli, eşşək adam olana qədər onu gözdən qoymamalıdır».

Ağlım kövrək el atasını riqqətə gətirirdi və o yenidən soruşurdu: «Eşşəyə çevrilmiş adam borc edə və müsəlman ola bilərmi?» Cavabım belə olurdu: «İbadət edə bilər, amma gəlirli bir işin qulpundan yapışmağa ixtiyarı yoxdur». Beləcə mən get-gedə

xanın sevimlisinə çevrildim, arxadan məni güdən iki ayaqyalın kişidən ibarət fəxri qaraul qazandım. Fəxri qaraul anlayışı İranda az tanışdır. Onların heç biri bilmirdi ki, məni qorunaklıdırlarmı, yoxsa ehtiramı göstərməlidirlər. Beləliklə hər ikisini edirdilər. Palçıqlı kuçələrdə məni qolları üstünə alıb aparıldılard ve birçə anlıgına da gözdən yayınmağa imkan vermirdilər. Amma mən bu işdən bezəndə qaçıb aradan çıxmağa çalışdım. Keşikçilərdən biri vəhşi kimi üstümə bağırıb ciynimdən yapışdı. Hirslənib olayı xana danışdım, bunun da müqabilində həmin kövrək lirik öz can qvardiyaçısına qəribə bir cəza kəsdi. Kişi qəfəsə salındı, düz bir həftəlik yuxusuzluğa məhkum edildi; şəhər meydanında qoyulmuş qəfəsin qabağında əyanlardan biri keşik çəkəsi oldu ki, bu da, məhkum yatardısa, onu xəncərlə doğramalıydı. Məhkum özü isə sevinirdi ki, cəza belə yüngül olub, çünkü İranda daha ağır cəzalar verilir, məsələn, fallaqaya salıb ayağın altına zopa vurmaq. Bunun özü də hücrə dustaqlığından heç də pis qarşılanmir. Mən özüm şahzadələr görmüşəm ki, camaatın gözü qabağında məhkəmə məmurları tərəfindən ayaqlarına zopa vurulması utanıb-çəkinmədən qəbul etmişlər. Bu cəza növündən ilkin istintaqda da istifadə olunur, necə deyərlər, “müttəhimin yaddaşını təzələmək üçün, amma ixtiyarın var ki, bu cəzanı sənin yerinə başqasına çəkdirəsən. Ayaq kötükləri hesabına dolanan bu adamlar həmişə məhkəmələrin önündə dayanıb sıfarişçi gözləyirlər. Oğurluğa daha ağır cəza düşür. Birinci kərə oğrunun sol əli kəsilir, təkrarlanarsa, əvvəlcə sağ qıcı, sonra da sağ əli və sol qıcı. Bu cəzanın aşkarca köməyi dəyir, çünkü mənə, nə də hansısa bir tanışma İranda indiyə qədər oğurluq yapılmayıb. Eləcə də heç vaxt oğurluq hadisəsi eşitməmişəm.

Zinalığa qarşı daha sərt cəzalar var. Yad hərəmxanada tu-

tulan kişinin burnu və qulaqları, ya da ikisindən biri kəsilir. Axtalamağa isə bugün az-az təsadüf edilir. Məsələn, Cəfər Xanın məmləkətində o, ümumiyyətlə tətbiq olunmayıb. Zira xan özünü Epikürün şeyirdi sayır. Biz onu bu yönəndə də öyrənməyə müyəssər olduq.

Gəldiyimiz həftənin cümə günü xan şərəfimizə bir qonaqlıq verdi. Qonaqlıq miyanə təşkil olunmuşdu. Sarayda əyləşib qoyun ətinin kababını yeyir, sazin¹ bu yerlərə xas olan təranələrinə qulaq asırdıq. Yemək sona yetəndə və biz kağız kimi nazik yuxalarla² (istifadədən sonra yeyilən salfet kimi) əlimizi, ağızımızı silib-qurtaranda xan bic-bic gülümsəyib anlaşılmaz bir səs çıxartdı. Sarayın içində açılan qapı aralandı və əllərində dəf, başlarında qızıl haşiyəli xırda (korpus şagirdlərinin papağı boyda) araqqın olan göpgöyçək on fars oğlanı çənətdə göründü. Oğlanlar – onlar səkkiz-on yaş arasında olardılar – əvvəlcə bizim, sonra da xanın qarşısında baş əyib xeyli incə hərəkət və təzimlərdən ibarət bir fars rəqsi başlıdalar. Bu saray baletindən aşkarca məftun olmuş xan özü dəfi əlinə götürüb rəqsi yeknəsək bir səslə müşayət etdi. Rəqs zamanı oğlanlar sıra-sıra atama yaxınlaşışb bir müddət onun qarşısında baş əyirdilər ki, bunun da müqabilində atam fars adətincə onların hər birinə bir gümüş sikkə verirdi. Bunları da o əvvəlcə dilində isladır, sonra oğlanların alnına yapışdırırırdı. Oğlanlardan biri təsadüfən o birlərinə verilənlərdən təqribən iki dəfə böyük bir sikkə aldı. Oğlanlar rəqsi bitirib gedəndən sonra xan bir xeyli də Hafızdən və dindən söhbət saldı, bizə xeyirli gecə diləyib hərəmxanasına yollandı. Atamla mən də bizi bir-birimizdən xalça qapı ilə ayıran otaqlarımıza getdik. Təzəcə soyunmaq istəyirdik ki, dəhliz qapısı astadan döyüldü. Qapını açdım. Girəcəkdə xanın təpədən-dırnağa silahlanmış nökərlərindən biri – aşağı eşilmiş uzun bağlı və görünməmiş key sıfətli yekəpər, uzunsov bir oğlan dayandı. O özü ilə nisbətdə cırtdan boylu, əlvan geyimli, əlində həmin iri sikkəni tutmuş saray rəqqasının qolundan yapmışdı.

- Zati-Aliləri Allahın xəlq etdiyi bu tər çiçəyi sizə göndərir, - oğlanı içəri salıb nökər nərildədi. Soruşanda ki bunu han-

¹ Müəllif bu sözü orijinalda „die Sas şəklində işlədir.

² Müəllif bu sözü orijinalda “das Lavaşbrot (hərfən: lavaş çörəyi) şəklində işlədir.

sı səbəbdən edirlər, nökər ciddi məmür ifadəsilə cavab verdi. - Siz xanın qonaqlarınızın və xanın oğlanına başqalarından fərqli olaraq ikiqat iri sikkə vermisiniz. Zati-Aliləri hər eyhamı başa düşür və xahiş edir ki, kefinizi bu oğlanla tapasınız.

Nəhayət olayın qəhrəmanı oğlan özü söhbətə qarışdı. Pul-pul olmuş sıfətilə piçildədi ki, qonaqlara gecə qulluğu göstərmək onun üçün böyük şərəfdır və bizim tərəddüdümüzü dərin bir təhqir kimi qəbul edir.

- Siz məni geri qaytarsanız, hamı üstümə güləcək, - həyəcanlanmış gədə bizi inandırmaq istədi.

Nökərə onun onsuz da anlaya bilməyəcəyi müxtəlif səbəblərdən biz bu «bico»nu (bu cür oğlanlara belə deyirlər) işə yarada bilməyəcəyik, çünkü maraqlarımız yüksək məqamlarda dolaşır deməklə mən vəziyyəti yoluna qoydum.

İndi də nökər «bizim yüksək maraqlarımıza» anlaşılıq göstərib öz hürkək yetirməsi ilə otağı tərk etdi. Yenicə soyunub özümüzü çarpayı əvəzi xalı və yastiqların üstünə atmışdıq ki, həmin yaraqlı gicbəsər qapının ağızında peyda oldu, amma bu dəfə çadralarının altından bizi maraqla süzən iki yeniyetmə qızın müşayətində. Bu kərə nökər imtinaya yol qoymamışdı. Qonaqsevərlik adətincə onlardan boyun qaçırmıq ev sahibinə hörmətsizlik olardı. Odur ki, qızlar biz ordan gedənə qədər yanımızda qaldı.

Buna baxmayaraq «bico»larının gənclik təravətindən həzz almaqdan boyun qaçırmamız xanın şəstinə toxunmuşdu. Səhərisi bizə baş çəkib özünü elə apardı ki, elə bil onun ali məqamlı sivil duyğularını dəyərləndirməyi bacarmayan cahil barbarlarla oturub-durduğuna tam əminlik hasil etmişdi. O mənə fars keçmişinin onun öz zövqünə tam uyğun gələn ləzzətlərindən sonsuz hekayələr danışır, həyatın ucuz fərəhinə maraq göstərən bugünkü gəncliyin korlanmasından gileylənir və bu barədə yetərincə bilik nümayiş etdirirdi.

Bicoları çıxmaqla, deyildiyi kimi, klassik şeylərin hamisini qəbul etdiyimə görə o, tezliklə mənimlə barışdı və hətta öz hərəmxanasında onunla çörək kəsməyimi təklif etdi. Hərəmxanasına getməkdə yetərincə ehtiyatlı tərpəndim, zira o, keçmişin cah-cəlalına tam vurğun olduğundan, güman ki, məni də bicoları kimi kullanacaqdı. Qonaqpərvərlik şərtlərinə görə qüdrətinin məhdudlaşlığı hərəmxanadan kənarda mən rahat ola bilərdim. Biz yola düşəndə o mənə Hafızın bir əlyazmasını

bağışladı, üz-gözünü turşudub, təbii ki, şerlə rəsmi sevgi bəyanında bulundu, mən də ona, yenə təbii ki, sevgi izharı ilə cavab verdim. Əminəm ki, karvanımızı silahlı atlılar qoruma-mış olsaydılar, onun bu sevgisi platonik sevgi kimi qalmaya-çaqdı.

Cəfər Xan yaddaşımızda yaxşı izlər buraxmışdı xüsusilə ona görə ki, sonrakı yolumuzu onun sarayındakı yüksək dinciliklə müqayisə etmək olmazdı. Sonra biz «Meşə Qardaşları»nın («Cəngəllilər»in¹) ərazisinə, qaçaq və övliya Mirzə Kiçik Xanın məmləkətinə gəldik.

¹ Bu sözü müəllif orijinalda “**Dschengeli**” (almanca oxunuşu «cengeli») kimi işlədir.

MEŞƏ QARDAŞLARI

Biz Cəfər Xanın vilayətini belə möhkəm bir ümidlə tərk etdik ki, Ənzəliyə, yəni Xəzər dənizinin sahilinə bacardıqca tez çataq və Bakıdakı hadisələrdən ətraflı xəbər tutaq. Bu arada karvanımız böyümüşdü, çünkü Türküstandan qaçmış bir neçə rus ailəsi də bizə qoşulmuşdu. Ənzəliyə gedən yol açıq deyildi, xanın bizə verdiyi məlumat düz çıxmışdı, bütün Şimali İranı “Meşə Qardaşlarının, Cəngəlilərin vaizi, inqilabçı Mirzə Kiçik Xanın başçılıq etdiyi üsyən bürümüşdü.

Bu üsyannın nə üçün başlaması bəlli deyil, danışırlar ki, illər öncə uzun müddət səhrada tərkidünyalıq etmiş hansısa müdrik bir dərviş Tehranın bazar meydanında dünyanın axırının çatdığını xəbər verir. Kir-pasaq içində olan bu üləmanı meymun kimi tük basmışdı və o, şübhəsiz ki, şərqlinin öz təsəvvüründə canlandırdığı övliyanın zahiri görünüşünə tam uyğun gəlirdi. Əgər bu üləma öz peyğəmbərliyində tamam yeni bir şeyi bəyan etməsəydi, dünyanın sonu barədə onun adı vaizliyi və bunun tərkib hissəsi sayılan sədəqə mərasimini heç kəsi yerindən oynatmadı. Əllərini açaraq o, uca səslə bunları deyirdi:

- Ey iman sahibləri, tezliklə Günəş qərbədən doğacaq.

Bununla o, çoxlu sədəqə toplamırdı, həm də bütün iştirakçıları lərzəyə salırdı. Zira qərbədən doğan Günəş təkcə dünyanın axırının aşkar əlaməti deyildi, həm də bütün bilik qaynaqlarına əsasən yuxarıdan bir işarəydi ki, küfrün yer üzündən silinib atılmasına indi göylərdən heç bir çətinlik törədilməyəcək.

Elə bu vaxt Ənzəli və Şimali İran ingilislər tərəfindən zəbt edildi ki, bununla da məhv edilməli olan kafirlərin sayı yetərincə artdı. Deməli, dərvişin peyğəmbərliyi əks-səda tapdı və tezliklə məşhur “Meşə Qardaşları hərəkatı meydana gəldi ki, buraya da dünyanın sonundan qabaq öz mömin borcunu tələsik yerinə yetirmək istəyən bütün mömin insanlar qoşuldu-lar və bir neçə kafiri qətlə yetirdilər. Meşə qardaşları və onların fanatik başçısı Mirzə Kiçik Xan son kafir müqəddəs İran

torpağını tərk etməyincə saç və dırnaqlarını uzatmağa və yu-
yunmadan imtina etməyə and içdilər. Üşyan bir neçə il çəkdi-
yindən axırdı ingilis tommilərinin qaçmağa üz tutmaları üçün
Meşə Qardaşlarının adı görünüşü yetərli oldu. Hadisələr ingi-
llislərin zəbt etdiyi ərazilərdə baş verdiyindən və ölkənin ma-
raqlarına qarşı yönəlmədiyindən İranın mərkəzi hökuməti, əs-
linə qalsa, özünü neytral aparırdı.

Türküstandan Ənzəliyə gedən yolun üstündə karvanımız
indi bu xoşagəlimli hərəkatın tən ortasına düşdü. Cəfər Xanın
əyalətindən cəmi bir neçə kilometr aralanmışdı ki, üşyanın
ilk nişanələri gözə çarpmağa başladı. Kəndlər yaribayarı bo-
şalmışdı, orda-burda insan cəsədləri, yaxud pas atmış silah və
xəncər görmək olurdu. Rastımıza çıxan tək-tük ingilis dəs-
tələri qalıblərdən çox, nəyə desən, oxşayırdılar. Doğrudur, bizi
inandırmaq isteyirdilər ki, zəbt olunmuş ərazilər çərçivəsində
karvanlardan bircəciyini də təhlükə gözləmir, amma bütün ət-
raf bunun yanlış olduğunu bildirdi. Rastımıza çıxan yerli ca-
maatdan vəziyyət barədə gerçəkliyi də öyrənə bildik. Ancaq
indiya qədər şəxsən bizim üçün narahatlılığı lüzum olmamış-
dı. Birincisi, biz kafir deyildik, ikinci də, şübhəli görünən in-
san yiğnağını indiyə qədər tez-tez yolumuzun üstündən təmiz-
ləmiş boylu-buxunlu türkmən qorçularımız vardi. Amma, de-
yəsən, ingilislərin ölkədə əmin-amanlığın hökm sürməsi barə-
də bizə verdikləri təminata inanmağımız onların özünə də şübhəli
görünmüdü. Ingilis qərargahının yerləşdiyi kəndlərdən
birində ingilis məmuru yanımızda peyda olub belə bir əmr ver-
di: Sərəncama görə ölkədə silahlı yerli sakinlərin dolaşmasına
icazə verilmədiyindən atlalarınızı evlərinə göndərməlisiniz.
Üşyan ərazisində bizim hansısa bir qorqumuz olmalıdır cavab-
bımızın müqabilində ingilis bildirdi:

- Bu ərazilərin sakinləri ingilis dəstələri tərəfindən qoru-
nur və başqa qorquya ehtiyacları yoxdur; atlalarınızı evlərinə
buraxmasanız, biz onları ingilislərə düşmənçilik cəhdinin dəs-
təkçiləri kimi həbs etmək məcburiyyətində qalacağıq.

Bizim ingilis tacının himayəsi altında olmağımız barədə
onun verdiyi bu təntənəli vəd atama elə də xüsusi təsir bağış-
lamadı. Rus yol yoldaşlarımız isə, deyəsən, Avropa insanlarına
olan inamlarını hələ itirməmişdilər. Onlar göylərə and verib
yalvardılar ki, işi düyünlə salmayıb ekzotik qorçularımızdan
imtina edək.

- İngilis istilaçılarının sözü hər halda daha çox dəyərə malikdir, nəinki bu vəhşi süvarilər, - onlar dedilər və yeni iqtidar sahiblərinin əmrlərini yerinə yetirib qorcu dəstəsini qaldırmaqdan, onları geri göndərməkdən və ingilislərin hakimiyyətinə inanaraq yolumuza davam etməkdən ayrı çarəmiz qalmadı. Ancaq yola düşməzdən qabaq atam yerli camaatla söhbət etdi və onlar da aşkarca bildirdilər ki, yolun qalan hissəsindəki hər daşın dalında yerlilərlə əcnəbilər arasında heç bir fərq qoymayan qana susamış quldurlar gizlənir. Buna görə də ingilis baş qərargahına yollanıb bizi növbəti şəhərə qədər ötürəcək bir neçə əsgərdən ibarət müşahidəçi istədik. İngilisler lap ürəkdən hırslınlıqlar ki, onların hər şeyin qaydasında olduğu barədəki vədlərinə baxmayaraq biz kişilərin sözünə şübhə ilə yanaşırıq; onlar İngiltərənin qüdrətinə çəkinə-çəkinə və bic-bic inanmaq istəməyən şərqliləri söyüb bize bir vəsiqə verdilər ki, orda da yazılmışdı: «İşğal zonasının rəsmi idarəsi karvanın keçib-getməsinə icazə verir».

Bütün bunlardan o qədər də narahat olmayıb cüzi gecikmə ilə yolumuza davam etdi. Ətraf bu yaxınlarda olmuş sərt döyüşlərin aşkar əlamətlərindən xəbər verirdi. Hər yan viranələşmiş və insansızlaşmışdı, Allahın unutduğu yer təsirini bağışlayırdı. Biz tələsirdik, çünki şər qarışmamış yaxınlıqdakı şəhərə çatmaq, burda hərbi və ya hökumət dəstəsinə qoşulmaq isteyirdik. Amma qaranlıq bizi haqladı. Şəhərə bir neçə kilometr qalmış gecə özünü yetirdi və biz yalnız sarvanın baş tapıldığı səhra ilə qaranlıqda yolumuza davam etdi.

Birdən hardasa lap yaxınlıqdan fit səsi gəldi, ardınca da bir neçəsi. Qaranlıqdan yaraqlı atlilar peydə oldular. Mən atamla birlikdə ikinci dəvənin hörgücündə oturmuşdum və biz yad atlıların çalvardarımızı¹ karvanı durdurmaq əmrini verməyə məcbur etdiyini apayadın gördük. Atlılar karvanı üzük qaşı kimi mühasirəyə aldılar və dəvələr bir-birinə qıslılıb çevrə qurdular. Bunlar heç də əsl cəngəlilər deyildilər, karvanımızın silahsız olduğundan xəbər tutmuş adı quldurlar idi. Gözlərindən qığıl-cım yağan cavan fars başçı irəli yeriyib dedi:

- Kafirlər, dəstədən aralanın, var-dövlətinizi müttəqilərə verin.

¹ Söz orijinalda „Tschalwadar“ (almanca oxunuşu «çalvardar») kimi işlədilmişdir.

Yolcuların üst-başı axtarıldı və onları bir-bir yolun qırağına çəkdilər. Mən, atam və peşəkçilər təslim olmaq istəmədik, hələ dəvələri əlindən çıxandan sonra növbəti şəhərdə onsuza da acıdan gəbərməli olacaq sarvanı demirəm. Qarət olunmuş vəziyyətdə yad şəhərə daxil olmaq ehtimalı elə bizim üçün də sevindirici deyildi. Sarvan, quldurları dilə tutmağa başladı:

- Ağeyi qaqaqlar bu möhtərəm cənabları soymaq istəyirlərsə, niyə bunun altını dəvə sahibləri çəkməlidir?!

Quldurbaşı onu axıracan dinlədi, bizi isə heç yaxına buraxmaq istəmədi. Mömin insanlar olsaq da, belə pis bir dəstəyə qoşulmağımız bizim öz günahımız imiş. Üstəlik bize onu da təklif etdi ki, doğrudan da əsl müsəlmanlıqsa, karvan yollarında var-dövlət və şan-şöhrət qazanmaq üçün ona qoşulaq. Biz ürəkdən təşəkkür etdik, elə buna görə də soyulduq. Sıra mənə çatanda quldurbaşı soruşdu ki, onun məşuqu olmaq istərdimmi, istəsəm, o mənə gözəl bir gələcək vəd edir. Xoşbəxtlikdən hardansa ağlıma gəldi cavab verim ki, mən Məşhəddən müdrik və müqəddəs bir imamın məşuquyam və Allah rızası üçün bu müdrik insana xəyanət etmək istəmirəm. Allah xadiminin nüfuzu məni xilas etdi. Quldurlar son anda qarət edilmiş dəvələrlə bizdən aralanmaq istəyəndə heyvanlarının ayrılığına gözgörəti dözə bilməyən peşəkçilərimiz də onlara qoşuldu. Biz çöllün düzündə başsız və tək-tənha qaldıq və yaxınlıqdakı şəhərə piyada yollanmalı olduq. Yalnız səhərin alatoranında ilk evlər görünməyə başladı.

Birinci gedişimizi uğursuz talemizdə günahkar olan istilaçı ingilislerin rəsmi idarəsinə etdik. İngilis generalı bizi qəbul etməyi özünə rəva bilib başımıza gələnləri səbrsizliklə dinləyənə qədər saatlarla onun qəbul otağında gözləməli olduq. Sonra başımızdan yağıdırılan aşağıdakı nitqi dinləmək məcburiyyətində qaldıq:

- İngilis idarəciliyi burda qalan avropalıların mal-mülkünə məsuliyyət daşıyır, özü də o vaxta qədər ki onlar üsyancı əyalətlərə ayaq basmağa cürət etmirlər. Heç kəsin bizdən tələb etməyə haqqı yoxdur ki, eyni şeyi rənglilərə, yaxud qaçqın russlara da şamil edək. Bir də ki, ingilis iqtidarı Sizi heç vaxt məcbur etməyib çıxıb-gedəsiniz, yaxud bu ölkəni gəzməyə çıxməq üçün Sizə dəvət göndərməyib. Qaldığınız yerdə sakitcə qala bilərdiniz və üsyankar əyalətlərdən keçib-getməyinizə də ehtiyac yox idi. Amma bir halda ki burdasınız, ingilis idarəciliyi

Sizi Əlahəzrət kralın himayəsi altına götürər və istəsəniz, işlər yoluna düşənə qədər əsirlər düşərgəsində qayğıınızı da çəkər.

Generalın yanından pərt çıxdıq. Rus yol yoldaşlarımız ingilis konsulluğuna getdilər ki, burda da onların heç üzünə də baxan olmadı. Biz isə sonrakı danışqlardan imtina edib, Şərqiñ hər yerində olduğu kimi, burda da şəhərin ondabirini təşkil edən yerli məhəlləyə getdik ki, bəlkə tanış-bilişdən kiməsə rast gəldik. Quldurlar əynimizdəki paltardan başqa hər şeyimi-zı qarət etdiklərindən yad şəhərdə vəziyyətimiz xeyli fəci idi. Bununla belə, qapısını döydüyüümüz ilk tacir bizə kredit verməyə hazır idi. Amma iş o dərəcəyə çatmadı, ertəsi gün məscidin yüddəmindən öyrəndik ki, yol üsədə olan cənablardan biri bizi axtarır. Bu, atamın Tehrandan təzəcə gəlmış, ugursuz tale-mizdən şəhərdə xəbər tutmuş və həmin an dadımıza çatmağa tələsmiş qardaşıydı. Səfərin gerisinə lazım olanları əldə etmək, soyulmağımız barədə İran hökumətinə məlumat vermək üçün bir neçə gün burda qalmağı qərara aldıq. O vaxt ölkədə yeganə iqtidar sahibi olan «Dəmir Komitə»yə bir şikayət yazdıq və ondan çox səmimi bir cavab aldıq ki, burda da bizə tə-vəccöh izhar edib dəymış ziyanı ödəməyə söz verirdilər. İndi, atamın qardaşı bizə kömək etdikdən sonra dəymış ziyanın ödənişində maraqlı olmadığımıza görə bu işin boşunu buraxdıq. Hansısa «Dəmir Komitə» dəymış ziyanın ödənişi üçün nə edə bilər ki? O vaxt bizim ayrı dərdi-sərimiz vardı. Öyrəndik ki, – lap gizlindən – alman-türk qoşunları Bakını tutub, ingilis hərbi dəstələri Azərbaycandan qaçıb və ingilislərin dəstəklədiyi sol-sosialist hökuməti, bir vaxt bolşeviklər kimi, şərəfsizcəsinə sü-quta yetib. İndi bir o qalırdı ki, evə dönəməyin yolunu bacardıq-ca tez tapaq, bu isə hər halda həddən ziyan qorxulu idi. Ingilislər almanlara qarşı müharibə aparırdılar və düşmən ölkəyə səfərdən heç söhbət də ola bilməzdi. Amma biz, bir vaxt bolşeviklərə kürək göstərdiyimiz kimi, yelkənli qayıqın köməyi ilə nəzərə çarpımadan ingilislərdən qaçıb-qurtarmaq umudun-daydıq.

Amma Ənzəliyə yola düşməzdən qabaq başıma o illərin ən dəhşətli hadisəsi gəldi.

Yola düşməyimizə bir gün qalırdı. Məmur libasında olan İran atlısı atını həyətimizə sürəndə atam, əmim və mən evimizin eyvanında əyləşmişdik. Süvari atdan endi, bizə yaxınlaşdı, atamın qarşısında baş əyib azərbaycanca dedi ki, onu «Dəmir

Komitə» göndərib. İran məmurunun bizi azərbaycanca dindirməsi xüsusi bir lütfkarlıq idi, zira şahın, eləcə də Qacarlar süllaləsinin cılıxaqanlı azərbaycanlı olmalarına baxmayaraq məmurlar İran Azərbaycanında da farsca danışmağa üstünlük verirlər. Bu məmur isə lütfkarlıq göstərməkdə xüsusi seçilirdi və suyu şirin adama oxşayırıdı. İnsana şax baxan iri gözləri və şirin-şirin gülümsəməyi vardı. Bütün varlığından yaxşılıq və insandaşlarına yanımċılıq yağırdı.

- Ağa, - deyib sözə başladı, - mən sənin ayağının tozunu öpməyə də layiq deyiləm, qarşında dayanmağımın özü mənim üçün böyük bir şərəfdir və bu şərəfli an üçün yalnız Komitənin mərhəmətinə minnətdaram. Komitə səndən itaətlə üzr istəyir ki, dəyən ziyanın ödənilməsini indiyə qədər gözləməli olmusañ, amma bu, zəmanənin və talenin günahıdır. Fəqət Komitə səni bir an belə unutmayıb və sevinir ki, sənin kimi ali bir insan qarşısında öz müqəddəs borcunu indi yerinə yetirə bilir. Dəyən ziyanın əvəzini gətirmişəm.

İranlı bir daha baş endirdi, atının yanına gedib yəhərin üstündəki dəri torbanı endirdi, təzədən yanımıza qayıdırıb onu masanın üstünə, atamın qabağına qoydu.

Dəri torba möhürlənmişdi.

- Açı ağızını, - atam dilləndi.

İranlı ustufla möhürü sindirdi, dərtib qaytanı çıxartdı, torbanın ağızını genişləndirib masanın üstünə bir topa düz tökdü. Sonra dırnaqları qırmızı boyanmış uzun barmaqlı şumal əlini torbanın içində salıb xeyli eşələndi və fərəhdən qımışa-qımışa yumru bir şey çıxartdı. Onun bu hədiyyəsindən əvəllcə heç nə anlamadım. Sonra geri sıçradım – duz topasının içində kəsilmiş insan başı vardı. Saçlarına qan yapışmış, sifət cizgiləri qorxudan əyilmişdi və qırışılara duz dolmuşdu.

- Bu, yolda sizi narahat etmiş həmin o mundar insanın başıdır, - bu cür alicənab insanlara münasibətdə kobud soyğunçuluq sözünü işlətməmək üçün hələ də ədəb göstərən elçi şadıyalıqla bildirdi.

Biz dəhşətə gəlib ona bu əcaib hədiyyəni yiğis-dırmasını əmr etdik, amma iranlı buna məhəl qoymadı. Bildirdi ki, bu bizə dəyən ziyanın ödənişidir, onu bura gətirmək böyük zəhmət bahasına başa gəlib və o, müstəsna olaraq bizə məxsusdur, biz onu

dəri torbada özümüzlə götürə bilərk. İranlını inandıranı qədər ki başa baxmaqla bizə dəyən ziyanın ödənilməsindən tam razı qaldıq, xeyli vaxt keçdi. İranlı başını buladı, cibindən əzik-üzük bir kağız parçası çıxarıb üstündə bir-iki sətir cızma-qara elədi, sonra da imza atmaq üçün onu atamın qabağına qoydu. Kağızda yazılmışdı ki, biz dəyən ziyanın ödənilməsindən İran hökumətinin xeyrinə imtina edirik. Bundan sonra quldurun başı şişə keçirilib küçələrdə gəzdirildi və divara taxıldı ki, buna da hamı rəğbətlə yanaşdı, yalnız ingilis qəsbkarları öz etirazlarını bildirdilər. Quldurların bizdən soyduğu şeylərdən xəbər tuta bilmədik, çünki dəyən ziyanın ödənişindən dövlətin xeyrinə birmənalı imtina etmişdik.

«Dəmir Komitə»nin başında o vaxt nağılvəri keçmiş olmuş və daha nağılvəri gələcəyi olacaq cavan bir ağa dayanırdı. Həmin çağlarda o, güman ki, İranın ən qüdrətli kişisi idi. Bugün o, Nadir Şahın bir vaxtlar Hindistandan gətirdiyi qızıl taxtda əyləşir və adı Rza Şah Pəhləvidir, Şahırsah-i-İran¹.

Dəyən ziyanın qəddar ödənişindən bir gün sonra Ənzəliyə yola düşdü. Ora çatanda özümüzü elə bil öz evimizdə hiss elədik.

Azərbaycan mühacirlərinin hamısı Ənzəliyə yığışmışdı. Köhnə dost-tanışlarla qarşılaşdıq ki, onlardan da hər biri ağlagəlməz macaralar danışındı. Hamımız uzun təhlükələrdən sonra həsrətində olduqları limanı görmüş gəmi qəzaçılarına bənzəyirdik. Bakıdakı durum haqqında qəribə şayələr gəzirdi. Amma bir şey dəqiq bilinirdi ki, bütün çalarlardan olan sosialistlər ölkədən qovulublar, almanlar və türklər Bakıda qərar tutublar və milli hökumət vəziyyəti ələ alıb. Bu hələ yetərli deyildi. Yalnız xəbər tutanda ki adlı-sanlı vəkil Fətəli Xan Xoynu baş nazir olmuşdur, hər cür şübhə çəkilib-getdi və bu, mühacir-

¹ Orijinalda bu sözü müəllif „Schahirschah-i-Iran“ kimi işlədir.

lər arasında əsl bayrama çevrildi.

Fətəli Xan bizlərdən biriydi, ali silkə mənsub idi. İndi biz qalib kimi, necə deyərlər, ağ atın belində Bakıya çapa, diri qalmış düşmənlərimizin hamisini məhv edə və köhnə təmtəraqı ən yaxşı formada yenidən gəlişdirə bilərdik. Deməli, inqilaba son qoyulmuşdu, bərpa işlərimiz başlaya bilərdi. Biz hamımız bunun həsrətini çəkirdik.

Duyğuları ucadan söyləmək olmazdı. Ənzəlidə ingilislər, Bakıda almanlar oturmuşdular və Bakıda nə var hamisini, irtica və yeni hökumət qarışığı, gərək söyəydin. İngilis səhra məhkəməsinə düşmək qorxusuna baxmayaraq bir daha Xəzər dənizindən keçməyi, bu dəfə şərqedən qərbə, qərara aldıq, amma tək-tənha yox, təqribən ikiyüz digər neft sahibkarı, onların ailələri, qoçular və qeyriləri ilə birlikdə.

Birləşib sıniq-salxaq görkəmi olan, buna görə də ingilislərin qorumağı bir yelkənli gəmi aldıq. Yolçular arasında dörd kapitan vardı, bunlardan da ikisi atamın gəmilərinin kapitanı idi. Odur ki, peşəkarlıq baxımından hər şey qaydasındaydı. Matros vəzifəsinə qoçular və onların adamları öhdələrinə götürüdlər. Bütün mühacirlər gecə yarısı, əslində ən çox əlli adam üçün nəzərdə tutulmuş bu miskin gəmiyə mindi. Yolçular arasında məşhur bolşevik qatili kn-yaz Alanianın nişanlısı da vardı. Yalnız əmim Ənzəlidə qaldı ki, burdan vətəni Səmərqəndə yola düşsün. Normal gəmi Ənzəlidən Bakıya oniki saatə gedir. Biz vaxtı ikiqat nəzərdə tutduq, amma hər ehtimala qarşı qırxsəkkiz saatlıq su və azuqqə götürdük.

Həmin gecə göz-gözü görmürdü, səhər ingilislər bizi çatmasın deyə, gəmimiz işıqsız gedirdi. Ən çətinini gəmiyə minmək oldu. Gəmimiz limanda yox, açıq dənizdə dayanmışdı. Biz kiçik qayıqlarda ora getməli və yellənən kəndir pilləkənlə gəmiyə qalxmalı étuq. Bu, bir neçə saat çəkdi.

Nəhayət dörd kapitan və quldur matroslar yelkəni qaldırdılar və

biz vətənə aparan həsrətli yolumuza başladıq. Heç kəs sonralar deyə bilmirdi ki, həsrətlə vətənə dönenlər həmin gecə neçə şüşə şərab boşaltmışdır.

GƏMİ QƏZASI, QARA CİÇƏK, ÇARIN DOĞUM GÜNÜ

Yola çıxmamız aqla gəlməyən gözəl bir havada baş tutdu, səma buludsuz, dəniz də durğun idi. Yolcuların əksəriyyəti göyərtədə yatmalı oldu, gəminin yeganə kayutasını yalnız bir neçə qadına və mənə vermişdilər. Biz tam yelkənlə üzürdük, buna baxmayaraq sürətimiz o qədər də böyük deyildi. Yetərin-cə gecikməyimizi əvvəlcədən gözümüzün altına alındığımızdan bu bizi narahat etmirdi. Ənzəlidəki ingilis işiqvuranlarının (projektorlarının) öncədən nəzərdə tutduğumuz yeganə qorxusundan uzaqlaşmaq xoşbəxtliyini yaşamışdıq. Doyunca yeyib-icdikdən sonra belə bir ümidiłə yatmağa uzandıq ki, tezliklə Azərbaycan sahillərini görəcəyik.

Mən kayutada qadınlarla bir yerdə yatırdım ki, onlar da kisiłerə nisbətən daha çox qisasçı idilər və gecənin girt yarısına qədər cəza və işkəncələrdən danışdılar. Onların fikrincə Azərbaycan əhalisinin gərək doxsan faizindən çoxunu asaydın. Söhbətlərinə uzun zaman qulaq asan insan əməlli-başlı bolşevik olardı. Dəhşətli işkəncələr düşünüb tapırdılar və bu işkəncələr incə qadın dodaqlarında heyrətamız səslənirdi. Düşmənin tam yox edilməsi üçün hər biri öz üsulunu kəşf edirdi. Hər nifrini də belə bir cümlə tamamlayırdı:

- Qadın olmayıma baxmayaraq mən buna ürəkdən tamaşa edərdim.

Nəhayət yuxuya getdim və röyada dünya bolşeviklərinin hamısının payaya keçirildiyini gördüm; onların zarılıtısını eşidib yuxudan ayıldım, amma zarılıt kəsmədi. Bütün kayuta zarıyırıldı, incə bolşevik düşmənləri döşəməyə uzanıb qıvrılırdılar, kapitanı səsləyib aqlaşırdılar. Kayutadakı şeylərin hamısı qat-qarış olmuşdu və dəniz xəstəliyinə tutulmuş solğun sıfətlər çaxnaşmanın səbəbinə heç bir şübhə yeri qoymamışdır.

Bayırda firtına tügyan edirdi. Kayutanı tərk edib atamı axtardım və gördüm ki, kapitanlarımızdan biri ilə söhbət edir.

Burda eşitdim ki, gəmimiz hər iki aydanbir Xəzər dənizində baş qaldıran və dənizçilərin ondan qorxub yan ötməyə çalışdıqları bədnam şimal firtinasının mərkəzinə düşüb. Bu şimal firtinası buxar gəmiləri üçün o qədər də qorxulu deyil, amma yelkənli gəmilər, özəlliklə də bizimki kimi yükü artıq olan köhnə bir qutu üçün xalis dəhşətdir.

Dörd kapitan, matroslar və neft bəyləri göyərtənin önünə toplaşış məsləhətləşdilər ki, imkan var ikən yaxınlıqdakı limana yollansınlar-yollanmasınlar. Əksəriyyət bunun əleyhinə idi. Bilmək olmazdı, bəlkə növbəti limandakı adamlar da şimal firtinası kimi təhlükəliyidilər. Mübahisəni axıra çatdırmaq mümkün olmadı. Hava pisləşirdi, dalğalar getdikcə böyüyürdü, firtina yelkənlərimizi qoparırdı. Birdən şaqqılıt qopdu, göyərtədə zil bir qışkırtı səsləndi, gəmimizin çürümüş köhnə dor ağacı sınmışdı, kimsə onun altında qalıb xurd-xəşil olmuşdu.

Panika qalxdı. Direkləri qasırğa bir-birinin ardınca sındırıldı. Günorta üstü gəmimizdə yelkən qalmamışdı. Bunun nə olduğunu yalnız dənizçi bilər. Qadınlar bayılıb qalmışdilar, qoçular bar-bar bağırıb kapitanların dördünü də öldürəcəkləri ilə hədələyirdilər. Külək axını gəmimizi tügyan edən dənizin səthinə basırdı. Əvvəlcə sükan hələ sıradan çıxmamışdı. Kapitanlardan biri gəmini idarə edirdi. Birinci gün beləcə ötdü. Ertəsi gün sükan sözə baxmadı və ən pisi də o idi ki, su ehtiyatımız tükənirdi. Biz ulu bərə üstündəki ilkin insanlar kimi dənizdə vurnuxurduq. Məndə bir əminlik yarandı ki, batacağıq, və içini boşaltdığım taxta yeşiklərdən birinin içiñə oturdum. Bu «qurtuluş qayığında» atamla birlikdə sahilə yetişməyə ümid edirdim. Nəhayət sərinişinlərin arasına çaxnaşma düşdü. Su ehtiyatını tapançalarla qorunmalı oldular. İndi o, qadınlar və neft maqnatları üçün nəzərdə tutulurdu. Yolçulardan üçü, bir rus və iki keçmiş qoçu qasırğalı dənizin tən ortasında birdən-birə caniyə çevrildilər. Onlar yol yoldaşlarını soymağə və göyərtədə yatmış qulluqçu qadınları zorlamağa başladılar. Onları suya tulladılar. Bu, dəhşətliydi, amma batacağımiza tam əmin olduğumuz üçün o vaxt bize tamam biganə göründü. Gəmi dəlixanaya oxşayırırdı. Yalnız həyatları boyu çox şeyləri görmüş kapitanlar və neft sahibkarları sakitliklərini pozmadılar. Onlar, əllerində silah, göyərtənin önündəki kayutanın yanında dayanıb camaata sakitləşdirici sözlər bağırırdılar. Təkcə mən silahsız idim. Mən, bayaq dediyim kimi, «qurtuluş qayığında» oturub

təsadüfən özümüzlə götürdüyümüz yeganə kitabı oxuyurdum. Bu, «Don Kixot de la Mança»nın rus nəşri idi.

İkinci günün axşamı möcüzə baş verdi; uzaqdan durmadan bizə yaxınlaşan əsl bir flotiliya gördük. Onun kimin flotiliyası olduğunu bilmirdik. Hazırkı durumumuzda insanlardan daha qorxmurduq. Biz qəza siqnalı verib ümid etdik ki, yabançı flotiliya köməyimizə tələsər.

Fəqət orda tərpəniş olmadı. Yalnız onlara tam yaxınlaşandan yabançı gəmilərdə bizə maraqla baxan insanları gördük. Bundan başqa, gəmilərin arasında bizi xeyli əndişəyə salan üç hərbi buxar gəmisi gözümüzdən qaçmadı. İndiyə qədər Xəzər dənizində hərbi gəmilərin olduğunu eşitməmişdik. Köməyə çağırıldıq, işarə verdik ki, sükansızlıq və bizə yardım edilməsə, yad gəmilərlə toqquşacağıq.

Nəhayət cavab geldi və həmin cavab da belə oldu: «Ehtiyatlı sürün, toqquşmayın». Bu xəbərdarlıq aşkarca absurd idi, bizi ələmi salırdılar? Çalışdıq lövbər ataq, ancaq baş tutmadı; lövbər zincirinin biri qırıldı, ikincisini işə salana qədər yabançı gəmi ilə toqquşduq. Şəqqılıt, qışqırıq, dalğalar bizi geri atdı. Yad gəmidən bağırdılar:

- Lövbər salın, yoxsa atəş açırıq!

Toplar doğrudan da bizə doğru tuşlandı.

Bugünün özündə də bizə anlaşılmaz qalır ki, tufanda yad flotiliyanın tən ortasında lövbər atmaq kapitanlarımıza necə müyəssər oldu. Ehtiyac möcüzə doğurur. Lövbər atdıq, dayandıq və yalnız indi gördük ki, toqquşanda gəmimizdə iri bir deşik açılıb. Su durmadan içəri dolurdu, suyu təsadüfən gəmidə tapılan yeganə əl nasosu ilə boşaltmaq üçün tələsik qoçuları topıldalar.

Artıq qaranlıq düşmüşdü, dəniz və külək tüğyan edir, qoçular da işləyirdilər. Atam məni xəzər bükdü. Don Kixot əlimdə mən rahatca yuxuya getdim.

Ertəsi gün firtına yatdı. Bunun əvəzinə gəmidəki deşiyin və yabançı flotiliyanın qayğısı ortaya çıxdı. Əvvəlcə vaxtimız nasosla suyu boşaltmaqdə keçdi. Bizə hələ də su gətirməyən o qəribə buxar gəmilərini söydük. Saat ona yaxın qeyrimüəyyənlilik sona yetdi. Yad gəmilərin birindən bir qayıq aralanıb bizə doğru gəldi. Dörd kişi, aşkarca zabitə oxşayırdılar, gəmimizə qalxıb kapitanı istədilər.

Rusça dənişirdilar, amma üstlərində qırmızı sovet ulduzu

gözə dəymirdi, deməli, aşkarca bolşevik deyildilər və hələlik bütün sualların cavabından qaçırdılar. Bayraqları adı rus dəniz bayrağı idi. Kapitanlarımızın dördü də irəli gəldi, sənədlərini göstərib dedi ki, gəmimiz Bakıya yön götürüb.

- Axı Bakı alman və türklər tərəfindən zəbt olunub, - ruslar dedilər.

- Allaha şükür, - kapitanlardan biri dirləndi, - ona görə də biz oraya gedirik.

Ruslar birdən-birə bozardılar, bizə şübhəli çuğul gədələri kimi baxıb “dezertir sözünə bənzər bir şey mızıldandılar.

Kapitanımızdan biri nəzakətlə öyrənmək istədi ki, kimlə danişir və əvəzində aydın bir cavab aldı:

- Əlahəzrət çarın ali dəniz flotiliyası.

Bu fantastik səsləndi; iki ildir ki, çar adlı şey yox idi, hər yanda farslar, almanlar və bolşeviklər hökmənlər edirdilər və birdən-birə dənizin ortasında Əlahəzrətin flotiliyası peydə olur. Məlum oldu ki, flotiliya inqilabı tanımır və tanımayıb, bolşeviklərə və yüzdə-yüz monarxist olmayan aq qvardiyaçılara qarşı mübarizə aparıb, buna görə də heç nəyə məhəl qoymur. Bütün bu müddət ərzində onlar xırda hərbi limanlardan birində qərar tutublar, indi isə almanlar Bakıda oturduqlarından açıq dənizə çıxıblar ki, zabitin bizə izah etdiyi kim, “vəzifələrini yerinə yetirsinlər, yəni almanlarla ta o vaxta gədər döyüssünlər ki, həqiqi çar həqiqi sülhü bağlamış olsun. Brest-Litovsk sülhü axı çoxdan bağlanmışdı. Təəsüf ki, zabitin sözləri gerçək idi; bu cəsur gədələr doğrudan da almanlara qarşı döyüşü davam etdirmək isteyirdilər; birincisi, ona görə ki, çar hələlik sülh bağlamamışdı, ikincisi də, bununla onlar “bolşevik rüsvayçılığını qəbul etmədiklərini və öz monarxist baxışlarını apaşkar sübüüt etmək isteyirdilər.

Buna görə də “Əlahəzrətin həmin ali dəniz flotiliyasının gözündə biz müharibə dövründə düşmən düşərgəsinə qaçmaq istəyən və bu zaman ələ keçmiş eclaf canılər idik. Vəziyyət bizim üçün xeyli qorxulu oldu. Bu adamlardan su, yaxud hanısa bir yardım almaq tamam mümkünüsüzləşdi. Əksinə, onlar bizə formal bir məhkəmə qurdular. Kapitanlardan, matroslardan hər biri ifadə verməli oldu. Sonra zabitlər öz gəmilərinə döndülər və yarım saatdan sonra hökmü bəyan etdilər. Hökmün məzmunu beləydi: “Qüvvədə olan dəniz savaşı qanununa əsasən gəmi bütün sərnişinləri ilə birlikdə batırılsın. Bizdə ye-

nidən panika baş qaldırdı.

Qadınlar fəryad qopardılar, qoçular döyüşə yaraqlandılar. Xilas niyyətılıq hardansa qaçıb gəlmış hansı ruslar tərəfindənse batırılmaq imkanı gerçəkdən də ağılsızlıq idi. Amma ruslar tezliklə məlumat çatdırıldılar ki, hökmün icrası bir günlüğünə təxirə salınıb, çünkü hökmün icra gündündə çarın, ya da hansısa böyük knyazın doğum günü qeyd olunur və gəmi heyəti işləmək fikrində deyil. Doğrudan da, saat ikidə ruslar doğum günü olan uşağın şərəfinə salyut atdılar və şənlik başladı. İlkindi üstü saat beşdə durbinlə gördük ki, bütün gəmi heyəti sərxaşdır və daha “azərbaycanlı dövlət canılərinə məhəl qoymurlar.

Biz bundan yarınlığı bacardıq. Sükanı əlüstü təmir etdik və bir növ yelkənsayağı bir şey yamayıb düzəldik. Gecə ruslar vətənpərvər anma gününü kef-damaqla bayram edəndə lövbəri kipkirmış qaldırıb yola çıxdıq. Düşmən gəmisinin yanından ehtiyatla sıvişib keçdiq və böyük heyrətlə gördük ki, rus matroslarından biri bizə mehribanlıqla əl edib vida deyir. Tezliklə gözdən itdik.

Batırılma təhlükəsi arxada qalmışdı, amma susuzluq və acliqdan ölmə qorxusu hələ də yaşayırıdı. Susuzluq və acliq amanımızı qırmışdı və biz nasosun durmadan işləməsinə baxmayaraq gəminin korpusunda suyun anbaan qalxdığını gördük. Gecə belə ötüşdü. Ərtəsi gün indiyə gədərki iki təhlükədən heç də az olmayan üçüncüsü üzə çıxdı. Göyərtədəki uşaqdan birinin bədəni qəflətən başdan-başa qara ləkələrlə örtüldü və o, bir-iki saatın içində dünyasını dəyişdi. Gəmidə həkim yox idi; hansı xəstəlikdən söhbot getdiyini bilmirdik. Bu uşaqdan sonra göyərtədəki digər sərnişinlər də xəstələndilər. Neft bəyləri öz xanımları və kapitanlarla birlikdə gəminin arxa hissindəki kabinələrə qapandılır və xəstəliyin adını qara çiçək qoydular, halbuki buna elə taun da deye bilərdilər. İki gün ərzində, daha doğrusu, biz xilas olana gədər onbir sərnişin öldü ki, onların da cəsədlərini suya tulladıq. Bunlar, başlıca olaraq, bizi müşayət edən fars qulluqçuları və onların arvadları idi. Şaşqınlıq saatbasaat artırdı. İçməli suyun son damlaları qadınlar və uşaqlar arasında bölündü. Hava yenidən təhlükəli olmağa başladı. Nasos çatdırıa bilmədiyinə görə insanlardan bir zəncir düzəldildi ki, onlar da vedrələrlə yaraqlanıb suyu borddan qırğığa tökürdülər. Buna baxmayaraq su durmadan qalxırıdı. Sükan və yelkənəvəzi də – bunun üçün mələfələrimizdən istifa-

də edilmişdi – bizə ümid yeri qoymurdu. Həyatımın bu ağır günlərini mən çox vaxt yuxuda keçirdim. “Qurtuluş qayığıma yorğan və balış düzüb qayığın dibində uzandı ki, dənizdən və sərnisişlərdən xəbər tutmayım və durmadan öz Don Kixotumu oxudum. Atam sandığının yanına gələndə biz ölümdən söz açır və fikirləşirdik ki, sərnisişlərdən kimsə sağ qalacaqmı. Dəniz xəstəliyinə tutulmadım, başqalarının isə hali fəna idi.

Xilas, həmişə olduğu kimi, gözlənilmədən və son anda gəldi, təxminən ən aşağı keyfiyyətli bulvar romanında olduğu kimi. Beşinci günün ilkindi üstü üfüqdə bir buxar gəmisi göründü ki, o da bizim qurtuluş signallarımıza cavab olaraq səmtini dəyişib bizə doğru üzdü. Gəmidəki bayraq tanış deyildi. Biz yenidən hansıa möcüzəli bir hökümətin əlinə düşdüyü müzdən yana təlaş keçirdik. Bizimlə gedən yeganə isveç bayraqlara yaxşı bələd idi. O, bir müddət göz qoydu, sonra şlyapanını çıxarıb xac çevirdi və yüngülləşmiş dirləndi:

- Bu, alman imperatorluğunun bayrağıdır.

Bir saatdan sonra biz artıq bizim kimi yelkənli qayıqlarda vətən sahilərini axtaran qaçqınları xilas etmək üçün dənizdə alman bayrağı altında üzən Bakı gəmisinin göyərtəsində idik.

Gəmidə türkçə danişan və alman qoşunu adından bizi salamlayan bir alman zabitı vardi. Bizim hammızı yaxından tanıyan gəmi kapitanı bildirəndə ki yolcular arasında yerli siyasetçilər, neft sahibkarları və bəylər var, alman bir daha bizi hərbi qaydada salamlayıb dedi ki, gəminin bütün zabit kayutlarını sərəncamımıza verir. Doğurdan da o həmin an öz şəxsi kabinəsi də daxil olmaqla bütün kayutaları təmizlətdirdi və özü bütün gecəni ön göyərtədə yatdı. İngilis heç vaxt belə şey etməzdi. Kapitan bizim aramızda olan gəmi sahibinə lazımi raport verdi; matroslar hər birimizə öz ad-sanımızla müraciət edirdilər. Bakıdakı münasibətlər barədə bizim son qayğımız sanki üfürülüb göyə sovruldu.

Biz yenidən ağalara çevrildik.

Kapitandan Azərbaycandakı durumun incəliklərini öyrəndik. Bu incəliklər fərehli səslənirdi, neft borularına xətər toxunmamışdı, fəhlələr ağalarına itaət göstərirdilər, düşmənlərin hamısı məhv edilmişdi. Demək olar, bütün ölkə hökümətin, neft sahibkarlarının əlindəydi. Hətta xilasdən sonra yenidən qana susayan qadınların da arzuları ürəklərində qalmamışdı.

Həyatımda heç vaxt – nə əvvəllər, nə də sonralar – Bakı sahilindən uzaqda olmayan gəmidəki həmin günüm qədər sevinməmişəm.

Ertəsi gün limana daxil olduq. Sahildə bizi fəxri qaraul qarşılıdı, qədim neft şəhəri, saraylar, barılar yenidən gözü müzü oxşadı. Əlimizi öpmək üçün sahilə axışan adamları tənidiq və xəfifcə üzümüzə vuran, güclə sezilən, qaynarlığını itirməmiş şirin neft iyini duyduq. Sahildə fəxri qaraulun yanında yeni baş nazir Fətəli Xan Xoylu dayanmışdı, – Allah bilir, necə – bizim gəlişimizdən xəbər tutub özünü bura yetirmişdi. Yanındakı əsgər Azərbaycan bayrağını tuturdu. Mən həmişə bayraqlara və baş nazirlərə az meylli idim, amma bu dəfə ürəyim atdandı. Bilmirəm, necə oldu, nazirlə səhbət edən atamın yanında dayanıb onun tər, nazir sanından alışib-yanan sıfətinə, yanındaki bayraqa baxırdım və birdən mənim özüm və digərləri üçün də gözlənilmədən kişini qucaqlayıb qalın, təbəssümlü dodaqlarından öpdüm.

- Belə çılgın yox, - ağıllı nazir dilləndi, - tezliklə gözəl qızlar başından yağacaq.

Ayların qorxudolu gəzintisindən sonra vətənə dönmək çox gözəldir. Eniş meydançasını tərk edib sahilə ayaq qoymuşduq ki, alman əsgərlərinin bir böülüyü yanımızdan keçib-getdi. Onlar mənim heç vaxt eşitmədiyim və o zaman çox xoşuma gəlmış bir mahni oxuyurdular; mahni beləydi: “Ormandakı körpə quşlar, oxuyurlar çox, çox gözəl; vətəndə, vətəndə, var burda vüsəl. Sözləri başa düşmək üçün mən almancanı yetərincə bilirdim.

Gəlişimizdən evdə hələ xəbər tutmamışdır. Qapımızın ağızında iki türk əsgəri keşik çəkirdi. Evdə bir alman, bir nəfər də türk zabiti yaşıyır. Onlar evin qanuni sahiblərinin gəlişindən xəbər tutanda qarşımıza çıxıb bizi əmin etdilər ki, elə indicə köçürlər.

- Qalın bizdə, atam dedi, - evdə yetərincə yerimiz var.

- Sizə yük olmağa haqqımız yoxdur, - türk zabiti cavab verdi, amma qayğılanmayın, qonşuluqda bir erməni ailəsi yaşıyır, gözəl, xırda bir mənzilləri var, biz indicə ora köçərik.

Vətənə beləcə döndük.

TÜRKLƏRİN GƏLİŞİ

Qədim neft şəhəri çox az dəyişmişdi. Sahildən evə gələr-kən yolüstü gözümə çarpan şey hər küçə tinində qurulmuş on-səkkiz dar ağacı oldu. Onlardan cəsəd sallanırdı, hər cəsədin yanında da türk ordusunun bir əsgəri dayanmışdı. Bizimlə təsadüfən rastlaşan bir polis məmuru izah etdi ki, ictimai əsa-yışın qorunması üçün şəhərdə ikiyüzə yaxın dar ağacı qurulmuşdur. Bu izahat bizi tamam razı salmışdı. Atam türk qoşunun bacarığını təriflədi.

Günlər keçdikcə mən şəhərin tutulması, eləcə də ingilislərin qaçışı və hökumət dəstələrinin şəhərə girişi barəsindəki incəliklərdən xəbər tutdum.

Kommunistlərin devrilməsindən sonra Bakıda hakimiyyətə sosial-demokrat fəhlə diktaturası gəldi ki, bu da yaxınlaşan alman-türk-azərbaycanlı qoşunlarına qarşı döyüşü sürdürdü. Fəhlə dikturasının hərbi qüvvələri kifayət qədər etibarlı olmadığına görə neft şəhərinin müdafiəsi üçün İrandakı ingilisləri dəvət etməyi qərara aldılar. Bunlar da özlərini naza qoymadılar. Sıravi dəstələrdə belə doğru bir əminliklə peyda olular ki, geniş hücumlardan düşməni durdurmaq üçün təkcə onların burda görünməsi yetərlə olacaq. Bu, bircə ingilisin belə, gələbəyə şübhə etmədiyi 1918-ci ilin avqustunda baş verdi. Amma hər şey tərsinə alındı. Nuru Paşanın rəhbərliyi altında olan qoşunlar Bakını mühəsirəyə aldılar, içməli suyu kəsdilər və neftayırma zavodlarında təmizlənmiş dəniz suyunu içmək üçün mühəsirədə qalanlara verdilər. Su neft iyi verirdi, ancaq ingilislər onu çəkinmədən boğazlarından içəri ötürürdülər. Ey ni zamanda hər gün şəhərdə böyük fəhlə yiğincaqları təşkil olunurdu ki, həmin yiğincaqlarda da bütün iştirakçılar öz diktaturalarını son ana gədər qoruyacaqlarına təntənəli and içirdilər. Bu yiğincaqlar mühəsirəyə alan dəstələr tərəfindən xırda top gülələrilə mütəmadi olaraq dağıdılırdı, onlar səhvsiz atırdılar və aşkarca göstərirdilər ki, almanlar və türklər mühəsirəyə alınmış şəhərdəki sələflərindən yaxşı dərs almışlar. Doğurdan da, kifayət gedər uca tikilmiş müsəlman evlərinin damlarından hər gec türklərə xəbər çatdırılırdı və yerli dəstələrin vəziyyəti barədə bütün incəliklər ötürüllürdü. Bu bizim evdə də olurdu.

Evimizdə yaşayan qadınlar bizim tezliklə geri

qayıtmagımızı sürətləndirmək üçün əllərindən gələni edirlərmiş. Koniqsberqli froylayn Qrete də onların arasında olurmuş və, mənə danışdıqları kimi, gecələri öz siqnal fənəri ilə evimizin yastı damında keçirirmiş. Şəhəri qoruyanların vəziyyəti həqiqətən asan deyildi. Fəhlə diktaturasının hərbi dəstələri, oxucuların da bildiyi kimi, başlıca olaraq Azərbaycan dəstələrinin gəlişindən qorxan ermənilərdən və cəbhədə vuruşmaq üçün özlərini həddən artıq nərmənəzik aparan, yalnız şəhər daxilində əsayışın keşiyində duran ingilis hərbi qüvvələrindən ibarət idi.

Bir gün türk ali baş komandanı ingilis generalından yazılı tələb etdi ki, Bakını taleyin umuduna buraxıb İrana qayıtsın. Əks təqdirdə, məktubda belə yazılırdı, türk topları şəhərin tən ortasında yerləşən ingilis gərargahını atəşə tutacaq.

İngilislər bilirdilər ki, düşməndən heç nə gizli qalmır və onlar türklərin qoydugu müddətdən iki saat qabaq öz qərargahları ilə başqa bir binaya köçməyi qərara aldılar.

Səhər açılırdı. Ingilislər kipkirmış köçdülər, yeni mənzildə səhər yeməyi sıfariş verib türklərin hədəsini lağ'a qoydular. Amma saat türklərin təyin etdiyi vaxtı vuranda ingilisləri tarmar etmək üçün onların köhnə qərargahını yox, ciddi şəkildə gizli saxlanan yeni qərargahına tuşlanmış top atəşlərinin səsi eşidildi. Türklərə hər şey bəlli olmuşdu.

Kiçik kalibirli türk pulemyotları qərargahın divarında bir-birinin ardınca deşiklər açırdı və qeneral indicə səhər yeməyi sıfariş vermiş cənab zabitləri ilə bu cəhənnəmdən necə sağ-salamat qurtaracağını bilmirdi. Birdən atəş ara verdi, telefon səsləndi və naməlum bir səs nəzakətlə ingilis qeneralından soruşdu ki, heç olmasa, indi şəhəri tərk etmək istəyirmi, yoxsa atəş elə indicə davam

etdiriləcək. İngilis bu dəfə razılaşdı. Tələm-tələsik yır-yığış edildi, əsgərlər limana toplaşdırılar, buxar gəmiləri müsadirə olundu. Axşam üstü şəhərdə bircə nəfər də ingilis əsgəri qalmadı. Eşitdiyimə görə həmin bu cəsur qeneral sonralar ingilis prestijinə xələl gətirdiyi üçün İngiltərədə hərbi tribunalala verilmişdi.

Bakı şəhəri bundan sonra erməni hərbi dəstələrinin öhdəsinə buraxılmışdı ki, onlar da öz növbələrində müxtəlif dəstələrə bölünmüştülər və yeganə arzuları da mühəsirəyə alınmış şəhərdən sezilmədən qaçmaq idi. Buna baxmayaraq şəhəri mühəsirəyə alanların vəzifəsi heç də asan deyildi. Bakı birincidərəcəli qaladır. Xırda səhra topları burda az kara gələ bilərdi. Bundan başqa, neft mədənlərinə xətər toxundurmamaq üçün gərək onlardan xeyli ehtiyatla istifadə edəydi. Belə ehtiyatkarlılıqda tərəflərin hər ikisi canfəşanlıq ediridi. **Cəbhə** neft buruqları ilə yan-yana olduğuna və qismən də onları öz içində qatlığına baxmayaraq bircə buruq belə zədə almadı.

Erməni hərbi dəstələrinin, bir vaxtlar qırmızıların komandanlığı altında böyük qan selini bayram etmiş və otuz min müsəlmanı qətlə yetirmiş həmin dəsətələrin qalıqları arasına düşən vəlvələ günüdürən artırdı. Kimsə xəbər yaymışdı ki, Bakının zəbtli planı şəxsən Hindenburqa məxsusdur və həmin plan lap elə indicə möhürlü paketdə türklərin düşərgəsinə yetişmişdir. Vəlvələ panikə çevrildi. Müsəlmanlar Hindenburq əfsanəsini canı-dildən şışirdirlər və tezliklə hər bir erməni əsgəri əminlik hasıl etdi ki, bundan sonra şəhəri müdafiə etmək onun üçün sadəcə vaxtı itirmək deməkdir. Bu arada türklər şəhərə əsas hücum hazırladılar ki, bunun planı da Hindenburq yox, güman ki, almanın Gürbüständə əyləşmiş ali baş komandanı Kress fon

Kressenştayna və türk generalı Nuru Paşaya məxsus idi. Hükum mührəbə sənətinin bütün qanunlarına əsasən tufan atəşi ilə hazırlanı. Amma türklər hücumda keçəndə və susub-hədələyən erməni cəbhəsinə çatanda bütün döyüşçülərin oranı tərk etdiyi üzə çıxdı. İstehkamlarda ancaq bir neçə lül-qəmbər erməni gözə dəydi. Bunlar da hazırlı vəziyyətlərində müdafiəçilərin yoxa çıxması barədə düz-əməlli bir şey deyə bilmədilər. Əvvəlcə ortada hansı hərbi biciliyin olduğu güman edildi, sonralar ustufla irəliləyəndə isə belə sevindirici bir qərara gəldi ki, həmin günü erməni müqəddəslərindən birini bayram edən müdafiəçiləri öz istehkamlarından qovmaq üçün eləcə atəş də bəs edib. Şəhərə göndərilmiş bir neçə patrul xəbər verdi ki, şəhər ölü kimidir. Bundan sonra Nuru Paşa şəhərin azad edildiyini bildirdi və öz düşərgəsindən tərpənməmiş Azərbaycan hökumətini təbrik etdi.

İndi elə bir şey baş verdi ki, onun nə olduğunu Avropa savaş sənəti bilmir. Türklerlə ciyin-ciyinə vuruşan azərbaycanlı hərbi dəstələri ələ keçən şəhəri qarətə məruz qoyan qədim şərq adətinə əməl olunmasını tələb etdilər. Azərbaycanlılar onların başına açılmış sonuncu qan selinin qisasını və şəhərdə oturaqlaşmış ermənilərdən qalibin mükafatını almaliydlər. Alman-türk qərargahındakı uzun məşvərətdən sonra qərara alındı ki, «Ölkənin adətlərinə hörmət qoyulsun» və Azərbaycan iqtidarı bu hallar üçün müqabil sayılan bir göstəriş verdi ki, buna əsasən də «düşmənin qızılı, canı və arvadları» üç günlüğünə azərbaycanlıların malı sayıldı. Türkler və almanlar bu günlər ərzində şəhərdən qıraqda qaldılar. Yerli dəstələr şəhərə daxil oldu. Yalnız türk yardımçı dəstələri, qarətçi kimi ad çıxarmış kürdlər komandanlıqlından xahiş etdilər ki, erməni qanının sevincini onlardan da əsirgəməsinlər. Onların xahişi yeri-

nə yetirildi.

Böyük qisas başladı.

Sonrakı üç günün şahidləri xəbər verirlər ki, tarix müntəxabatları buna bənzər qan selinə şahidlik etməmişdir. Əməllicə-başlıca və qisasın bütün qaydaları ilə intiqam alındı. Əsas kimi «bir müsəlmana iki erməni» şuarı seçildi, özü də sinfi mənsubiyətləri nəzərə alınmaqla. Vaxtınlə qətlə yetirilmiş bir müsəlman həkiminin əvəzində indi iki erməni həkimi, bir müsəlman vəkilinin yerinə iki erməni vəkili və sair öldürdü.

Planlı şəkildə bütün erməni evlərinə hücum çəkildi və onların sakinləri məhv edildi.

Yalnız müsəlmanlar arasında dostu olan və onlar tərəfindən gizlədilən ermənilər xilas ola bildilər. Müsəlmanlar üçün yeganə çətinlik ermənilər və digər xalqlar arasındaki, xüsusilə də sıfət quruluşları ermənilərinkinə tam bənzəyən yəhudilər arasında fərq qoyma məsələsiydi. Bəzi ermənilər özlərini yəhudü kimi qələmə verirdilər və bəzi yəhudilər də erməni əvəzinə təhlükəyə soxulurdu. Xoşbəxtlikdən uzaqgörən iqtidar göstəriş verdi ki, özünü yəhudü kimi qələmə verən və hücuma məruz qalan hər kəs həmin an öz yəhudü başçıları tərəfindən müayinədən keçirilsin. Yəhudilərdən fərqli olaraq ermənilər sünnətsiz olurlar. Bu müayinə minlərlə yəhudinin həyatını xilas etdi. Bu üç gün ərzində yalnız bir yəhudü səhvən erməni kimi öldürdü. Bədənlərin də yəhudiliyin nişanəsini daşımayan yəhudü qızlarının vəziyyəti isə xeyli ağır oldu. İqtidar yəhudü qızlarını zorlamağı ciddi şəkildə qadağan edirdi. Dəyişik salmağı aradan qaldırmaq üçün türk ordusunda xidmət edən bir neçə yəhudü əsgəri həmin günlər ərzində iş bilicisi kimi fəaliyyət göstərdi və bir neçə sualla öz həmyerlilərini xilas edə bildi.

Türk yəhudiləri yalnız Azərbaycan yəhudü qızla-

rını tanıya bilirdilər. Bakıda onlardan başqa xarici görkəmcə erməni qadınlarına bənzəyən, lakin ikitərəfli dil biliyi səbəbincə inanc bacıları kimi tanına bilməyən rus yəhudü qadınları da vardı. İraqi mənsubiyəti ayırd etmək üçün baş ravvinin hadisə yerində tapıldığı anlar da olurdu. Çox vaxt isə qonşunun ifadəsi yetərli sayılırdı ki, bunların da nəticəsində bircə nəfər yəhudü qızı belə zorlanmadı.

Lakin öz bacılarını müdafiyyə etmək istəyən və ravvinin gəlişinə gədər əsgərləri saxlamağa cəhd göstərən bir yəhudü kişisi səhvən zorlandı. Bu üç gün yalnız ermənilərə şamil edilmişdi. Qaliblər otuz min müsəlmanın intiqamını əməllicə-başlıca aldılar.

Neft şəhərinin küçələrində yenidən qan axıldı, bu dəfə erməni qanı. Kişi və qadınlar öldürüldülər. Qaliblər indiyə qədər qarət edilməmiş erməni evlərini yağmaladılar. Bir neçəsi öz qurbanlarının qarnının yarıb başlarını əzdi və qələbənin qızdırmasından qıyya çəkərək cəsədlərin üstünə uzandı, sözün hərfi anlamında qanda çımrək. Düşmən bədənlərini tiki-tikə etdilər, dişləri ilə düşmənin boğazını üzdüllər, düşmənin qanını içdilər, düşmən sərvətindən məst oldular və böyük intiqamı bayram etdilər. Bir neçə yüz ermənini elə o saat öldürmədilər, onları iri şəhər meydanına götürdüler və onlar burda əsgərlər tərəfindən keşik altında saxlandılar. Uşaqlı, qadınlı, qocalı hər müsəlman gəlib qan qisası barədə olan göstərişə əsasən tələb olunan sayda erməni öldürə bilərdi. Ermənilərin əl-qolu bağlanmışdı və qisasçıının tələbi ilə xəncərlə birlikdə onun əlinə tapşırılırdı. Qan qisasının sübutunu evdə göstərmək üçün bəziləri öz paltarını düşmən qanına batırırdı. Heç kimə imdad yeri qoyulmadı. Bu günlərdə nə qədər adamın ölməsini demək çətindir. İkinci günün sonunda qarətdə iştirak etmək üçün paşa öz zabitlərinə də icazə verdi. Həmin günlər küçələrdə qətlə yetirmə-

yi hərə özünə bir borc bilirdi. Hətta kayzer prinsləri də müstəsnalıq təşkil etmədilər. Qanlı erməni cəsədləri həmin üç günün rəmzi oldu.

Bəzi azərbaycanlılar təsəllilərini ermənilərin qarnını yırtmaqdə, bağırsaqlarını çıxarıb onu bədənlərinə dolamaqdə və trafey kimi gəzdirməkdə tapdılardı. Digərləri də düşmənin beynini bədənlərinə sürt-dülər.

Ümumiyyətlə onu da qeyd etmək lazımdır ki, azərbaycanlılar düşməni əvvəlcə öldürür, yalnız bundan sonra yuxarıda təsvir olunanları tətbiq edirdilər, ermənilər isə, tərsinə, canlı insanı dəhşətli işkəncələrlə öldürürdülər, meyiti isə həmin dəqiqə rahat buraxırdılar. Xalqlar xarakterinin fərqi də elə budur.

Qələbə bayramının üçüncü günü azərbaycanlılar xahiş etdilər ki, türklər bu bayramı uzatsınlar. Bu vaxt indiyə qədər şəhərə daxil olmamış və neytrallıq göstermiş alman qərargahı işə qarışdı. İndi nəinki bu işə qoşulmadılar, hətta var gücləri ilə buna qarşı çıxdılar.

Almanlar bəyan etdilər ki, ölkənin adəti ilə bağlı verdikləri razılıq artıq arxada qalmışdır. Sonrakı qətlləri daha ölkəyə xas hadisə saymaq olmaz, əksinə, bu, cinayətdir və ona son qoyulmalıdır. Almanların yasağı elə sərt söylənmişdi ki, iqtidar buna tabe olmuşdu. Üçüncü gün sona yetəndə top atəşləri ilə işarə verildi ki, əsayış yenidən bərpa olunur.

Top atəşinə heç də hamı tabeçilik göstərmədi. Üçgünlük qətlən sonra özünə gəlmək çətin idi. Türklerin müşayəti ilə almanlar şəhərə daxil oldular və hər tində dar ağacları quruldu. Top atəşindən sonra intizamı pozan, qarət və qətl törədən, yaxud oğurluq üstündə tutulan hər kəs tərəddüsüz asılırdı. Hər dar ağacının yanında bir neçə əsgərlə bir nəfər zabit dayanıb əlində kəndir tuturdu. Bu, sakinlərə

xüsusilə təsir edirdi. Alman komandanlığının əmri ilə yüzlərlə insan asıldı və onlar günlərlə dar ağaçında yelləndilər. Hər asılanın bədəninə gördüyü bəd əməlin yazılışı ilə bir lövhə vurulurdu: «Bir gir-vənkə qoz oğurluğuna görə» və s.

Ölüm cəzasından başqa ayrı şeyə görə asılan olmadı. Bunun təsiri oldu. Azad olmazdan qabaq Bakı hər çəsiddən olan canılərlə qayır-qayır qaynaşırdı, azadlığın beşinci günündən sonra o, doğruluq, əmin-amanlıq və intizam nümunəsi olan bir şəhərə çevrilmişdi.

Qayda-qanunun bərpasından sonra yeni hökumət sakinlərin rifahı ilə maraqlanmağa başladı, özü də ilk növbədə yeyinti məhsullarının çox yüksək olan qiymətlərini endirməyə girdi. Bu, belə oldu: Büttün ərzaq tacirlərini biryerə yiğdılar və onlara ən yüksək qanuni qiymətləri oxudular. Bəyan etdilər ki, bundan artığına satanlar asılıacaqlar. Sonra öz tədbirlərində tətbiq etmək üçün vacibli daha bir şeyi, sonralar eşitdiyim kimi, almanların mutatis mutandis¹ icbari iqtisadiyyatının nəzərdən qaçırdığı bir şeyi də əlavə etdilər: «Bu cür sərəncamların gözlənilən nəticəsi olaraq ərzaq məhsulları bazarlardan yiğışdırıldıği təqdirdə hər beş ərzaq tacirindən biri avtomatik dar ağaçına məhkumdur». Bu əlavə ağlagalməz dərəcədə əlahiddə təsir göstərdi. Tacirlər əsə-əsə ərzaq məhsullarının daşınib ölkəyə getirilməsinə cəhd edirdilər və hətta bəzən mallarını mayasından ucuz satırdılar. Birgəlik duyğusunu onlara oynaya-oynaya asanca təlqin etdilər. Mühasirədə olanda dəvə əti və qoz-fındıqdan başqa heç nəyin üzünü görməyən yarıac şəhərin soluğu genişləndi. Dar ağacları isə hələ aylarla küçələrdə hədə kimi dayanmışdı. Şəhəri azad edənlərin fikrincə bu dar ağacları boş qala bilməzdi, çünki bu, zəiflik kimi

¹ **mutatis mutandis** (lat.) – icbari dəyişikliklərlə.

qəbul oluna və hökumətin nüfuzuna xələl gətirə bilərdi.

Bir neçə gündən sonra canilərin kökü kəsilmişdi; belə olanda ya gərək günahsızları asaydın, ya da dar ağaclarını qoparıb ataydın. Bunun hər ikisi arzuolunmaz idi; ona görə də yerli həkimin başının məhsulu olan təkrarsız bir üsula əl atdırılar.

Hökumət xəstəxanalarında, ya da hardasa öz əcəli ilə ölmüş və ortada qohumları olmayan insanların cəsədlərini sadəcə olaraq götürüb gecə yarısı dar ağaclarının yanına gətirir və ordan asırıdalar. Səhər tezdən şəhər sakinləri cəzalandırılmış yeni canini görürdü və dövlətin nüfuzu yenidən sabitləşirdi. Xoşbəxtlikdən bu yolla sabitliyə soyuq aylarda nail olunurdu. Bu yolla cəsəd bir neçə günlüğünə asılı qalırdı. Allah bilir, yayda necə çıxış yolu tapılardı. Mən asılanların mənşəyindən tezliklə xəbər tutdum və buna görə də əhaliyə edilən təsirdən ikiqat məmənun oldum.

Evdə hər şey tam qaydasında idi. Alman qızı bizim ən xoş diləklərimizi də götürüb Almaniyaya yola düşdü. Hər hansı dolaşıqlığı beşiyində boğmaq üçün qan qisası zamanı evimizin qabağında xüsusi qaraul dayanırmış. Böyük ev yenidən qədimlərdən qopub gələn adətlərlə yaşayırırdı. Doğrudur, evimizdə qalan qadın, uşaq və qulluqçular xeyli arıqlamışdılar, ancaq sağ-salamat qalmışdılar. Atam bunu da deyirdi ki, uşaqların sayı artıb.

Dediyinə inanırdım, ancaq evimizdə əslində nə qədər adamın yaşadığını mən özüm heç vaxt müəyyən edə bilmədim. Gəliş xəbərimiz yayılanda qoçularımız həmin an özlərini yetirdilər, olub-keçənlərdən çox şey danışdılar və hüquq və vəzifələrini yerinə yetirmek üçün yenidən qulluğa dayandılar.

Sonra rəsmi görüşlər başladı. Bizə baş çəkənlərdən birincisi Bakının xilaskarı türk paşası oldu. O,

təbrik və lütfkarlıqlarının sonu bilinmeyən alman zabitlərinin çələngi ilə dövrəyə alınmışdı. Mən almanlarla atam arasında dilməncliq edirdim. Türk generalı dedi ki, bəlkə bizim kimi elə bugünkü özündə də dənizdə azib qalan qaçqınlara yardım etmək üçün hər gün gəmi göndərir.

Rəsmi başvurulardan sonra birinin digərinin şərəfinə verdiyi ballar başladı. Qaçqınlığın və qarğışanın uzun aylarından sonra indi hamı özünü toxdaq aparmağa çalışırıdı. Hər yerdə təşəbbüskarlıq alman zabitlərində idi. Görəndə ki onlar dükanlardan götürdükləri, yaxud yedikləri hər şeyin pulunu əməlli-cə-başlıca ödəyirlər, bütün şəhər heyrətindən donub-qaldı. Bu işdə onların qarşısını almağa çalışıdlar. İndiyə qədər mövcud olan baxışa görə ona məxsus olanın pulunu ödəmək qalibə yaraşan şey deyildi. Bu hətta xalq arasında onların nüfuzuna xələl gətirirdi. Adı hədiyyələri zorla verməli olurdular. Gümüş qutu, yaxud qızıl xəncər bağışlanan hər zabit buna pərt-pərt baxırdı. Şərqdə indiyə qədər heç vaxt belə qəribə qalib görünməmişdi.

Dil baxımından bizə, təbii ki, tam anlaşıqlı olan türk zabitlərinin sayı almanlarından daha çox idi. Onlardan bəziləri həmişəlik Bakıda qaldı və neft sahibkarlarının qızları ilə ailə qurdu. Bu da hər dəfə bitib-tükənməyən şənliklərə səbəb oldu. Belə şənliklərin hər birindən çıxarkən yene də küçələrin tinində cəsədli dar ağacıları gördürün. Bu, mövcud təhlükələri, qanlı savaşları və indi arxada qalmış qırmızı hökmranlığı yada salırdı.

Gelişimizdən bir həftə sonra neft mədənlərimiz yenidən qaydasına düşmüdü. Fəhlələr əvvəllər heç vaxt bu qədər ürəkdən işləməmişdilər. Qara qızıl müqəddəsliyin hələ var olduğu, xeyirxahlıq allahı məsum Hörmüzə od qismində sitayış edildiyi çağlardakı kimi dərinliklərdən fantan vururdu.

İNGİLİSLƏR

Alman-türk qoşunlarının Bakıda qalması bir-iki ay çəkdi. Almanıyanın qərb cəbhəsindəki məğlubiyətindən və türk-ingilis atəşkəs sazişinin bağlanmasından sonra müttəfiqlər Azərbaycanı tərk etdilər.

Azərbaycan cəbhəsi müharibənin şərq meydanı idi. Almanlar və türklər burda sona qədər qalib kimi qaldılar, hələ 1918-ci ilin sentyabrında ingilis hərbi dəstələri onların qabağından qaçmışdılar. Atəşkəs xəbəri alınanda Türküstana yürüyüşü planlaşdırıldılar. Yaxın keçmişdə parlaq qələbəni bayram etmiş qoşunlar üçün bu, coşdurucu idi, biz Azərbaycan siyasetçiləri üçün isə vəziyyətdən asılı olaraq çöküş demək idi.

Nəhayət bunlar alman və türklərin dəstəyi ilə ingilisləri Bakıdan çıxaran və o vaxt yenilib İrana qayıtmış ingilis generalını indi yenidən qarşılamalı olan Azərbaycan siyasetçiləri idi. Neft məmləkətinin qalibləri fəxri qaraul və vida təntənəsi ilə yola salındı. Artıq iki saatdan sonra ingilis qəsbkarlarının ilk neqliyyat gəmisi üsfüqdə göründü. Sonuncu alman zabitini yola salmış həmin fəxri qaraul «yeni ağaları» qarşılamaq üçün yenidən sahildə düzüldü. Təbii ki, nazirlər kabineti də tam tərkibdə sahilə toplaşmışdı. İngilislər gəlib-çıxdılar, təəccübüllü olsa da, bu yaxınlarda qovulub-çıxarılan generalın əvəzinə bir başqası sahilə qədəm qoydu, Azərbaycan bayrağına xeyli baxıb heç kimi salamlamadan soruşdu:

- Bu nə parcadır belə?
- Azərbaycanın milli bayrağıdır, ekSELens, - xarici işlər naziri cavab verdi.
- Qəribədir, - general mızıldandı, sonra bir müddət kirmişcə dayandı və qəflətən ingilis krallığının himnini oxumağı əmr etdi.

Əmr yerinə yetirildi və general məmnun-məmnun ona ayrılmış saraya yollandı. İngilis istilası belə başladı. O, bir neçə ay çəkdi ki, həmin aylarda da ingilislər özlərini elə aparırdılar ki, guya Asyanın ən zəngin neft məmləkətinə kefdən gəlmisdilər. Ürəklərinə yatmayan nəsə olurdusa, onu belə bir əsaslandırma ilə hökumətə qadağan edirdilər ki, bu, sivilizasiyanın əsasına ziddir. İngilislərin heç vaxt yazılı bildirmədikləri bu cür qadağalar həmişə belə cümlə ilə bitirdi:

- Xahiş edirik, məsləhətimizə əməl edəsiniz, çünki əks halda ölkənizi öz taleyinin ümidiñə bura-xıb İngiltərəyə qayıtmalı olarıq.

Bu, iltifatlı səslənidir, amma inandırıcı deyildi. Ölkənin adət-ənənələrinə, qismən də olsa, uyğunlaşmaq üçün ingilislər özlərinə qəti əziyyət vermirdilər. Onlar İngiltərədə olduğu kimi yaşayırdılar, bu da tez-tez xoşagelməz nəticələrlə sonuclanırdı.

İngilis zabitləri əvvəlcə – bundan öncəki alman və türk zabitləri kimi – neft sahibkarlarının məşhur klubuna sərbəst girişə malik idilər. Bir gün ora dörd ingilis zabit gəlib şam yeməyi sıfariş verdi və yeyib qurtarandan sonra onlar ayaqlarını masanın üstünə uzatdılar. Bu vərdiş Azərbaycana yaddır, əksinə, burda belə bir atalar sözü var: «Donuzu süfrəyə oturtsan, qaldırıb ayaqlarını onun üstünə qoyar». Həmin gecə vəzifəsini yerinə yetirən klub üzvü Əli Bəy masaya yaxınlaşıb ingilislərdən ayaqlarını masadan çəkməyi xahiş etdi. Zabitlər onu heç cava-ba da layiq bilmədilər, çərənləmələrinə davam etdilər, sanki ortada gözə dəyən heç nə yoxdur. Bəy xahişini təkrarladı, bu-na cavab olaraq zabitlərdən biri qəlyanını ağızından çıxarıb bə-halı İran xalçasının üstünə tüpürdü və «Rədd ol!» cümləsinə bənzər bir söz dedi. Bəy süfrəçilərdən bir neçəsinə əl elədi ki, onlar da brit mədəniyyət daşıyıcılarını gücləri daxilində yün-gülçə klubdan bayırına fırlatdılar. Bu işə bir neçə neft sahibkarı da yardımçı oldu və ingilislərdən biri xəncərini itirdi.

Ertəsi gün qəzetlər yazdılar:

«Neft sahibkarları ingilis zabitlərini əzişdirdilər».

İngilis generalı əsib-coşdu, özünü Neftçilər Şurası prezidentinin yanına saldı, klubu bağlayacağı və iştirakçı neft bəylərini güllələyəcəyi ilə hədələdi. Generalı başa salanda ki neft klubu qapalı cəmiyyətdir və neft sahibkarı olmayan hər kəsi, yaxud xoşlanmadıqları istənilən qonağı ordan uzaqlaşdırmağa haqları var, qəribə də olsa, o, hər iki fikrindən daşındı.

- Bu, İngiltərədə də belədir, - dedi, lakin olayı işıqlandırılmış qəzetləri müsadirə etdi. Hadisənin iştirakçısı zabitlər İngiltərəyə göndərildilər.

Azərbaycanda olduqları üç ayı ingilislər xristian ailələrlə, yəni ruslar, ermənilər və gürcülərlə tanışlıq qurmağa sərf etdilər. Xristianlar arasında ingilislər türk boyunduruğundan xilas-

karlar kimi mərhəmət tapmışdılar. Bu da xristian qızlarla ingilis zabitləri arasında saysız kəbinlərə gətirib çıxartdı. Qəsbkarların bütün zabitləri hər toya gedir, dan yeri sökülənə qədər şənlənir və gənc ər-arvadı təbrik edirdi.

Nəhayət elə bir gün gəlib çatdı ki, ingilis parlamentinin qərarına əsasən ingilislər Azərbaycanın sivilləşdirilməsi qayğıından əl çəkib ana yurduna dönməli oldular. Zabit korpusu üçün bir yataq qatarı tutuldu ki, onun da son iki vaqonu gənc zabit arvadları üçün nəzərdə tutulmuşdu. Əmrə müvafiq olaraq kişilər subay zabitlərlə ön vaqonlarda getməliyidilər. Yola düşülen gün arvadların bütün qohum-əqrabası perrona yiğmişmişdi. Göz yaşları və vida diləkləri ilə yola salınan qadınlar yataq qatarının son iki vaqonuna, ərləri isə ön vaqonlara mindilər. General vida nitqi söylədi. Fit çalındı, qatar hərəkətə gəldi. Bunuñla böyük şaşqınlıq da gəldi. Bütün qatar, bütün vaqonlar Avropaya üz tutdu, yalnız o iki vaqondan başqa. Bunlar rəlsə mixlanıb qaldılar, cünki cənab zabitlərin gizli əmrinə əsasən onlar qatara qoşulmamışdılar. Biçarə arvadlar qaldıqları yerdən tərpənmədilər, camaat tərəfindən lağa qoyuldular, abır və hirs-lərindən neyləyəcəklərini bilmədilər. Zabitlərdən təkcə biri arvadını aparmaq üçün sonralar geri qayıtdı. Qalanlarından səss-soraq da çıxmadi. Kiçik kolonial macara onlar üçün şəhərin tərki ilə sona yetmişdi. Arvadlarını ömürləri boyu qaxıncı etmələri bunların heç vecinə də deyildi. Müsəlmanlar gülməkdən ikiqat olmuşdular.

İngilis istilası beləcə sona yetdi və Azərbaycan bir neçə il keçəndən sonra yenidən tam müstəqilləşdi. Rusiyani vətəndaş müharibəsi sarmışdı və təhlükəli deyildi. Bütün qonşu dövlətlərlə, Gürcüstan, Ermənistan, Dağıstan və İranla dostluq müqaviləleri bağlandı. Parlamentdən dəstək alan neft hökuməti mədənlərdə, çöllərdə və adət-ənənələrin qorunmasında dincliyyin və əsayışın qeydinə qalırdı.

İndi hakimiyyətə gəlmış neft bəyləri üçün həmin dövr ömrərinin ən gözəl çağrı idi, bu mənim üçün də beləydi. Qoca Şərqiñ dinc həyatı parlament nitqlərinin, hökumət qərarlarının və digər Avropa uydurmalarının maneesindən kənarda yenidən başlayası oldu. Parlamenti içəri girərkən hər deputatin üstünü yoxlayan və xoşagəlməz hadisələri qabaqlamaq üçün iclasın gedisi müddətində onun silahını alan bizim qoçular mühafizə edirdi.

Vaxtilə knyaz Behbudovla ixtilafa girmiş müdrik general Tağızadə parlamentdə bir program nitqi söylədi ki, onun da məğzi sürəkli alqışlarla qarşılanan belə bir cümlə oldu:

- Bizim bu bədbəxt xalqa üç şey lazımdır: şallaq, dustaqxana və müəllim.

Hakim təbəqəni razı salmaq üçün indi gərək bu məğzə uyğun idarə edəydin. Sovet ulduzu yenidən şimalda təzahür edənə və qanlı şallağın nə olduğunu çekanın zirzəmilərində neft sahibkarlarına, bəylərə, nazir və parlamentarilərə daddırana qədər əslində elə belə də idarə edildi. O vaxta qədər ölkədə həyəcan oyadan elə bir hadisə olmamışdı. Hardasa dar küçələrdə hərdən-hərdən revolver atəşləri səslənirdi. Hərdənbir də bir-iki şübhəli şəxs yoxa çıxırı. Neft sahibkarları, nazirlər və parlamentarilər təntənəli qəbullar keçirirdilər ki, buraya da diplomatik korpus tam tərkibdə gəlir və Respublikanın dini elçisi xoşbəxtlik diləyirdi.

Bu xoşbəxt və parlaq zəmanənin öz sonluğunu necə tapmasından aşağıda danışacam.

QAÇQINLIQ

ÇEVRLİŞ

Bir dəfə axşama qədər davam edən bir qonaqlıq düzəltmişdik. İki cənab, ticarət naziri Əli Bəy və Bakının hərbi qubernatoru Murad Gəray Tlexas adı günlərdən fərqli olaraq atamla salonda oturub parlamentin son iclası və Azərbaycan sərhədinə bitişik Ermənistanda baş qaldırmış çaxnaşmadan danışırıldılar. Parlamentin çöl siçovullarına qarşı mübarizədən ötrü böyük bir məbləğə razılıq almaqdan başqa ayrı dərdi-səri yox idi; heç kimin cüzi maraq göstərmədiyi bir məsələ. Ermənistandakı çaxnaşmalar isə daha təhlükəli görünürdü; qorxurdular ki, bu, Azərbaycan sərhədinin pozulmasına gətirib çıxara bilər. Sərəncamında olan bütün qoşunları hökumət Ermənistən sərhədinə göndərdi ki, hücum anında uğurla müdaxilə edə bilsin. Bu hal atamı narahat edirdi. Azərbaycanın şimalı, eləcə də paytaxt müdafiəsiz qalmışdı; bu da xüsusi narahatlıq doğurdu ki, şimalda, rus sınırlarında rus qoşunlarının manevri keçiriliirdi. Atamın öz qayğılarını söylədiyi hərbi qubernator eləcə gülümşəyib dedi:

- Nəqədərki burda oturub qəhvə içirəm, rahat ola bilərsiz ki, ölkənin sınırlarını bir rus da aşmayıcaq.

Doğrudan da elə bir neçə gün önce ruslarla qəfil hücumu aşkarca mümkünsüz edən dostluq müqaviləsi bağlanmışdı. Bir xeyli keçəndən sonra qubernator və nazir sağollaşdırılar. Nazir parlamentə yollandı, qubernator da evə getmək üçün maşınına mindi. Ötüb-keçən gecə patrulunun qubernatoru salamladığını və adı qayda ilə «Yaşa!» kəlməsini qışkırdığını mən balkondan eşitdim. Qubernator evə çatıb maşından düşəndə bir neçə silahlı şəxs ona yaxınlaşıb bildirdi ki, həbs olunur.

- Kimin göstərişilə? – Qubernator soruşdu.

- Azərbaycan Sovet Sosialist Respublikası çekasının əmri ilə, - cavab belə oldu.

Həmin gecə gözlənilməz çevriliş baş verdi, Yalamadan, rus-Azərbaycan sərhədindən rus əsgərləri ilə dolu qatarlar gəldi, əsgərlər tam sakitlik içinde şəhərə doluşdular və onların rəhbərləri, matroslar, eləcə də bir neçə azərbaycanlı dustaq yenicə toplaşmış parlamentə müqavimətin mənasızlığını nəzərə

alıb təslim tələbi ilə bir nümayəndə göndərdilər. Tamam çəşb-qalmış parlamentdə həmin gecə nələrin baş verdiyini tövəvvür etmək çətin deyil. Hərbi nazir general Mehmandarov bildirdi ki, müqavimət haqqında düşünməyə belə dəyməz. Parlament kommunistlərin şərtlərini qəbul etməyə məcbur oldu. Tələm-tələsik təslimçilik aktı tərtib olundu ki, burda da komunistlər heç bir naziri, heç bir parlament üzvünü, yaxud neft maqnatını şəhərin zəbtindən sonra hansı yollasa qısnamaya-çaqlarını, əksinə, onlara ölkədən sərbəst çıxış imkanı verəcəklərini aydınca öhdələrinə götürürdülər. Rusların verdikləri sözə necə əməl etmələri belə bir faktdan aydın olur ki, çəvrilişdən artıq bir ay sonra Bakıda, bir nəfər də olsun, nazir sağ qalmamışdı, parlament üzvləri və neft maqnatlarından yalnız o şəxslər çekanın zindanlarına düşmədilər ki, onlar neft mütəxəssisi kimi əvəzsiz idilər. Üst-üstə öncəki iki qan selindən daha çox insan həyatı bahasına başa gəlmış qırmızı çəvriliş bələ baş verdi.

Həmin gecəki olaylardan atamlı mən xəbər tutmamışdım. Yalnız səhər tezdən nökər bizi oyadıb bildirdi ki, bolşeviklər şəhəri zəbt ediblər. Qırmızı dəstələrin şəhərə doluşmasını mən pəncərədən gördüm, qəddar sıfotlər, cir-cındır içində olan insan fiqurları, acıqli bolşeviklərin heyvani üzləri, neft şəhərinin zənginliyinə həsrətlə baxan paxıl, ac rus gözləri gözümdən yayımmadı.

Çekanın işi elə həmin gün başladı. Qubernator və on üç rəhbər siyasetçi ölümə məhkum edildilər. Kommunist hökuməti öz «abırılı» düşüncəsini, yaxud neft sənayesi üçün əvəzolunmazlığını tam sübuta yetirməyən hər kəsi həbs etdi. Generalın və on üç siyasetçinin qətli təntənəli şəkildə keçirildi – sonralar bu, daha shit təşkil olundu – dişinə-dırnağına qədər silahlanmış əsgər və zirehli maşınların müşayətileyə, necə deyərlər, «fəhlə sinfində kapitalist banditlərə qarşı ikrah oyatmaq və başqalarında çekadan qorxu yaratmaq üçün» onları küçələrdə gəzdirirdilər.

Təntənəli gəzdirmə mərasimi bizim evin də yanından ötüb-keçdi; mən qapının ağızında dayanıb müttəhimlərə baxırdım. General məni tanıdı, əl edib əlini boğazına çəkdi, işarə kimi ki, indicə başını bədənindən üzəcəklər. Mən də əl elədim. Sonralar öyrəndim ki, ölümə məhkum olunmuş bu on-dördələr əllərinə hardansa dəmir paya keçirib hökmü icra etmə-

li olan xeyli əsgəri həmin primitiv yaraqla öldürmüdüllər. General öz həyatını daha igidliklə satmalı olub. Axır ki mühakimləri öldürməyə müyəssər olmuş adamlardan biri bu hadisənin dəhşətli incəliklərini sonralar mənə danışdı. Həmin ondördər sözün hərfi mənasında tikə-tikə edildilər.

Bolşevik hökmranlığı, yaxud, əgər istərsizsə, Azərbaycanın «azad sosialist respublikası» belə başladı.

Ancaq bu, hələ adı başlanğıc idи, qəsbkarların siması yalnız sonrakı həftələrdə göründü.

Hər gün yüzlərlə adam həbs olunurdu, qoçular, bankirlər, mülkədarlar, müəllimlər, tələbələr, jurnalistlər çekanın zindanlarına atıldılar. Çekanın başında dənizçilik təcrübələriniindi tətbiq etməyə imkan tapmış bir rus matrosu dayanırdı. Əsirləri xırda gəmilərdə açıq dənizə aparıldılardı ki, burda da qayalı xırda Nargin adasında rəsmi çeka yerləşdirilmişdi. Həqiqətdə isə əsirlər adaya çatmamış gəmidə güllələnirdilər və boğazlarına yük bağlanıb borddan qırğa atılırdılar. Nə yaxınlarının, nə də bir başqasının onların taleyindən xəbər tutmağa ixtiyarı yox idi. Hətta Azərbaycan sovet hökumətinin də çox vaxt tutulanlardan kimin başının çıxdan əkildiyindən xəbəri olmurdu. Minlərlə insan bu yolla həyatlarını qeyb etdilər. Özünün planlı qəddarlığında və dövlətüst gücündə çekanın əməlləri mənə müqəddəs inkvizisiya haqqında oxuduqlarımı xatırladırdı. İnsanlar izsiz-tozsuz yoxa çıxırdılar, hətta ən yaxın qohumları da onların taleyindən soraq tutmağa cürət etmirdi. Amma kim bunda çalışırdısa, ona dustaqla Narginə görüş vəd edilirdi; onu gəmiyə mindirirdilər və o, ömürlük itkin düşürdü, yəni adaya çatar-çatmaz borddan qırğa atılırdı.

Bu, qan selindən də pis idi. Şərq, necə deyərlər, partlayışla gələn, amma tezliklə yenidən öz yerini əhalinin doğal etinasızlığına verən kütləvi qırğınlara, qanlı-qadalı günlərə, heyvani qəddarlığa yaxşı bələddir.

Bütöv əhali təbəqələrinin kökünün planlı şəkildə kəsilməsinə isə qəti bələd deyil. Bunu da məhz çeka özünə bir vəzifə seçdi: «sahibkarlar sinfinin» kökünün planlı kəsilməsi. Bu dövrü kommunistlər «terrorun böyük günləri» adlandırdılar. Heç kəs sabahına əmin deyildi. Cinayət etməyə ehtiyac da yox idi, bütün ailə üzvləri ilə Nargin adasına sürüklənmək üçün ailənin bir üzvünün qeyri-loyal fikirdə olması şübhəsi bəs edirdi. Əsas şərt o idi ki, neft sənayesi üçün əvəzsiz olmayısan.

Şübhəlilərin yaşı heç bir rol oynamırırdı. Çekanın fikrincə onbeş yaşından tutmuş səksən yaşına qədər hər kəs ölüm hökmü yetkinliyinə malik idi. Yüzbir yaşılı məşhur general Tağızadəyə ölüm hökmü çıxarıldı. Bundan xəbər tutan sinfi şüura malik fəhlələr onun sarayını üzük qaşı kimi dövrəyə alıb çekistlərin yolunu kəsdilər. Əvvəl istədilər, fəhlələrə pulemyotdan atəş açsınlar; amma son anda Moskvadan generala əfv gəldi. Qocanın var-yoxunu əlindən alıb sürgün etdilər. Şəhərin zəbtindən və neft qaynaqlarının bundan sonrakı dövlətləşdirilməsindən bir neçə gün keçmiş çekistlər bizi gəlib atamı başa saldılar ki, «kōhnə bandit, qaniçən və cani» kimi o, ölümə məhkum edilib, lakin proletariatın sırasından mütəxəssislər yetişənə qədər kommunistlərin nəzarəti altında neft sənayesinə, özəlliklə də neftin Rusiyaya daşınmasına «can-başla» və şüurlu rəhbərlik etmək fikrində olarsa, hökmün yerinə yetirilməsinə müəyyən vaxta qədər təxirə salmaq istəyirlər. Vəzifəsini şərəflə yerinə yetirəcəyi təqdirdə, güman ki, ona əfv də nəzərdə tutula bilər.

Atam razılaşdı və dövlət neft sənayesinin direktorluğunda işə götürüldü ki, burda da ona hər gün «şübhəli, lakin hələlik əvəzolunmaz bandit» deyirdilər. O işləyirdi və kommunist direktorlar adamın başının tükünü ayağa qaldıran axmaqlıqlar edirdilər. Ağlışlıqla razılaşmayanları sabotajda suçlu sayırdılar. Beləliklə sənaye tədricən məhvə yuvarlanırdı. Təbii ki, bunun da günahkarı «qaniçənlər» olurdu.

Terrorla yanaşı inqilabi ruhun qaldırılması da nəzərdən qırılmırıldı. Məsələn, bir gün evimizin qarşısında əməllicə-başlıca kafir tonqalı təşkil edildi. Qaniçənlərin və onların beynəlxalq əlaltıları Vilsonun, Klemensonun və Loyd Corcun məmdan düzəldilmiş fiqurları nəhəng bir tonqalın üstüna atılıb İnternasionalın təntənəli avazları altında yandırıldı. Əlaltıların frak və monokllu fiqurları mənə fars şəbihlərindəki «frank səfirini» xatırlatdı. Bu, ləyaqətli bayram hətta filmləşdirilib bütün Azərbaycanda göstərildi. Aradan bir neçə il keçəndən sonra həmin film Berlinə də gəlib çıxdı ki, burda da mən ona özümü zorlayıb baxa bildim. Berlin təqnidçiləri o vaxt çəkilişin uğurundan danişirdilar.

Mum fiqurların adı yandırılması yetərli olmadı. Ayılmış rus proletariati nəsə ələgələn bir şey tələb etdi və beləcə indiyə qədər olanların hamisini kölgədə qoyan məşhur «talan həf-

təsini» düşünüb tapdılar. Talan həftəsi ətraflı işlənib-hazırlandı və onun həyata keçirilməsi üçün önəmli direktivlər verildi. Bu direktivlər qəddar kapitalist iqtisadiyyatının nəticəsində ev təsərrüfatı və digər məqsədlər üçün vacib şeylərin çatışmazlığıının müəyyənləşdirilməsi ilə başladı. Bu şeylər, yəni paltar, pul, mebel və digərləri banditlərin, parazitlərin və qulluqçuların evlərində qədərincə vardı. Ona görə də proletariata bir həftə ərzində şəhərdəki bütün evlərdən xoşuna gelən hər şeyi götürüb-aparmaq haqqı tanındı. Qeyri-proletar əhali özünü dinc aparıb arxayınca tamaşa edə bilərdi. Hər cür müqavimət dövleti iqtidara etiraz kimi qarşılanıb ölümlə cəzalandırılmalıdır.

Kommunistlərin bu talan həftəsini təsəvvüre gətirmek avropanı üçün müşkül məsələdir. Rus fəhlələrinin yarısı günlərlə şəhərdə təpik döydü. Rusların və müsəlmanların əksəriyyəti talan hüququndan yarınmadı. Talanlar ən çox lumpenproletariat tərəfindən edildi. Evə girir, evin altını-üstünə çevirir və sadəcə olaraq götürülməli olan hər şeyi alıb gedirdilər. Aparmadıqları yalnız ev sahiblərinin əyin-başlarında olanlar, daha doğrusu, üst və alt paltarları idi. Yerdə qalanlar – qab-qacaq, mebel, yemək azuqələri, yorğan-döşək ağı, samovar, qızıl, pul və sairə – gündəlik iş kimi daşınib aparıldı. Təbii ki, xeyli toqquşmalar da oldu və fəryad qoparan evdar qadınları «dövlət güclərinə qarşı qiyam»a görə çekaya aparmaqda ordu işə qarışdı. Oyadılmış proletarlar müsəlman evlərinin ən müqəddəs guşəsinə, hərəmxanalara soxuldular. Müsəlman qadınlar soyunduruldu, üst-başları axtarıldı, yorğan və baş örtükleri götürüldü. Ən pisini bütün var-yoxları ucuz, lakin talançılarla bahalı görünən, ipək yorğan-döşəkdən ibarət kasıb müsəlman ailələri öz üzərilərində hiss etməli oldular. Bütün ailə bu yorğan-döşəkdə yatır, o, bir növ evliliyin və qadın namusunun simvolu sayılır. İndi o, proletariat tərəfindən «dünya inqilabının məqsədləri üçün» oğurlandı.

Neft sahibkarlarına bu talan həftəsi oyuncaq kimi gəldi. Neft sənayesinin dövlətləşdirilməsindən və bankların müsadirəsindən sonra milyonlarını itirmiş və hər gün gullələnmək qorxusu altında yaşayan insanların mətbəx və digər qab-qacaqlara daha marağı qalmamışdı. Ən pisi son var-yoxu əlindən alınmış və köklü götürüldükdə heç vaxt yaxşı fəhlədən varlı dolanmamış orta təbəqəyə üz verdi.

Hərəmxanalarına – orta təbəqənin evindəki hərəmxana ar-

vadının, çox vaxt da birinin, uşaqları ilə yaşıdığı tək otaqdan ibarətdir – basqın edilmiş saysız-hesabsız kişilər hətta bunu namuslarına toxunma kimi qəbul edib özlərini öldürdülər. Talan həftəsinin sonunda ortababları cindir proletariatdan seçmək olmurdu. Neft sahibkarlarını də qarət etdilər, amma bunun onlara bir o qədər də təsiri olmadı. Ən lazımlı əşyaları gizlətməyə onlar vaxtında imkan tapmışdılar.

Mən də qarət edildim; adamları özüm otağıma aparıb diqqətlərini onlara lazım ola biləcək bu və ya digər əşyalara çəkdim. Onlar mənə heyrətlə təşəkkür edib qarmalamağa başladılar. Əvvəllər zırzəmidə saxlaşdığınız bir-iki stul və çarpayıya, bir də mənim təkrar göstərmələrimə baxmayaraq cənab talançıların bir qınnaq da maraq göstərmədiyi kitabxanama toxunmadılar; bu məni yaman pərt etdi. Mən və atam bu talana tam etinasız idik. Dəqiq bilirdik ki, ya bolşevikləri qovub çıxara-caqlar, onda da evi təzədən qurmaq olardı, ya da bizi bir gün gülлəleyəcəkdilər. Bəlkə də qaçış-qurtulmaq mümkün olacaq. Bütün hallarda ev əşyaları bize yük idi.

Talandan sonra proletariat üçün yeni el şənlikləri düşünübtapdilar. İşləməyən sakinlər işləyənlərin nəzarəti altında əvvəlcə küçələri süpürüb zibili şəhərdən qıraqa daşımış oldular, «Proletariat çirkə dözmür!» manifestinə uyğun olaraq.

Sonra bizi iyirmidörd dəqiqənin içində evimizdən qovub çıxardılar. Qayda üzrə iyirmidörd saat yazılmış blankda üstündən xətt çəkilmiş «saat» sözünün yerinə lakonik bir söz: «dəqiqə» yazılmışdı. Talan həftəsindən sonra bu qovqunluq əksəriyyət üçün xırda bir şey idi. Onsuz da özü ilə götürməyə heç kimin heç nəyi qalmamışdı.

Ata yurduma hansısa bir kommunist təşkilatı köcdü. Biz keçmiş iş yerimizdəki otaqlara çəkildik ki, burda da vur-tut bir otaqda yaşamağa ixtiyarımız vardı.

Kommunist ağalığının ilk həftəsi beləcə keçdi. Tezliklə atamlı mənim onlardan zəhləmiz getdi və kommunistlərin hələ baş qaldırmadığı Gürcüstana qaçmağı qərarlaşdırıldıq. Bunu həyata keçirmək çox çətin idi. Atamı əməllicə güdürdülər, xüsusilə də mənimlə birlikdə çölə çıxanda. Bilirdilər ki, o mənsiz qaçmaz. Elədə biz müəyyən bir gündə Qürcüstan sərhədində görüşməklə şəhəri ayrı-ayrı, bir-bi-

rimizdən xeyli aralı tərk etməyi və əvvəlcə kəndlərdə gizlənməyi kəsdirdik. Daha az tanınan mən kənddə dincəlib sonradan geri qayıtmaqla hökumətin rəsmi razılığı ilə Azərbaycanın içərilərində yerləşən Gəncə şəhərinə gedəsi oldum. Gəncədə çoxlu vassallarımız olduğundan və kommunizm ora hələ dərindən soxulmadığından atam umud edirdi ki, mən burdan sərhədə asan yol taparam. O özü isə mən gedəndən bir-iki ay sonra neft mədənlərini yoxlamaq adı ilə yola çıxməq istəyirdi və ümidi də buydu ki, dostlarının yardımını ilə nəzarətdən yayınar.

Başlanğıcda planımız çətinliklə üzləşmədi. Mən hökumətdən şəhəri tərk etmək razılığını aldım – razılıqsız mənim də yola çıxmaga ixtiyarım yox idi – və məni Gəncəyə aparmalı olan qatarın mal vaqonuna mindim. Mal vaqonunu bilərkədən seçmişdim, çünkü digər vaqonlarda kommunistlər və əsgərlər gedirdilər, mən də onların sir-sifətinə dözə bilmirdim. Mal vaqonunda mənimlə azərbaycanlı kəndlilər gedirdilər ki, onlardan da bir neçəsi məni tanıdı və səyahətimi imkanca döyümlü etməyə çalışdı. Hamısı kommunistlərə elə söyürdü ki, mən özümü neft sahibkarlarının arasında hiss edirdim. Yolda tez-tez və uzun müddətə durmalı olurdum, çünkü lokomotivlərin həmisə təmirə ehtiyacı vardı. Rus maşinist sərxoş idi. Əsgərlər aqvardiyaçı axtarışı ilə vaqonumuza ələk-vələk edir, «gicbəsər yerliləri» söyüb çeka ilə hədələyirdilər.

Mən vaqonun ağızında oturub çöllərə, tarlalara, dağlara baxır, karvanların hürkək-hürkək yol tutub getdiklərini görür, kəndlilərin oxuduqları yeknəsək mahniları dirləyir və özüm də oxuyurdum.

Zərdüstün məmləkəti həmin anlarda mənə qırmızılar tərəfindən toxunulmamış kimi görünürdü; bahar idi.

Neft çölləri qurtaranda neftdən azad ərazilərin meyvə ağacları, kəndlər və bağlar göründü. Bəzən stansiyalarda düzür, ağacdan meyvə dərib kəndlilərlə bölüşürdüm.

Mənim Azərbaycan boyunca vida səfərim belə başladı.

GƏNCƏDƏ

Gəncə Azərbaycanın qədim paytaxtıdır; yüz il öncə o, müstəqil xanlıq idi və onun xanı Rusiya ilə müharibə aparırdı. Rus generalı və gürcü knyazı Sisiani şəhəri tutub bütün sakinləri ilə məhv etdi. Həminin çağdan şəhər viranələşib, öz şərq simasını itirib, daha şəhər də deyil, binaların adı bir cərgəsidir. Şərgi yalnız bazar, bir də kiçik bazar meydani xatırladır ki, burda da bir vaxt məşhur şairlərdən birini öz həcvinə görə xan payaya keçirtmişdi. Bir çox şərq şəhərlərində olduğu kimi, Gəncədə də vağzal şəhərdən kənardadır. Vağzalda özümüz polisdə qeydə aldırdım və saysız sorğu-sualdan sonra şəhərə giriş icazəsi aldım. Gəncə rəsmən eyniadlı çayın sahilində yerləşir. Ancaq belə bir çay yoxdur, baxmayaraq üstündən körpü də keçir, altında isə yazda hərdən sızqaya rast gəlinən çay yatağı uzanıb gedir.

Bu çay yatağı şəhərin həyatında böyük rol oynayır, onun erməni məhəlləsini müsəlman məhəlləsindən ayırrı. Bir məhəllənin sakinləri o biri məhəlləyə hücumla hədələyəndə hər iki məhəlləni birləşdirən körpünün üstündə pulemyotlar qoyulur və əsaiş yenidən bərpa edilir. Mən Gəncəyə gələndə bura artıq çox bolşevikləşmişəm; hər yanda qırmızı bayraq, rus əsgərləri və Bakıdan əzbər bildiyim döyüşkən yazıları gördüm. Yeni ağalar təkcə müsəlman məhəlləsində unudulmuşdu. Kommunizm oraya belə tez soxulmamışdı. Şərgin xilaskarlarına bazar və dükanlarda açıq-aşkar və ucadan nifrin yağıdırırdılar.

Şəhərdə nəsə hazırlanırdı. Müsəlman məhəlləsində kəndlilərin kəndlərdən axışib gəldiyini və bazar meydanında məskunlaşdığını görmək olurdu. Soyumuzun köhnə dostu tacir hər gün yad qonaqlarla piçıldışır və məndən şəhəri bu tezliklə tərk etməməyi xahiş edirdi, çünki – kişi çox mənalı göz vururdu – ola bilsin, mənim Gürcüstana qaçışma heç ehtiyac olmadı. Bu eyhamlar məni yerimdən oynatdı və taciri o gədər qısnadı ki, axırda o, bir neçə rus zabitinin dəstəyi ilə müsəlmlərin bolşeviklərə qarşı qiyam hazırladığını deməyə məcbur oldu. Qiyamın başında İran şahının qohumu, xeyli vaxtdan bəri şəhərdə gizli qalan Mənsur dayanmamış. Uğurlu qiyamdan sonra Gürcüstandan ingilis yardımçı almağa, sonra ümumi qı-

yamla bolşevikləri bütün ölkədən qovub çıxarmağa ümid edirdilər. Plan mənə qol-qanad verdi, çünkü nə mən, nə də şəhərdə bir başqası rusların nə qədər qoşunu olduğundan və yuzminlərlə bolşevik əsgərinin ölkəni hansı asanlıqla doldurduğundan xəbərdar deyildik.

Səyahətimin məqsədini unutdum və özümü vətənin xilasına həsr etməyi qərara aldım. Tacir məni qəsdçilərlə tanış etdi və onlar məni şahzadə Mənsurun yanına apardılar, o da qiyamda iştirakımı bəyəndi. Biz qanlı planlar tökürdük və neft şəhərini müasirəyə alacağımız anı artıq göz önündə canlandırırdıq.

Tərəfdarların sayı getdikcə artırdı, getdikcə belə bir əminlik möhkəmlənirdi ki, azadlığı bərpa etmək üçün kiçik bir dövlət çevrilişinə ehtiyac var. Axırda planlarımız üzərində az qala aşkar işləyirdik. Yalnız yeni iqtidar sahiblərinin əlahiddə giçiliyi mənə deyirdi ki, bizim niyyətimizdən onlar indiyə qədər xəbər tutmayıblar.

Axır ki, gözlənilən gün gəlib çatdı. Rus hərbi qüvvələrinin hücumu məruz qalıb məhv edilmələri işarəsini gözləyən süvarilərimiz şəhərin arxa hissəsində toplaşmışdı. Bu, şərq dövlət çevrilişinin qədim strategiyası idi. Bizə o vaxt başqası bəlli deyildi. Çəvrilişimiz baş tutdu. Rus zabitləri sovet rəhbərlərini əzdilər. Biz atlarımızı şəhərə çapdıq. Sayı o qədər də böyük olmayan və qiyamdan son ana qədər xəbər tutmamış bolşevik əsgərlər silaha əl atana gədər öldürüldülər. Qısa zaman içində biz şəhərin ağalarına çəvridik. Azad Azərbaycan yenidən öz ayaqları altında məkan tapmışdı.

Mən şəhərə ilk girənlər, sonradan da körpünü qoruyanlar arasında idim. Amma mənim hərbi ömür yolum bununla bitdi. Siyasetə keçdim, bütün günü məscidlərdə danışdım və bundan sonra radio qovşağıni ələ keçirdim ki, burda da yoldaşlarımıla «Hamiya, hamiya» müraciətini göndərməkdə havayı çaba sərf etdim. Çəvrilişdən dərhal sonra ilk hökumət tədbirləri alındı. Bizimlə birləşmiş rus aqqvardiyaçıları öz ölkələrinin ənənəsinə uyğun olaraq yəhudü poqromlarını təklif etdirilər. Rusların «Yəhudiləri əz, Azərbaycanı qurtar!» şüarı ilə vərəqlər çap etməsinə baxmayaraq biz bu təklifi qəti yaxına buraxmadıq.

Bu, tamam mənasız bir iş idi, çünkü bütün Gəncədə evlərdə mal satan tacir kimi sadə həyat sürən vur-tut bircə yəhudü vardı. Mən vərəqləri müsadirə edib yandırdım və ruslara başa saldım ki, vəhşi Rusiyada yox, mədəni Azərbaycanda olduqla-

rını unutmasınlar. Bunun müqabilində də ruslar erməni poqromunu təklif etdilər. Bakıdakı qan selində yetərincə intiqam al-dığımıza və indi lazımsız qan tökmək istəmədiyimizə görə bu təklif də rədd edildi. Rusları ağıllı işə yönəltmək asan deyildi. Ətraf kəndlərin hamısına elçi göndərdik ki, azadlıq xəbərini yaysınlar.

Bütün bəyanatlar sona çatandan sonra biz şərq arxayınçılığı ilə Bakı yürüşünə hazırlaşmağa başladıq. Ordumuz bir neçə yüz atlidan və pis silahlanmış kəndlilərdən ibarət idi. Bununla belə, paytaxtin tutulması bizə mümkünsüz görünmürdü. Amma yürüşü başlayana qədər xəbər tutduq ki, iyirmi minlik bolşevik ordusu Gəncəyə yaxınlaşır. Şəhər və bütün Gəncəbasar ruslar tərəfindən mühəsirəyə alınmış və ölkədən təcrid edilmişdi. Mühəsirə saatbasaat daralırdı və burdan qıraqda baş verənlər bizə bəlli deyildi. Yalnız sonralar öyrəndik ki, hər yanda buna bənzər qiyamlar qalxıb, lakin qırmızıların mühəsirə sistemi sayesində – bu da hər halda yüz min adam tələb edirdi – bir-birindən təcrid edilmiş şəkildə saxlanılıb boğulmuşdur. Demək olar, hər şəhərdə qiyam qalxmışdı. Bütün ölkə od tutub yanır-dı, fəqət bütün bunların hamısı ümumazərbaycan qırğını ilə başa çatdı ki, çeka da bu yolla öz qələbəsini bayram etdi.

Qiyamdan bir neçə gün sonra Gəncə ruslar tərəfindən üzük qaşı kimi mühəsirəyə alındı; bir neçə saatın içində onlar erməni məhəlləsini tutub bizim pulemyotla qoruduğumuz körpüyə yaxınlaşdırılar. Körpünün alınması ruslara baha başa gəldi, hücumda mindən çox adam öldü. Cəsədlərin üstündən birəldən yeni hücumçular gəlirdi, müdafiəçilərin sayı gözgöreti əri-yib azalırdı. Buna baxmayaraq ruslar arxamızdan, müsəlman məhəlləsindən hücuma keçməsəydiłər, son gülləyə qədər mü-dafiə olunacaqdıq.

Axır ki, silahlarımız susdu. Çekanın işi başladı. Onların ne-cə işləməsini belə bir dəlil göstərə bilər ki, bir ayın içində Gəncənin müsəlman məhəlləsindən, demək olar, heç nə qal-madı. Şəhərin bütün sakinləri müstəsnasız olaraq həbs edilib hərbi tribunala verildi. Məhkəmə proseduru düşünüləndən də sadə idi; tələsik adının adını, peşəsini və yaşını soruşur, ca-vabları qeyd edir və yüzdən doxsanında elan edirdilər: «Güllə-lənsin». Hökm yerindəcə yerinə yetirilirdi.

Bu, hətta «terror» kəlməsi ilə yumşaldıla bilməyən mütə-şəkkil kütləvi qırğıñ idi. Qiyamdan öncə Gəncənin qırx min

Əhalisi vardi, sürətləndirilmiş məhkəmə proseslərindən sonra o, məhkəmələrin mülayim aparıldığı erməni məhəlləsini çıxmışla, ölü şəhərə çevrilmişdi. Bu kütləvi qırğından sonra bolşeviklər bir deklarasiya buraxdılar ki, orda da deyilirdi: Gəncənin inqilabi xalqı bəy və xanların qiyamını dəmir yumruqla yatarıldı. Bu «yatırılma» nəticəsində inqilabi xalqın özündən heç nə qalmamasından bir söz belə yox idi, gələcək tarix yazarları üçün qoy, heç olmasa, burda qalsın. Mübarizə sona yetəndə mən bir neçə günlüğünə tacirin zirzəmisində gizləndim. O tutulanda isə gizləndiyim yeri tərk edib küçəyə çıxdım və rastıma gələn ilk əsgərdən soruştum ki, çekanın binasına necə gedə bilərəm. Əsgər xeyli təəccüblənərək mənə bilgi verdi. Çekaya çatanda məni sədrin yanına buraxmalarını xahiş etdim. O elə masanın arxasında oturmuşdu, kağız qalaqlarının içində.

- Yoldaş, lütfən mənə çıxış vəsiqəsi verin, - rusca dedim və ürəkli-ürəkli ona yaxınlaşdım. Kişi mənə tərs-tərs baxıb kəşləri qırğa çəkdi və soruşdu ki, kiməm.

- Həştərxandan gənc kommunist, fəhlə balası. Gənckommunistlər təşkilatının tapşırığı ilə Gəncədəydim, proletariatın düşmənlərinin hücumuna məruz qaldım və döyüşən fəhlə sinfinin sıralarına yenidən qayıtməq üçün evə dönmək istəyirəm, - tam arxayınlıqla cavab verdim. Mənim rus dilimdə, cüzi də olsa, aksent yox idi. Yaşına görə də aqqvardiyacı zabit ola bilməzdim.

- Sənədlərinizi, - çekist tələb etdi.

- Partiya plenumunun direktivinə əsasən ağ qiyamdan sonra məhv etmişəm.

Kişi məni diqqətlə süzdü, bir xeyli fikirləşib soruşdu:

- Xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında yoldaş Lenin nə deyib?

- Müqəddəratın təyini müstəqilliyyə qədər! – cavab verdim.

- Kommunizm hara aparır, iqtisadi cəhətdən?

- İqtisadi qitlıq anarxiyasından planlı istehsala, - birinci bolşevik müdaxiləsi zamanı kommunist Buxarinin əzbər öyrəndiyim dərsliyinə əsasən birnəfəsə dedim.

İmtahan baş tutmuşdu. Kommunist razı-razı qımışib istədim kağızı verdi, mən də onu götürüb vağzala yollandım. Orda kağızı vağzal çekasına göstərdim ki, bu da yazının məzmununu ilə qəti razılaşmadı.

- Gəncə çekası gediş vərəqəsini əslində şəhərdən çıxışa

verə bilər, vağzaldan yola düşməyə dəmir yol vağzalı çekasının razılığı olmalıdır, - bürokrat boz-boz üstümə finxırdı.

Vağzal məhz şəhər sınırlından qıraqda yerləşirdi. Yeni çekanı axtarmaq üçün vağzalı tərk etmək istəyirdim ki, məmür kağızımı geri qaytarmadı. Dedi ki, ona şübhəli gəlirəm, odur ki, ya gərək özüm qalam, ya da kağızlarım. Mən sonuncunu seçdim, əlüstü vağzal çekasının ərazisini tərk etdim, yenidən Gəncə çekasının territoriyasına düşməmək üçün birsaatlıq dolama yol keçdim. Adamın bəxti cəmi bir dəfə gətirər. İkinci kərə tanına bilərdim.

Halim fənalılmışdı. Tamam təklənmişdim, atamla razılaşdığınız yoluştı kəndlərdəki durumdan qəti xəbərim yox idi və bununla belə, hər gözlənilməz hala qarşı Naftulluq¹ kəndinin yaxınlığından keçən Gürcüstan sərhədində atamı gözləməliydim. Qarşısında məchulluğa aparan bir yol uzanıb gedirdi. Piada getməyi qərara aldım, belə bir ümidi ki, kəndlərdən biri hardasa qarşıma çıxa bilər.

Axşama yaxın yol qıraqında bağlar göründü. Yol boyunca əkmə ağaclar baş qaldırırdı. Birdən kollardan birinin tərpəndiyini gördüm. Tüfəng lüləsi parıldadı və bir səs dilləndi:

- Bir oğlan gəlir.

Bu deyimdə onun deyildiyi dildən başqa diqqətçəkən heç nə yox idi. Alman dili idi, özü də şvab ləhcəsində. Əllərimi qaldırdım, işarə kimi ki, heç bir pis niyyətim yoxdur, kola yaxınlaşış almanca soruşdum:

- Kimsiniz?

- Helenendorf bölgəsinin özünümüdafiə dəstəsi, - cavab almanca səsləndi. Ardınca səmimi bir təklif gəldi. – Yaxın gəlin, qorxmayın!

¹ Müəllif bu sözü orijinalda «Naftluq» («Neftlik») kimi işlədir.

ALMANİYA AZƏRBAYCANDA

Helenendorf koloniyası insanların axtarış-tapa bildiyi ən gözəl yerdir. Gəncədən bir neçə kilometr aralıda, cir qapalılığı ilə Azərbaycanda da tanınan əyalətin tam ortasında gerçek Almaniyadan heç də seçilməyən Almaniyadan bir parçasına rast gəlirsin. Azərbaycan baxışından, az qala, böyük şəhər sayılan kəndin özlərinə çəpəki damlı, iki-üç mərtəbəli villalar tikmiş və kəndin ortasında qırmızı bişmiş kərpicdən böyük bir kilsə ucaltmış bir neçə min sakini var.

Kənddə cılxaqanlı şvablar yaşayır ki, onların da uluları yüz ildən öncə öz vətənlərini tərk edib məhz Azərbaycana üz tutmuş və burda aysorların və kiptaların, osetinlərin, xanların, köçərilərin və qaçaqların arasında, hər yanda dinclik tapmayan tayfa davalarına fikir vermədən nümunəvi bir alman kəndi salmışlar.

Yüz ildən bəri onları əhatə edən xalis azərbaycanlı qonşuluğa baxmayaraq bu şvablar özləri ilə gətirdikləri xasiyyətdən bircəciyini də itirməyiblər, yerlilərdən də, demək olar, heç nəyi götürməyiblər. Onların əksəriyyəti ölkənin dilində bircə söz də bilmir. Heç də hamısı alman ədəbi dilində danışmir, zira ana dilləri şvab dialektidir. Başqa dillərə ehtiyac duymurlar, çünki heç kəslə ünsiyyət yaratmırlar. Helenendorflular öz alman səciyyələrinin qorunub-saxlanılmasına qayğı ilə yanaşırlar. Tez-tez Almaniyaya adam göndərirlər və çalışırlar ki, zəngin bir alman kəndinə qapanıb heç nədə geri qalmasınlar. İllərdir, xaricdən gətirdikləri müəllimlərin «ədəbi alman dilində» dərs dediyi alman məktəbləri var; burda alman həkimlər işləyir və pastorları, bir qayda olaraq, təhsil görmüş alman dinçisi olur. Mən orda qalandı Helenendorfun pastoru icmanın həddən ziyadə hörmət bəslədiyi Baltikyanıdan olan əsl baron idi. Onun bazar günü moizələrinə bütün kənd axışıb kırxeyə gəlir və psalmları coşqu ilə oxuyurdular. Koloniya sakinlərinin əksəriyyəti imkanlıydı. Ücu-bucağı görünməyən torpaq sahələrinə malik idilər ki, bunları da özləri becərirdi. Əsasən üzüm yetişdirildilər. Qonşu müsəlmanlar üzüm əkmədiklərinə görə almanlar bu sahədə monopolyaya sahib idilər. Onların şərab və konyakları bütün Qafqazda məşhurdur. Bu, şvablara özlerinin

almansayağı tikib-bəzədikləri villalarda bütün Azərbaycanın həsəd apara biləcəyi bir həyat sūrməyə imkan verir.

Ətraf qonşular bu kəndin sakinləri barədə nağıllar uydurmuşlar. Köçəri dəyələrindəki, yaxud yerli kəndlərin xırda, kəsib, palçıq daxmalarındakı həyatı Helenendorfda adət halını almış «bazar gününün rəqs və qəhvə ilə keçən ilkindi konserti» ilə müqayisə etsən, bu, tamam anlaşıilandır.

Azərbaycanlı kəndlilər Helenendorfda tək-tük qonaqlıqda olarkən özlərini daha kübar insanlar arasında hiss edirdilər, nəinki zəngin neft bəylərinin təntənəli salonlarındakı adamların içində. Alman kolonistlər azərbaycanlılardan bircə şeyi götürüblər, özü də özləri istəmədən. Bu da nəslən-nəslə qaralan dərinin və saçın rəngidir. Bugün Helenendorfda insanlara rast gələrsən ki, xarici görkəminə görə onları azərbaycanlı hesab edərsən. Bu ona görə bir daha qəribədir ki, almanlarla azərbaycanlılar arasında dəlil-subutla heç bir qarışq baş tutmamışdır. «Rəngli» yerlilərə qaynayıb-qarışmayan alman kolonistlər özləri tezliklə «rəngli» olacaqlar. Bu işin kökündə «irqi rüsvayçılığın» durmadığını alman kolonistlərinin həyatına bələd olan hər kəs təsdiq edər. Yerlilərlə kolonistlərin qarışığının mümkünsüzdür. Çox güman ki, dərinin rənginə təsir edən mühittir. Ən qəribəsi də odur ki, Helenendorfun qonşuluğunda yaşayan aysorların sonrakı nəslində təzəlikcə sarışın uşaqlar peyda olur, baxmayaraq ki hansısa bir alman özünü aysor qadını ilə alçaltmaz. Deməli, xalqların dəyişməsi və yenidən şəkillənməsi qan qarışığından yox, başqa yollarla baş verir. Bu, avropalıların bir neçə nəsl dalbadal asiyalı ilə yanaşı yaşadığı hər yerdə müşahidə olunur. Mən rus ailələri tanıyıram ki, bir neçə nəsl Çində oturaqlaşmışlar və onların Çində doğulan uşaqları aşkarca monqoloid olur, amma almacıq sümüklərinə, qıywacı gözlərinə və xırda burunlarına diqqətlə baxanda öz ata-analarına oxşayırlar. Uşaqlar ananın yaşadığı və onun formalarını hər gün görməli olduğu ətraf mühitin əlamətlərini qəbul edir. Fəqət bütün bunların heç birinin qan qarışığının irqi silinmə ilə əlaqəsi yoxdur. Uşaqların bir hissəsinin qarayanız olması üçün Helenendorfa yüz il gərək oldu. Təbii ki, analar kolonistlərdən savayı bir başqasının üzünü görmürlər.

Kolonistlər, deyildiyi kimi, qapalı yaşıyırlar. Siyasi olaylara bir qınnaq da maraq göstərmirlər, yalnız bircə məsələdən ötrü narahat olurlar ki, bu dəfə vergiləri, həmişə olduğu kimi,

vaxtında kimə ödəsinlər. Vergilərin ödənilməsi kolonistlərlə mövcud hökumət arasında yeganə əlaqə idi. Şvablar hökumət və qonşulara az məhəl qoyduqları halda, bunlar zəngin koloniyaya daha çox maraq göstərirdilər. Belə maraq heç də həmişə mülaim təbiətli olmurdu. Qonşuluqda yaşayanların ümumi çaxnaşma çağlarında alman koloniyasını əməllicə yağmala-maqdan başqa ayrı həsrətli arzusu yox idi. Və Gəncədəki çevrilişlərdə hansısa nizami hərbi dəstə gözlənilmədən yolunu Helenendorfa sala bilərdi. Burda digər varidatla yanaşı, şərab və konyakla dolu iri zırzəmilər adama gəl-gəl deyirdi. Bu cür xoşagelməz təzahürlərə qarşı almanlar yaxşı silahlanmış, koloniyaya gedən bütün yolları bağlamış, bununla belə, öz neytrallığını ciddi saxlayan özünümüdafiə dəstəsi yaradırdı. Çaxnaşmalar yatanda və qonşuları buxovlamaq üçün hökumət özündə yetərincə güc tapanda həmin özünümüdafiə dəstəsi buraxılırdı. Mübarizə aparan çeşidli tərəflər kolonistləri öz tərəflərinə çəkməyə çalışırdılar. Bu da həmişə boşça çıxırdı. Şvablar öz kəndlərini qoruyurdular, siyaseti yerlilərə tapşırıb mübarizənin axırını gözləyirdilər və arın-arxayı soruşturdlular ki, vergiləri gələcəkdə kimə ödəyəcəklər.

Koloniyanın yaxınlığındakı böyük kənd yolunda məni yaxalayanlar özünümüdafiə dəstəsinin üzvləri idilər. Onlar məni kəndə gətirib kolonistlərdən birinin evində yerləşdirildilər və mən burda qiyamın həyəcanından tədricən azad olmağa başladım. Rəsmi kommunist üsul-idarəsi o vaxt – qiyamın yatrılmasından sonra olduğu kimi – bu dinc kəndə o qədər də məhəl qoymurdu. Beləliklə mən Gəncədən bir-iki saatlıq yolla ayrılan bu yerdə özümü bütün ölkədəkindən arxayıñ hiss edirdim. Həftələrlə yay istirahətçisinin həyatını sürdürüm. Kolonistlərin şərabından içib kirkəyə getdim və alman qızlarına qulluq göstərdim. Kolonistlər, yəqin ki, mənim hardan gəlib hara getdiyi-mi bilirdilər, amma sual-zad vermirdilər və mənə bir neçə həftəliyinə koloniyada dincəlmək istəyən yay qonağı kimi baxırdılar. Yalnız bir neçəsi təsadüfən səhbət əsnasında xahiş etdi ki, Gürcüstana getsəm, – ingilislər tərəfindən tutulmuş Gürcüstan bizim hamımız üçün qapalı cənnət idi – bəzi sözləri onların Tiflis ətrafındakı alman koloniyalarında yaşayan qohum-larına çatdırırm. Kolonistlərin mənə göstərdikləri xoş üzə görə mən burda əlimdən tutmuş alman dilinə minnətdaram. Hər halda kolonistlər mənim ədəbi alman dilimin və bircə şeyi də

şvab dialektində bilməmə bacarıqsızlığımın üstünə gülümşəyirdilər. Mən Helenendorfda sığınacaq axtaran yeganə qaćqın deyildim. Lakin bu cür qarşılanma heç də onların hamısına nəsib olmamışdı, koloniyada yaxşı qarşılanmaq üçün gərək onların inamını qazanaydın. Hər halda bəzi kolonistlər atamı tanıydı.

Koloniyada məndən savayı sığınacaq tapan azların içində bir nəfər tanınmış erməni neft maqnatı da vardı ki, o da günlərin birində yük maşını və samovarı ilə kəndə varid olmuşdu. Yersəl varidatdan ona qalan yalnız bunlar idi. Mənimlə qonşuluqda qalırdı. Kişi hər gün kirkxeyə gedir və ürəkdən dua edirdi ki, Azərbaycanı canı üstündə tərk etdiyinə görə qoy Allah onu bağışlasın. Mən tezliklə onunla dostlaşdım və biz sərhədə çətinliksiz necə çata bilecəyimizi birlikdə götürür-qoy etdik. Məlum oldu ki, erməninin əlində uğurlu bir sənəd var ki, orda da apaydın yazılıb: bu sənədi təqdim edən şəxsə, ölkə daxilində və ölkədən xaric, lazımlı bildiyi hər yerdə balıq toru almaq həvalə edilmişdir. Dostumun xətersizliyini sübuta yetirmək üçün kənd yerlərində o qədər də ayıq olmayan kommunistləri inandırmaqdan ötrü – vağzaldakılar xeyli tüük idilər – bu, yetərliydi. Amma o, kəndistandan keçib-getməyə ürək eləmirdi, zira burda bəlkə də neft maqnatı kimi kommunistlər tərəfindən yox, erməni kimi müsəlmanlar tərəfindən öldürülə bilərdi.

Bələliklə biz birlikdə getməyi qərara aldıq; mən onu müsəlmanlardan, o da məni kəndlərindən keçməli olduğumuz və erməni olmayan kəsi odunyaya göndərməkdən vaz keçməyən ermənilərdən qorunmalıydı. Kommunistlərdən qorunmaq üçün kişi mənə bir sənəd düzəltdi ki, mən onun katibi və balıq torlarının mütəxəssisi kimi hər yanda onu müşayət etməliyəm. Amma yola çıxma baredə hələlik düşünməyə dəyməzdi. Kommunistlər bütün ölkədə bəy, xan və neft balinalarının axtarışında idilər (Atam hələlik Bakıda «arxayıñ» oturmuşdu. O, balina deyildi, banditlərə meylli mütəxəssis idi).

Kommunistlər hər kəndi üzük qaşı kimi mühəsirəyə almışdı və kənd öz xan və bəyini mövcud silahların hamısı ilə birlikdə təhvıl verməliydi. Bunu etməkdə tərəddüd göstərən kəndlər rus artilleriyası tərəfindən yerlə yeksan edildi. Kənd camaatı güllələnirdi. Bəzi kəndlər nə xan gizlədirdi, nə də bəy, amma bununla belə, kanonadanın hədəsi altında onlara «feodalları təslim etmək» əmri verilirdi. Yazıq kəndlilərin ala-

babat görkəmi olan və xalqın rifahı naminə özünü qurban edən birini aralarından seçib «qaniçən» adı ilə təhvıl verməkdən başqa ayrı çarələri qalmırdı ki, həmin adam da ruslar tərəfindən yerindəcə güllələnirdi. Öz xanını həqiqətən qoruyan bir çox kənd isə ağalarını ələ verməkdən boyun qaçırdı və buna görə də məhv edildi. Son nəticə elə oldu ki, öz camaatını yaman gündən qurtarmaq üçün kənd zadəganları boy-a-başa çat-dıqları kəndin şahidliyi ilə özləri çekaya təslim oldular – elə həmin an güllələnmək üçün. Kəndistanda nələrin baş verdiyini dəqiq bilirdik, ona görə də qalıblərin köpü yatana qədər bir xeyli gözləməli olduq ki, uzaq ellərə olan qaçışımızı sonradan davam etdirək.

Beləliklə hələlik Helenendorfda qaldıq. Erməni dostum kirxədə ibadət edir, mən alman dilimi təkmilləşdirib hökumətin koloniyanı bolşevikləşdirmək çabalarını müşahidə edirdim. Əvvəlcə təşviqatçılar gəldi, sonra əsgərlər, onlar da düşərgələrini düz kəndin ortasında saldılar. Lap axırda kolonistlərə «mənəvə» təsir göstərmək tapşırığı ilə litvalı bir çuğul peyda oldu. Mənim Helenendorfdan çıxıb getməyimin birbaşa səbəbi də o oldu. Kolonistlər üçün litvalı əyləncə gecələri təşkil edirdi ki, burda da ilk önce rəqs edirdilər. Gecənin gedişində bardansa zühr edən artistlər bolşevik mahniları oxuyurdular. Axırda isə litvalı kürsüyə çıxıb nitq irad edirdi, lap sonda da İnternasionalı oxumaq, yaxud onu ən azı sayqı ilə dinləmək üçün hamı ayağa durmali olurdu. Belə gecələr hər həftə təşkil olunurdu və mən kolonistlərin səbrinə heyran qalırdım. Mən özüm götürümlü deyiləm. İclasa birinci dəfə gələndə və litvalının nitqini eşidəndə İnternasionalın oxunuşu zamanı mixlanıb yerimdə oturdum. Əvəzində elə həmin axşam iki əsgər tərəfindən həbs edilib litvalının hüzuruna gətirildim.

- İnternasional oxunanda niyə ayağa durmadınız? – soruşdu.

- Nitqinizə elə məftun olmuşdum ki, dura bilmədim.
- Gic-gic danışmayın! Ümumiyyətlə kimsiz axı? Nə işiniz var koloniyada?

- Bakılı gənc kommunist. Təşkilatın tapşırığına əsasən balıqçılığın dirçəldilməsi məqsədilə tor almaq üçün gedirəm.

Litvalı mat-mat mənə baxdı, çünkü balıqçılığın dirçəldilməsi üzrə təşkilat vətəndaş mühabibəsinin getdiyi bir zamanda, qiyamların tən ortasında düşünülüb-tapılan ən böyük səfəhlik

idi. Fəqət bu da ona mümkünsüz gəlmədi. Adımı, təşkilatın ünvanını soruşdu. Ağlıma gələn ilk ağlabatan şeyləri dedim, bundan sonra məni hədələdi ki, laqeyd münasibətimi təşkilata çatdıracaq və haqqımda məlumat toplayacaq, sonra da əmr etdi ki, Bakıdan mənim haqqımda ətraflı məlumat alana qədər koloniyanı tərk etməyim.

Mən söz verdim, sonra dolanbac yollarla öz ermənimin yanına gəlib onu oyatdım. Artıq gecənin yarısı idi.

Elə həmin gecə qonaqsevər şvab koloniyasını yük maşında samovarı unutmadan tərk etdik.

Rastımıza çıxan əsgərlərə balıqçılıq sənədlərimizi göstərib torla dolduracağımız yük maşının işarə edirdik. Onlar da inanır və bizi çətinə saldırdılar. Helenendorfu başı alovlu belə tərk etdik. Yük maşını elə növbəti kənddə sindi. Özümüzə minik atları alıb taleyimizi kənd kommunistlərinin sadəlövhələyünün və kəndistan cammatının öz ağalarına sadiqliyinin öhdəsinə buraxdıq.

AZƏRBAYCANIN İÇİ İLƏ

Atlarımıza müqəddəs odun məmələkəti ilə çapır, rusların tutduğu böyük kəndlərdən yan ötür, Zərdüştün minillərdən bəri simasını dəyişməmiş əldəyməz ölkəsinin tən ortasında Allah tərəfindən unudulmuş guşələrə, ən xırda tayfalara, insan ayağı dəyməmiş mağaralara üz tuturduq. Nefti, yaxud neftə susamış insanları heç nə yadımıza salmırı. Atımızı neft çölləri olmayan çöllərlə, bütöv-bütöv bölgələri birləşdirən meyvə bağları ilə sürürdük. Bu bağların içində qərar tutmuş yarıluçuq lehmə daxmalarda insanlar yaşayırdı ki, onlar da çox vaxt hətta harda-sa Xəzər dənizinin sahilində ölkə uğrunda savaşlara səbəb olan qara, yapışqan mayenin varlığından bixəbər idilər.

Onlar qəti inanmaq istəmirdilər ki, ruslar yenidən ölkədə ağlıq edir, öz çarlarını qətlə yetirib indi ağasız qalmışlar və yad ölkələri, yad şəhərləri talan edirlər. Axşam düşəndə hansısa dağ kəndinə girirdiksə, kənd aqsaqqalları başımıza yiğisirdi. Molla ali qonaqları salamlayan bir nitq söyləyir və soruşdur ki, qadına, qızılı, yaxud qoyuna ehtiyacımız varmı. Bundan başqa heç nələri yoxdur. Bunlar da əslində elə bizə məxsusdur, çünki biz aşkar iqtidar sahibləriyik.

Biz qadın, qızıl və qoyunlardan imtina edəndə adamlar minnətdarlıqla əlimizi öpür, qoyun kəsib heç nəyi talamayan qonaqların şərəfinə qonaqlıq düzəldirdilər. Qonaqlıqda keçmiş xanlar, qızıl gülə sevgisindən həlak olan bülbül haqqında nəğmələr oxuyur, saz – violençel kimi tutulan bir növ üçsimli skripka¹ – çalır və cilgin xəncər rəqsini oynayırdılar ki, bu rəqs də bütün xalqlar qafqazlılar kimi yamsılamaq isteyirlər, fəqət o, yamsılanılmazdır, çünki onu təkcə qarlı dağlar arasında və gözəl bir xanım qarşısında oynamaq mümkünür. Rəqsin ortasında altı xəncəri ağızında, dördünü də əllərində saxlayan rəqqas müqəddəs Hüseynin qətl gündündəki şəhidi xatırladır. Çox vaxt rəqs rəqqasın aldığı, lakin tamaşaçıların coşqusunu qaldırdığı dərin yaralarla bitir. Bu rəqs heç də həmişə tamaşaçı üçün nə-zərdə tutulmayıb, onu qarın rəqsini oynadıqları kimi oynayırlar, sevdiyin və sevgisini bu yolla qazanmaq istədiyin müəyyən bir şəxs üçün.

¹ Bu izahatı müəllif almanın oxucusu üçün verir.

Xəncərlər arasından boylanan kişi qadının başına dolanır, döyüş hərəkətlərini icra edir ki, bununla da rəqiblərini sıxışdırıb aradan çıxarmaq isteyir – bu halda yaralar sevənin cəsurluğunun əlamətidir – və qadını qucmağa çalışır. Qadın da həmişə özünü qıraqa çekir və kişinin yerinə yetirməli olduğu vəzifələr irəli sürür. Gah cib yaylığını yerə atır ki, kişi də rəqsin ritmini gözləməklə onu dişi ilə qaldırmalı olur, gah kişi xəncəri yastısına yerə uzadır, qadını çağırır ki, kişinin üstündəki hökmranlığının nişanəsi kimi ayağını xəncərin üstünə qoysun, gah da qadın xırda pulları havaya atır ki, kişi də xəncərlərdən heç birini itirməmək şərtilə onları tutmalı olur.

Bu, ərenlər rəqsidir. Qadınlar başqa cür rəqs edirlər. Kişini ələ keçirmək üçün rəqs onlar üçün də bir vəsitədir. Fəqət onların rəqsi çöldə doğulmuşdur. Bu rəqs ləngdir, bir neçə addım-dan ibarətdir və ayaqlarla məhdudlaşdırır, tərsinə, bütün bədənlə dile gəlir. Qarın, əndam, bud rəqs edir, əllər danışır, ayaqlar isə ifadəsiz qalırlar. Şərqli qadının gücü ayaqlarda olmur. Üstündə rəqs etdiyi xalça çox xirdadır. Rəqs zamanı o bu xalçadan qıraqa çıxmır. Axi rəqs çöldəki kişi üçün düşünülüb. Xalça qurtaran yerdə qaynar qum başlayır. Başqa xalçanın üstündə qadının düz qarşısında oturan kişi onun bədənini sevir, özünün ustاد olduğu iti sıçrayışları yox.

Ona görə də xalis şərq rəqsi öz rəmzliyində, dumyumluluğunda yalnız iki nəfər arasında mümkündür. O, kütləyə aid olmur, ən uzağı, çox sıxı dostlar çevrəsində mümkündür. Buna görə də onu Avropa səhnəsinə çıxarmaq istəməyin özü mənasızdır. Avropadakı parket döşəmələrdə yüzlərlə adamın qarşısında rəqs edən şərqlilər əslində öz tamaşaçılarını axmaq yerinə qoyurlar.

Eyni şey, nəyi tərənnüm etməsindən asılı olmayaraq, sevgi nəğməsi olan mahnilara da aiddir. Onun avropalının dözə bilmədiyi boğaz səsləri musiqi deyil, əksinə, boğuşq, fəryadlı burun və boğaz səslərində təcəssüm tapıb avazlaşan duyumluqdur. Yad duyumluğun bu təzahürünü muziksəl harmoniyanın qanunları ilə ölçmək mənasızdır, baxmayaraq o da ciddi qanunlara tabedir, ancaq heç vaxt avropalının qulağına yatırıb. Duyumluğun Şərqedə öz qanunları var. Bunu bilməyən, buna görə də onu başa düşməyən avropalı Şərqi uzaq guşələrində-

ki adı çobana barbar görünəcək.

Odlar yurdundan qaçqınlıqda bizi rəqs və nəğmələr müşəyət etdi. Kəndlərdə, dağlarda, bağ və çöllərdə biz həmişə eyni boğaz səslərini eşidirdik ki, bunlar da ilk kişinin ilk qadına meyl saldığı uzun zamanlardan bəri bu yerlərdə, deyəsən, heç bir dəyişikliyə uğramamışdı. Nefti olmayan, qoçunun, çekanın və balinaların nə olduğu bilinməyən ərazilərdə sevgi, döyüş və qandan savayı ayrı mövzu olmur.

Bağların və dağların arasında öz nəğmələrini oxuyan insanlar bəzi alımların ağlını başından ala bilərlər, özəlliklə də əgər o, antropoloqdursa və Azərbaycanın içərilərində kəllə sümüklərinin ölçülərini aparırsa. Bunun haçansa baş verib-vermədiyini bilmirəm, amma belə şey olubsa, onda akademiyalar kiçik sensasiya ilə üzləşməli olublar.

Kəndistanda yaşayan insanlar adı ölçülərə uyğun gələn kəllə sümüklərinə malik olmurlar. Kəndlının kəllə sümüyünün formallaşması insan iradəsinə tabedir və onun irqi əlamətlərinə deyil, ata-ananın gözəllik baxışına, yaxud daha çox mövcud dəbə bağlıdır. Uşaq kənd yerində doğulursa, onun kəllə sümüyü ilə yaxın keçmişə qədər kübar çinli qızın ayaqları ilə davrandıqları kimi davranışırlar. Onu müəyyən bir qəlibə salırlar ki, bu da kəllənin inkişafını müəyyənləşdirib ona arzu olunan görkəmi verir. Kəllə sümüyü daha çox uzununa dərtlər ki, bu da balqabağa bənzəyir. Yuxarıdan arxaya uzadılmış kəllə sümüyü ilə istənilən qafqazlıya rast gəlsən, bu, kəllə sahibinin Azərbaycanın hansı güşəsindənsə kəndli oğlu olmasına ən yaxşı dəlildir. Bildiklərimə görə bir də Cənubi Amerikanın bir neçə hindu tayfalarında rast gəlinən bu adətin hardan gəldiyini bilmirəm. Fəqət güman etmək olardı ki, bununla insanların mənəvi keyfiyyətinə necəsə təsir edilir, amma, qəribə də olsa, ilk baxışda bu özünü doğrultmur. Şəkli dəyişdirilmiş kəllələrin sahibləri heç də ruhən axsaq deyillər. Əksinə, intellekt baxımından yanaşlıqda onlar ətraf mühitlə tamamilə uzaşırlar. Hətta bu qəbildən olan adamlar tanıyıram ki, Avropa universitetlərində təhsil alıblar.

Şəkli dəyişmiş kəllə kəndlının gözəllik anlayışını təmin edir. Bu cür kəllə sahibləri belə seçkinliklə öyünürlər. Onun estetik tutumuna nisbətən döyükən tutumunu qane etmək çətin məsələdir.

Hər il müxtəlif kəndlərdə yarışlar təşkil olunur ki, buraya

da bütün ölkədən «pəhlivanlar»¹, cəngavərlər axışib gəlir, iki dəstəyə bölünür və sonra çomaqlarla silahlanıb döyüş meydanda yüzlərlə tamaşaçı qarşısında savaşa girirlər, xalis qladiator döyüşü aparırlar. İştirakçıların çoxu evə al qan içində döñür. Savaş oyunu adlanan bu cür kütləvi yarışlar əvvəllər Bakıda da təşkil olunardı. Sonralar incə duygulu neft sahibkarları bunu yasaq etdilər, çünki belə oyunlar «pis instinct oyadırdu».

Döyüş həvəsini qane etmək üçün indi belə oyunlara daha ehtiyac duyulmur. Pəhlivanların əsl savaşlarda kifayət qədər işi var, dağ kəndlərinin sakinləri isə davacıqlar əvəzinə daldanacaqlar haqqında düşünürlər. Azərbaycanda bunun da tədarükünü görmüşlər. Demək olar, hər dağ kəndinin əkin sahələrinin yaxınlığında daşdan tikilmiş uca qalası var. Bu qalaların yaşı yüzillərlə ölçülür və keçmiş zamanlarda kəndlilərə böyük xidmət göstərmişlər. Xanlardan biri digəri ilə savaşdırısa, yaxud kənd qaçaq-quldur hücumuna məruz qalırdısa, kəndli arvadını, uşağıını, mal-qarasını götürüb hər zaman yenidən asanlıqla tikəcəyi daxmasını tərk edir və bütün kəndlə birlikdə hamını içində yerləşdirə bilən qalaya köçürdü. Bunun da mənası o idi ki, kəndlilər gedən döyüşlərə qatılmaq istəmir, Allahın himayəsinə sığınırıdlar. Savaşan xanlar dəqiq biliirdilər ki, həmin qalalarda onların xətər almaq istəməyən gələcək vergiciləri yerləşir; buna görə də onlar ağıl-kamal göstərib yalnız palçıq daxmaların məhvini ilə qane olurdular.

Qaçaq-quldurlar bu basılmaz, künclü qalaları tutmaq istəmirdilər. Kəndlinin öz «Nuh gəmisiндə» oturub əsayışın bərpasını gözləməsi çox vaxt aylarla çəkirdi. Kənd qalalarına hamı fövqəlməkan bir müqəddəslik kimi ehtiram bəsleyirdi, çünki onlar xalqın yeganə sığınacaq yeri idi. Ən qəddar feodal bələ, bu məkan müqəddəsliyinə toxunmağa ürək eləmirdi. Bunun da ilkinciləri bolşeviklər oldu. Qiyamlardan sonra bir neçə kəndin sakinləri öz qalalarına çəkiləndə ruslar ölkədəki bütün qalaları feodalizmin qalığı kimi məhv etmək əmrini verdi. Sözləri də bu oldu ki, fəhlə respublikasında kəndlinin qorxusu yoxdur. Bununla da arxeoloji baxımdan dəyərli abidələr olan qalalar məhv edildi. Xalq özünün son və qədim ənənəvi sığınacağının əlindən alınmasını sözün hərfi mənasında öz gözləri ilə gördü.

¹ Müəllif bu sözü orijinalda “Pehlewan” kimi işlədir.

Çöllerdəki və dağ kəndlərindəki həyat insanların düşündüyü qədər də yeknəsək və donuq deyil. Zəmanə insanlara özünə həzz yaratmağı öyrətmişdir. Bu həzz ölkədə yetərindən çoxdur. Təbii ki, Azərbaycan həzzi avropalıya heç də həmişə həzz kimi görünməyəcək. Məsələn, dünyanın ən cəsur insanlarına xas olan rəqs, pəhlivanların yarışı və at çapma sənətindən başqa mənim şəxsən iştirak etdiyim inək cıdırı da var. İnək cıdır atı kimi xalq üçün Avropanın bütün teatr və filmlərini əvəz edir. Batıştanlılar üçün yəqin bu müsamirələrdən absurd heç nə ola bilməz.

Çöllerdə ən çılgın köçərilər və kəndlilər tərəfindən dünyanın bütün ədəbi salonlarında olduğundan daha çox sevilib hörmətləndirilən şer, bədii ədəbiyyat kəndli üçün, hətta ən geriqalması da daxil olmaqla, ən böyük həzzdir. Mən də aşağıdakı sətirləri həmin ədəbiyyata həsr etmək istəyirəm.

Çöllerdə yaşayan şer sənəti heç də həmişə xalis sənət deyil. Şer var ki, köçəri üçün xüsusi praktik zərurətdir. Və şer qoşa bilmək bacarığı istənilən tayfa başçısının önəmli vəzifəsidir. Tayfa başçısı, eləcə də onun generalları və vassalları əksərən savadsızdır. Tayfanın ərazisi orta hesabla nəhəng qum düzənliyini əhatə etdiyindən və tayfanın döyüşçüləri hər yana səpələnib baş qərargahdan çox-çox aralı olduğundan başçı bu dəstələrlə elçi vasitəsilə əlaqə saxlamalı olur. Bu elçilər də həmişə savadsız olduqlarına görə xanın əmri yazılı yox, yalnız şifahi çatdırıla bilər. Elçi əmri əzbərləyir, onu bir neçə dəfə ağasına dinlədir və həmin xəbərlə yola çıxır. Tapşırığı elçi unutmasın, yaxud onun məzmununu dəyişdirməsin deyə, həmin əmrlər şerlə verilir. Mürəkkəb şərq qafiyə texnikasının və vəznlərin varlığı şəraitində şerin dəyişdirilməsi böyük çətinliklərlə üzləşir. Bundan əlavə, tanış qafiyənin, yaxud vəznin köməyi ilə unudulmuş sözü nəsrədə olduğundan daha asan bərpa etmək olur. Belə halda şəriyyat təkcə sənət deyil, həm də insanlar arasında dəqiq xəbərləşmə xidmətini mümkünlaşdırıb diplomatik qurumdur. Amma şerlə tərtib olunmuş əmr heç də qısa, əmranə və birmənalı olmamalıdır, o həm də ədəbi cəhətdən daha çox qiymətli olmalıdır, yəni sonsuz nəzakətlə, metaforlarla, alleqoriyalarda, zarafat və iqtibaslarla bəzədilməlidir. Deməli, hökm sahibi də ədəbi nəzakətə bağlıdır. Bu şerləşmiş əmrlərdən həm də idarəçilik ünsiyyətindən qıraqda iqtibas gətirilir və yaxşı şer yazan iqtidar sahibi daha cəsur, an-

caq ədəbi baxımdan dəyərsiz olan qəhrəmandan daha çox iz-zət qazanır.

Bələliklə, şərq idarəciliyinin müdrikliyi ölkə atasına digər keyfiyyətlərlə yanaşı ilk önce ədəbi istedadı lazım bilirsə, buna heç də heyvətlənmək olmaz. Bu cür dövlət əhəmiyyətli şerləri təkcə Azərbaycanda yox, köçərilərin yaşadığı hər yerdə, yəni Türküstanda, Ərəbistanda, Şimali Afrikada və digər məkanlarda tapmaq olar. Bunlardan başqa, bir də xalis ədəbiyyat, necə deyərlər, ən qüdrətli şahdan tutmuş ən kasib dilənçiyyə qədər Şərqiñ hər yanında seçkin, nurlu xatın kimi rəftar edilən l'art pour l'art¹ mövcuddur. Gəncəbasarda ən qəddar azərbaycanlı qaçaq da, ən savadsız kəndli də Avropadakı yalnız tərkidünya estet və ədəbiyyatçının bildiyi şer sənətinə ürəkdən ehtiram bəsləyir.

Qaçqınlıqda yolumuz üstündəki hər kənddə, hər qəsəbədə ədəbiyyat sərraflarına rast gəlirdik ki, onlar da ilk salamlaşmadan sonra şəxsən özlərinin, ya da başqalarının qoşduqları şeri əzbərdən söyləyir və ədəbi yeniliklər barədə soruşturular. Azərbaycanda, əslində elə İranda da, kənd-kənd, həyət-həyət gəzib dolaşan şairləri hər yanda şahanə qarşılayıb qulluq göstərirlər. Onların başından hörmət-izzət və armanın yağıdırırlar, şerlərini dinləyirlər və sevincləri xüsusilə onda yerə-göyə sığmir ki, öz məhsulunu xərcləyib-tükətmış şair keçmiş ustadların şerlərini deməyə başlayır. Azərbaycanda, yaxud İranda ölkəni gəzib dolaşan xalq şairi Səmərqənd və ya Təbrizdəki hansısa şərq ali məktəbində şeriyətin yüksək sənətini öyrənmiş yetkin ustaddır.

Şərq universitetlərində təlim edilən şeriyət elə zəngin bir elmdir ki, ondan həm də universitetlərdən kənardı, şairlər məclisində və onların Gəncədəki, Şamaxıdakı, yaxud Azərbaycanın hər hansı bir guşəsindəki tarixi görüş yerlərində təlimlənmək olar. Orta hesabla onbeş il sürən belə təlim asan deyil. Oxuyandan o, istedaddan başqa həm də səy və

¹ Fransızca oxunuşu: **lezar pur lezar** (Sənət sənət üçündür).

dözüm tələb edir ki, bu da Avropada bir çox doktor adının alınmasına yetərli olardı. Adı ədəbiyyat tarixindən başqa, şair qafiyə texnikasını, vəzni, nəzirəçilik elmini, improvizasiyanı və onlarca digər elm sahələrini, öncə də şərq şeriyyətinin canı və qanı olan təşbeh elmini öyrənməlidir. Büyük ustadların şerlərinə əsasən hesablayıblar ki, yüz sətirdə ən azı yüzdən yüz iyirmiyə qədər təşbeh var. Bir- və iki-qatlı təşbehlər var, elələri də var ki, onları başa düşmək üçün gərək xüsusi elm keçmiş olasan. Şair şer ustadının əmrinə əsasən ikiqat-, üçqatmənalı şerlər qoşmağı bacarmalıdır, elə şerlər ki, farsca, yaxud ərəbcə oxunuşundan asılı olaraq həcv, yaxud təsəvvüfdür, misralar var ki, məhdud sözlüyə malikdirlər, məsələn, yalnız coğrafi məfhumları bildirirlər və avropalı şairi hövsələdən çıxaran digər sənət nümunələri.

Mən özüm şerlər bilirəm ki, soldan sağa, yuxarıdan aşağıya, aşağıdan yuxarıya oxunduqda həmişə eyni mənəni verirlər və azərbaycanlı çobanı da, iranlı şahı da eyni cür riqqətə getirirlər. Şairlər var ki, müəyyən səsləri işlətməməyə and içiblər¹ və yenə elələri tapılır ki, xüsusi terminlərdən təşbeh yaratmaqdan zövq alırlar. Həmçinin təşbehlər lügətləri var ki, orda hər məfhumun yanında onun bütün təşbehləri və qafiyələri göstərilmişdir. Nəhayət şair həm də şeriyyətin şifrini başa düşməlidir; bu elə mürəkkəb bir sənətdir ki, müəyyən rəqəmlərin arxasında müəyyən anlayışları, anlayışların arxasında şerləri və şerlərin arxasında yalnız sərrafa anlaşıqlı olan şifri gizlədir. Şairin şifrini təhsil görmüş şairdən başqa heç kim aça bilməz. Ona görə də Azərbaycandakı xan saraylarında həmişə şairlər saxlanılırdı ki, onlar da müharibə başlığı təqdirdə ölkəni

¹ Müəllif burada «dodaqdəyməzləri» və «diltərpənməzləri» nəzərə çatdırmaq isteyir.

dolaşib məlumat xidmətini yerinə yetirirdilər. Hansı şairinsə şifrinin düşmən əlinə keçməsindən qayğılanmazlar, çünkü onun mənasına varmaq üçün gərək riyaziyyatçı, ədəbiyyat tarixçisi, şair, kalliqraf, dinsünas və əlkimyaçı olasan.

Həmin şifrin ən asan nümunəsini burda açmaq istəyirəm. Bilərəkdən istənilən mütəxəssisin lağınacağı ən asan nümunəni seçirəm. Çətinlərini vermək burda mümkün deyil.

Məsələn, sultana eğyarın adını bildirmək isteyirlərsə, ona nöqsansız vəznlə bu şeri yazırlar: «Səni birliyin Kəebəsinə buraxırlarsa, həccin sütunlarını tik və Allahı həmd et». Mütəxəssis olmayan kəs söhbətin müəmmadan getdiyini əvvəlcə qəti başa düşməyəcək, amma bu, doğrudan da belədir. Bütün şer «həccin sütunlarının tikintisi» sözlərinə vəznli bir əlavədir. Müəmməni da onlar gizlədir. Qalanların az və ya çox dərəcədə aydın mənası var və açılışlarına ehtiyac duymurlar. Mənası belədir: «Uzun vüsaldan sonra / ağır həcc ziyarətdən sonra / sevgilin sənin ürəyinin səsinə səs versə / onunla birliyin Kəebəsinə yetişsən / onda Allahı həmd et». Elə bu sözlərin özündə eyham var ki, vüsalında sultan çətinliklərə üzləşəcək. Sonrakı anlaşılmaz cümlə eğyarın adını ehtiva edir. Zira «həccin sütunları»¹ həcc sözünü təşkil edən samitlərdən ibarətdir. Hərflərin adı **ha və cimdır**. Burda tələffüz edilməli olan soz «**həmd**»dır. Bu sözü **hacimlə** birləşdirəndə «**hacimhəmd**» alınır, bu da «**o**» və «**e**» hərfləri yazılmadığına görə xüsusi isim kimi Hacı Məhəmməd deməkdir.

Aydın görünür ki, Azərbaycanda şair olmaq asan iş deyil. Deyildiyi kimi, mənim misalım çox primitivdir. Şerdə müəmmalar qurmaq və onları açmaq bacarığı ilə yanaşı şairin vəzifəsinə həm də parodiya qoşmaq aiddir. Müəmma qurub açmaq əslində hər bir kübar şərqlinin mənəvi savadının tərkib hissəsidir.

Amma şeyird şair olmazdan öncə böyük bir şura qarşısında xüsusi imtahan verməlidir ki, burda da onun elmi hazırlığının

¹ **Həcc** sözünün mənasını almandilli oxucular başa düşsün deyə, müəllif mötərizədə onun almanca izahını (Pilgrtfahrt) verir.

və ədəbi istedadının əsaslandırılması üçün namizədə çoxlu suallar verilir. Verilən tapşırıqlar çox vaxt əsl qroteskdir. Məsələn: «Sevgilinizin əndamını sonetdə nə ilə müqayisə edərdiniz? Bəs arvadınızın əndamını?» və sairə.

Diplom almış şair bundan sonra hər yanda yüksək şərəf sahibi olur və digər alimlərdən fərqli olaraq öz bacarığı ilə pul qazanmaq haqqı qazanır. Bunu o, çox vaxt böyük uğurla edir. Səyyar, yaxud oturaq şairlərin əksəriyyəti yetərincə sərvətə çatır, çünkü Şərqdə elə adam tapmazsan ki, şairdən honorar əsirgəsin, hətta ən əsas kəndlidə də yaxşı şer üçün kök erkəyini, yaxud minik eşşeyini qızırğalanınır. Deyilənlər təkcə Azərbaycana yox, bütün islam Şərqiñə xasdır.

Azərbaycanda bundan başqa bir ədəbi ənənə də var ki, o, digər ölkələrdə çoxdan itib getmişdir və mən onu qaçqınlığın dövründə müşahidə edə bilmədim. İngilab və qiyamlara baxmayaraq o hələ də davam etdirilirdi. Mən əvvəllər bütün xan saraylarında adı hal olan və bugün də azərbaycanlı kəndlinin ürəyini riqqətə gətirən şair deyişmələrini nəzərdə tuturam. Onlar təşkil olunanda buraya təkçə kəndin bütün sakinləri deyil, həm də bölgənin bütün ədəbiyyat dostları toplaşırlar. Deyişmələrdə hər şair iştirak edə bilər və onlar açıq havada keçirilir. Şairlər öz şerlərini ucadan oxuyur, ya da iştirakçılarından xahiş edirlər ki, mövzu seçsinlər. Sonra onlar həmin an improvizə edirlər. Bu deyişmələrdə ad-san fərqi yoxdur. Ən qüdrətli feodal cır-cındır içində olan dilənçi ilə deyişir. Özü məğlub olursa, qarşıdaşını təbrik edir, ustadın qarşısında baş əyib onun əlini öpür. Ustad şair gül-çiçəyə tutulur və gül-çiçəklə bəzədilmiş qalib arabasında bölgəni dolaşır.

Mən yalnız bir deyişmənin şahidi olmuşam ki, o da sensasiyaya çevrilmişdi. Həmin deyişmədə onaltı yaşlı adsız dilənçi qız qalib gəldi, sevgi şerlərini Aya həsr etmiş bu qız həmin şerləri oxuyub qalib çıxdı. Amma o bütün təltiflərdən imtina etdi, çünkü, dediyi kimi, Aya vurulmuşdu və yalnız şerlərini ona qoşub onun üçün yaşayırdı.

Qerçəkdən də o, çay kənarında yaşayıb hər axşam suda öz

sevgisinin əksinə tamaşa edirdi, həddən ziyadə gözəl olmasına baxmayaraq çadra örtmürdü. Eşitdiyimə görə sonralar o, aylı bir gecədə Araz çayında boğulub.

Yalnız Zərdüst məmləkətinin ən ucqar guşələrində belə olaylar mümkündür, başqa heç yerdə yox, hətta Şərqdə də. Hər halda ölkəni mənim gördüyüüm kimi öyrənmək çətindir.

Qərib şəxs yalnız key, cansıxıcı kəndliləri görür ki, onlar da anlaşılmaz bir dildə danışır, yad və qorxulu xarici görkəmə malikdilər və cır-cındır içindədirilər. Qərib heç vaxt şair bayramlarına buraxılmayacaq, malyariyadan xəstələnməməsinə üstünlük veriləcək. Və özü şairlər yığıncağını gördüyüünü guman etsə, yalnız sivilləşməmiş kənd sakinlərinin məclisini görəcək ki, onları da başa düşməyəcək və bunlar da onu başa düşmək istəməyəcəklər.

Ona görə də bu yad Azərbaycana onun şeri xatirinə baş çəkməyi heç kəsə məsləhət görmürəm. O burda heç nə görəməyəcək.

Bununla belə, o, süni qəliblənmiş kəllə sümüyü ilə, Böyük İskəndərin qoşa buynuz formalı saç düzümü ilə, heç bir feodalın hücum çəkmədiyi qalalarla, inək cıdırı, xəncər rəqsı, sevgi nəğmələri və şair yarışları ilə və son olaraq Aya vurulmuş və onun sudakı yersəl şəkli ilə nişanlanmış onaltı yaşlı çadrasız qızları ilə ordakı dağ və çöllərdə məskunlaşan qəribə bir xalqdır.

Bugün bunların hamısı batıbmı? Bundan xəbərim yoxdur! Azərbaycan Sovet Sosialist Respublikası xalqı azad edib, oydıb, çekanın zindanlarına atıb və ruslaşdırıb. Haçana qədər?

ŞEYTAN İBADƏTÇİLƏRİNİN YANINDA

Səyahətimiz gözlədiyimiz kimi keçdi. Sakinləri səyyah dostumu şübhəli-şübhəli sözən müsəlman kəndlərində mən camaata üz tuturdum ki, burada da dostuma zəmin durub onu tam etibarlı adam kimi qələmə verirdim. Erməni kəndlərində biz rollarımızı dəyişirdik və bu dəfə də mən dost və etibarlı insan kimi təqdim edilirdim. Bir çox hallarda keçmiş inamsızlığı aradan qaldırmaq üçün bir-iki söz bəs edirdi.

Erməni və müsəlmanlardan başqa çeşidli çalarlara malik digər xalqlar bu ərazilərdə bize bəlli olmadığına görə sərhədə vaxtında və maneəsiz çatacağımıza ümidi edirdik. Lakin məlum oldu ki, Zərdüştün vətənini biz yetərincə tanımiriq və mən xeyli heyrətləndim o vaxt ki, kiçik bir kəndin sakinləri növbəti kənddə ermənilərin yaşamamasına baxmayaraq oraya bələdçi verə bilməyəcəklərini söylədilər, çünki bu kənddə əllərindən nə desən gələn şübhəli insanlar yaşayırlarmış.

Hər yerdə xüsusən ehtiyatlı olmağımızı məsləhət görən və hər yandan təhlükə gözləyən erməni neft maqnatı o saat naraht oldu və soruşdu ki, bu şübhəli kəndə hansı din, hansı irq, hansı meyl və hansı adət hakimdir. Hürkək tərəddündən sonra kəndlilər bildirdilər ki, növbəti kənddə yezidlər¹ yaşayır. Onların dediyinə görə, yezidlər şeytanpərəstdirlər və buna görə də hər şeyə qadirdirlər. Amma bolşevik dəhşətindən sonra istənilən pərəstlik, hətta şeytanpərəstliyin özü də bizə müsbət dəyərdə göründüyündən çəkinmədən yolumuza davam etməyi və şübhəli inanc icmasına qonaq olmağı qərara aldıq. Yezidlər bizi xoş üzlə qarşıladılar, bizi azərbaycanca dindirib varlıqlarında şeytansayağı heç nə bürüzə vermədilər. Ortada hansısa ibadət məkanının və inanc başçısının olmaması isə onu göstərirdi ki, burda düz-əməlli işlərlə məşğul olmurlar. Biz bir neçə günlüğünə həmin yezid kəndində qaldıq və kənd ağsaqqalından onların bu qəribə kultu barədə tədricən məlumat topladıq.

Yezidlərin əksəriyyəti Türkiyədə, bu inancın yaradıcısı

¹ Müəllif bu sözü orijinalda da «yezid» (Jesid) işlədir.

Şeyx Adlinin qəbrinin yerləşdiyi Anqorada¹ yaşayır. Bu inancın – xəbər tutduğum qədər – qara messelər² və Avropa sata-nizmi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycandakı şeytanpərəst-lər dinc və çəkinəcəkli insanlardır, fəqət Günəş işığından qor-xurlar və digər dinlərin allahlarına dəyib-dolaşmırlar. Onların özünə isə şeytan daha doğmadır. Ona qızıl tovuz quşu donunda səcdə edirlər.

Yezidlərin baxışına görə, Allah yalnız yaxşılıq və xeyir-xahlığa qadır və buna görə də səcdəyə ehtiyac duymayan uzaq və əlçatmaz bir varlıqdır. Şeytan isə, əksinə, insanın yanında, onun taleyinə hökm edir və yalnız pisliklər etdiyinə görə yumşaldımlı və səcdə edilməlidir. O da bəlli deyil ki, kim daha qüdrətlidir, Allah, yoxsa şeytan; ona görə də, insan onszu da Allahın xeyirxahlığına sığına bildiyi üçün, Allaha gec baxan, əslində isə hamı ilə yola gedən doğruçul şeytanın mərhəmətini qazanmağa çalışmalıdır. Bu, yezidlərin, güman ki, atəş-pərəstliyin son qolu kimi anlaşıla bilən rəsmi baxışıdır.

Hər halda qonşuları onların həyata belə incə baxışına ürək qızdırırlar və ağıllarına gələn hər cinayətdə, hər bəd əməldə yezidləri günahkarlandırırlar. Məsələn, farslar hesab edirlər ki, yezidlər Hüseynin qatılı xəlifə Yəzddən qopub gəlirlər və bu-na görə də hamısı lənətə layiqdir. Türklər deyirlər ki, yezidlə-rə yalnız erkək sevgisi tanışdır və qeyri-təbii yolla artıb-çoxalırlar və sairə.

Yezidlərin xeyli ürpəşdirici, ancaq cinayətli heç nəyi ehti-va etməyən sabit ritualı var. Hər il avqust ayında yezidlər müdrik Şeyx Adlinin qəbri başına yığışır və orda qızıl tovuz quşunun dövrəsində özlərinin məşhur rəqslerini ifa edirlər. Rəqs Gunəşin batışı ilə başlayır və bütün gecəni davam edir. Rəqs edənlər əllərində məşəl tuturlar və gözəl, ağ paltar geyir-lər. Rəqs zamanı Şeytana mədhiyyələr oxuyurlar. Rəqqasların yaratdığı çevrənin ortasında «Yeşt»in, yaman ruhun, simvolu sayılan qızıl tovuz quşu dayanır. Çevrədə, onun yanında rəqsı cəhənnəm musiqisi ilə müşayət edən musiqicilər əyləşirlər. Şeyxin məzarı üstündə qərar tutmuş tovuz quşunun lap yaxınlığında yezidlərin hökməri, şeytanın yer üzündə qəbul edilmiş təmsilçisi dayanır.

¹ **Anqora** – Ankaranın Avropa mənbələrindəki qədim adı.

² **Messe** – xristianların dini ibadət ayını.

Şərq iqtidarları həddən artıq tolerant olduqlarına və hər cür inanc icmasını dəstəklədiklərinə görə, «şeytanın yer üzündə təmsilçisi» də rəsmən tanınır və onunla bir növ yüksək ləyaqət sahibi kimi davranılır. Deyilənə görə, bir müddət o hətta hökumətdən öz adına layiq məvacib alıb. Hər il öz təmsilçilərini Azərbaycandan şeytan rəqsinə göndərən bu şeytanpərəslər çox dinc adamlardır və şeytanın qüdrətinə inanmaq istəməyən qonşularının sadəlövhüyüni lağla qoyurlar. Şəxsi rəftarda onlar hürkək davranırlar. Yeganə gözə çarpan şey onların Günəş işığından qaçmasıdır. Günəşi sevmirlər, ondan gizlənirlər və başqa məcburiyyət olmursa, yalnız qaranlıq düşəndə evlərini tərk edirlər. Onların kəndləri yeganə kənd idi ki, burda nə mən, nə də yol yoldaşım bir-birimizə məsləhət verəsi olduq.

Azərbaycanla yolumuz tam bir ay davam etdi. Azərbaycanı Qürküstandan ayıran sərhəd çayına maneəsiz-filansız çatdıq. Bir dəfə də olsun, yeni iqtidar sahibləri ilə rastlaşmadıq, bu da yalnız onunla izah edilə bilər ki, kəndlilər bizi həmişə bolşeviklərin ayaq basmadığı kəndlərlə aparırdılar. Kəndistanda ruslar, deyəsən, ümumiyyətlə az fəal idilər, yəqin ona görə ki, neft çöllərindən o yana başlayan Azərbaycan üçün onlar az maraq göstəriridilər və buralarda qiyamlar olmurduşa və onları şəhərlərdə rahat buraxırdılar, bundan razı qalırdılar. Yalnız üsyənlərdən sonra qırmızı süvarilər ölkəni çapılıb keçdilər və hər yanda öz qanlı izlərini qoysalar.

Onlar bizə rast gəlmədilər, balıqçılıq sənədlərimiz əslində kifayət qədər şübhəli olduğuna görə, biz çox ehtiyatlı tərpənirdik. Sərhədə çatar-çatmaz yol yoldaşının çayı tez-tələsik üzüb keçməkdən və bolşevik cənnətini tərk etməkdən savayı ayrı həsrətli arzusu yox idi. Yalnız yoldaşlıq duyğusundan o, atam-la görüşəcəyim yeri tapmaq üçün mənimlə çay boyunca getdi. Amma biz çaydan biraz aralı dolaşındıq, çünkü ordakı bolşevik sərhəd qaraulu şeytanpərəstlərdən və ölkənin içərilərindəki inək cıdırından hələ də xeyli qorxulu idi.

Orda bizə səyahətimiz boyu yeganə bədbəxtlik üz verdi. Sərhəd ərazisinin və sərhəd qaraulunun yaxınlıqda yerləşməsi sayəsində bolşeviklərin kim olduğunu bilən hansısa kəndlilər bizdən şübhələndilər ki, ən azı çekanın, ya da hansısa şuranın nümayəndəsiyik. Bizim köklü neft maqnatları olmağımız barədə azərbaycanca və ermənicə ləlimələrimizə baxmayaraq bizi kənddə həbs edib üstümüzdə axtarış apardılar. Bu vaxt balıqçı

sənədlərimizi tapdılar, kənddə bir savad əhli tapıldı, o da kəgizləri oxuyub təsdiq etdi ki, biz çılxaqanlı bolşeviklərik.

Vəziyyət hədəli oldu, kəndlilər başlarını qasıdılar, mübahisə apardılar və axırda bildirdilər ki, biz aşağıdakı cəzayə məhkum olunmuşuq: Bizi soyundurub ağaca bağlayacaqlar; qarnımıza taxtadan boş qutular bərkidəcəklər ki, onların da ağızı qarnımıza toxunacaq. Qutunun içindəki ac siçanlar, istəsələr, içalatımızı gəmire bilərlər. Bu vaxt bilinəcək ki, biz bolşevikik, ya yox. Yol yoldaşım az qala ağlını itirdi.

Vəziyyət getdikçə gərginləşdi; bizi ağacın yanına apar-mazdan qabaq kənd aqsaqqalı gəlib xəbər verdi ki, Bakıdan əsilli-nəcabətli kübar bir bəy gəlib və o, Bakıda hamını tanıdı-ğına görə bizi görmək istəyir. Məndə umud qıçılcımı yarandı ki, bu qərib, hər ikimiz olmasaqla, ya məni, ya da yol yoldaşımı tanıyar. Amma baş verənləri mən heç yuxumda da gözləmirdim.

Qapı açıldı və bu izzətli qərib kəndlilərin müşayətində içəri daxil oldu. Əvvəlcə gözlerimə inanmadım. Milli geyimdə xəncər və digər qətl yaraqları ilə silahlanaraq dəri papaqda və Azərbaycan yapincısında – bu görkəmdə onu hələ heç vaxt görməmişdik – qarşısında doğma atam dayanmışdı.

Bu mənə indiyə gədər nəsib olmamış ən böyük xöşbəxtlik idi.

Artıq üç gündən sonra biz üçümüz də Gürcüstanda köhnə dostumuz knyaz Cakelinin sərhəddəki malikanəsində idik. Atam Bakıdan qaçarkən başına gələn qəribə macaraların necə baş verməsini, eləcə də sərhədi keçərkən düşdüyümüz durumu burda və bugün təsvir edə bilmirəm. Eyni yolla, yalnız başqa bir sərhəd kəndindən qaçmış tanışlarımdan biri bu xirdalıqları hardasa söyləyib. Nəticəsi də o olub ki, həmin sərhəd kəndi, eləcə də sərhəd ərazisinin əksər sakinləri bugün daha mövcud deyillər.

Onlar çekanın yolunu tutmalı olublar. «Xalq düşmənlərini dəstəklədiklərinə görə». Mən bu yerdə susmaq isteyirəm.

MÜQƏDDƏS GEORQİNİN TORPAĞI

Knyaz Cakelinin malikanəsində bizi çox səmimi qarşıladılar. Atam dincəlmək üçün orda qaldı, və məni təkbaşına Qürküstanın paytaxtı Tiflisə göndərdi ki, ağır qaçqınlıqdan sonra burda Şərqi cənnəti sayılan şəhərin həyatı ilə tanış olum.

Təəssüf ki, Tiflisə dustaq kimi, faş olunmuş çox şübhəli bolşevik kimi gəlib çatdım. Vağzalda yolüstü şəxsiyyətim gürçü zabitinə həddən artıq şübhəli göründü. Sənədlərimi soruşdu, bu sənədlər də məndə yox idi, məlumat almaq istədi ki, bunları da mən verə bilmədim. Mənim bolşevik təşviqatçısı kimi Gürcüstana gəlməyimi söyləməsi bu dəfə mənə elə qrotesk göründü ki, heç ona etiraz etməyə də cəhd etmədim, əksinə rəhatça həbs olunmağıma razılıq verib qorxulu dövlət çevrilişçisi kimi Tiflisə yol aldım.

Gelişimdən zabit daxili işlər nazirliyinə telegram vurub özünün kriminalist uğurunu çatdırmış və əlavə qüvvə istəmişdi. Mənim kimi təhlükəli bir insanı qorumaqda onun üç əsgəri yetərli görünməmişdi, çünki dediyi kimi, belə bir imkanı da nəzərdə tutmaq lazımlı idi ki, məsuliyyətsiz ünsürlər vağzalda məni azad edə biləlrər, yaxud mən özüm qaçış cəhdində bulunaram.

Bunun nəticəsində vağzalda məni gürcü dəstələrinin tam batalyonu qarşıladı ki, onun da ortasında mən – bütün insanlara qorxu təlqin edərək – paytaxta daxil oldum. Məni əsas küçə ilə aparırdılar və təəssüf ki, eskordun maneəsi altında Qafqazın ən gözəl şəhərini ömrümdə birinci dəfə görürdüm.

Küçələrin birinin tinində Bakıdan tanıdığım yaşlı gürcü cənab qəflətən gözümə sataşdı. O, maraqla bizim dəstəyə tərəf baxdı.

Mən ona əl edib azərbaycanca qışqırdım:

- Rusların əlindən yenicə qurtarmışdım, indi də Sizin daxili işlər naziri məni həbs edib.

Cənab halımı başa düşdü, səmimiyyətlə əl edib əlini dəstənin qarşısında yuxarı qaldırdı. Batalyon bir nəfər kimi yerində durdu. Zabit irəli yeriyib raport verdi:

- İətətlə bildirirəm ki, əsl adı hələlik bəlli olmayan təhlükəli dövlət canisini siyasi canilər şöbəsinə aparmaq tapşırığı almışam.

Cənab gülümsəyib ikinci dəfə əli ilə işaretə verdi. Zabit geri çəkilib əsgərərinə bağırdı:

- Çəkil! - Dərindən nəfəs alıb bir anlığına gözlədi, sanki yuxudan ayılmışdı və sonra hərbi tərzdə qışqırdı. - Məhbus azaddır!

İrəli yeriyib hazırda adını unutduğum bu mehriban kişinin əlini sıxdım və dedim:

- Minnətdaram ki, daxili işlər nazirinizin gicliyini düzəldtiniz. Bit-birənin içində yatmağa həvəsim yoxdur. Necə olur ki, - çəşib qalmış halda sözümə davam etdim, - Siz səfəh daxili işlər nazirinizin əmrini geri götürə bilirsiniz?

- Xırda şeydir, - tanışım arxayınlıqla dilləndi, - Bunu hər vaxt edə bilərəm, bu ölkədə daxili işlər naziri elə mən özü-məm.

Həmin gecəni mən bu mehriban yaşlı cənabın evində qaldım və ertəsi gün hotelə köcdüm. Burada onlarla azərbaycanlı mühacir tapıb tədricən bolşevizmdən dincəlməyə başladım. Tiflisin küçələri ilə gəzib iri buynuzlardan gürcü çaxırı içdim və məşhur kükürtlü hamamlara getdim; bu hamamlar barədə deyirlər ki, o, xacədən kişi yarada bilər. Hamamların bu keyfiyyəti yüzdəlli il öncə ölkənin bəlasına çevrildi. Özü xacə olan İran şahı Ağa Məhəmməd Xan Gürcüstanı tutub Tiflisi viranə qoydu, bütün qadınları müsadirə edib kükürdlü hamamlarda çimməyə başladı. Gürcülərin dedikləri kimi, şah dinsiz olduğuna görə, bunlar ona kömək etmədikdə o, ölkəni bir daha viranə qoyub bütün kişiləri qırdı və vətəninə döndü. Qüdrətli sərkərdə və müdrik insan kimi tanınmış Fətəli Şah hərəmxanası olmayan yeganə şah olub. Qardaşı onun üçün böyük uğurla şahzadələr töredib, zira Ağa Məhəmməd Xan özündən sonra şah evladları sayılan üçyüz qardaşoğlu qoyub gedib.

Müqəddəs Qeorginin torpağı Qeorgiya, yaxud Gürcüstan əbədi bahar ölkəsidir. Gürcülər xristyandırlar, irqlərinin mənşəyi bugün hələ bəlli deyil. Bizansın və digər xristyan ölkələrinin minnətdar olduqları gürcü incəsənəti və mədəniyyəti xristyanlıqdan öncəki qədim dövrədə meydana gəlmişdi. Gürcüstan indi geriyə dönüb üçminillik bir mədəniyyətə baxır.

Gürcüləri xristyanlığa tapındıran müqəddəs Nino bu döyükən ölkədə kilsə və monastrların əsasını qoydu. Bu kilsə və monastrlarda yaşayan rahib və keşişlər həm də sərkərdələr olaraq qaldılar, kafırlərlə, gürcü knyazları ilə döyüşdülər, Bö-

yük Tamara hakimiyyətə gələnə qədər yendilər və yenildilər; Şərqiñ ən gözəl kralıçası Gürcüstanı birləşdiridi və hər il düşmən köçərilərin böyük axınla ölkəyə soxulduğu Daryal dərəsində daşdan nəhəng bir divar hördürdü. Həmin Tamara müqəddəs Nino ilə yanaşı Gürcüstanın ən böyük milli qəhramanıdır və bugün də bütün Qafqazda tərənnüm edilir.

Tiflis ətrafındakı qaşqabaqlı Daryal dərəsinin qurtaracağında Msxet qalası baş qaldırıır ki, burdan da Tamara öz torpaqlarını və kişilərini idarə edirdi. Bu qalada o, generallarını, keşişlərini, cəngavərlərini, knyazlarını, tacir və kəndlilərini qəbul edirdi. Hər kişinin onun yanına girməyə ixtiyarı vardı, üstəlik hər kəs onun məşuqu ola bilərdi. Kralıcanın hüzuruna yeriyb öz arzusunu ucadan söyləmək yetərli idi. Heç kəsə rədd edilmirdi. Hər gürcünün kralıça ilə yatmaq hüququ vardı.

Kralıça isə «1001 Gecə»ni oxumuşdu. Hirsli sultan Şahıshahın günün doğuşunda özünün təzəkəbinli arvadlarını necə yox etdiyini gözəl bilirdi. Həmin qadınların intiqamını almaqda özünü borclu sayırdı. Buna görə də hər səhər xacə gəlib kralıcanın xoşbəxt məşuqlarının başını üzürdü, hətta bunlar ən cəsur generallar olsa belə. Bu minvalla onun diplomatik müdrikliyi eyni zamanda həm də öz sevimli təbəələri arasındaki bir çox lüzumsuz paxillliği yan ötürmüş olurdu. Başı kəsilmiş cəsədlər Araqva çayına atılırdı. Tamaranın bu əzəmətli sevgi bacarığı bugun də gürcü, fars, rus, hind və erməni şairlərini bu tədbirli kralıçaya mədhiyyələr qoşmağa sövqləndirir. Tamaranı mədh etməkdə şairlərin şəxsi nədənləri də vardı. Zira tək bircə nəfər xacənin qılincına deyil, təbəələrin həsədinə məruz qaldı; bu, məşhur dastanı «Pələng dərisi geymiş pəhlivan»la öz kralıçamını əbədiliyə qovuşdurmuş böyük gürcü şairi cəngavər Şota Rustaveli oldu. Bu şair və kralıçadan mənsəb baxımından öz qeyri-leqlə mənşəyini danan və on il öncə həmin mənşə gürcü sosialistləri tərəfindən faş edildikdə Parisə köçən məşhur knyaz soyu yarandı.

Müdrik kralıça və vurğun şair barədə ətrafda minlərlə ləti-fə dolaşır. Onların hər ikisi bugünün özündə də Gürcüstanın mənəvi başçıları sayılırlar.

Rustaveli və Tamara qədim dövrün obrazlarıdır. Gürcüstanın bugun də müasir, müqəddəs ocaqları var. Tiflis ətrafında, romantik bir dağın üstündə müqəddəs Davudun monastırı yerləşir. Gürcü qızları bazar günləri bu monastra ziyarətə çıxırlar,

orda nəmi qurumamış məzar divarının yanında dayanıb hürkək-hürkək bir-birilərinə baxırlar. Axırda özlərində cəsarət təpib aşağı əyilirlər, xırda qranit daşları yerdən qaldırıb ürəklə divara sıxırlar. Daş divarda yapışib qalırsa, bu o deməkdir ki, qız həmin il cəsur və döyüşkən bir oğlana ərə gedəcək. Cavan oğlanlar ətrafdakı kolluğa gizlənib pusurlar, bu il kimin ərə gedəcəyini müəyyənləşdirirlər, xoşlarına gələn qızın arxasında düşüb tanış olmaq və qızın rəğbətini qazanmaq üçün onu evə qədər ötürürlər.

Bu adətin yarandığı məzar divarında və məzarlıqda hansısa gürcü qəhrəmanının nəşri saxlanılmır. Müqəddəs Davudun monastırı yanında bir rus, özü də adlı-sanlı rus, cənabi gizli müşavir Qriboyedov, əlahəzərət çarın İrandakı səfiri dəfn olunub. Görkəmli rus şairlərindən biri olan Qriboyedov yalnız təsadüf nəticəsində diplomat, səfir və nazir olmuşdu. Rus-İran müharıbəsində rus baş qərargahının gönc ataşesi idi. İranlılar məğlub oldular və əlüstü barış təklif etdilər. Rusların ali baş komandanının əlinin altında müvafiq rus diplomati olmadığını görə sülh danışıqlarının aparılması ataşə Qriboyedova tapşırıldı. İranlılara parlaq sülh şərtlərini qəbul etdirmək ona müyəssər oldu. General onu sülh xəbəri ilə kuryer kimi Peterburqa, Birinci Nikolayın hüzuruna göndərdi.

Qriboyedov bir cibində sülh müqaviləsini, digər cibində isə özünü bundan sonra büsbütün ədəbiyyata həsr etmək üçün eyni anda təqdim etmək istədiyi istəfa ərizəsini aparırdı. Çar Qriboyedovun istəfasını qəbul etmədi, onu ədəbiyyatın ağıuşuna atmaq istəmədi, əksinə, otuzyeddi yaşı təzəcə tamam olmuş bu insana gizli müşavir, nazir adı verib onu Tehran sarayına səfir təyin etdi.

Qriboyedov boyun əyməli oldu. İrana gedərkən Gürcüstanın paytaxtında onbeş yaşlı prinses Nino Çavçavadze ilə yolüstü ailə qurdı və onu özü ilə Tehrana götürdü. Bu ailə birliyi cəmi bir neçə ay sürdü. İranlıların şahın özündən də gözəl şerlər yazan Qriboyedovdan zəhlələri gedirdi, arxasında deyirdilər ki, sülh müqaviləsinə əsasən şahın hərəmxanasındaki qadınları aparmaq istəyir.

Ona qarşı qiyam qaldırdılar. Xacə və ruhanilər tərəfindən dəstəklənən qara camaat səfirliliyin binasına hücum çəkdi, bütün işçiləri, axırda da şair-səfirlərin özünü öldürdü. Yalnız təsadüfən yay iqamətgahında olan prinses Çavçavadze sağ qaldı, o

da ərinin cəsədini götürüb Tiflisə gətirdi və müqəddəs Davudun monastrında torpağa tapşırdı. Bundan sonra Qriboyedov şəhid, şair və sevgili kimi çox tezliklə bütün Qafqazın milli qəhrəmanına, qəbri isə cəsur və döyüşkən ərlər axtaran yeniyetmə qızların ziyarətgahına çevrildi.

Çox vaxt müsəlmanlar kimi örtülü gəzən bu gürcü qızları dünyanın ən gözəl qadınlarıdır. Bəzi iraq əyalətlər, məsələn, Abxaziya, yaxud Minqereliya bu qadınlarla bədnamdır. Danışırlar ki, keçmiş sultanlardan biri bu məmləkətlərə getməyi öz təbəələrinə yasaq edibmiş, çünki qürbətdə qadınların gözəlliyyinə bənd olmuş təbəələr bir daha geri dönmürlərmiş. Abırhəyaya o qədər məhəl qoymayan digər sultan isə dilənci olub, çünki o, xəzinəsini hiyləgər xacə vasitəsilə hərəmxanasına götürtdiyi qadınlarına xərcləyib. Bizlərə gəlib çatan bu məlumat doğru deyil. Çox güman ki, həmin sultani xacələr tar-mar ediblər, zira Gürcüstanın qızlarını onların abxaz ataları uzun əsrlər boyunca bütün dünyaya satmışlar. Mərakeşdən tutmuş Çinə qədər bir dənə də hərəmxana tapmazdin ki, orda abxaz qadını saxlanılmassisn, bircə qul alverçisi görməzdin ki, satdıqlarının içində onlardan olmasın. Mərakeşdən tutmuş Çinə qədər Əlcəzzairdə, Misirdə, Suriyada, Türkiyədə və İranda qanlarının yarısı, yaxud dördə üçü gürcü qanı olan və abxaz qızlarına, analarının yerlilərinə üstünlük verən sultanlara rast gələrdin.

Əslində bu qızların gözəlliyyi xalqının əfsanələrində özünə layiqli bir izahat tapır. Abxazlar qədim dövrün əsrlər boyu zəncirə vurulmuş qüdrətli bir ığidindən baş alıb gəlirlər. Bu ığidin qara ciyərini hər gün qartal parça-parça edirmiş. İgid Allahın sevdiyi bəndə tərəfindən azad olunub. Qartalı öldürüb, dağlarda qalıb və orda ailə qurub. Abxaz xalqı və bununla da dünyanın ən gözəl qızları ondan törəyib. Turistlərə cüzi bir məbləğin müqabilində qızlarla yanaşı, zəncirə vurulmuş Prometeyin əzab çəkdiyi qayani da göstərirlər.

Qızlar nə qədər gözəldirse, kişilər də bir o qədər cəsur-durlar. Əgər bugün dünyanın hansı küncündəsə ölümün gözüne dik baxma, qadına ehtiram, qan tökmə, intiqam və nəgmə dolu bir cəngavərlik qalıbsa, o yalnız Gürcüstanın Prometey nəslinin məskəni sayılan əyalətindəki Abxaziyadadır.

Avropa və Asyanın ölməkdə olan cəngavərliyi bugün Gürcüstanın dağlarına çəkilib. Orda xalqın içində dərin kök atıb. Siyaset olmasayıdı, o, gözəl landşaftı, əzəmətli dağları, çayları,

dərələri, palma ağacları, qəsrləri, qızları və şairləri ilə ordakı həyatı cənnət bağına döndərərdi. Nəqədərki siyaset gəlməmişdi, gürcünün həyatı cənnətsəl yuxuydu. O, dünyanın ən açıqürəkli, ən coşqun, ən sevilməli, və şübhəsiz ki, ən qonaqpərvər xalqıdır. Həyatın ləzzətini yalnız Gürcüstanda dadmaq olar. Yalnız ordadır insanı dəmləndirmədən alovlaşdırın şərab, yalnız ordadır insana xoşbəxtlikdən başqa heç nə gətirməyən qızlar və ölümsüz keçən döyüslər. Gürcü rəqs edir, oxuyur və sevir, iri şərab buynuzlarını boşaldır, hərdən də xəncərini qınından çıxarıb at belində dağlara çapır, nəğmələr qoşur, hər hansı başqa yaşayış tərzini yanlış sayan əminliklə lətifələr danışır. Gürcü olmaq, Gürcüstanda yaşamaq böyük xoşbəxtlikdir. Gərək bütün dünya Gürcüstan olaydı.

Tiflisdə aylarla qaldım, əvvəlcə tək, sonra sərhəddən gəlib ölkəni mənə göstərən atamla. Deyildiyi kimi, siyaset olmasayı, bugünə qədər orda qalardım. Gürcüstan İkinci İnternasionalın prinsiplərini dünyada birinci həyata keçirməsi ilə tanınan demokratik respublikaydı. Həmin İnternasionalın nümayəndələri Kautski, Vandervelde və Makdonald Gürcüstana gəldilər, gürcü şərabı içdilər, gürcü xalqına məftun olub gürcü hökumətinə xoş diləklər söylədilər. Onlar çıxıb gedəndə isə artıq respublikanın günləri saylılırdı.

Sovet Rusiyası Gürcüstana müharibə elan etdi. Xarici səfirlər hökumətə başsağlığı verib yır-yığış etdilər. Knyazlar və kəndlilər xəncərlərini qınlarından çıxardılar. Fəqət müharibənin sonu bəlliyydi. Rusların qoşunu yüzminlərlə, gürcülərinki minlərlə sayılırdı. Dağlardan və dərələrdən ortaəsrlər zirehində cəngavərlər gəldi. Son olaraq yüzminlərlə yox, onminlərlə qoşun toplandı.

Elə oldu ki, biz də, atam və mən də, günlərin birində şeylərimizi yiğişdirdiib Acariyaya, Şərqlə Qərbi birləşdirən nəhəng okean gəmilərinin lövbər saldığı Batuma yola düşdük.

Batuma getmək çox asan oldu. Burda dəmir yolu və yati vaqonları vardı. Fəqət Batum bizi qaş-qabaqlı qarşılıdı. Küçələrdə ölüm kirmışlıyi hökm süründü. Gəmiçilik bürosuna yoldanıq.

- İstanbula növbəti gəmi haçan yola düşür?
- İstanbula gəmi getmir.
- Bəs Trapezunda?
- Trapezunda gəmi getmir. Gəmi yoxdur daha.

- Niyə ki?

Kişi bizi süzdü.

- Məgər bilmirsiz, şəhərə vəba yayılıb. Gəmilərə nə gəlməyə, nə də getməyə icazə verirlər. Hər gün yüzlərlə adam ölürlər.

Bircə bu çatmadı.

ŞƏRQƏ VİDA

Hind vəbası heç də Şərqiñ qan selindən pis deyil; fəqət Avropa ona daha böyük önəm verir.

Batum şəhərini heç kəsin tərk etməyə ixtiyarı yox idi, limanı heç bir gəmi girə bilməzdi. Biz vəbadan qorxmurduq; çünkü təcrübəyə əsasən bu xəstəliyə xalqın aşağı təbəqəsi tutulur. Bununla belə, biz vəbanın ayağının dəymədiyi bir-iki küçədən qıraqa çıxmırıldıq. Hər ikisaatdan bir sağ qoltuğumuzu yoxlayırdıq, çünkü vəbanın ilk əlamətləri özünü orda göstərir.

Bizim bilgilərimizdə özünə nəzarətdən başqa ayrı qorunma vasitəsi yox idi. Vəba qoltuqaltının şisi ilə başlayır ki, bu da qısa bir zamanda kişi yumruğu boyda olur və həddən artıq ağrılar verir. Sonra qızdırma başlayır. Bədən qaralıb şişir.

İyirmidörd saatın içində ölüm adımı haqlayır. Ölüm dənən ən gec bir saatdan sonra meyitin çürüməsi başlayır. Vəbaya qarşı çarə yoxdur. Onun tügyan etdiyi evi yandırmaq və sakinlərini izole etmək olar. Lakin şəhərin yarısını alovə tutmaq mümkün olmadığı üçün Batumda adı dezinfeksiya və vəbalı küçələrin qapanışı ilə qane oldular.

Şəhərin vəbaya yoluxmuş hissəsi bizə, yarıvəbalı bizlər isə bütün dünyaya qapanmışdıq.

Vəba Azərbaycan və Türküstanda az qala hər il baş qaldırıldığından biz buna alışmışdıq və onun gedisi vecimizə almındıq. Bilirdik ki, o, hər yay bir-iki tayfanı qırıb-tükədir və sonra, qəfil gəldiyi kimi, qəfil də yoxa çıxır. Az qala Avropa sayılan Batumda isə vəba əsl panik yaratdı. O vaxt Batumda Rusiyanın çoxlu qaçqınları yaşayırıdı. Sadəcə vəba adını eşidəndə onları, eləcə də digər əcnəbiləri, təbii ki, şərqli olmayanları, qıç tuturdu.

Bizi vəba başlıca olaraq ona görə narahat edirdi ki, çıxıb getməyimizə mane olurdu. Bolşeviklər anbaan yaxınlaşmaqdə idilər. Günü-gündən narahat olmağa başlamışdıq. Özü ispan

qıri formasında vəba kimi bir şeyə yoluxmuş Avropa qorxu içində bizdən qapanmışdı. Bu qapanışı azca yumşaltmaq üçün Avropa koloniyası çox cəhd göstərdi.

Nəhayət şəhərin vəbaya yoluxmamış hissəsinin sakılınarı nə vəba peyvəndi vurulduqdan və aqla gələn hər cür həkim yoxlamasından sonra şəhəri tərk etməyə icazə verildi. İndi də yüzlərlə insan özlərinə peyvənd vurdurmaq üçün dövlət həkimlərinin yanına axışdı. Atam və mən onların arasında deyildik. Biz peyvənd əleyhdarları idik. Peyvənd heç də tam təhlükəsiz deyil, ağrıya səbəb olur və heç də həmişə vəbadan qorunmur. Bir də ki, peyvənd bizə artıq görünürdü, çünki bilirdik ki, vəbaya tutulmayacağıq. O bizdən çox tez-tez yan ötmüşdü.

Beləliklə özümüzü peyvənd etdirmədik, sadəcə bunu həkimə izah etməklə və ona peyvəndin dəyərindən onqat artıq pul ödəməklə qənaətləndik. Əvvəzində peyvənd vəsiqəmizi aldıq. Getmək üçün yolumuzun üstündə daha heç nə qalmamışdı. Gürcü-rus cəbhəsindəki durum heç də təsəlliverici deyildi. Tiflisin zəbtini hər gün göz altına almalı olurdun.

Nəhayət gəmiyə, bizi İstanbulla aparmalı olan nəhəng italyan buxar gəmisiə mindik. Gəmi barlarla, musiqi kapellaları və luks kabinetlərlə təchiz olunmuşdu. Acaristan paytaxtinın palma bağlarına, həmin palmaların altında oturub dodaqlarını avropasayağı boyayan gözəl qızlara, Prometey xələflərinin sərəxş olmadan onlarla badəni boşaldığı acar meyxanalarına, şəhərin arxa hissəsindən başlayan və qaçaqları, knyazları, köçəri və cəngavərləri öz qoynunda gizlədən əzəmətli yaşıl dağlara son dəfə nəzər saldım.

Aydın havada dəniz sahilində dayananda lap uzaqda, üfüqdə kiçik aq bir bulud görünür. Bu bulud hərəkət etmir. Həmişəlik ordadır. Gah qızarttaq, gah da dümağ. Bu, Elbrusun qarlı zirvəsidir.

Burda, Elbrusun ətəklərində indi son cəngavərlər, dərsiz-sərsiz gürcülər yaxınlaşmaqdə olan düşmənlə döyüşür.

Bu arada burda, Batumda pasportlara viza açmaq istəməyən xarici konsullarla, yetərinə gəmisi olmayan gəmiçilik idarəsi ilə, insanlısı yoldan saxlamaq üçün onları dilə tutan dostlarla döyüşürdülər.

İstər burda, istər orda, istər dağlarda, istərsə Batumda döyüşlərin hər iki tərəf üçün əvvəlcədən axırı yox idi. On cəsur cəngavər də yüzminlik mujikin öhdəsindən gələ bilməz. Heç

bir konsul müəyyən şirinliyə qarşı duruş gətirə bilməz. Qırmızılar Tiflisə girdilər. Onların kazakları Batumun darvazaları ağızındaydı. Biz üçotaqlı bir apartament tutmuşuq və indi tezliklə axşam süfrəsinin açılacağı nəhəng yemək zalının qapısı ağızında dayanmışıq.

Fit çalınır və pilləkən qaldırılır. İtaliyanın konsulu əl sallaşır. Azərbaycan, Gürcüstan, Acarıstan, yaşıl dağlar qaranlığa, axşam Günəşinin tox qızılı rənginə qərq olur.

Masanın arxasında tanışlara, mənimlə Helenendorfdan qaçan erməni dostuma, indi hardasa Hollandiyanın səfiri olmuş azərbaycanlıya və qaçqınlığa üz qoymuş bir dəstə siyasətçiyə, xan və bəylərə, neft maqnatlarına və nəhayət bizim də daxil olduğumuz bolşevik nifrətçilərinə rast golırıq. Masa arxasında nitq söyləyirlər, böyük siyaset cılız birjaya qarışır. Generallardan biri bizə Qafqazın strateji əhəmiyyətindən dərs deyir, süfrəçi də elan edir ki, Gürcüstan sularını tərk edən kimi bütün qiymətlər qızılla hesablanacaq.

Ertəsi gün uzaqdan Anadolu sahili görsənir. Trapezundda dayanırıq. Bu hələ Asiyadır, İngiltərə ilə müharibə aparan üşyançı Mustafa Kamalın ərazisidir. Kapitan xəbərdarlıq edir:

- Yaxşısı budur, bordda qalın.

Biz qalmırıq.

Bakıda bizə qonaq düşmüş Rüstü Paşa bizi qarşılıyır və gözəl bir mərasimi bizi göstərir. Bazar meydani ilə qəribə bir insan axını hərəkət edir. Öndə carçılardır, sonra da bir eşşək. Eşşəyin belində sanballı bir cənab, tərsinə, üzü eşşəyin quyruğuna doğru. Sifətinə və uzun saqqalına qatıq çəkilib. Eşşəyin arxasında coşmuş camaat.

- Kişi bolşevikdir, - paşa bizi başa salır. – Əməlini açıblar, indi də hamiya dərs olsun deyə, şəhərdə gəzdirirlər. Sonra aparacaqlar sahilə, qayıqa oturdub üçgünlük yemək verəcəklər və Rusiyaya getməsini əmr edəcəklər. Bolşevikləri öldürmürük. Onlar bizim müttəfiqlərimizdir!

Paşanın əlini sixıb Anadolu əyalətini tərk edirik. İki gün də keçir və biz artıq Həlicdəyik¹. Məscidlər, saraylar, səs-küy və Topqapı. Antanta heyəti bizi bir nəfər ingilis, bir nəfər fransız, bir nəfər amerikalı, bir nəfər yunan və bir nəfər türkdən

¹ Həlic – İstanbulun bir hissəsinin Avropa mənbələrində «Qızıl Buynuz» kimi tanınanın adı.

ibarət Comission İnteralliye² formasında qəbul edir. Komissiya ciddidir, amma ədalətlidir. Ona görə də üçüncü klasın sərnişinləri də sanitar gəmiyə minməli olurlar və karantinə aparılırlar. İkinci klasda limana girməyi yasaqlayan xəstəliklərin siyahısını əllərində tutmuş on-onbeş həkim cin atına minib. Eyni siyahı ilə arada siyasi polis də çalışır.

Birinci klasın salonunda çalsaq bir universitet professorunu dayanıb və bir-bir bütün səyyahların əlini sıxır. Ondan sonra eyni şeyi komissiya üzvləri edir. Bayırə çıxarkən bu klasın bütün sərnişinləri üstündə professorun möhürü olan tibbi arayış və komissiyanın möhrü ilə siyasi arayış alır. Professorun əl sıxması əslində bizim vəba, tif və xoleradan azad sağlamlığımıza dəlalət edirdi, komissiyanın əl verməsi isə bizim siyasi toxunulmazlığını təsdiqləyirdi.

Mən bunu bilmirdim. Fikirləşirdim ki, bu yüksək cənablar mənsəbli xariciləri sadəcə öz hökumətləri adından xilas münasibətində təbrik etmək üçün gəliblər.

- Bir bax, - atama dedim, - Avropada adamlar necə də nəzakətlidirlər. Bizi yurd-yuvamızdan, vətənimizdən qovub çıxarıblar, burda isə bizi böyük dövlətlərin təmsilçiləri və elm nümayəndələri qarşılayırlar.

- Hə, hə, - atam cavab verdi, - biz hələ Avropadan çox geri qalmışıq.

Gəmini tərk etdik, beynəlxalq dərəcəli qrand-hotellərdən birinə getdik və yolda Avropa sağında reklam plakatı gördük: «Petits Kantsda bugün dünyanın ən böyük tamaşası».

«Anadoluda onmin xristian öldürülüb», elə bu vaxt qəzetçi oğlan qışqırdı. Birinci dəfə biz fransız qəzeti aldıq. Həmin andan mənim üçün Avropa başladı.

Qoca Şərq ölmüşdü.

² Comission İnteralliye – Bütün müttəfiqlər komisionu.

SONSÖZ

AZƏRBAYCANIN AVROPADA
İLK BÖYÜK ELÇİSİ

Kalv universitetinin prorektoru, yaxın dostum və məsləkdaşım, Azərbaycan haqqında «Azerbaiidschan, das Land der Feuer» («Azərbaycan, odlar yurdu») kitabının müəllifi professor Uli Rotfusla söhbətimizdə onun dediyi bu kəlmələri başlışa çıxarası oldum.

Nə yaxşı ki, bu sözlər bütün məsələlərdə obyektivliyin pozulmasını cinayət səviyyəsində tutan bir millətin ziyalısının və yazıçısının dilindən çıxmışdır. Bunu bizlərdən biri demiş ol-sayıdı, bəlkə də dili tərif deməyə pərgar olan biz azərbaycanlıların növbəti mübaliğəsi sayılardı.

Bu deyim məni uzun müddət dinc buraxmadı, Əsəd Bəyin yaradıcılığında azərbaycançılıq məsələsini daha dərindən araşdırmağa vadə etdi. «Onu Azərbaycanın Avropada ilk böyük elçisi edən nədir» sualına cavab axtarmağa başladım və hər əsərində Azərbaycandan bir iz qoymuşunu gördükdə dostum almanın tam haqlı olduğu qənaətinə gəldim.

XX əsrin dünyada tanınmış yazıçılarından biri olan Əsəd Bəy canı, qanı, ruhu ilə ilk öncə Azərbaycana, Bakıya, sonra isə Türküstana və türk dünyasına, Qafqaza, ən nəhayət Şərqə və Asiyaya bağlı bir sənətkardır.

Doğrudur, o, Bakıda doğulmayıb amma Bakıda böyüüb boy'a-başa çatıb. Harda, hansı şəraitdə dünyaya gəlməsi barədə özü belə yazır:

«Əksər adamlar doğulduğu evi, yaxud ən azı yeri göstərə bilirlər. Bu yeri, daha doğrusu, bu evi sonralar qocalıqda məsum xəyallara dalmaq üçün ziyarət edirlər. Dediym xəyallara dalmaq üçün mən gərək sürət qatarının vaqonunu ziyarət edəm. Mən rus dəmir yolçularının ilk tətili zamanı Avropa ilə Asiya arasında yerləşən rus çölünün tən ortasında, anam Sürixdən, rus inqilabçılarının iqatmətgahından ailəmizin yaşadığı Bakıya gələrkən doğulmuşam. Doğulduğum gün çar ruslara

konstitusiya vəd edən manifesti imzalamışdı»¹.

Görünür, bu fakt Əsəd Bəyin, adını çəkmək istəmədiyim, ancaq bütün Azərbaycanın çox yaxşı tanıldığı bədxah mühacir həmvətənlərinin Hitler kanselyariyasına onun Kiiev yəhudisi olması barədə yazdıqları donosları, alman mətbuatında onun barəsində böhtandolu yazıları üçün «göydəndüşmə bir fürsət» olmuşdur.

Əsəd Bəy «çölün düzündə» doğulsa da, deyildiyi kimi, Azərbaycanda, Bakıda yaşayıb təhsil almışdır, bu nədənlə də vətənə bağlılığını və sevgisini tərənnüm etməkdən usanmır:

«İlk uşaqlıq təəssüratlarım: düzənlik, kimsəsiz qum çölü nün ortasında ucalan neft buruqları, məsciddeki müəzzzinin əzan səsi və keçmiş hökmdarların mavritan üslubunda tikilmiş, sonralar dağılmış sarayı. Bu saraya sevgimi vermişdim. O, şəhərin qədim Asiya hissəsində ucalırdı və Bakının neftə həris külli-əhli ona gəc baxırdı ... Bakı xanlarının divanxanasında, şəbəkə ilə bəzədilmiş möhtəşəm divanxana darvazası qarşısında dağılmış sütunlar və anlaşılmaz yazılar arasında sonsuz saatlar keçirmişəm. Qədim, baxımsız saraya olan məhəbbətim tədricən saray əhlinə olan məhəbbətimə çevrililib. Xan Sarayından aralıda, şəhərin dörd yanında səhra baş alıb gedirdi. Səkkiz yaşında evimizin damında hərəkətsiz və ərincək oturub hər ikisi – səhra və saray – haqqında şerlər yazırdı. Hər ikisi mənim üçün ətrafimdakı insanların heç bir anlayışa malik olmadı - şıkit, ulu, səssiz bir əzəmətin təcəssümünə çevrilmişdi»¹.

Bu, Əsəd Bəyin öz əli ilə yazdığı tərcümeyi-halindan bir parçadır, onun Bakıya vurğunluğudur. Həmin vurğunluğu hansı təxəllüs altında yazmasından asılı olmayaraq onun bədii əsərlərində də müşahidə edirik:

«Qarşımda ətrafında əfsanələr və əcnəbiləri gəzdirən bələdçilərin dolaşlığı mürgülü, dəyirmi Qız Qalası ucalırdı. Qaladan o üzdə dəniz başlayırdı, heç nə ifadə etməyən, qurğuşuna bənzər sirli Xəzər dənizi, arxada isə çöl uzanıb gedirdi – diş-diş qayalar, qum və kol-kos, lal-dimməz, yenilməz, dünyanın ən gözəl mənzərəsi»².

¹ Essad Bey. Die Geschichte meines Lebens (Həyatımın hekayəti) – Die Literarische Welt (Ədəbiyyat aləmi), Berlin, 1931.

¹ Yenə orada.

² Kurban Said. Ali und Nino, səh. 9-10.

Bu mənzərəni seyr etmək, ondan həzz almaq üçün o, səsi-ni içində salıb evlərinin yasti damında oturur (Şərq evlərinin yasti damı Avropada bunu tapa bilməyən Əsəd Bəyin əksər əsərlərində qırmızı xətt kimi keçən niskildir), başqa şəhərlərə, başqa damlara və başqa mənzərələrə qəti meyl göstərmir, onlar yaziçini, bir qınnaq da olsa, maraqlandırmır. O, hamar dəniyi, dümdüz çöllü, və buralara gəlib neft axtaran, varlanan və çöllü sevmədiklərinə görə buranı tərk edən insanları sevir.

Özünün və alman tədqiqatçılarının dönə-dönə yazdıqları kimi, Əsəd Bəy azərbaycanlıdır və o özü azərbaycanlı olmasını, soy kökünün Türküstandan, Səmərqənddən gəlməsini, Türküstən və İranda əmilərinin və əmizadələrinin yaşadığını bədii əsərlərində yeri göldikcə nəzərə çatdırır:

«Ax, Türküstan, ata-babalarımın qədim məskəni!»¹.

Bu, Türküstanı özünün ulu vətəni sayan hər bir türkün adı həsrətli harayı deyil, Əsəd Bəyin öz soy kökünü etiraf etməsidir, zira o, əsərin başqa yerlərində də bunu çeşidli situasiyalarla bağlı bir neçə dəfə açıqlayır:

«Beləliklə, Qızılsu Respublikasının cəbhəsindən keçib əvvəlcə Səmərqəndə, soy kökümüziün iqamətgahına (kursiv biziñkidir – Ç. Q.), sonra isə dost sarıdan bol olan Buxaraya, Əmir Sarayına yetişmək üçün səhranın içərilərinə getməyə qərar verdik»².

Azərbaycan ədəbiyyatşunaslığında insanları «narahat» edən problemlərdən biri Əsəd Bəyin özünə seçdiyi təxəllüslerin altında gizləndiyi adın müəmmasıdır. Hami sanki sözleşmiş kimi soruşur: Niyə o, Leo Noissumbaum, Əsəd Bəy və Qurban Səid adları altında yazıb-yaratmışdır? Bu suala cavab hələ tam şəkildə tapılmasa da, müəyyən gümanları söyləməyə imkan verir. Gələcəkdə yazıçılıq fəaliyyəti ilə məşğul olacağını və bu zaman bolşevik rejiminin ifşasını ön plana çəkəcəyini qarşısına məqsəd qoymuş bir insan SSRİ-dəki qohumlarını «qorumaq» xatırınə, bizcə, özünün əsl adını gizlətmək məcburiyyətində qalmışdır. Bununla belə, öz təxəllüslerini o, adı bir təsədüfdən seçməmişdir. Hələ Bakıda ikən mükəmməl təhsil alması, zadəgan sinfinin nümayəndəsi olması, seçdiyi təxəllüs-

¹ Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan. Bakı, 2003, səh. 83.

² Yenə orada, səh. 97.

lərdə – istər Lev, istərsə də Əsəd – «aslan» məfhumunun «gizlənməsi» tədqiqatçını düşünməyə vadar edir. Yaziçı ömrü boyu sanki bu adla «oynayır». «Əli və Nino» romanında baş qəhrəmanın Əli Xan Şirvanşir olması, onun iranlı əmisinin Nadir Şah tərəfindən verilmiş titulunda da «aslan» anlamının «gizlənməsi» («Assad ed-Davleh» – «Şah Səltənətinin Aslanı»)¹ və nəhayət «Əli və Nino» romanının italyan dilində Əsəd Bəy müəllifliyi ilə yaziçinin öz tərcüməsində çap olunmuş önsöz də onun əsl adının Arslan Şirvanşir İbrahim oğlu olmasını deməsi heç də adı təsadüflər zənciri sayıyla bilməz. Özünün yazdığı kim, o, kökü Türküstanda olan böyük bir nəslin törəməsidir və atası da həmin tayfanın başçısıdır. Elə bu nədənlə Türküstanda onları çoxu tanır:

«Köçərilər və oturaq ‘çılğınlar’ bizi tanıydırlar, ya da ən azı barəmizdə eşitmışdilər; *dil və din saridan onlara yaxın idik*»² (kursiv bizimkidir – Ç. Q.).

Məhz Türküstandakı qohumları ilə «dil və din saridan yaxın» olduqlarına görə o, atası ilə birlikdə bir vətəndən digər vətənə, hiyləli, nəcib, pak əmir şəhəri Səmərqəndə üz tutur, Sovet hökuməti buraya ayaq açana qədər onlar xeyli orda qalırlar, çünki «**bu şəhər soylarının ilkin vətənidir**». Hələ şəhərin sınırlarında onları əmiləri, əmioğulları və təsnifəgəlməz qohumluq dərəcələrindən olan qohumları qarşılıyır.

Yaziçinin ilkin vətəninə sevgisi onun əksər əsərlərindən qırmızı bir xətt kimi keçir («Allahu Əkbər», «Ağ Rusiya», «Şərqdə neft və qan» və s.). Yaziçi bu areali içsəl sevgi ilə yanışı, həm də optik dəqiqliklə təsvir edir.

Göründüyü kimi, Əsəd Bəy Türküstan kökənlə azərbaycanlıdır. Bəs bu kökün, bu nəslin danışlığı dil hansı dildir? Yaziçi bu suala özü cavab verir:

«Mən onlarla (əmi-, bibiqizləri ilə – Ç. Q.) güc-bəla söhbət edə bilirdim, çünki danışdıqları Səmərqənd dialektini pis anlayırdım ...

Onların kamil qanacağına məftun oldum, bu öz ifadəsini onda tapırkı ki, dialektlərində çoxlu səhv'lərə yol verdiyimə

¹ Kurban Said. Ali und Nino, səh. 11.

² Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan. Bakı, 2003, səh. 98-99.

görə mənimlə söhbətdə səlis dilləri ilə məni pərt etməmək üçün etdiyim səhvlerin hamisini təkrarlayırdılar»¹.

Deməli, Əsəd Bəy Azərbaycan türkcəsində, qohumları isə Türküstan türkcəsində danışırmiş.

Bir azərbaycanlı və türküstanlı kimi də Əsəd Bəyin özünü və qohumlarını sovet gizli xəfiyyəsi çekanın təqiblərindən gizlətməsi həmin sistemin insanlar üzərində apardığı qeyri-insani eksperimentlərdən, cəza və zülmələrdən xəbərdar olan hər kəs üçün tam anlaşıqlıdır, bu işgəncələrdən bixəbər olduğuna görə Avropa buna uzun müddət inanmaq istəməsə də. Amma bununla belə, yazıçı «Şərqdə neft və qan» romanında Azərbaycandakı qohumluq əlaqələrinə də gizli eyhamlar vurur:

«Ailəmizin narazılığına baxmayaraq mənim qohumlarım-dan biri də kommunist rəhbər oldu. O, tez-tez bizə gələrdi və hər dəfə atam soruşardı ki, niyə məhz bu bacarıqsız insanlar hökumət tərkibindədirlər?»².

Müəllif burada 26 Bakı kommisarlarının sıralarında olmuş azərbaycanlıya işarə vurur, oxucuya onun barəsində məlumat verir və özünün qohumluq əlaqələrindən «iz qoyur». Əsərdə 26-ların Türkmenistanda, Qızılsuda (Krasnovodsk) güllələnməsi səhnəsini təsvir edərkən bu faktı təkrar qabardır:

«Yalnız biri (26-lardan biri – Ç. Q.) – o mənim qohumlarımdan idi – getmək istəmirdi, əsgərlər onun yaxasından yapışib kəli sallaqxanaya sürüyən kimi sürütlədilər. Hər üç addım-danbir o dayanıb durur, yeknəsək, dalğın və küt-küt deyirdi:

- İstəmirəm, istəmirəm, istəmirəm»¹.

Daşnak-bolşevik iqtidalarının nazirlərindən biri və Əsəd Bəyin yaxın kommunist «qohumu» Əsəd Bəy ailəsinin vaxtında qaçış-ölkədən çıxmasını məsləhət görür, bu ailəni xilas etməklə Əsəd Bəyin Azərbaycan üçün qorunub-saxlanılmasına əvəzsiz xidmət göstərmiş olur:

«... hökumət Leninlə uzun teleqraflaşmalardan sonra Rusiyanın nümunəsini təkrarlamığa və əvvəlcə ‘on keçmiş qansorani’ həbs edib güllələməyə qərar verdi. Həmin on nəfərin siyahısı gecə iclaslarının birində müəyyənləşdirildi. Və bu on-

¹ Yenə orada, səh. 113.

² Yenə orada, səh. 78.

¹ Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan. Bakı, 2003, səh. 92.

luğun arasında atam da vardı. Qohumumuz kommunist həmin gecə iclasda iştirak etmişdi. İclasdan dərhal sonra, yəni həbslər hələ başlamamış o birbaşa bizə gəlib hökumətin qərarını ata- ma çatdırıldı»².

Əsəd Bəyin Şərqə və Asiyaya sevgisinə gəldikdə isə biz bunu, az qala, onun bütün əsərlərində müşahidə edirik. Əsəd Bəy çölün, Şərq səhrası və stepinin vurğunudur, çölü, stepi və səhranı təsvir edərkən yazılıçının şair təbi cuşa gəlir, «Şərqdə neft və qan», «Əli və Nino» romanlarının baş qəhrəmanlarının uşaqlıqda şer yazması oxucunun yadına düşür və onun gözləri öündə yazılıçının şair obrazı canlanır.

Şərqi böyük bilicilərindən biri olan Əsəd Bəy onun müxtəlif peşə sahiblərinin səciyyəsini, Şərqi rəqsini və musiqisini avropalı oxucuya incəliklərinə qədər izah edir, Azərbaycanı, Türküstanı, Şərqi qərbli oxucuya sevdirə bilir.

Azərbaycan rəqsinin mahiyyətini və fəlsəfəsini kamil bir rəqsşunas kimi açır, kişi və qadın rəqslerinin fərqini hər bir azərbaycanının özünü belə, heyrətləndirəcək şəkildə avropalı oxucuya başa salır:

« ... keçmiş xanlar ... saz ... çalır və çılgın xəncər rəqsini oynayırdılar ... onu təkcə qarlı dağlar arasında və gözəl bir xanım qarşısında oynamaq mümkünündür. Rəqsin ortasında altı xəncəri ağızında, dördünü də əllərində saxlayan rəqqas müqəddəs Hüseynin qətl günündəki şəhidi xatırladır. Çox vaxt rəqs rəqqasın aldığı, lakin tamaşaçıların coşqusunu qaldırdığı dərin yaralarla bitir. Bu rəqs heç də həmişə tamaşaçı üçün nəzərdə tutulmayıb ... sevdiyin və sevgisini bu yolla qazanmaq istədiyiin müəyyən bir şəxs üçün.

Xəncərlər arasından boyلانan kişi qadının başına dolanır, döyüş hərəkətlərini icra edir ki, bununla da rəqiblərini sıxışdırıb aradan çıxarmaq istəyir – bu halda yaralar sevənin cəsurluğunu əlamətidir – və qadını qucmağa çalışır. Qadın da həmişə özünü qıraqa çəkir və kişinin yerinə yetirməli olduğu vəzifələr irəli sürür. Gah cib yaylığını yerə atır ki, kişi də rəqsin ritmini gözləməklə onu dişi ilə qaldırmalı olur, gah kişi xəncəri yastısına yerə uzadır, qadını çağırır ki, kişinin üstündəki hökmranlığının nişanəsi kimi ayağını xəncərin üstünə qoysun, gah da qadın xırda pulları havaya atır ki, kişi də xəncərlərdən

² Yenə orada, səh. 80.

heç birini itirməmək şərtilə onları tutmalı olur»¹.

Ərənlər rəqsini o belə görür, onun fəlsəfəsini avropalıya bu cür açıqlayır, sonra isə qadınlar rəqsinin mahiyyətini açır:

«Qadınlar başqa cür rəqs edirlər. Kişini ələ keçirmək üçün rəqs onlar üçün də bir vasitədir. Fəqət onların rəqsi çöldə doğulmuşdur. Bu rəqs ləngdir, bir neçə addımdan ibarətdir və ayaqlarla məhdudlaşdır, tərsinə, bütün bədənlə dilə gəlir. Qarın, əndam, bud rəqs edir, əllər danışır, ayaqlar isə ifadəsiz qalır. Şərqli qadının gücü ayaqlarda olmur. Üstündə rəqs etdiyi xalça çox xirdadır. Rəqs zamanı o bu xalçadan qıraqa çıxmır. Axı rəqs çöldəki kişi üçün düşünülüb. Xalça qurtaran yerdə qaynar qum başlayır. Başqa xalcanın üstündə qadının düz qarşısında oturan kişi onun bədənini sevir, özünün ustad olduğu iti sıçrayışları yox»¹.

Kişi və qadın rəqslərinin təsvirindən sonra müəllif şərq rəqslərinin rəmzindən, duyumluluğundan söz salır, Azərbaycanı, Şərqi Avropanın üzünə açır:

«...xalis şərq rəqsi öz rəmzliyində, duyumluluğunda yalnız iki nəfər arasında mümkündür. O, küt-ləyə aid olmur, ən uzağı, çox sıxı dostlar çevrəsində mümkündür. Buna görə də onu Avropa səhnəsinə çıxarmaq istəməyin özü mənasızdır. Avropadakı parket döşəmələrdə yüzlərlə adamın qarşısında rəqs edən şərqlilər əslində öz tamaşaçılarını axmaq yeri-nə qoyurlar»².

Azərbaycan musiqisinin təbliğinə gəldikdə yazılı öz qələmini bir musiqişünas püxtəliyi ilə işə salır, musiqimizin incəliklərini peşəkarlıqla təsvir edir:

«Eyni şey, nəyi tərənnüm etməsindən asılı olmayaraq, sevgi nəgməsi olan mahnilara da aiddir. Onun avropalının dözdə bilmədiyi boğaz səsləri musiqi deyil, əksinə, boğuq, fəryadlı burun və boğaz səslərində təcəssüm tapıb avazaşan duyumluqdur. Yad duyumluluğun bu təzahürünü muziksəl harmoniyanın qanunları ilə ölçmək mənasızdır, baxmayaraq o da ciddi

¹ Yenə orada, səh. 205.

¹ Yenə orada, səh. 206.

² Yenə orada, səh. 206.

qanunlara tabedir,ancaq heç vaxt avropalının qulağına yatmır. Duyumluğun Şərqdə öz qanunları var»¹.

Ösəd Bəyin Azərbaycan poeziyasına, şer məktəblərinə verdiyi qiymət də xüsusi diqqət çəkir və bu heç də təsadüfi deyil. Zira o, bədii yaradıcılığa başlamazdan önce rus və Avropa yazılışlarının əsərləri barədə yetərincə təhlil və tənqid etməklə almanın mətbuatında çıxış etmişdi:

«Şərq universitetlərində təlim edilən şəriyyət elə zəngin bir elmdir ki, ondan həm də universitetlərdən kənarda, şairlər məclisində və onların Gəncədəki, Şamaxıdakı, yaxud Azərbaycanın hər hansı bir guşəsindəki tarixi görüş yerlərində təlimlənmək olar ... Adı ədəbiyyat tarixindən başqa, şair qafiyə texnikasını, vəzni, nəzirəcilik elmini, improvisasiyanı və onlarca digər elm sahələrini, öncə də şərq şəriyyətinin canı və qanı olan təşbeh elmini öyrənməlidir. Böyük ustadların şerlərinə əsasən hesablayıblar ki, yüz sətirdə ən azı yüzdən yüz iyirmiyə qədər təşbeh var. Bir- və ikiqatlı təşbehlər var, elələri də var ki, onları başa düşmək üçün gərək xüsusi elm keçmiş olasan. Şair şer ustadının əmrinə əsasən ikiqat-, üçqatmənalı şerlər qoşmağı bacarmalıdır, elə şerlər ki, farsca, yaxud ərəbcə oxunuşundan asılı olaraq həcv, yaxud təsəvvüfdür, misralar var ki, məhdud sözlüyə malikdirlər...

Mən özüm şerlər bilirəm ki, soldan sağa, yuxarıdan aşağıya, aşağıdan yuxarıya oxunduqda həmişə eyni mənəni verirlər və azərbaycanlı çobanı da, iranlı şahı da eyni cür riqqətə getirirlər. Şairlər var ki, müəyyən səsləri işlətməməyə and içiblər (Müəllif «dodaqdəyməzləri» və «diltərpənməzləri» nəzərə çatdırmaq istəyir – Ç. Q.) ...

Nəhayət şair həm də şəriyyətin şifrini başa düşməlidir; bu elə mürəkkəb bir sənətdir ki, müəyyən rəqəmlərin arxasında

¹ Yenə orada, səh. 207.

müəyyən anlayışları, anlayışların arxasında şerlərin arxasında yalnız sərrafa anlaşıqlı olan şifri gizlədir. Şairin şifrini təhsil görmüş şairdən başqa heç kim aça bilməz. Ona görə də Azərbaycandakı xan saraylarında həmişə şairlər saxlanılırdı ki, onlar da müharibə başladığı təqdirdə ölkəni dolaşib məlumat xidmətini yerinə yetirirdilər. Hansı şairinsə şifrinin düşmən əlinə keçməsindən qayğılanmazlar, çünki onun mənasına varmaq üçün gərək riyaziyyatçı, ədəbiyyat tarixçisi, şair, kalıqraf, dinşünas və əlkimyaçı olasan»¹.

Əsəd Bəyi Azərbaycanın Avropada ilk böyük elçisi edən də, görünür, yazıcının bu məziyyətləridir.

Çərkəz QURBANLI

¹ Yenə orada, səh 211.